

NƏRİMAN HƏSƏNZADƏ

III
H 63

SEÇİLMİŞ
ƏSƏRLƏRİ

234184

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

“ŞƏRQ-QƏRB”
BAKİ-2004

*Bu kitab "Nəriman Həsənzadə. Taleyin töhfəsi" (Bakı, Gənclik, 1993) və
"Nəriman Həsənzadə. Gəlimli-gedimli dünya" (Bakı, Şərq-Qərb, 1995)
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır*

Ön sözün müəllifi:

Nizami Cəfərov

894.3611 - de 21

AZE

Həsənzadə Nəriman. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004,
336 səh.

Bugünkü Azərbaycan poeziyasının keyfiyyetcə hansı seviyyədə
olmasının mesuliyyətini birinci növbədə böyük yaradıcılıq təcrübəsinə malik
senətkarlardan biri kimi Nəriman Həsənzadə də daşıyır.

Ənənəvi poeziya məktəbinin görkəmli nümayəndəsi olan şairin lirik
həsbi-hallardan başlayıb epik dramatik mükalimələrə qalxan əsərləri, üslubu
miiasir Azərbaycan ədəbiyatının ideya-estetik əsaslarını müəyyən etməklə
qalmır, milli ictimai şüura əhəmiyyətli təsir göstərir.

Günümüzün ağrısının, faciələrinin, qəhromanlıqlarının dastanını yanan
şair Azərbaycan poeziyasının həqiqətən qiymətli nümunələrini yaradır.
Sözlərino çoxlu sayıda musiqi bəstələnməsi şair Nərimanın dilimizin zəngin
söz xəzinəsindən nece meharetlə istifadə etdiyini göstərir.

Oxuculara təqdim olunan bu kitaba Nəriman Həsənzadənin muxtəlif
illerdə qələmə aldığı şeir və poemalardan seçme nümunələr daxil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur ve ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN 9952-418-00-8

© "ŞƏRQ-QƏRB", 2004

ÖN SÖZ

Neriman Həsənzadə haqqında danışmaq ümumən müasir Azərbaycan poeziyası barəsində danışmaq deməkdir, – XX əsrin ikinci yarısının sosial-estetik problemlərini yaradıcılığında bütün miqyası ilə eks etdirən Nəriman Həsənzadə, böyük Səmod Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir; şerində de, nəsrində de, dramaturgiyasında da, hətta publisistikasında da o məhz şairdir. 50-ci illerin əvvəllerində bugünə qədər onun poeziyası eyni səmimiyyətlə, eyni metləblərin “tefsir”inə xidmət edir. Şairlik N.Həsənzadənin stixiyasıdır – o, təkçə şerində, nəsrində, dramaturgiyasında, publisistikasında deyil, adı meisətdə de şairdir, yazanda da, yazmayanda da şairdir...

“Azərbaycan harayı”nı “bütün millətlərə” çatdırın diplomatlar arasında ən böyük şair, şairlər arasında ən böyük diplomat N.Həsənzadə olmuşdur.

N.Həsənzadənin yaradıcılığı güclü etnik-mədəni əsaslara malikdir; onun hər hansı şerini götürüb şairin mənsub olduğu etnosun xarakterinin “mətn”i kimi tehlil etmek mümkünündür. N.Həsənzadə poeziyasındaki etnik-ethnografik həssaslığı, emosiya naturalizmini ancaq qədim türk poeziyasındaki etnik-ethnografik həssaslığı və emosiya naturalizmi ilə müqayisə etmək olar.

Qədim türk emosiyanın arxaik (ve arxaik olduğu qədər de müasir) etnik kompleksinin tezahürü olan bu hissələr N.Həsənzadəyə nə qədər məxsusdur, Oljas Süleymenova, Çingiz Aytmatova da o qədər məxsusdur. Və “Azərbaycan harayı”nın bu cür ümumtürk “kompleks”indən gəlməsi N.Həsənzadənin şair diplomatiyasının nə qədər möhkəm əsaslara dayandığını göstərir.

N.Həsənzadə yaradıcılığının ikinci xüsusiyyəti onun müasirliyidir – Azərbaycan xalqının ictimai heyatında elə bir mühüm problem olmamışdır ki, N.Həsənzadə ona biganə qalsın. 50-ci illərdən bu gənə qədər xalqın tarixi marağı, emosiyası onun poeziyasında olduqca mükəmməl şəkildə öz inikasını tapmışdır. N.Həsənzadə yaradıcılığının müasirliyi tarixilikden tecrid olunmayan bir müasirlikdir; şair Azərbaycan tarixinin qədim dövrlərinə müraciət edəndə de, orta əsrlərdən, XIX əsrden, XX əsrin əvvəllerindən danışanda da olduqca müasirdir, olduqca bugünün şairidir: “Atabəyler”ə qədər, “Atabəylər”dən “Nəriman”a qədər, “Nəriman”dan “Bəyanat”a qədər N.Həsənzadə Azərbaycan millətinin bugünkü ovqatını nümayiş etdirir.

Muasirlilik, heç şübhəsiz, o zaman mükəmməldir ki, tarixi-ethnografik köklərdən qopmur; təfəkkür genotipini inkar eden müasirlik isə hər hansı halda şübhəli (və məsləksiz) müasirlikdir.

N.Həsənzadə yaradıcılığının üçüncü xüsusiyyəti onun milli-estetik normativliyidir – bu o demekdir ki, N.Həsənzadənin sözü ancaq bir şairin sözü deyil, millətin (ve hətta həmin milletə məxsus dövlətin!) sözü olaraq tezahür edir, subyektiv “axtarış”lardan, eksperimentlərdən uzaqdır.

Müstəqil Azərbaycan dövləti var: təbii ki, həmin dövlətin nüfuzu seviyəsində duran ədəbiyyat da olmalıdır. N.Həsənzadənin yaradıcılığı bu gün məhz həmin seviyyədədir: milli dövlət quruculuğunun hazırkı məqamında Azərbaycan xalqına onun demokratik dövlətçilik duyğusunu zənginləşdirən ədəbiyyat daha çox lazımdır. N.Həsənzadə bugün həmin ədəbiyyatın ən gözəl nümunelerini yaratmaqdadır: “Azərbaycan harayı”, “Bütün millətlərə”, “Salam, Azərbaycan”, “Bəyanat” və s.

Şairlik – özünəməxsus bir diplomatiyadır və bu mənada N.Həsənzadə Azərbaycanın ən səmimi diplomatiyadır...

Hər cür “diplomatiyalar”ın tügħyan elediyi bir dövrde “şair diplomatiyası”nın rolü, mövqeyi nədən ibarətdir? “Şair diplomatiyası” hər cür “diplomatiya”dan daha humanistdir, daha demokratikdir, daha bəşərdir – şair özü aldanmasa “aldada” bilməz, “aldanaraq aldatmaq” isə hər cür “diplomatiyadan ferqli olaraq “şair diplomatiyası” eləmatıdır. Və dünyadan böyükleri cərgəyə düzüləndə əvvəl peygəmbərlər, onların arxasında isə şairler gelirlər...

Azərbaycan xalqı, Azərbaycan milli ictimai təfəkkürü əsrlər boyu Azərbaycan şairine yalnız “nazimi-ustad” kimi yox, həm de mənsub olduğu xalqın tarixi, taleyi üzərində ardıcıl olaraq düşünen müteffekkir kimi baxmış, ondan çox şey gözləmişdir. Peşəkar tarixçilər bu və ya digər hökmədarın, yaxud qeyri-milli hakim ideologiyanın təzyiqi altında bu güne qədər bizim ruhumuza, mənəviyyatımıza, hətta exlaqımıza təzyiq göstəren tarix kitabları yazanda Nizami, Nesimi, Füzuli, Vəqif, Sabir, Cavid, Vurğun kimi dahişər xalqın, millətin həqiqi tarixinin əsas műddealarını təqdim etməyə çalışmışlar... Və Nəriman Həsənzadənin tarixçilik təfəkkürünün mənşəyində bu böyük mənəvi-ideoloji zənginlik, bu güclü bədii felsefi potensiya dayanır. Onun “Pompeyin Qafqaza yürüşü”, “Atabəyler”, “Zümrüd quşu”, “Bütün Şərq bilsin”... əsərləri, daha çox, Azərbaycanın həqiqi tarixini yaratmaq iddiyasının nəticəsidir ki, Nəriman Həsənzadənin buna haqqı vardır. Birincisi ona görə ki, o, şairdir; ikincisi ona görə ki, böyük şairdir, müteffekkir şairdir...

Nəriman Həsənzadə, doğrudan da, yalnız şair kimi deyil, araşdırıcı – tarixçi kimi də orijinaldır – onun tarixi poemaları, Azərbaycanın en mötəber teatr sahnələrində oynanılmış tarixi dramları – xronikalari artıq neçə illərdə ki, Azərbaycan cəmiyyətinə milli tarixin heç bir peşəkar tarixçinin vere bilməyəcəyi həcmində faktını, başlıca olaraq isə məntiqini təqdim edir. O, hamının

bildiyi "tarix" i nəzəmə çəkmir, tarixi araşdırır, bərpa edir, onun mənşəini ortaya çıxarmağa çalışır.

Mütəfəkkir şair yaxşı bilir ki, tarixçilər adətən mənsub olduğu elmi-ideoloji məktəb qarşısında, şairlər isə bilavasitə xalq qarşısında məsuliyyət daşıyırlar. Bir tarixçinin səhvini ondan yüz il sonra gələn başqa bir tarixçi düzəldə biler, şairin səhvi isə xalqın, millətin dünyagörüşüne çökür, onun ruhunu sarsıdır. Ona görə də Nəriman Həsənzadənin tarixə müraciətində böyük bir mütəfəkkir məsuliyyəti var ki, o, həmin məsuliyyəti tarixçilərdən də, siyasetçilərdən də tələb etməkdə tamamilə haqlıdır.

Nəriman Həsənzadə mənsub olduğu millətlə, həmin millətin tarixin hər hansı mərhəlesində qurduğu dövletle fəxri edən vətəndaş-şairdir. O xalqın ki, Nəriman Həsənzadə kimi şairi var, onun dövleti də olmalıdır, çünki Nəriman Həsənzadə kimi şairi olan xalqın dövleti olmaya bilmez. Elə şairlər var ki, onların yaradıcılıq yaddaşı yalnız fərdi hissələrdən, fərdi yaşantılardan, yaxud da millətə yad siyasi-ideoloji təbliğatdan ibarətdir. Nəriman Həsənzadənin fəlsəfi-ideoloji yaddaşı isə, əger belə demək mümkünsə, "milli-fundamentalizm" nümunəsi – onun tərənnüm etdiyi milli dövlət, vətəndaş ideallı bugünkü milli bir idealdır!..

Tarixə inanmaq lazımdır, lakin tarix o seviyyəyə qaldırılmalıdır ki, epizodik faktların, yer üzündən silinmiş mübahisəli etnosların, mənşeyi (ve tipologiyası!) məlum olmayan sünni qəhrəmanların deyil, bu günün tarixi olsun. Cünki tarix bugüne getirir!.. Buguna gətirməyən "tarix" – tarix deyil, meglub olmuş iddiaların, ehtirasların elegiyasıdır...

Nəriman Həsənzadənin təfekküründə bütün parlaqlığı ile seçilən mükəmmel (ve müqəddəs!) bir Tarix obrazı var – həmin Tarixi mürekkeb kolliziyalar, global ziddiyətlər, zaman-zaman müxtəlif formalarda təzahür edən cətirəslər və bütün bunların fövqündə dura bilən Şəxsiyyətlər yaratsada. Tarix öz-özlüyündə müstəqildir, yenilməzdir, onu yaradan qüvvələrin şıltaqlıqlarından asılı deyil. Ona görə də böyük şair – mütəfəkkir Tarixi qarışışlanmaz bir maraqla tərənnüm edir, ondan ilham alır, onun xarakterini açıb göstərməkdən, onun obrazını yaratmaqdən sonsuz mənəvi lezzət duyur. Nəriman Həsənzadənin bütün yaradıcılığının baş qəhrəmanı Tarixdir.

Nəriman Həsənzadə yalnız bugünün şair-mütəfəkkiri deyil, o, Tarixin övladıdır, onun yaradıcılığı Azərbaycan ədəbiyyatının mehz hadisəsidir.

Nizami Cəfərov



Durnalar vurulur qaqqıldaşanda



BÜTÜN MİLLƏTLƏRƏ BEYNƏLXALQ MƏHKƏMƏYƏ

*Adıgozəlov Hafız Ramiz oğlu
1990-ci ilin yanvarında Qazax rayonunun Bağanış Ayrım kəndində anadan
olub, 1990-ci il martın 24-də ermənilər
bələyinə benzin töküb yandırıblar.
Dünyada cəmi iki ay yarım yaşayıb.
Gənc anası köməyə galəndə onun da
üstünə benzin töküb yandırıblar.
Kənddə danışıldalar.*

Müəllif

İki aylıq bir çəgə
həsrət qaldı qucağa,
atdırılar bir ocağa,
qiydırılar bir qundağa,
silahlı
beş-on dığa!
Təzə androniklər,
drolar və zorilər.
İyrənc imiş ne qədər!
Çağanı yox, milləti
yandırmaq istərdilər.

Günahı, cinayəti
neydi bəs?!
Milliyyəti, –
bir Mehəmməd hümməti,
bələkdə bir müsəlman,
Azəri türk balası.
Yarımçıq qaldı gülüm,
çalınmadı laylaşı.
Yellənmədi yûrgəyi,
yandı könül dünyası.
Təbəssümü, gülüşü,
qiğıltısı...
hamısı.

Dünya xəbər tutmadı
nələsindən ananın.
Ən uzaq güşəsidir
Qazax – Azərbaycanın.
Taleyinə bax onun,
qismətinə bax onun, –
millət vətən yolunda
həlak olan çağanın.
O, qundaqda döyüdü,
ocağı – odlu səngor.
Dahilərə bərabər,
şəhidlərə bərabər.
Yaşa mənim milletim,
həyatım, heysiyyətim!
Sən qundaqdan, beşikdən
təhlükəsən ey Vətən!

MƏN Kİ, TANRI ŞAIRİYƏM

"Şəhv düşəndə yerimiz"

Qabil

Niye mendən inciyibsən, a mehbəbanım,
məndən başqa inciməye adammı yoxdu?
Məni mənsiz yaşıdanım, məni duyanım,
mən ki, Tanrı şairiyəm, Tanrınmı yoxdu?!

Bəlkə sənin gündüzünü axşam elədim,
məndən Günsə istədin sən, mən şam elədim.
Gedib sonsız harda salam-kəlam elədim?
yoxsa küsüb-başşmağınan aranmı yoxdu?

İndi məni paklıq üstə asib-kəsən var,
indi yerin altdan çıxıb, üstə gəzən var.
Çətindi bir baş saxlamaq, yüz başkəsən var,
eyrini düz çıxarmağa yalanmı yoxdu?

Taladılar, dağıdılar, söküb yiğdilar,
aşağılar yuxarıya qohum çıxdılar.
Hərəsi bir mülk tikdirib, yüz ev yıldızılar,
sənə qurban, and içməyə Quranmı yoxdu?

Payız tökən yarpaq kimi mən elənmişəm,
xırımlarda sovurublar, dənəlonmışəm.
Zəmanəni terifləyib şübhələnmişəm,
desəm, məni başa düşən xalqımmı yoxdu?

Mən nə deyim, tanıyrısan mən deyənləri,
baş saxlayıb başsızlara baş eyənləri.
Keçi kimi, qoyun kimi mələyənləri,
bu sürüünü otarmağa çobanmı yoxdu.

Ürəyimin infarktından gördüm məhşəri,
bilən bildi, deməsəm də mən bu xəbəri.
Eşitdim ki, eşitməyib Zat-Alilləri,
mənim ona deyiləsi ağrımı yoxdu?

Mən ki, vətən davasında qeyret demişəm,
sənin lənət dediyinə lənot demişəm.
Azərbaycan demişəm mən, millət demişəm,
millətimə mən üz tutsam, haqqımmı yoxdu?

Bir sənətkar ömrü qoydum mən bu xalq üçün,
haqq istədim, danladılar məni "haqq" üçün,
İndi gedib bayquş üçün, yapalaq üçün,
haqqı harda sübut edim, harammı yoxdu?

Qonşuların biri zəlil, o biri xəstə,
zənginlərin içi boşdu, zahiri xəstə.
Belə qullar dünyasının şairi xəstə,
döyüş günü öndə gedən misrammı yoxdu?

Niye mendən inciyibsən a mehbəbanım,
məndən başqa inciməye adammı yoxdu?
Məni mənsiz yaşıdanım, məni duyanım,
mən ki, Tanrı şairiyəm, Tanrınmı yoxdu?!

ARXADA UÇURUM, QABAQDA ZAMAN

Keçirəm Bakının küçələrindən,
bu günü qurbətdi, dünəni Vətən.
Varlılar, kasıblar zəmanəsidi,
zalımlar, yaziqlar zəmanəsidi.
Hacılar, tacirlər zəmanəsidi,
təzə mühacirlər zəmanəsidi...

Sökülür, tikilir Bakı yenidən;
Onu içtimai bir mülkiyyətdən
şəxsi mülkiyyətə keçirir Zaman,
gözümüzün öündə deyişir insan.

Təzə dükanlarda hər ne istəsən,
satan çox, alan yox, bazara əhsən!
Satıcı damışmir, qiymət üstədi,
milləti soymaqda millət ustası.
Yüzillik satılan mehmanxanada,
tercümə edilib: "həyat" "hiyat" a.
"Patronun" dilinə yatmış Naxçıvan,
təki rahat yatsın xarici mehman.

Bəzəkli bir ledi mey-məzədəydi,
yellər oynayırdı mavi telində.
ofisant – elmlər namizədiydi,
pivə paylayırdı padnos əlində.
Filan kafedrada onu bir zaman,
terif eleyerdə hörmətli dekan.
Parlaq geleceyi, milli şüuru,
Bir də deyərdi ki, kişi qüruru...

Gecənin yarısı qəhqəhə, gülüş,
polisin əlinde rezin dəyənək.
Çıxır kazinodan bir ütülənmiş,
təzə mülkədardı, köhnə dümbələk.
Dünən tanrıyırdım o dələduzu,
bu gün bankır olub, ləqəbi "Arzu".

"Halallıq" deyəndə tərpənir biğı,
əvvəl rehmi gelir, sonra acığı.
Ali məclislərde ali bir nəfəs,
adını demirlər, "Hacı filankəs!"
Öz əli, öz başı, öz ixtiyarı –
nə məni tanır, nə Bəxtiyarı.

Yubiley keçirir kimse vurhavur,
Ədalət Allahın yadından çıxır.
Bir şəhid evində yasin oxunur,
burda can bəslənir, orda can çıxır.
Biri "Mersedes"ə hissə axtarır,
o biri çöröyi nisəyə axtarır.

Budur, bir qocanın qoltuqəacı,
satır medalları qəpik-quruşa.
Xarici bir turist – kolleksiyaçı,
alır o medalı, əsayla qoşa.
Baxır aldığına – əla suvenir, –
qoca qəhərlənir, xanım sevinir.

Üzü təbəssümlüm, gözü suallım,
"doğmalar" içinde sən necə təksən.
Qoltuqəacını satan zavallım,
qalxsan, indi nəyə söykənəcəksən?!
Arxada uçurum, qabaqda Zaman,
İNSANDAN İNSANLIQ İSTƏYİR İNSAN.

noyabr, 1995

QALX

Dəvəsi ölmüş ərəbə

Qalx, orəb, qalx, yeriyək,
külek qalxacaq, külek.
Səhra – qum çadrasını
başımıza örtecək.

DİLƏNƏNLƏR

Qalx, ərəb, qalx, yeriyək
içindəki ağrilar,
acılar, yükdü, ərəb.
Qayğını na bilibsen,
bu yük dəvə yükündən
daha böyükdü, ərəb.
Dizində taqotını,
qolunda qüvvətini,
yoxla, qalx,
birtəhər qalx,
Büdrəsən, uçsan əgər
özünə söykən ancaq.
Qalx, özündən özünü
xilas elə, qalx, ərəb.
Getdiyin yol uzaqdı,
bələdçisi yox, ərəb.
Taleyin oyunudu, –
iki gözdə qəm olsa:
erəb, ya qeyri-ərəb –
birləşdirir kim olsa.
İtir sonra arada
rəngin ağı, qarası,
tek burda deyil ərəb,
Ərəbistan səhrası.
Bu səhradan uzaqda
düşdüm səhraya, ərəb.

Bir eşqin mənzilində
yixildim mən, ya ərəb!
Gün yandırır səhrada,
külek qalxacaq, külek
Qalx, ərəb,
qalx,
yeriyək!

Nə gəzirsen arsız-arsız
cənab sahə müvəkkili, –
Qəbir üstə mən qoymuşam
göz tikdiyin o oklili.

Qəbristana yolum düşür,
kədərliyəm nə zamandı.
Üzdə sakit görünsem də,
ürəyim çox nigarandı.

Qadın keçir, diləncidi,
o zəlilə, naxoşa bax.
Çiynindəki boz örpəye,
ayağında qaloşa bax.

O el açır sənə, mənə
gör nə deyir, zavallıdır.
Harda ölü basdırısalar,
orda əli uzalıdır.

O dilənir, o yalvarır:
Babək fərman verən dildə.
Qoca Sabir asta-asta
ağladıb güldürən dildə.
Vurğun şeir yazan dilde.
Ozanlardan gələn dildə.
“Hoydu, dəlilərim, hoydu!”
Qoç Koroğlu dinən dildə.
Nənələrdən qalan dildə,
anan layla çalan dildə,
dövlət himni olan dildə!

Necə sığır qeyrətinə
cənab sahə müvəkkili, –
Dil deyirsən, ana dili!

Qoyma keçsin bu yollardan
fəxri adlar alanları,
Vəzifədə olanları,
natiqləri, nazirləri.
“Millet”, “Millet” ezberləyən
şairləri, nasirləri.
Müxbir üzvü olmaq üçün
imza yiğan dilçiləri.
Dilinizdə dilənirlər
cənab millət elçiləri!

Yox, öyrondim, bacarmazsan, —
sən də sahə müvəkkili,
pul yiğırsan altdan-altdan.
Səndən kömək ummaq hədər!
hərə bir cür dilənirmiş:
vəzifoni dilənənlər,
fəxri adı, elmi adı
dilənənlər!
Yuxarıdan sənə qədər.
Cibimdəki bu, manatdı.
Göl, dilənçi, buyur görək,
mən dilənim sonra gərək.

AĞRI

Asya xanuma

“Can verən o idi, cam çixan san...”

Məktubdan

Böyük bir alimin həyat yoldası
təzedən duz səpib bu yaram üstə.
Deyirlər, qurumur gözünün yaşı,
oxuyub ağlayır hər misram üstə.

Elə qurban olum, el saxlayındı,
yxılsan, əlindən tez tutar sənin.
Tekləyib əysələr – qucaqlayındı,
saymasan – el özü unudar sonı.

Qanadlı bir quşdu ömür sən demə,
tez sınır, bu qanad o qanad deyil.
Hardasa qəm geldi mənim şerimi,
qəm də sevinc kimi mənə yad deyil.

Qəzetdə şerimi görüb bir nəfər,
mənim göz yaşına gülüb deyirlər.
Şikayət eyleyib, gör nələr yazır,
ölən arvadına şeirlər yazır...

Nə deyim duyğusuz yaşayan kəsə,
yeşir süfrəmizdə çörəyimizdən –
Gərək millət oğlu əvvəlcə qəlbən
millətin qızına heyiflənəydi!

234117

Çekidə yüngülü bəlkə də almaz,
torpağın varlığı, yerin qiyməti.
Qadınsız kişiye ər deyən olmaz,
qadındır kişinin or ləyaqəti.

Sənse ağlayıbsan... o qəlbə əhsən,
insanda insanı duymayan bir kəs, —
ədalət naminə kömək istəsən
o hər kim olsa da, rohm edə bilməz!

Bir şeyə inandım mən bu dünyada,
bu bir heqiqətdi – üzə deyilmir;
Elin arxası var – şairdir o da,
şair yas tutanda el dözo bilmir.

“KİMİN SUALI VAR?” – YAZMIŞDIM O VAXT, CAVABI ÖZÜMDƏN İSTƏYİRDİLƏR

(Bir vəzifəliyə)

Eşitdim, o deyib, sən dinləyibsən,
bir xoş üz gözləyib o dəmdə səndən.
Amma soyuq baxıb qəlbə dəyibsen,
bunu gözləməzdim ömrümüzdə səndən.

Əhdə, sədaqətə o, bel bağlayıb,
ona təsəlliyydi senlə bu görüş.
O deyib sözünü, sonra ağlayıb, –
qadın ürəyidi özün başa düş.

Uzun gecələrdə qalmışdım oyaq,
məni budaq kimi bərk əyirdilər.
“Kimin suali var?” – yazmışdım o vaxt,
cavabı özümdən isteyirdilər.

Fərəh isteyirdim, sindi vüqarım,
tək qaldım sehrada, yol qırığında.
Qurdu məhkəməni “qələm dostlarım”, –
O vaxt Yazıçılar İttifaqında.

Qalxdı kürsüsündən bir laureat,
öz doğma dilində yazmayan ədib.
– Əser gəreklidir, amma gel anlat, –
birinci katibdi burdakı hədəf.

Qalxdı o biri də, ayağı şikəst,
sonra şeir yazdı alt-altda, sərbəst!
Mavi ekranda da tərif dedilər,
öləndə evindən götürmədilər.

– İttifaqda rəhbər... bu mənəm hökmən,
Katibə qohumam arvad tərəfdən.

“Aldığı arvada əre gedənlər,
sizə kiçik olsun, bizi də rəhbər”.

Bu mənəm, mənimdi burdakı surət...
Deyirdim yozmayın, başqadı səhbət!
“Bu nədir, bəs bu nə?...”
sualları çox,
üstümə yağırdı istehza, gülüş.

O zaman yaxşı ki, otuz yeddi yox,
ya səksən ikiydi, ya da səksən üç.
Filankəs, filankəs, bir də filankəs,
hələ filankəs də ordayı, qərəz.

Yanına gəlmişdi sənin, o zalim!
ayağa qalxaydın gerek o dəmdə.
Milletin ən gözəl qızıydı gələn
filan vəzifədə sənse – bir gədə!

Onda başım üstən yellər əsirdi,
onda çəkilmişdi, çoxu qınına.
Arxa axtarrıdı, kömək gəzirdi, –
o dəmdə gəlmişdi sənin yanına.

Uzun gecələrdə qalmışdım oyaq,
məni budaq kimi bərk əyirdilər.
“Kimin suali var?” – yazmışdım o vaxt, –
cavabı özümdən isteyirdilər.

1983

MƏNSİZ YAŞA

Öyrən mənsiz yaşamağa,
mənim gülüm.
Bir az mənsiz yaşa daha,
mənim gülüm.

Bu həyatda
hər kəsin öz həyatı var,
hər dildə bir bayatı var.
Bəlkə də hər bayatıda
bir torpağın fəryadı var.

Amma nə qəm əbədidir,
nə də sevinc,
sevinc qəmə hamiledir, –
bu hikmətdir, demə nədir.
Deyirik ki, “həyat bızık”,
amma bəzən biz həyatdan
xəbərsizik.
Guya hər şey apaydındır bizim üçün,
fəqət sonra
yaman olur yaxşı, bir gün,
soyuq olur isti, bir gün,
Dünya özü xoşdu bir gün,
pisdi bir gün.

Darda kömək, –
insanın öz inamıdır,
bu mənim yox,
müdriklərin kəlamıdır.

Külək gördüm,
yağış gördüm həyatında,
necə alqış eşitdim mən,
qarğış gördüm həyatında.

Salam verib
əleyhimə danışdır,
ilhamımı qarışdır.
Mən berkidim,
sən bəlkə də itirədin inamını,
itirədin məramını,
lap adice salamını.

Bu həyatdır, sərtdir üzü,
Sınaqlardan keçiririk
ömrümüzü-günümüzü.
Öyroş mənim sağlığında
bir az mənsiz yaşamağa,
bir az mənsiz yaşa daha,
mənim gülüm.

XƏBƏRSİZ

Yatırsan dünyadan yoxdu xəberin,
taleyin qəribə tilsime düşüb.
Bir qadın, qəsdinə durubdu sənin,
mənim də hər yerdə izimə düşüb.

Bəzən ovsunlayır şirin dilləri,
deyir ki, nə bilim, könül səsiyəm.
Mən nə birinciyəm ondan ötəri,
nə də... axırıncı eyləncəsiyəm.

Gözünən altına qəm əlenibdi,
dindirsən gah susar, gah qiyam eylər.
Bütün kişilərdən şübhələnibdi,
bütün qadınları ittiham eylər.

Kimse ürəyini vaxtsız oyadıb
gözündə qalıbdi
sevinci, nazi.
Kimse nəzakətle aldadıb, atıb,
qarışib dünyada onun dünyası.

Menim nəzerimdə o, taleyi kəm,
günü-güzərəni acınacaqlı.
Onun nəzərində mən sadəlövhəm,
mən daim haqsızam, o daim haqlı.

Qadın nəzərində başqaymış aləm,
O öz gözlərində açır səhəri.
Yegənə ümidi dünyada mənəm,
Yazlıq aldamıbdı... yoxdu xəbəri.

ZƏRİFLİK

Qızlar səhəng götürüb
getdilər buz bulağı.
Fikir tutdu əlimdən,
çəkdi məni uzağa.
Vaqifin gözəlləri
yada düşdü, ay haray!
O əsrden bu əsrə
seda düşdü, ay haray!
O zəriflik,
o şuxluq,
o gözəllik,
o surət,
o təbessüm,
o qamət,
o nezakət,
o ismət,
Yaşayır o zamandan
bu zamana,
merhaba!
Yaşayana merhaba!
Yaşadana merhaba!
Siz ey əziz analar,
siz ey ulu nənələr!
Sizin tərbiyənizdən
çıxdı bu tər sinələr.
Dünyanın harasında
belə qız var, ay oğul!
Sevsən, onu sev ancaq
ona yalvar, ay oğul!
Qızlığı nə zərifdi,

gəlinliyi nə əziz.
Analığı əvəzsiz,
nənəliyi əvəzsiz.
Yaşayın siz, a qızlar!
bu gözəl torpaq üstdə.
Düzülsün misralarım,
yol olsun, körpü olsun
siz gedən bulaq üstdə.

1978

ƏSA GÖTÜRMƏ

“...çəkilmışam qınuma.
... qorxuram mən, —
yalan desəm Tanrıdan,
doğru desəm həndədən”.

B.Vahabzadə

Sen belə demədin bir zaman şair, —
başında şimşəklər çaxanda belə!
Qırx il sətiraltı qışqıran şair,
susarmı səngerdən qalxanda belə?!

Bəndənin evini yıldır yalanlar,
o başa düşmədi faş olacaq.
Özün deyirdin ki,
heykəl olanlar
daşa basılıqlar daş olacaq.

Qoy daşa bassınlar, o daş arxadır,
zirvənin himnini tufanlar deyir.
Qartal — ildirimla elbeyaxadır,
yerdə — çeyirtkəni sərçələr yeyir.

Şair qəsddən ölürlər, esger güllədən,
neyləmək, talelər başqadır, şair.
Əsgəri sağaldıb yaşıdan vəton,
şairi öldürüb yaşıdır, şair.

Almaz İldirima Bakıda heykəl! –
millət gah ağ deyir, gah qara yazır.
Adını hər yerden qaralayan əl
indi hər qapiya, divara yazır.

Mənə “qəbahətin” birtəhər gəlir,
görüb naməndləri çox köks ötürmə.
Üstünə qalxanlı gürzələr gəlir, –
əldən qılınc verib, əsa götürmə.

aprel, 1994

TƏRCÜMEYİ-HAL

Döyüldüm dəmir kimi,
döyüşdə gerək oldum.
Yoğruldum xəmir kimi,
gördülər çörək oldum.
Əkildim torpaq kimi,
göyərdim, çiçək oldum.
O qədər dandılar ki,
axırda gerçək oldum.

BOŞ SƏBƏTLƏR

Bir şəkil çokdirdik...
nümayəndələr!...
filankəs, filankəs, bir də filankəs.
Mən keçdim arxaya, kimsə inciyor,
mənim anam ölsün, xətrimə dəyməz.

Baxışlar, duruşlar, münasibətlər...
burda bir qoltuğa qıslımsıdılar.
İnsan cilidində bu boş səbetlər,
elə bil dirəkdən asılmışdılar.

İstədim xəlvəti aradan çıxm,
şəkildə boş qoyum arxa yeri də.
Baxdim, səbetlərə,
goldi yazığım, –
gördüm boş səbetin mənəm biri de.

YASİN

*Görkəmlı alım dostum Rüstəm Əliyev
Saraya yasın oxudu*

Müəllif

“Yasin” oxuyurdun, ey sinədeftər!...
yazana min rəhmət, deyənə ehsən.
Sənə süfrə açan o zərif əllər
çəngel tok
torpağa düşdü süfrədən.

Köhnə qəbristanın yeni bəzəyi –
can deyib yandığum, can sirdaşıydı.
Birinci hədiyyəm – nişan üzüyү,
sonuncu hədiyyəm – bu baş daşıydı.

Nədir bu dünyanın gizli oyunu,
kimdir bais olan bu göz yaşına?
Mən burda torpağa basdırıldım onu,
o, evdə yuxuda çıxdı qarşımı.

Bir az geciksoydim, gözü yol çəkər,
adı yox, o özü yeganəm idi.
Bir düyməm qopsayıdı, elüstü tikər,
çiynim ezilmişdi, biganə idi!

Beləcə ilahi bir ağrı ile,
kökləndim mən Quran surəsi üstə.
Bu necə kitabıdı, –
oxunur hələ
ölünün, dirinin süfrəsi üstə?!

Qəbrilə üz-üzə canlı bir insan! –
bəlkə də sözümüzün canı bundadır:
Bu necə hikmətdi, –
dünyada qalan
dünyadan gedənin hüzurundadır.

Böyük kürsülerdə adı çəkilən,
“Yasin” tapşırırdı bir ada burda.
Milletin toyuna, yasma gələn
yaraşır toya da,
yasa da burda.

25 dekabr, 1993

GƏNCƏ ÜSYANI

Tarix qisas aldı tarixçilərdən,
yaşadı yaddaşda Gəncə üsyani.
Öldük, içimizdə ölmədi vəton,
torpaqda və daşda Gəncə üsyani.

Gəncə şəhər deyil, Gəncəbasardı,
əriş-arğaciyam mən bu yolların.
Kürəyi – zirehli dəmir hasardı
Gəncədə doğulan mərd oğulların.

Sinələr gülleyə hədəf oldular,
gelinlər vuruşdu əlində silah.
Yeridi üstünə “qızıl” ordular,
göy susdu, yer dindi: Allah, ay Alläh!

Millətə şöhrətdi qadın hünəri,
bir canın sözünü neçə can deyir.
Gəncə darvazası gedəndən bəri,
burda hər darvaza bir üsyən deyir.

Həmid Sultanovun dar ağacından,
Moskva razıydı, xain razıydı.
Bir gözəl özünü asdı saçından, –
Gəncənin dünyaya etirazıydı.

Torpağın belkə də son səngərini
namərdin əliyle dağdı namərd.
Gəncədə sinadı mauzerini,
Əlheydər Qarayev...
ağırdı bu dərd!
Şeyxi hüzuruma çağırın görək,
sesində, sözündə bir az od olsun.
Özü bir fatihə oxusun görək,
şəhid gedənlərin ruhu şad olsun.

Mən sənə heyranam Gəncə torpağı,
karvanın kəhrizdi, dağdı, çinardi.
Asın eyvanlardan üçrəng bayraqı,
GƏNCƏ ÜSYANINDAN
bir yadigardı.

noyabr, 1992

ƏGƏR

Yaxşılığın başa qaxmaq üçündüsə,
ya qaşqabaq üçündüsə,
eləmə heç.
Məsləhətin,
ya dileyin
yada salmaq üçündüsə,
diləmə heç.
Bir xoş sözün sonra minnət üçündüsə
söz demə heç.
Ya xoş üzün başqa məqsəd üçündüsə
göstermə heç.

TƏLƏSMƏYİN

Bəd xəbori verməyə tələsməyin dünyada,
nə yaxına, nə yada.
Yüngül olur ayağı onsuz da bəd xəborin
üzü bozdu kədərin.
Bir qəlbən şüşəsini qırmağa tələsməyin.
bir gülüşü yanaqda,
bir səhbəti dodaqda,
bir yerisi ayaqda
heç yarımcıq kəsməyin.
Biri gül bəsləyirsə,
biri yol gözləyirsə,
tufan olub əsməyin,
ləngiyin, tələsməyin.

Söyüd bitdiyinə peşiman olmuş,
söyüdü görənlər perişan olmuş.

Söyüdüm, əyilib o tayı öpdün,
gətir saçlarından öpüm, söyüdüm.
Söyüdüm, saçını bu taya səpdin,
gətir saçını da öpüm, söyüdüm.
Üstünə gül-ciçək səpim, söyüdüm.

Fikrə qərq olduğum sərhəd boyunda,
sərhədsiz göründü dünya gözü mə.
Əsr yarım keçdi bu bircə anda,
külek toz-torpağı çırpdı üzümə.
Sandım ki, yel əsir əsr yarındı,
söyüdün saçları öz saçlarımdı.
Dondu damarının elə bil qanı,
demə, qanunlara mən qulaq asdım.
Bölmədim, bölünmiş Azərbaycanı,
söyüdlə birlikdə bağrıma basdım.

SÖYÜD

Hüseyn İbrahimova

Yenə Təbriz sözü geldi dilimə,
babam Xətayinin şəhəridir o.
Qurşayın Arazı mənim belimə,
Təbrizin açılmış komarıdır o.

Araz qırığında, külekli gündə,
mən bir söyüd gördüm çayın üstündə.
Dağılmış saçını gah yel yolurdu,
gah da ki, tikanlı məftil yolurdu.
Əyilib o tayı öpürdü söyüd,
əyilib bu tayı öpürdü söyüd.
Saçını o taya səpirdi söyüd,
saçını bu taya səpirdi söyüd.

Yüz belə külekler əsib üstündən
birdi bahar ona, birdi qış ona.
Sərhəddə bitdiyi birinci gündən
tikanlı məftillər sarılmış ona.

ƏZİZİM

Mehəbbəti satın alır pul verən,
Mehəbbətə can verənin elindən.

(İrandan, Türkiyədən galən binamus "qardaşlarımız"
qadınları şirniyləndirməklə gün keçirirlər)

Müəllif

İnsaf elə, mehəbbətdən az danış,
yeni sevdan mübarekdi, əzizim.
El sözüdү: ayri otur, düz danış,
dost arası düz gərəkdi əzizim.
Deməməyin nə deməkdi, əzizim?!

Yad elləre dəvet edir filankəs,
sevən kimdi, sevilən kim, bilinməz.
Ağ köynəyə ləkə düşsə, silinməz,

HƏLƏ AND İÇİR

Almas İldirimin adına küçə! –
keçirəm, ildirim içimden keçir.
Bu necə millətdi, ilahi, neçə?
oçağı söndürüb külə and içir.

Natiq əl-qolunu yellədir yenə,
hər sözü “mərmidir”, “güllədir” yenə.
Lenin Sarayında əl gedir yenə,
hakim ferman verib, kölə and içir.

Özgəni doyurub ac qaldı vətən,
meydانا axışır ölkə yenidən.
Əsrin əvvəlində inqilab edən,
əsrin axırıdır... hələ and içir.

yeri qalsa, o da pisdi əzizim,
gedən gedir, qalan izdi, əzizim.

İndi zaman dəyişibdi doğrudan,
bilmirsən kim uduzandı, kim udan?
Oyansan da bu yatdığını yuxudan,
daha gecdi, sən xumarsan, əzizim,
yuxulardan nə umarsan, əzizim.

Məhəbbəti satın alır pul verən,
məhəbbətə can verənin əlindən.
Səndən ötrü nə məhəbbət, nə vətən? –
Vətənsizsen vətəndə sən, əzizim,
cəbhədədir indi vətən əzizim.

Bizim qızlar papaq qoyub başına,
kəklik kimi yatrı qaya qaşına.
Körpələrin tökülen göz yaşına,
döze-dözə döyüşürük, əzizim,
dərdimizi bölüşürük, əzizim.

Qazan orda, bezen orda, gəz orda,
kimə kəniz olacaqsan bəs orda?!
Əhd-peyman bağla orda, kəs orda,
bundan sonra fərqi nədir, əzizim,
arife bir işarədir, əzizim.

Bəsdi şair, rəhmin gəlsin özünə,
qızın doğma ocağına, közünə.
Göz həkimi baxsın özgə gözünüə,
birleşməmiş ayrıılıq əzizim,
tanıdırlar, tanıyıraq əzizim.

30 aprel, 1992

TEHRANDA AZƏRBAYCAN SƏFİRLİYİ, ÜÇRƏNGLİ BAYRAĞIMIZ

Səni qaldırananın,
can verdik, nə qəder can.
Məzar-məzar getirdik,
səngər-səngər ötürdük.
Belimizə bağlıq,
qoynumuzda saxladıq.
– Bir kərə qalxan bayraq
bir daha enməz, – dedik.
Millətin andıydı bu,
bu andı dinməz dedik.
Bir bayraq qalxsın deyə,
milyon əl qalxdı göye.
O gün göründü vətən,
dünyanın hər yerindən.
Görmedi bu günləri,
Qarabağ şəhidləri,

Settarxan, Məmmədəmin
 Bu da sənin taleyin.
 Allah, Allah bu bina,
 bu binada bu bayraq,
 necə əzizdir Allah!
 Tərcümə olunacaq
 rusun, farsın dilləri,
 Sərhəd boyu ləkələr.
 Bu bayraqın dilində
 danışacaq ölkələr.
 Tehran... bizim səfirlik! –
 dünya mənə sərr gelir.
 Qalx ayağa, şairim,
 görünə səfir golir!

fevral, 1993

ELƏ DURMA

Uzunsaçılıp,
 “qaçqınım”,
 “köçkünum” elə durma.
 Boynuyoğunlar görüb,
 durna boynunu burma.

Səni gözlətdirirsə
 qəbul otaqlarında, –
 icra hakimi quldù,
 polis reisi gəda!

Ünvanın ermənidə –
 evin, bağın, kildin.
 Qapının açarıdı
 götürüb götirdiyin.

Qurulu bir ev verib
 bir ad aldin: “Didərgin”.

Burda Bakı sənindi,
 orda Füzuli sənin.

Burda bazar bahadı,
 hələ çörək növbəsi.
 Bazar alverçisidi,
 siyasət alverçisi.

İnsaf elə zülümkar,
 bes deyilmi əzabı, –
 səngər-səngər qaçanı
 qovdurma qapı-qapı.

Qoru ləyaqətini,
 uzunsaçlı sənindi.
 Özü dünya gözəli,
 adı “qaçqın” sənindi.

Nə Bosniya qaçqını,
 nə İraq, nə Fələstin.
 Erməninin əlindən
 üstünə qaçıb sənин.

Arzum, Lalem, Zeynəbim,
 Nəsibəm... elo durma.
 Sənə qurban qələmim,
 vəzifəm, elə durma.

Səni gərək dinləyən,
 səni söyləden olsun.
 Ər itirdin, ər bacım,
 tapdığın vətən olsun.

ZİRVƏ

Zirvəyə qalxıram dolama yolla,
 bu yol eziyyətdi, tamaşa deyil.
 Qalxıram təbdirlə, hissə, ağılla,
 zirvənin mənzili birbaşa deyil.

Kosir qabağımı gah sis, gah duman,
gözümde yorğunluq, saçlarımda dən.
Qalxıram, daş qopur ayağım altdan,
dağ mənə söykənir, mən dağa hərdən.

İllər pillələrmiş bizdən ötəri,
Yollar gah bürkü, gah saxta düşür.
Şöhrətin sevinci, yaşın kədəri,
ters kimi, ikisi bir vaxta düşür.

Keçir icazəsiz ömrün səddini,
keçirir bizi də alovdan, oddan.
Sağlamlıq, gözəllik ləyaqətini
alır əlimizdən yaşı soruşmadan.

Ah, zirvə hardadı, görəsen harda?
nədir mən getdiyim bu cığır, bu iz?
Mən də bir zirvəyəm aşağılarda,
nə mən zirvəsizəm, nə zirvə mənsiz.

Gedirəm... illərə sorağım düşür,
insan öz-özündən ayrılır demək.
Yuxarı baxıram – papağım düşür,
aşağı baxıram – gözüm dən eynək.

1979

ANKARADA MƏMMƏD ƏMIN RƏSULZADƏNİN MƏZARI

*Daş üstə yazı: "İnsanlara hərriyyət, millətlərə
istiglal!". Son nafəsində o üç dəfə "Azərbaycan!"
– dedi, gözlərini əbədi yumdu.*

Məmməd Kəngərlinin dediklərindən
Fərdlər ölürlər, lakin ölməz "Cəmiyyət".

Z.Göyalp

Qarşında bir məzar, məzarda KİŞİ!
qəbristan daimi bir heyrətimdi.

Əsrin ən talesiz bir əzabkeşi, –
mənim Türkiyədə ziyarətimdi.

Yere də zinətdi düşünən bir baş,
o yatır bir ana köksündə belə.
Qəbristan hər yerdə qurbətdi, qardaş,
qurbətdi vətənin özündə belə.

Bəs niyə doğmadı mənə bu kümbez? –
pak vicdan sahibi, üstə şər yatır.
"Bir yol qalxan bayraq, bir daha enməz!" –
bayraqı qaldıran bir rəhbər yatır.

Türkiyə vətəndi, türkəm deyənə,
namərdin ürəyi partlasın gerək.
Vətəndən qovdular, qaçı vətənə,
qaçı besiyindən mezarınadək.

İlahi, nə qədər böhtən yazdırılar,
Mənə nələr deyir bu kiçik məzar.
Hayana döndüksə, şüar asdlar,
Hanı kommunizm, o şanlı şüar?!

Nə qədər yubiley oldu Bakıda,
teriflər, təltiflər yapdıq, Əfəndim.
Sərin yubileyin düşmədi yada,
biz səni itirib tapdıq, Əfəndim.

Hanı bu besiyin ana laylası?!
Hanı Azərbaycan...
yat, quzum, laylay.
Yerin behişt olsun, daş ağırtmasın,
mənim "xalq düşmənim", "məhbusum" laylay.

Ağırkı millətdən üzr istəmək,
yalanlar əbədi puç olmalydi.
Heykəl var – məzara gömülsün gerək,
mozar var – heykəli ucalmalydi.

Ankara, 13 may, 1990

QIZ QALASI

“Qız qalası” həqiqətdir,
əfsanə yox!
Bu əfsanə xəyanətdir,
əksinə yox!
Azerbaycan torpağında,
ola bilməz diller töksün,
ya diz çöksün,
ata qızı qabağında.
Öz qızına, balasına,
doğma ciyərparasına
“Sevgilim ol”, “arvadım ol” desin ata.
Bu ləkədir həm ataya, həm övlada.
Bu ləkədir mənim üçün,
senin üçün,
onun üçün, –
bəşər üçün.
Namərd özü ləkəlidir bu şər üçün.
Düşmənin söz ləkəsidir, ədavətdir.
Amma adı əfsanədir,
rəvayətdir.
Onun adı,
Qız qaladı! –
Bu torpağın qızlığıdır,
bakirodir!
Deyə bilməz düşmən əli, nəkarədir!
Mən şairəm –
bu millətin oğlu mənəm.
Mən atayam –
qız atası, haqlı mənəm.

Yansın düşmən, haqsız odur,
yalan odur!
Qız qalası saxlayıb öz qızlığını,
durur yenə,
qalan odur.

CƏBHƏ BAYATILARI

Oxuma, sarı bülbül,
itirdim yarı bülbül.
Burda mən qərib oldum,
ŞUŞADA Xarı bülbül.

A dağlar, ulu dağlar,
kesdiniz yolu dağlar.
Əvvəl çəşməli-sulu,
indi qorxulu dağlar.

KƏMƏRLİDƏN verdilər,
Meşə, mədən verdilər.
Erməni yer istədi,
bunlar vətən verdilər.

Qonşum erməni oldu,
dedi yer mənim oldu.
And içdim, “qardaş” dedim,
and mənə qənim oldu.

GƏNCƏYƏ fişəng düşər,
ev yanar, dirək düşər.
Qoyma hönküren olsun,
çiyindən tūfəng düşər.

Gəmi gələr, yan gedər,
yüz yere güman gedər.
Səngerindən qaçanın
vətəni qurban gedər.

Yer qazıram qum çıxır,
bal yeyirəm, mum çıxır.
Şeytandan danışırlar,
erməni qohum çıxır.

Bulaqlar orda qaldı,
yaylaqlar orda qaldı.

Oğlan səngerdə öldü,
Qız ölmüş burda qaldı.

AĞDAMDAN üzü bəri,
yol gəlir izi bəri.
Ağdamda yer yarıldı,
addadı yüzü bəri.

Erməni dərdde yansın,
xeyirdə-şerde yansın.
Ağdamı yandırdılar,
qoymayın BƏRDƏ yansın.

Zülümdür yerim, haray!
kimə can verim, haray!
Ermeni əlindəyəm,
gəl qurtar, ərim, haray!

XOCALIDAN gələn var,
ağlayan var, gülən var.
Bakıda toy qurmayıñ,
Xocalıdan ölü var.

Paltar əyinə gərek,
köçəm ƏYİNƏ gərek.
Atı əldən gedənin,
yəhər nəyinə gərek.

Yol gəlir QUBADLIDAN
Xəbər alın atlidan.
Nəbi, Hecər hardadı? –
itdi namus, batdı qan.

İgidlər ölməsinlər,
ayrılıq görməsinlər.
Siz yerə tikiş qoyun,
torpağı bölmesinlər.

Ocaq deyim, köz deyim,
yanır, necə döz deyim.
Gedib üzü dönənə
üzüm gəlmir söz deyim.

Bir xanım var, əri yox,
Başqa dərdi-səri yox,
Dükanda dünya satır,
dünyadan xəbəri yox.

Deyirəm aylıb çıxır,
demirəm hayif çıxır.
İRANDAN tacir gəlib,
BAKİYA sahib çıxır.

Dünya, tamaşa dünya,
beləcə yaşa, dünya.
Başlar ayağa keçdi,
ayaqlar başa, dünya.

İTKİN DÜŞƏNLƏRİN YERİ BİLİNMİR

*Xırda qazettərin birində
qərəzli yazılar oxudum*

Zalim, ilan kimi dilin haçdır,
qoyp efi ilanlar qoynunda yatsın.
Boyun – bir qurulu dar ağacıdır,
as məni çiyindən, bir şəhid artsun.

Bu qədər HƏRİSLİK,
bu qədər QƏRƏZ,
bu qədər İDDİA,
bu qədər İŞTAH,
bu qədər PAXILLIQ,
bu qədər MƏRƏZ,
bu qədər BƏDXAHLIQ
Hardandır, Allah!

Bığ yeri təzecə tərləmiş əsgər,
döyüşür, səngərin sırrı bilinmir.
Siyahi dərc edir böyük qəzetlər,
itkin düşənlerin yeri bilinmir.

Gedir oğulları Azərbaycanın,
qışın soyuğu var, yayın ateşi.
Fikirdən, infarktdan həlak olanın,
atılmış üstündə yayılmış ateşi.

Mən kiməm – bu yurdun bir vətəndaşı,
bir az ümidiyəm, bir az intizar.
Kürün qırğındında bir mamır daşı.
ya da qəbristanda uçuq bir məzar.

Getmir ürəyimdən bu söz yarası,
gördüm,
yaradın da sizlər gözü var.
Nə hürən itlərde ürək ağrısı,
nə çalan ilanda ürək özü var...

iyul, 1993

ŞƏHİDLƏR XİYABANI

Dayanın, Şəhidlər xiyabanı,
yas toya qarışib, toy yasa burda.
Qızıl qumaşlarda qara xonçalar, –
nişan götürübələr bir qızı burda.

Nigaran gedənlər yatır xəbərsiz,
yatağı boş qalıb, atı yəhərsiz.
Ana var, oğulsuz, gəlin var ərsiz,
nəydi bu müsibət, bu cəfa burda?

Qızıl qan ləkəsi qalır gül üstə,
bir qurğu qurdular fitnə-fel üstə.

İl təhvil olubdu qərenfil üstə,
verib öz yerini qış yaza burda.

Kim bilir, nə qədər ölü-qalan var,
Vetəndə bir vətən şəhid olan var.
Hələ bir-birini xəbər alan var, –
dil yox, sual verir, göz-göze burda.

Şəhriyar elində bir əsa gelsin,
çağırıın Babəki bu yasa gəlsin.
Qıisas istəyen qıisas gəlsin,
Yer özü çağrıır qıisas burda.

Bir yandan məgrurluq, bir yandan həya,
yazı bir boyadı, toyu bir boyaya.
Neçə Koroğlular geldi dünyaya,
cavan Babək yatır, hardasa burda.

Kim belə qarğadı bu bağça-bağça,
qaralar bağlanıb min bir budağa.
Sürtüb ağ saçını qara torpağa,
dəyməyin, Nəriman ağlasa burda.

fevral, 1990

QANLI KİTAB

Herbi hospitalda yaralı cəbhəçi
Elxan Mirzeyev danışdı ki, həlak olan bir
əsgərin qoltuq cibindən qana bulaşış
“Fikir elemə” kitabım çıxıbdi, başqa se-
nədi yox idi. “Fikir elemə”dən sonra ver-
giil qoyub, “Vətən, fikir elemə” yazmış.

Müəllif

Qan ağlayan şeirlərim,
kitab sinəm batdı qana.
Danışdı bir şair qanı
bir əsgərin al qanına.
Mən bilseydim, –

dəmirdən üz çəkdirerdim o kitaba,
misdən, tuncdan tökdürerdim misraları,
ya poladdan kəsdirerdim vərəqləri,
təki *namord* bir gülədən
saxlayaydı o əsgəri.
Yarasına tənzif kimi
vərəqləri sarıyaydım,
ağriyanda ağrıyaydım.
Sözlərimi bu sinədən o sinəyə
tökə-tökə,
“Fikir elemə” oxusa da,
gizli fikir çəkə-çökə
mən kitaba yazdığını
o torpağa yazdı fəqət:
tüfonginin darağıyla,
bu Azadlıq sorağıyla.
İkililikdə bir səngəri
qorudu bu məməkətin
bir şairi,
bir əsgəri.
Hansı sözüm,
hansi şerim
istəyindən xəbor verib? –
Döyüşlərdə qoluna güc,
üreyinə təpər verib?!
Görüşümə gələsiyim bəlkə elə, –
tezə cəbhə şəri ilə?!
Mən görmədim o əsgəri,
sən o yeri göstər mənə.
Vetəndəki o vəteni, –
o səngəri göstər mənə.
Qoy zəvvarın qəbul olsun ziyarəti,
o zəvvardı.
Mənim Kəbəm, ziyarətim
o mozardı.

EKRAN ÖNÜNDƏ

Pişiklərin yeməyini göstəirlər,
Pişiklərə xüsusi bir hörmət ilə.
Pişiklərin xörəyini göstərlər
Ləzzətindən danışırlar ləzzət ilə.

Qucaqlarda ozızlənir, xumarlanır,
Əl-üzünü yuya-yuya cənab pişik.
Şəhər-axşam sığallanır, tumarlanır
Yedin, doydun, get yuxuya, cənab pişik.

Dünya bəlkə it-pişiyin dünyasıdır? –
Dərk etmirik burda bəlkə insan kimi.
İnsana it, itə insan qayğısıdır,
Nəfəs alır yüz bedəndə bir can kimi.

İndi gəlib qonşu çörək növbəsindən,
Ömür sürür Allah verən arzusıyla,
Acqarına zəhər yağır çöhrəsindən,
Gülümseyir pişik olmaq arzusyla.

Fransalı, Nyu-Yorklu ledilərin,
Sesi ipək, əli zərif, gözü xumar.
İtlər kimi tumarlanar qaçsa yəqin,
Yatsa yəqin, pişik kimi xumarlanar.

Düşmen gelir qıra-qıra, döye-döye,
Mərd oğullar həlak olur kişi kimi
Kimsə gizli tumar çekir erməniyə,
Kimsə gizli xumarlanır pişik kimi.

KÜR AXIR

Tale məni ezizləyir
sığalı qapaz qarışiq.
Külək əsir, yağış döyür,
gələn qışdı yaz qarışiq.

Mən bal yedim dadi zəhər,
gülüş gördüm yarı qəher.
Mən yas gördüm gülürdülər,
mən toy gördüm yas qarışq.

Tale mene bata bilmir,
qovur hələ tuta bilmir.
Nişan alır, ata bilmir, –
Kür axır Araz qarışq.

HASAR

Hansı qapıdan girdim,
divarda qoç Koroğlu,
yanında Qaçaq Nəbi.
Hansı türkdən soruşdum,
zindanda yatıb, – dedi.

– Nadir şah kim olub?
– Türk.
– Feteli şah?
– O da türk.
– Şah İsmayıł, şah Abbas,
Nəsreddin şah, ya Qacar? –
bütün bu sülalələr?
Türkdü, türkdü, – dedilər.

– Türkler kimdi?
– Müsəlman.
– Farslar kimdi?
– Müsəlman.
– İran kimindi, İran?
– İran, fəqət farsların.
Dünyaya boylan, yazıq,
içindən bu hasarın.

ÖLDÜRÜRLƏR YAXŞILARI

Bir güldana qoymuşdular
Qızılıgülü,
cır gül ilə.
Soldu bir gün
o gül de gül xiffətile.
Yrək açdı, göz oxşadı, etir yaydı,
ürəksizlər, kor olmuşlar dünyasına.
Soyuq canlar Allah, Allah, necə qıydı.
Qızılıgülü cır gullerin sırasına?!

Sonra gördüm nə deyirmiş bu “qayğılar”? –
içimizdə qoruyurlar naşları.
Qızılıgülü cır gül ile solduranlar,
nadamlara qata-qata öldürürler yaxşları.

GÜLƏ-GÜLƏ

Darıxma, sənə qurban,
gülüm, gülüşüm mənim.
Saçı – sapsarı qızıl,
üzü – gümüşüm mənim.

Üreyinə salma sən,
kimdi ki, o eybəcər?
Ürəyində olanlar
sonra səndən inciyər?!

İkiyə bölünmüşəm, –
canımda bir canım var.
Sonde bir yuva qurdum,
səndə bir ünvanım var.

Üstünə qəm yerisə,
qarşıla gülə-gülə.
O gülüşü mənə de
aşila gülə-gülə.

Qəm – üzündə lalədi,
saçların şelaledi.
Qəm də bir piyalədi, –
nuş elə gülə-gülə.
Qoyma xətrinə dəysin, –
qəddini kədər əysin,
Rəqibin qara geysin, –
qəşş elə gülə-gülə.

DAŞ ÜRƏKLƏR GÖRDÜM, ÖLÜ BAXIŞLAR

Bir qələm dostumu apardı dünya,
daş ürəklər gördüm, ölü baxışlar.
Adımı yazmadı başsağlığına,
“unutdu” başları sağ olmamışlar.

ƏCƏL GƏLİNCE SƏN GƏLDİN

Tozə ili tek keçirdim,
yuxuma gecə sen geldin.
Yanıma gələ bilmədin,
eve gizlice, sən geldin.

Ayrı saldı illər bizi,
necə tapdın yolu, izi,
tanidunnu evimizi?
əcəl gəlince, sən geldin.

İndi bildim nədir vəfa,
bitmədi bu cövri-cəfa.
Nə çoxdu qohum-eqrəba,
bircəmsən, bircə sən geldin.

DƏVƏ, SUSMA

Dəvə, sənin dəvə yükün ağır oldu,
açılmadı orda düyüñ,
ağır oldu.

Yazlıq, bəlkə uca boyun,
böyüklüyün ağır oldu?!
Ovsarını bağladılar
bir eşşeyin quyrığuna,
tapşırıldılar müntəzir ol buyruğuna.
Yəni bir az üzüyola,
bir az lal ol,
əhli-hal ol.

Ya əllərdə bir alet ol,
yəni bir az,
bir az eşşekxasiyyət ol.
O, qalxanda diz çökdüyün,
baş əydiyin,
yerə yatıb bel bükdüyün,
dayananda dayandığın,
oyananda oyandığın,
danışmamış eşitdiyin,
cənnətdiyin, behiştidiyin
qoca Sarvan!

Çıxdı heçə-puça Sarvan.
Bir halalliq istəyir o
indi ölüm ayağında.

O baş əyir, o diz çökür
gəlib sənin qabağında.
O bilmədi qədirini, qiymətini.
O bilmədi ağır olur
dəvə kimi.

Dəvə, indi o mütinə bağışlama.
Bir eşşeyin yedəyinə verdi səni,
bağışlama.
Mən yalvarsam, dəvə, məni bağışlama.
Sendən vətən xahiş etsə,

o vətəni bağışlama.

Dəvə, susma.

Mən uduzdu mən bağışlaya-bağışlaya,
sən uduzma.

Dəvə, susma.

DAŞ VAXTI DEYİL

Zəmanə dəyişib ay sənə qurban,
ters kimi yaşım da o vaxtı deyil.
Kəsdi düz sözümüz sözü əyrilər,
dava-dalaşın da o vaxtı deyil.

Yüz baş hiylə qurur, bir baş neyləsin,
dil-dodaq təpiyib, göz-qas neyləsin.
Buna dost neyləsin, yoldaş neyləsin,
dostun-yoldaşın da o vaxtı deyil.

Nəriman, üreyin başqadır sənin,
millət hörmətini yaşadır sənin.
Kimlər bostanına daş atır sənin,
səbr eylə, daşın da o vaxtı deyil.

YOXDU ƏVƏZİN, EY KÖNÜL

Çox yalvardın, az eşitdi,
daha nə desin, ey könül.
Səndən qeyri yalan şeydi, –
yoxdu əvəzin ey könül.

Taleyimə bir gün düşüb, –
bağlayıblar, düyüñ düşüb.
Hamı evdən sürgün düşüb,
batıbdı səsin, ey könül.

Qaralmasın od nəfəsin,
gəlmeyən gəlmir, gəlməsin.
Buna bir bəndə neyləsin,
Allah neyləsin, ey könül.

MƏSCİDDƏN KİLSƏYƏ GEDİR

Bir qız bir ingilis təpib,
bu xanım o bəyə gedir.
Boynuna təzə xaç salıb,
məsciddən kilsəyə gedir.

Kürəkən ayqırın biri,
qaynana fağırin biri,
qız beli yağırın biri,
mey içəndi, meyə gedir.

Hayif, qızların niyyəti,
götürmək olmur minnəti.
Gah özünü, gah milləti
şair söye-söye gedir.

SAFRUHA

Asif Atanın xatirəsi

Deyirlər ki, bərk sancıbsan məni yene,
bir “xanumin” ad günündə coşub qanın.
Əl çalıblar əlindeki qədəhine,
yanındakı yalaq-yaltaq adamların.

Mən neyləyim, bir ömrüm var, bir həyatım,
oyna hələ havasına o qədəhin.
Sənə yaxşı qul olmağı bacarmadım,
yaxşı Ağan olardım mən cüntki sənin.

ŞAİR

Deyirdin dünyadan yoxdu xəberin,
Bakıdan yox imiş xəberin, şair.
Toxlar tikdiyini, Aclar sökdülər,
hardadı “İçeri şəhər”in, şair?

Reklam fars dilində, alman dilində,
Mozambik dilində, yunan dilində,
Ana vətənində, ana dilində
pozuldu mübtədan, xəberin şair.

Ocağı yandırıdıq, közü nə oldu,
nə oldu, hər kəsin özüne oldu.
Bakımı verdilər, kazino oldu,
bes senin nə oldu dəyərin, şair?

Biri “Mersedes”ə hissə axtarır,
o biri çörəyi nisye axtarır,
kimsələr içində kimse axtarır,
hardadı, xanların, bəylerin, şair?

Aşağı ac gəzir, yuxarı toxdu,
aşağı olalı, yuxarı yoxdu.
Yüz de, bir şeyin ki, axırı yoxdu,
nə sözün sayılır, nə şerin, şair.

Şair doğulmağın başa bəlaymiş,
gerek başlıların başa salaymış.
Niyət nə Mekkeymiş, nə Kərbəlaymış,
tapdilar yolunu gəlirin, şair.

Azadlıq isteyib, müstəqil olduq,
gəlmələr müstəqil, biz fəqir olduq.
Müqəssir axtarma, müqəssir olluq,
qarışar axşamın, səhərin şair.

Getdi setiraltı yazan vaxtimız,
indi də minbərdən “Əzan” vaxtimız.

Bazarda qazanha-qazan vaxtimız,
sənin ki, yoxdu bir xeyirin, şair?

Xarici maşınlar dalbadal keçir,
lallar dil açıbdı, natıq lal keçir.
Könlümdən yeni bir İstiqlal keçir,
hardadı əzəlki hünərin, şair?!

23 yanvar, 1993

SƏN DƏ XİFFƏT EYLƏMİŞƏN

Bülbül, yene nə şivəndi,
bağı cənnət eyləmisen
Gelişimden xəber tutub
Nə mərhəmət eyləmisen.

Oxuyursan sözle-sazla,
sevinirsən gelən yazla.
Dediler ki, bu avazla
mani dəvət eyləmisen.

Büküləndə budaqda gül,
açılmazı sevən könül?
Yeqin olub ana bülbül,
sən də xiffət eyləmisen.

Susduruldu şair-ozan,
bu torpaqda zaman-zaman.
Sus deyəndə susmamışan,
nə qiyamət eyləmisen.

Aşıb-dəşmən o nəğmeler,
mənim sözüm haqdan gələr.
Mən dərdimi şirin-şəkər.
sən də şərbət eyləmisen.

BAXT QAPIN AĞZINDA AYAQ ÜSTƏDİ

Baxtımız əbedi, həyat dəyişken,
dünyanın özü də bir cür yuxuymuş.
Bir evde nikahın, birində eşqin,
dünyanın iki yol ayrıçı buymuş.

Mən sənin içində, o yanındadı,
eşit bu vurğunu, hecanı, canım.
Mənə “can” deyirsən, canın ondaðı,
kimə həsr eledin canını, canım?!

Bir cığır, ya bir iz varmı deyirsən,
ümidin şəh kimi yarpaq üstədi.
Evində oturub baxt gözleyirsən,
baxt qapın ağzında ayaq üstədi.

ALA PIŞİK

Sən nə mötəbersən, ay ala pişik,
salam, hacı pişik, kerbəla pişik!
Deyirlər, Məhəmməd Əleyhisselam,
oyadıb, yuxuna qatmayıb haram.
Kəsib çuxasının bir tərəfini,
qoruyub sənin də şan-şərəfini.
İndi televizor sənə yer verir,
yeyib gərnəşirsən, onu göstərir.
Biðini yalayıb tumarlanırsan,
xumar qucaqlarda xumarlanırsan.
O hansı şöbədir, belə şən keçir? –
bizimki adəbi şöbədən keçir.

Şeir demək üçün bir imkan olmur,
miyoldamaq üçün doyunca, buyur!
Pişiklər səsinə qulaq asacaq,
mənə miyoldamaq öyrətmə ancaq.

BAXTA-BAXTDI

Gördüyümü mən görümuşəm,
yaxşı-yaman baxta-baxtdı.
Dünya durur, biz dururuq,
doğru, yalan baxta-baxtdı.

Yer qazırsan, daşa çıxır,
birdən əlin boşça çıxır.
Nadan gedir başa çıxır,
aqıl, nadan baxta-baxtdı.

Ləkə yaxan ləkə yaxır,
görən görür, baxan baxır.
Biri enir, biri qalxır,
enən, qalxan baxta-baxtdı.

Yuxarılar coşar-çağlar,
aşağılar susar, ağlar.
O toy elər, bu yas saxlar
gedən, qalan baxta-baxtdı.

Nə şirindi söhbətimiz,
göz mehriban, ürək təmiz.
Baxta-baxtdı niyyətimiz,
sənə qurban, baxta-baxtdı.

SUBARDİNASIYA

Vəzifəyə geləndə,
baş ey, salam ver ona.
Vəzifədən gedəndə
atasının goruna...

HEYRƏT

Bir sözün ovsununa
düşdü başqa söz deyen.
Yüz qəlbə açar oldu
bir bayatı söyləyən.
Getdi orda elimdən
şairlik ixtiyarım:
“Üzündə göz yeri var,
sənə kim baxdı, yarım?!”

...YAŞ KEÇİR, HƏKİM

Mən öz üreyimdə bulaq görmüşəm,
İnsan üreyindən su içir, həkim.
Deyirsen vaxt gərək sağalmaq üçün,
Vaxt gelib keçinə, yaş keçir, həkim.

Məhebbət hər yaşda deyir sözünü,
Tutulan bulağın açır gözünü.
İster as özünü, öldür özünü,
Ürək boyənə də, göz seçir, həkim.

Bir gözəl yolumdan məni saxlayır,
Bir sinə söz deyib sinə dağlayır,
Deyirəm xəstəyəm, ürək ağlayır,
Mənim əvezimə dil açır, həkim.

“DİLƏNCİ”

Qovma, qovma “diləncinin” xətrinə deyər,
bəxti ona bir ömrü də qısa veribdi.
O əllərə, Qarabağda gedən döyuşlər
silahının əvəzində əsa veribdi.

Dünən onun son məramı qələbə idi,
səngər-səngər atılmaq da ürək istəyir.

Dünən vətən torpağını tələb edirdi,
bu gün gelib vətənində çörək istəyir.

Həyatına, taleyinə o qəsd elədi,
Gedib orda sine gərdi mənim yerimə.
Düşmən vurub ayağını şikəst elədi,
burda qırıb ürəyini şikəst eləmə.

Varmı onun vətənində yaşamaq haqqı,
diləncitək dolaşırsa, o vətən olmur.
Niyə gedib döyüşənə – yapalaq haqqı,
niyə qalıb gizlənənə – söz deyən olmur?!

Qəlbin insaf damarını nə vaxt qırıdlar,
bulud gəldi, üzümüze kölgəni düşdü?!
Ölse, şəhid məzarında basdırıldılar,
qaldı, əsgər şərəfinə ləkəmi düşdü?!

Müharibə qorxusu var ölkədə hələ,
millət yenə oğulları haraylayacaq.
Mən bir ölkə görməmişdim bu qədər belə
varlısı çox, hacısı çox, diləncisi çox!

Qovma, qovma “diləncini”, xətrimə dəyər,
bəxti ona bir ömrü də qısa veribdi.
O əllərə, Qarabağda gedən döyuşlər
silahının əvəzində əsa veribdi.

DÜNYANIN HEÇ KƏSİ YOXDU

Güler üzlüm, çox ağlama!
göz yaşı məlhəm olmayıb.
İnsan göstər yer üzündə,
üzündə bir qəm olmayıb?!

Mən səndə səni görmüşəm,
saçında dəni görmüşəm.

Men bu naləni görmüşəm,
mənim bu naləm olmayıb.

Yaxşı seç qararı ağdan,
Can üzülər ağlamaqdan.
Söz dili mə gelib haqdan,
əlimdə qələm olmayıb.

Gedən getdi, səsi yoxdu,
təzəsi, köhnəsi yoxdu.
Dünyanın heç kəsi yoxdu,
heç kəsə məhrəm olmayıb.

Gözlerin bolluca qəndi,
bu səbəbdən hava nəmdi.
Məndən ötrü cəhənnəmdi,
başqa cəhənnəm olmayıb.

Sən yaşamaq üçün əlsən-ayaqsan,
nə vaxt ölmək üçün yaşayacaqsan?
Nə vaxt şəhidlərə qovuşacaqsan,
nə vaxt gedəcəksen önce sən, oğlum?!

Spartak qul idi, dilində cahat,
o qalxdı, diz çökdü Romada senat.
Qulları döyüşə çağırır həyat,
qışılma daldaya, künce sən, oğlum.

Çamadan götürmə, get silah götür,
bağında-bağcanda bayquşlar ötür.
Sənə qul deyəni qul kimi öldür!
görək torpaq andı içəsən, oğlum.

YERİN VAR ŞƏHİDLƏR XİYABANINDA

SƏNƏ QUL DEYƏNİ QUL KİMİ ÖLDÜR

Gəl mənim “qul” balam, “qul” pəhləvanım,
qullar bazarında necəsen oğlum?
O yandan qovdular, bu yana qaçdırın,
bu yandan hayana qaçasan, oğlum.

Azadlıq olalı, sən qul olmusan,
dövlətin varlığı, yoxsul olmusan.
Pulsuzluq dərdindən pul-pul olmusan,
bir qalib, canından keçəsen, oğlum.

O kürək səndədi, əzələ səndə,
bir hünər görmeyir göz hələ səndə.
Hardandı bu qədər hövsələ səndə,
sanma ki, tənhasan, təkcəsən, oğlum?!

Qonşular evini kiraye verdi,
dinlər dilimizə min aye verdi.
Torpağı xan aldı, xan bəyə verdi,
bəylərə, xanlara baş əyməlisən.

Taleyin nə deyib, yazan nə yazıb,
doğru söz deyibsən, kim qulaq asıb?
Ayağından çekib, başından basıb,
başa çıxanlara baş əyməlisən.

Zəmanə qoçular zəmanəsiymiş,
seyidlər, hacılar zəmanəsiymiş.
Dərvişlər, falçılar zəmanəsiymiş,
nəzir yığınlara baş əyməlisən.

Nəriman, nə qədər can var canında,
zəiflik, soyuqluq yoxdu qanında.
Yerin var Şəhidlər xiyabانında,
qanı axanlara baş əyməlisən.

"BURJUA ŞAIRİ"

"Yerə ennəm də, səma şairiyəm"

Cavid

Nefesi benzin və kükürd qoxuyan,
çamırlıq içinde şərqi oxuyan
bir sinfin şairi görün nə dedi:
"Burjua şiri!" –

Cavidə dedi.

Şairin paxılı durdu üzünə,
aşağı-yuxarı durdu üzünə,
üzünə gülənlər durdu üzünə,
teatra gələnlər durdu üzünə,
"İblis"ə pərəstiş eleyenlər də,
iblisə döndülər xeyirde, şərde.
İnsaf deyilən şey tamam yox idi,
kükürd olan yerde ilham yox idi.

Bir deyən olmadı yoldaş Mir Cəfər,
yalanlı!

Əksinə, yalan dedilər.
Cavid Mir Cəfərdən möhlət istədi, –
məni nadanlardan qoruyun, – dedi.
Mir Cəfər yazdı ki, araşdırılsın! –
dedilər: qələmi gərek qırılsın.
Mir Cəfər dedi ki, bir də yoxlayın! –
yoxlayıb dedilər: birinci xayın!

Oğlunun adı Toğrul,
qızının adı Turan.
Biz inqilab deyirik,
o deyir Allah, Quran.
Yazdığı "Teymur", "İblis",
türkçü, islamçı, vaiz..."

Siz ey Birincinin sağıyla solu,
amma birincidən daha qorxulu.
Allah dilinizi lal eleyəydi,
Allah əlinizi şıl eleyəydi.

Sizin gözünüzü kor eleyəydi,
onun qulağını kar eleyeydi.
Size qənim olsun sizin andınız,
qovluqlar açıldı, siz qapandınız.

(Rəfaif Hüseynov eşitsə əger,
niyə adlarını çəkmədin deyer.
Gərək tamidaydın bir-bir millətə,
Belke də sir deyil bu sir millətə...)
İlahi, bu Yerin günahı neymış,
diri gün görmədi, ölü də ehsan.
Demə, "Qızıl meydan" daş döşəməymış,
bir xırman yeriymiş əslinə baxsan.
Kremlin daşına da "qızıl" dedilər,
daşa əl çaldırdı daşa dönümüşlər.

Mir Cəfər dedi ki, məni dörd bölün,
inandım, aldandım deyilən sözə.
Tutdurən

tutdurdu onu da bir gün,
hakimle mehkumu qoydu üz-üzə,
ölünü dirildib qoydu üz-üzə,
latınla kirili qoydu üz-üzə...
Cavid gedən gündən söz şərə qaldı,
Caviddən
Cavidə MƏQBƏRƏ qaldı.

09.09.2003

ÖLDÜ DEMƏYİN ONA

Dünya bir pencərəyimiş,
İsmayılbaxdı getdi,
Şimşek kimi parladi, Ay kimi doğdu getdi.
"Deli Kür" qoydu getdi, Dəli Kürə bərabər,
bir əsrin ağrısıydi, yanğısıydi bu əsər.
İsmayılm yerində qaldı Cahandar Ağa,
Öldü deməyin ona, var ol İsmayılb qağası.

Vicdan qurbanı oldu, həlak oldu sənətkar,
 nitqinə el çalanlar topuğuna çaldılar.
 Torpağa qəsd, suya qəsd, tarixə qəsd, ele qəsd!
 Ətrafında nə qədər çənəperəst, dilperəst.
 Vətəndə vətənsizi, kürsüdə riyakarı,
 gördü, qəzaya düşdü onun ömür qatarı.
 Qırıldılar millətinini Bakıda rişə kimi,
 Uğrunda can qoyduğu Moskva xayın oldu.
 Baxa-baxa çatdadı bülür bir şüşə kimi.
 Öldü,
 arxayı olun,
 o da “arxayı” oldu.
 Aldığı medalları qaytarın özlerinə
 “41-45” adında qoysun muzeylərinə.
 Təriflərdən ucadı, təltiflərdən ucadı,
 sənətkarın öz adı.
 Tabutun qabağında bəsdi, bir şəkil gedir,
 arxasında el gedir.

Paklığa, cəsarete, şəxsiyyətə çağrış!
 Qırıcı şüşə könlünü mənəvi qəsd, yad baxış.
 təkkilik, bəlkə tənhalıq, biganələr, hərisler,
 yaşamaq – günah oldu, ölmək şərəf və hüner.
 Qırılan güzgülərdə dünya baş-ayaq oldu,
 xalqa dayaq olana, bir əsa dayaq oldu.
 Dərdlərə sine gəren dərdlədi, dərdə düşdü,
 Ədalətin sazından qopdu bir pərdə düşdü.
 heykel getdi dünyadan,
 evində sıxlırdı, tabutda rahatlanan.

Yaşadı Vurğun kimi, bir də Mehdiyə əvəz,
 Hüseynin yaşıdydı, Osmanın əvəziydi.
 Böyük sənət yolcusu ölməyib, öle bilməz,
 vətənin taleyinə Zamanın töhfəsiydi.
 Avey dağı əyilməz,
 ya Göyəzən əyilməz,
 İsmayııl bir də gəlməz.

Dünya bir pencərəyimiş,
 İsmayııl baxdı getdi,
 Şimşek kimi parladi, Ay kimi doğdu getdi.

28 iyul, 1995

YANIMDA BİR QADIN

Bir ömür sürdün, şair,
 özündən ixtiyarsız.
 Ölənə – sədaqətlə,
 qalana – etibarsız.
 Yalvardın bir məzara,
 o susdu, sən oxudun.
 Dilavər qadınların
 qabağında lal oldun.
 Sən könül verdilər
 ürəkdən yana-yana.
 Sən könül əvəzinə
 vəd verdin çoxlarına.
 Məcnun Leyli deyirdi,
 Kərəm Əslili deyirdi,
 həyatı səsleyirdi.
 Sən – məzarı çağırdın,
 heçlikdən səs istədin.
 Bildin ki, o hardadı,
 yene hardasan? – dedin.
 Bir ömrü verdin bada,
 yorulmadın hələ sən:
 “Allah, Allah, bu dünya
 nə soyuqdu!” – deməkdən.

12.02.98

MƏHƏBBƏT

Qol-qola yeriyir iki mehriban,
oğlan ərk eləyir, qız naz eləyir.
Deymə sən onlara Ulu Yaradan,
dünyanı dünyada taraz eləyir.

Nə qədər şeytan var, nə qədər məmur,
nə qədər qarışib kiçik bir ölkə.
Onların heç nədən xəberi yoxdur,
xəbərsiz gedirlər Səndən de bəlkə!

Bir daş ağrıtmasın ayaqlarını,
büdrəsə, qolundan mən tutum, Allah.
Bir az üzəyimin ağrılarını,
bir az Şeytanları unudum, Allah.

OYAN, ŞAIR!

“Necəsiniz?” –
xəber alır
o qız məni hər görəndə.
Mənim də dilim açılır
dili dilaver görəndə.

O qədər qaş-qabaq gördüm,
baş yerində ayaq gördüm.
Üzəyini mən pak gördüm,
üzünü gülər görəndə.

Söz deməmiş, fikri duyan,
ürəkdi ürək oxuyan.
Oyan deyir, şair, oyan,
qabağında şər görəndə.

Bir az birtəhər oluram,
bir az xoşxəbər oluram.
Bir az bəxtəvər oluram, –
belə bəxtəvər görəndə.

BƏS EYLƏR

Dərdini hamiya demə,
bir nefər bilsə bəs eylər.
Şərtdimi hamı “can” desin,
bir can “can” desə, bəs eylər.

Sözü-sözündən oxuyan,
səni özündən oxuyan,
dərdi gözündən oxuyan,
o dərdi bölsə bəs eylər.

Seni sevən, duyan hamı?
Anan ölsün, aman hamı?
Tanrıım, saxla Nərimanı
bir şair bizə bəs eylər.

iyul, 2003

DAYIM OĞLU BAYRAM MƏSMALIYA

Bayram, hamıyla görüşdüm,
səni sonraya saxladım.
Dedim gəlləm qış geləndə,
qış keçdi, yaya saxladım.

Gelib çatdı umu-küsün,
İçindəydim odun-közün.
Dedim uşaqlar böyüsün,
sünnətə, toya saxladım.

Dünya dəyişdi, nə bilim,
mən də itdim ilim-ilim.
Nə evdə bir gəvə-kilim,
nə əldə maya saxladım.

Molla keşişə qarışdı,
işdə iş işo qarışdı.
Başım yetmişə qarışdı,
zorman bir həya saxladım.

Ağstafa, Qarayazı,
təzə balıq soyutması.
Xongələ qaldım tamarızı,
vağzal Poyluya saxladım.

Mən bir nəslin əvəziyəm,
“Dəli” Həsən nəvəsiyəm.
Kəsəmənə gəlesiyəm,
Kürdə çimməyə saxladım.

Bəlkə də mənəsi budur heykəlin,
bu sırrın önünde zəka zəlildi.
Od saçır gözləri meğrur heykəlin,
içi – göz yaşdı,
üstü – Xəlildi.

20 sentyabr, 2003

HAY-KÜY

İlahi, nə yaman o göylə gedir,
göydən qopanları görməyibdim?
Hay-küyle damışır, hay-küylə gedir,
səsi batanları görməyibdim?

Sirkədən tünd imiş onun hikkəsi,
elə bil, yuxarı-aşağı yoxdu.
Baxır, seçə bilmir yazılıq heç kəsi,
gözü var, gözünün işığı yoxdu.

Əqrəb olmasa da, əqrəbfasondu,
çalmasa qorxulu, çalsala öldürən.
Onu ayaqlamaq bəlkə asandı,
bir ayaq istəyir, şikəstdi vətən.

DÜNYANIN ÜZÜ TOY, ASTARI YASDI

Kardiolog, prof. Fuad Əliyevə

Ölçüb təzyiqimi keçirsən belə,
bir dünya qan ağlar içimdə, həkim.
Sən hansı təzyiqi ölçürsen belə? –
təzyiqə təzyiq var içimdə həkim.

Əbədi yuxudan məni oyadıb,
tezədən dünyaya gəstirdin, həkim.

XƏLİLİN GÖZ YAŞI

Xəlil Rza Ulutürkə

Dağlıq Qarabağdan qarlı yel əsdi,
gerdi Azerbaycan dağ sinəsini.
Xəlil haray çekdi,

Təbriz tələsdi,
verdi mərmilərə sağ sinəsini.

O axşam bir xəber sarsıdı bizi,
Xəlil ağlamayıb el ağlayanda.
Xəlil ağlamayıb oğlu Təbrizi
tabuta qoyanda, yere qoyanda.

Göz yaşı – göylərin ilk təsəllisi,
daşdaşan şairə son töhfəsiyim.
İçinə yağırmış yağış əvəzi,
yerdən yox, o göydən görünəsiyim!

Məndə yaşamağa inam yaradıb,
özün inamını itirdin, həkim.

Yeqin, ölüm quşu tanır səni,
hansı yastiğə ki, sən baş çekirsən, –
kölgələr içində seçir kölgəni,
o da o yastiğə qonmur deyəsen.

Məni xəstəxana qapılarından,
eve yola saldın elində Quran.
Səndəki o həkim mənəviyyatı,
səssiz musiqiydi, sözsüz bayatı.

Gördüm o dünyani iki gün qabaq,
orda da İşıq var, Gün yoxdur ancaq.
Duman qarışığı gümüşü dünya,
günorta üstündən keçmir o yana.

Bağ-bağat salınıb, al-yaşıl çəmən,
amma nə eken var, nə do becoron.
Adamlar danışır, səsləri yoxdu,
çıçek var, çıçeyin bir ətri yoxdu.

Təzə ölenləri çeşidləyirlər,
bir karvan gördüm mən, bir ciyin yolu.
Nə ad xəbər alır, nə söz deyirlər,
keçirsən bəşerin keçdiyi yolu.

Bir şikəst var idi, gördüm sappasağ,
piyada gəzirdi tabutda gedən.
Qonşumuz ölmüşdü otuz il qabaq,
qabağıma çıxdı orda qəfildən.

Ölüler içində diri mən idim,
qalmışdım “he” ilə, “yox” arasında.
Amma ölenlərin biri mən idim,
infarktdan gedənlər siyahısında.

Əflatun deyib ki, bizim dünyamız,
o biri dünyamın əksidi yalnız.
Burda gördüyüümüz yalançı dünya,
ordakı dünyananın şəklidi guya.

O da bizimkidi, bu da bizimdi,
yoxdu bu dünyyanın bənzəri ancaq.
Bu Ulu qurğunun ustası kimdi?! –
bundan doymaq olmur, ondan baş aćmaq.

(Nə qədər acgözsən ey insan oğlu,
görmürsən gəldiyin, getdiyin yolu.
Burda enə-enə siyahılardan,
sən o siyahiya yaxınlaşırsan.
Dünyanın əvveli, axırı budur,
Yuxarı boylanma, “yuxarı” budur.)

Dünyanın üzü toy, astarı yasdı,
sizin əvəziniz yoxdu, həkimlər.
Heyif, maaşınız nə qədər azdı,
çəkiniz o qədər çoxdu, həkimlər.

1997

MƏN BİR ÖMÜR SÜRDÜM

Vətoni böldülər pisə, yaxşıya,
bezdik yabaların kişiñəməsindən.
Oğul istəyirəm indi yaşaya,
dözə dözdüyünə bir də yenidən.

Bəsdi damışlığıñ tər tökə-tökə,
üfürmə, gözümə görük görünür.
Vətən siz tərəfdən kiçikdi bəlkə,
çadırdan baxanda böyük görünür.

Ərköyüñ doğulub bəzi adamlar,
vətən tərifləsin gərek onları.

Gülsün üzümüze üzde o ki, var,
biz də içimizdə soyek onları.

Həyasız hər yerde bimərifətdi,
tamıma qohumu-qardaşı tapsa.
O ki, bir sifetdə neçə sifətdi,
özünü təriflər bir naşı tapsa.

Daş daşa soykənse, daş divar olar,
daş şikəst eləyər ayağa düşse.
Yol getsən, yol uzaq, dünya dar olar,
keçinin axsağı qabağa düşse.

Mənim dediyimi təkrar deyirdi,
çuğullar yozurdu qul ləhcəsində.
Dildən dərs deyenlər kekələyirdi,
bəzi qəzetlərin sehifəsində.

Mən dözdüm, dedim ki, bir vaxt olacaq,
kürsüye qalxacaq həqiqət özü.
Bilmədim, ürəyim infarkt olacaq,
İnfarktdan yatırılmış cəmiyyət özü.

Gedin, tərifleyin bir-birinizi,
mən bir ömrə sürdüm, siz sürün iki.
Satın ölümüzü və dirinizi,
Vətən mənimkidir, bazar sizinki.

QARATOYUQ

Biz necə oxşarıq, ay qaratoyuq,
biz eyni quşlarıq, ay qaratoyuq.
Yerdə dən gəzirsən, yem axtarırsan,
Çaşib dimdiyini daşa çalırsan.
Boylanıb baxırsan gözün dörd olub,
Halal yaşamağım sənə derd olub.
Yüyürüb balaca barmaqlar üstə,

Ele ki, qonursan budaqlar üstə
Təzədən coşursan, ay qaratoyuq,
Nəgmələr qoşursan, ay qaratoyuq.
Ötürsən, demirsən qışqanan olar,
Sənin bir nəgməni yüz danan olar.
Bülbülün adı var, sənin adın yox,
Toyuqsan üstəlik, ay qaratoyuq.
Səsinə, nəgmənə heyran qalıblar,
Adını gör necə gözdən salıblar,
Yüyürə, yüyürə yerde qaçırsan,
Şaqqanaq çəkirsən, qanad açırsan.
Sen ey insanlara nəgmələr deyən,
Qoru insanlardan özünü hərdən.
Quzğunlar havada pusquda durur,
Pişiklər gözüyle tələlər qurur.
Dillərə salıbdı, o diller seni,
Ele buna görə yeyirlər seni.
Səni məhv etməyə hey əlləşirlər,
Taleyin hökmüdü bu əbədiyyət.
Təqib olunanlar heykəlləşirlər,
Ölümle üz-üzə yaranır sənet.

AYRILIQ AYRILIQDI

Bu aytılıq, ayrıılıqdı,
ister ele, ister belə.
Nəfəs özü bir qonaqdı,
gedər ele, gələr belə.

Mən əssəm də külək kimi,
dərzi dünya şimşek kimi
biçər məni köynək kimi,
tikər ele, sökər belə.

Sen gələndə bahar gələr,
sen gedəndə qubar gələr,
icimdə bir quzu mələr
axşam ele, səhər belə.

SEYXİM

"Peyğəmbərdən sonra şairlər gəlir".
Nizami

Birinci sən keçdin o yolu, Şeyxim,
ulular içinde ey ulu Şeyxim.
Dövranla şairin tutmur səhbəti,
o yalanı sevir, bu həqiqəti.
Ayağı öpürər üz əvəzinə,
külü üfürürər köz əvəzinə.

Şeyxim, səndən sonra dünya dəyişdi,
söz dedik, sözdəki mena dəyişdi.
Hər gələn zurnaçı bir hava çaldı,
nə çaldı, o bizim hesaba çaldı.

Bir yandan Qurani dandı hökumət,
bir yandan Qurana and içdi millət.
Bir yandan dinimiz lağa qoyuldu,
bir yandan adımız Məhəmməd oldu.
Bir yandan MK-ya getdik iclasa,
bir yandan mollanı çağırdıq yasa.
Bir yandan sürüldü şair oğullar,
bir yandan Kremle and içdi qullar.
Ordenli, medallı şairlerimiz
ada möhtac oldu, tərifə həris.
Dəyişdi sözünü qəliz deyənlər,
getmişdim bir Allah evinə, Şeyxim.
Peyğəmbər adından hədis deyənlər
nəzir-niyaz yığır cibinə, Şeyxim.

İnsan yaşadıqca yaşamaq ister,
bədxəber bir dəfə xoşxəber olsa.
İkinci sıradə şairlər gələr,
birinci sıradə Peyğəmbər olsa.

MİLLƏT ÖZ-ÖZÜNƏ GÜLDÜ NƏHAYƏT

Heykəl uçuruldu, töküldü getdi,
heykələ bu baxdı, o güldü, getdi.
heykəlin mübarek günləri getdi,
altının, üstünün mərməri getdi.
Sonətlə üz-üzə geldi siyaset,
daşüstü söküldü, daşaltı getdi.
Millot öz-özünə güldü nehayət,
ürəyi doluydu, boşaldı getdi.

Güldü – el çaldığı Açılışlara,
güldü terif dolu o çıxışlara,
qırmızı lentlərə güldü doyunca,
əklili dəyişib əklil qoyunca.
Güldü "tarixinə", uğundu getdi,
gülüşü özünə toxundu, getdi.
Yerdən daş qaldırıb
insanı yıxdı,
bir dövran o biri dövranı yıxdı.

İllerin hökmünü dəyişdi illər,
millət daş atırdı, daşa dəyirdi.
dünən zəmanəyə el çalan əllər
yenə el çahrırdı,
hədələyirdi...

1989

YAVAŞ DE, QIZIM

"On səkkiz yaşımlı Sizə bağışlayıram.
şöhrətinizdə gözüm yoxdu, yetmiş i mənə
verin, yaşayın, şair".

Oxucu məktubundan

Mənə bir xoş sözü pay vermeyiblər,
payımı əlimdən alan "əmiler".
Dedim ürəksizə ürək sözümüzü,
daldada ağlatdı üzümə gülən.

Sizin Qubadlini, bizim Məzəmi
onlar erməniyə pay verdi dünən.

Kimse qələm çalır, sərəncam verir,
gör nəylər ölçülür ad-san ölçüsü?!
Nadan can bəsləyir, aqil can verir, –
budur, dövrümüzün vicdan ölçüsü.

Qızım, şairlər də qızlara bənzər, –
safdlar, pakdilar, sadələvhədülər.
Sözü zəmanəyle düz gələ bilmir,
alçaqlar yanında yüksələ bilmir.

Misalmı?!

Firdovsi, Mahmud Qeznəvi!
“Şahname” yaşadı, şah canı çıxdı.
Qədim bir bayatı, ya bir məsnəvi,
Şahın fərمانından şahanə çıxdı.

Gizli qısqırırlar semə itləri,
Bəhanə gezirler, bir qərez üçün.
Yenə Müşfiqləri
Ve Cavidləri
axtarıb tapırlar yeni qəsd üçün.

Hərislər sənəti, şeiri duymaz,
toyuğun tükünü yolallar, qızım.
Yaşını pay verdin,
yavaş de bir az, –
eşidib əlindən alallar, qızım.

FƏLSƏFƏNİN RİYAZİYYATI

Kitab da bir ömrün vəsiqəsiymiş,
gah sevinc bürüyər, gah kədər məni.
Ahım – taleyimin tül pərdəsiymiş,
her nəfəs aldıqca yelledər məni.

Size səadətdi arzum, niyyetim
qəm nədir bilməyin bir ömr boyu.
Mənim gözüyaşlı bu məhəbbətim
axdı Araz boyu, getdi Kür boyu.

Sən demə, kişinin eşqi, həyatı
adi bir qadının əlində imiş.
Budur fəlsəfənin riyaziyyatı,
Allahdan aşağı, o Rəcəbə imiş.

Demə, derd verirem mən bu milletə
dərdi danişdiqca azalır, gülüm.
Satır “Azərkətab” baha qiymətə,
Mənim dərdimdən də qazanır, gülüm.

8.10.95

BİR QƏBİR NƏĞMƏSƏN, DƏRDİŞ

*Şair dostum Şahmar Əkbərzadə ilə
“Dərdış” rədiqliş şeir yazıb deyişmişdik.
O vaxtdan məni dərdış deyə çağırardı.*

Müəllif

Harda toyunu çaldılar,
Harda düşdü yasın, dərdış.
Bir ananın balasıydın,
analar ağlasın, dərdış.

Adını daşa yazdırın,
təpədə qəbir qazdırın
Şairi yerə basdırın
şaire nə desin, dərdış.

Burdan boylandın Ağdama,
ağlayıb dedin ağlama.
Bir kitab naləyдин, amma
bir qəbir nəğməsən, dərdış.

Yas ələniq Qarabağa,
səni də bükdülər ağa.
Bu yolda şəhid olmağa
sendəmi tələsdin dərdiš.
Bir el misalı qalıbdı,
əlim uzalı qalıbdı.
Şahməri şahmar çalıbdı,
Nəriman neylesin, dərdiš.

Bilgəh, 31 avqust, 2000

CAMAL MUSTAFAYEV

filosof

Platon dedi ki, fanidi dünya,
Heraklit dedi ki, oddu təbiət.
Camal sübut etdi: mənadi dünya,
Yalanla vuruşur çünki həqiqət.

Hasarın bu tayında
əsas şərtdi sağlığın.
Hasarın o tayında
ad, şöhrət üstə qırğınlıq!

Orda ölüncə çalış,
burda çalış ki, yaşa.
Orda felsefi dünya,
burda da son tamaşa!

Burda şair görürəm,
dəmişir həkim kimi.
Həkimin dərməni yox,
gozir müttəhim kimi.

Hasar azadlığı var,
əslində mavi qəfəs.
Azadlıq istəyirdim,
gördüm bir şeyə dəyməz.

1992

HAMLET İSAXANLI

riyaziyyatçı alim

Şekspir ovsundu şəksiz-şübhəsiz,
Hamleti “Hamlete benzer” yaratdı.
Lakin ləngimədi Borçalı Prins, –
Xəzər sahilində “Xəzər” yaratdı.

BAKIDA “YAŞIL BAĞ” XƏSTƏXANASI VƏ ONUN HASARI

Bir addım var arada,
amma əsl möctüzə.
İki dünya dayanıb
bir dünyada üz-üzə.

LALƏ RASİM QIZINA

“Nabat xalanın çörəyi” əsərinin oxucusuna

Nəriman emiye qılınca al, ata,
yubiley gününə hədiyyən olsun.
Gileyli bir ömür qoyub arxada,
ata, qoy bu dəfə o deyən olsun.

Kimsəsiz bir uşaq, on üç yaşında,
anası Allahdan ömür isteyib.
Harda dəmir görüb, o yiğib, ata,
ondan dəmirçilər dəmir isteyib.

Qızdırıb yolları buz ayaq izi,
özü rəvadırmı üzüsün, ata.

İstoyib, poladdan qılınc düzəltsin,
Məlikməmməd kimi döyüşün, ata.

Kəsir qabağını ejdaha, quldur,
gör kimi kim sixır, kim güdür, ata.
Niye istedadlı arxasız olur,
niye istedadsız güclüdür, ata?

Əlində sehrlı, sirli qələm var,
ürəyi tər-təmiz, güzgündür, ata.
Niye gözlərində əbədi qəm var,
o ki şairlərin gözüdür, ata.

Hünər yox, dünyada deyir baxt olub,
dünya təlxəklərə xidmet eləyir.
Bəlkə buna görə o infarkt olub,
bəlkə buna görə xiffət eləyir?

De ki, "Nabat xala..." şirin nəğmədi,
mənim yerimə də qarşıla, ata.
Poyluda – balaca Məlikməmmədi
Bakıda – qılıncla alqışla, ata,
mənim yerimə də qarşıla, ata.

25.04.2001

İSTİQLAL LAYLASI

Otuzillik qonşum şair Əli Tudeñin ölümündən sonra dünyaya bir oğul nəvəsi gəldi. Bir axşam dıvarın o tərəfində körpə ağlayırdı, dözməyib mən da divarın bu tərəfində ağladım. Şəri də bu əhval-ruhiyyə ilə gəlinin diliə yazdım.

Müəllif

– Şirin balam, körpə quzum, Əli Tude,
Ay işığım, Dan ulduzum, Əli Tude,
yum gözünü, yat yorğunum, yuxusuzum, Əli Tude.

Sən Arazi keçən gündən yuxusuzsan,
taleyi buz, yatağı buz, yeri buzsan.
Sən səngəri verən gündən yaralısan,
anasızsan, ana deyib ağlayırsan.

O tay vətən, Bu tay vətən, Araz vətən,
vətənsizlər deyirdilər vətənsizsən.
İran sənə qənim ikən, deyirdilər İranlısan,
bu sözdən də yaralısan.

Baba, sisqa istedadlar səni dandı,
sərəncamlı ad qazandı, Xiyabanda yer qazandı.
Əyilənlər qabağında eyilmədin,
şah sözünü şah yurdunda şaha dedin.
"Gülüstan"ın, "Türkmençay"ın, "İyirmi bir Azər"in də,
ağrısını neçə çəkdiin şairim, hər əserində?

Men Arazi lent eləyib beşiyinə bağlamışam,
Savalanın nəfəsini nəfəsindən qoxlamışam.
Men Təbrizi rəsm etdirib evimizə getirmişəm,
orda bitən çiçəkləri mən dibçəkdə bitirmişəm.
Men gəlninəm, mən ananam, Əli Tude.
sənənən oğlum, qaynatam, Əli Tude.
Men bir esgər anasıyam, Əli Tude,
səndən ötrü nigaranam, Əli Tude,
istiqlaldı mənim laylam, Əli Tude.

Laylamızın deyişilsin ruhu gərək,
səngərlərdə itənleri biz bəşikdə tapa bilək.
Yat desəm də, oyadıram sendə səni,
neçə yere bölübdüler bir ölkəni:
Təbriz qolun, Şuşa qolun, Dərbənd qolun
Sənə qurban, sərhəd olub sağın-solun.
Azərbaycan deyəndə men,
sən qalxasan gərək oğlum, Azərbaycan səngərindən.
İstəyirəm böyükəsən, boy atasan,
Əli Tude səngərində sən yatasan.

Şirin balam, körpe quzum, Əli Tuđə,
Ay işığım, Dan ulduzum, Əli Tuđə,
yum gözünü, yat yorgunum, yuxusuzum, Əli Tuđo.

22 oktyabr, 2001

KİTABXANAÇI

Limon xanım gözəl-göyçək
kitabxana işçisiydi.
İşçilərin incisiydi,
bəlkə lap birincisiydi.

Qara uzun hörüyünü
gah açardı, gah yiğardı.
Açanda biz tanımadıq,
yiğanda biz darıxdıq.

Oxu zalı işıqlıydı,
ütülüyüdü ağ pərdələr.
Oxucusu – aspirantlar,
müəllimlər, tələbələr.

Kitabları gətirərdi,
yoxlayardı sıfərişi.
Biz oxuyub qurtarardıq,
qurtarmazdı onun işi.

Müdiriyət çağırısaydı,
bizdən izn istəyərdi.
Sevinəndə bölüşərdi,
qəmlənəndə gizlədərdi.

- Limon xanım.
- Bəli, buyur.
- Limon xanım, filan kitab.

Stol üstə qoyulardı,
toz altında qalan kitab.

Çağırımaş gedər-gələr,
əli işdən soyumazdı.
Oturmaqdən biz bezərdik,
isləməkdən o doymazdı.

Dodaqaltı deyinərdi,
yəqin bir ehtiyat üçün:
– Gizlin kəsib əparırlar
qəzetləri sitat üçün.

Tariximiz çıxır yoxa,
sonuncu xəber itirdi.
Müəllimlər piçıldasıdır,
aspirantlar eşidirdi.

Ali məktəb diplomunun
qazancı az, yeri dardı.
Bir təşəkkür eşitsəydi,
neçə sağol, – qaytarardı.

Oxudular, dağıldılar,
hərəsi bir adam oldu.
Bu, elmlər namızədi,
o, əməkdar xadim oldu.

Unuduldu Limon xanım,
unuduldu kitabxana.
Biri tobrik göndərmədi
ad günündə o qadına.

Saç ağardı Limon xanım,
eynək taxdın ala göze.
Çağır Aşıq Əlösgeri, –
“Yandı bağram, döndü közə”.

MİR CƏLAL HEYY...

Mir Cəlalın tək özüydü Mir Cəlala bərabər,
söhbətinin yarı həsrət, sevincinin yarı qəm.
Siz Şeytandan, siz İblisdən törediniz, hərislər!
sizdən hansı “xatirələr” yaşayacaq, bilmirəm.

Yerde yeri çox gördülər, vətəndə vətəni,
Mir Cəlal heyy... çağır indi sesi gəlmir yer altdan.
Azərbaycan eşitmədi, Azərbaycan deyəni,
Azərbaycan deyənləri öldürürər o vaxtdan.

Niye şahlar vezirlərə inanırlar, ilahi?
niye Şərqə divan tutur Şərqiñ bu tərbiyosi?!
Cəllad, nəydi bir günahsız qəhrəmanın günahı? –
Şah – Allahın kimsəsiymiş,
Cəllad-Şahın kimsəsi!

Mən nə qədər ömür sürüm bilmirəm bu “gileylə”,
İstiqlalım, Hürtiyyətim hardadı bəs, nəhayət?!
İmtahana çekir yene Zəmanənin eliyle,
Zəmanəyə şöhrət olan şairini cəmiyyət.

1992

ÜRƏYİM

Uçmaqmı isteyirson,
hamı o işıq, o nur?
Yaralı qanadların
sinəma dəyib qopur.

Allaha qurban olum,
yol uzaq, mənzil qısa.
Qanadı sənə verir,
səmanı qanadsıza.

80

Sinəmin üstü suvaq,
altı sümükdən qəfəs.
Orda vətən de, qışqır,
burda vətən eşitməz.

CADRALI QIZLAR

Örpək bağladılar sərhəddə, baba!
ışığı zülmətə deyişdi, qızlar.
Gün elə yandırıldı Məşheddə, baba,
Görüb qayıtdılar “behiştı”, qızlar.

Bu tayda çadraya meydan oxudu,
o tayda çadraya bürünən qızlar.
Nazı, nəzakəti, eşqi, ülfəti,
Nigardan, Hecerdən öyrənən qızlar.

Məscidler torpağı bəzeyirdilər,
biz qədəm basmışdıq əhd-peyman ustə.
Gəndən-pinqvinə bənzəyirdilər,
çadraklı qadınlar dikkəban üstə.

Qohumlar təpışib qovuşurdular,
tanınmaz olmuşdu, yad idi qızlar.
Susub bir-birinə baxışıldalar,
gizli fəryad idi, dad idi qızlar.

Məni bağışlaşım ulu Şəhriyar,
qopartdım yaramın közünü, ustad.
Millət anasıdır bizim analar,
o kimdən gizlədir, özünü, ustad?!

O, sənə süd verdil döşündən, şair!
ana övladına yad ola bilməz.
Biz iki torpağıq,
bir vətən, şair! –

81

böyük Azərbaycan
kiçilə bilməz!

Bir Bakı qızıyla Təbriz qızını,
Taniya bilmədim Danışqahda* mən.
Çadra birləşdirir,
serhəd ayırır,
ədalət bu işə, neyləsin vətən?!

Təbriz, 1990

SƏS VER BAKIYA, TƏBRİZ

Sənə qurban Azərbaycan,
özün özüne qənimsen.
Baxma mənə yad gözüyle,
mən səninəm, sen mənimsen.

Sən pələngsen, Azərbaycan,
tülküldərdi yannı-yörən.
Taniyibdi onlar səni,
bir az da sən tanı, öyren.

Layla çalıb yatızdırır,
düşmənlərin axşam-səhər.
Millet qalıb ayaq altda,
yata bilməz qoç igidlər.

Tarix səndə, zəka səndə,
var səndədir, dövlət səndə.
Ən qədim dağlar, dərələr,
ad səndədir, hörmət səndə.

Yadda saxla sözümüz,
unutmasın nəsillər.

Məğrur millet döyüşər,
mezlum millet əzilər.

Öyren nifrət etməyi,
gör, o nədən başlayır.
Bəlkə milləti sevmək,
bu nifrətdən başlayır?!

Qulaq asma natıqə,
yatızdırır, sən ayıl.
Adı sənin olsa da,
dili səninki deyil.

Danır o səni, məni,
üzündə qara ləkə.
Azərbaycan var oğlum,
yeddi milyon bir ölkə!

Neçə ki, əldə silah,
başda ağıl var, oğlum;
vuruşun millet gərək,
yoxsa, yox olar, oğlum.

Yoxsa öz torpağında
bu millət günü qara, –
xörək paylayan olar,
bu fars qurumsaqlara.
Çay demleyen, aş süzən,
söz aparıb-getiren,
mən varam deyə-deye,
mənliyini itirən,
özgenin tarixiylə
fəxr eleyen kiməsiz.
Vuruşur şanlı Bakı,
SƏS VER BAKIYA, TƏBRİZ!

*Təbriz Universiteti

ŞAİRLƏR AĞLAYACAQ

Evdə girovdu gəlin,
tərəddüdlər içinde.
Seadət üzündədi,
amma qəhor içinde.

İndi “yox!” deyə bilmir
bir “hə”nin müqəssiri.
O, ərinin əsiri,
mən əsirin əsiri.

Onunku ola bilmir,
mənimki ola bilmir.
Bu eve gelə bilmir,
o evdə qala bilmir.

Bir kəbin kağızıyla
dustaq bir məlek qalıb.
Bir alın yazılıyla
ikilikdə tok qalıb.

Dünya qan ağlayanı
axırda qana verir.
Evi – İbn Salama,
çölü – Məcnuna verir.

Ehey, şair Nəriman,
biznes əsridi, qoçaq.
Məhəbbət ağlayacaq,
şairlər ağlayacaq.

MƏNİM TALEYİMİ YAZAN AYRIDI

Sənə neyləmişəm it cənabları,
qızışış hürüsən məni görəndə.
Sən ki, tanıırsan yazıçıları,
bu köhnə binada oluram mən də.

Azadlıq yolunda mən can qoymuşam,
Onsuz da danışış dinmirem, ay it.
Niyə sən rahatsan, hürüsən müdəm,
Mən rahat yaşaya bilmirem, ay it.

Bilirəm, heç kimi oxumamışan,
bir həyat sürüsən həyətdə sakit.
Mənim də şerimi oxumamışan,
axı, it dilində yazmırıam, ay it.

Sənin nəzərində yeqin adiyəm,
sənin tərəzində mizan ayrıdı.
Mən diri Cavidəm, diri Hadiyəm,
mənim taleyimi yazan ayrıdı.

Hür, hür qoy açılsın bir az nəfəsin,
hür, qana batınca o diş, o ağız.
İnsan it cildinə gərək girməsin,
biri var, necə də oxşayırsınız.

Burda mən dözürəm, orda din, Allah,
dilimdə saitlər samitə dönür.
Mənə nə verdinsə, sən verdin Allah,
niyə bəndələrin bəs itə dönür?!

ÇOBAN ƏFQAN

Şair dostum Şahmar Əkberzade soruşdu ki, Çoban Əfqan adlı adam tamırsanmı? Yuxuma girmişdi, dedi Nəriman meni niye umudub? Ona şairlik ilhamı vermişəm. Eyni yuxunu altı yaşında ikən anam görmüşdül, o da bu sözləri mənə demişdi. Nehayət, 1955-ci iddə onun şeirlərini dillərdən toplayıb ayrıca kitab şəklində çap etdirdim. İyirminci illərdə vefat edib. Bizim Ağstafa rayonunun Qıraq Kesəmən kəndində yaşayıb.

Müəllif

Qazax, Ağstafa meskenin oldu,
sen orda kimiydin, ay Çoban Əfqan!
Aşığın dilində söz senin oldu,
bir sari simiydin, ay Çoban Əfqan.

Sürü qabağında, çomaq elində,
Kesəmən kəndində, Kür sahilində.
Dayısız, emisiz yaxın geləndə,
dayıydın, emiydin, ay Çoban Əfqan.

Mənə Çoban Əfqan bir salam deyib,
gah dostun çatdırıb, gah anam deyib.
Şairlər ölmürlər, mən sağam, – deyib,
Tanrı qədəmiydin, ay Çoban Əfqan.

Xan xana can deyir, yene bəy bəye,
kasıb namaz qılır üzü küləye.
Tək qalib yalvarır yerde feleyə,
təkin həmdəmiydin, ay Çoban Əfqan.

Sən mənə dərd verdin ilham evezisi,
nedir, sonra bildim dərdin töhfəsi.
Allah vergisiydin, Allah bendəsi,
bir sine qəmiydin, ay Çoban Əfqan.

Şair yox, Nəriman, şair təkiler,
ayağa düşəndə başa çəkilər.
Seni də unutdu vətendekilər,
nə baxtı kəmiydin, ay Çoban Əfqan.

DEYİRLƏR “DƏYİŞMİŞƏM”

– Deyişməzmi gülüm, bəs
günün altında yanarı, –
suyun, selin, küləyin
qabağında dayanan.
Çaqqalların səsini
eşidən bir pak ürək.

Tülküllerin üzünü
tanıyan dişi pələng.
Filə hüren tulalar
ayağa dolaşanda.
Qarğa-quzğun tökülüb
leş üstə daraşanda.

Gözüyün qabağında
bir igid təklənəndə.
Çəməndə gül soluxub,
qanqal çiçəklənəndə.
Hava bürkü, dünya dar,
günəşin ziyası yox!

Çalış, öldür özünü,
axırda mənası yox!
Mühacirin vətəni,
şairin arxası yox!

Cəmiyyətdə üşüyüb
şairler,
həyatda yox!
Sürgün siyahısında,
başqa siyahıda yox!

Ariflər duya bilir
şairleri,
gədə yox!
Milletin döyüş günü
öndədir, arkada yox!
Mütəhəimlə yanaşı,
taleyilə üz-üzə,
Zəmanə kül üfirür
indi də gözümüzə.

Hər beynində bir hava,
hər ağızda bir avaz.
Hakimi rüşvet alan,
kərbələsi qumarbaz.
Toxunulmaz adamlar,
toxunulmaz maşınlar.
Gədalar, feodallar,
şireyə yiğışanlar!
Dəyişməzmi gülüm, bəs
ürəyi, beyni olan –
Və... şairi sevən kəs?

DÜNYADA TƏRİFLİ BİR GÜN OLMADI

Qələm qardaşım Bəkir Nəbiyeva

Nizami külüngü Fərhada verdi,
çapdı sinəsini dağ əvəzində.
Hökmdar möhürü cəllada verdi,
Doğmalar, ögeylər zəmanəsində.

Dillərdə yüz yerə bölündü torpaq,
əllerdə saxlamaq mümkün olmadı.
Qullar dünyasına tərif oxuduq,
dünyada tərifli bir gün olmadı.

Sən qəlem götürdün sinəndə ilham,
qəlem möcüzədir, hər əldə qalmır.
Dalğalar sahile can atır müdam,
dalğanın biri də sahildə qalmır.

Haray, Zəmanənin elindən haray! –
bir əsrin ağrısı bir daşda qalmır.
Nə fəxri xiyaban, nə büllur saray?! –
dillərdə hallanır, yaddaşa qalmır.

Ömrün yelkənidir hər yeni əsər,
soruş, şerimizden imtahan verim.
Sən mənə bir uca mərtəbə göstər,
sən qalxan kürsünü mən nişan verim.

Dünya dünyasını dəyişib artıq,
baxıram, o deyil görünən, Bəkir.
Xəlilin toyundan nə vaxt qayıtdıq,
qırx il əvvəl olub, ya dünən, Bəkir?

Sənin zarafatın yadına düşdü,
Heyif, bir zarafat bayramı yoxdu.
Yenə üzümüzdə həmən gülüşdü,
niyə bu gülüşün o dadi yoxdu?!

Niyə istedadsız düşür qabağa,
istedad arxadan ona əl çalır?
Saqlar yox, şikətlər qalxır ayağa,
o buna, bu ona məttəl qalır.

Niyə istedada tərif deyilmir,
o biri davakar olandan bəri.
Şairin lovğası hayif deyilmə,
öldük, təvazökar olandan bəri.

Pozub kefimizi kefə baxırlar,
gözümüz gözlərə dikilib, Bəkir.
İndi ürəye yox, cibə baxırlar,
sözümüz bazara çəkilib, Bəkir.

Bəlkə həsrət deyil, vüsaldı qorxunc,
bir də o yollardan keçəydim, Bəkir.
İsa bulağından sən ovuc-ovuc,
mən də diz qatdayıb içəydim, Bəkir.

Sözü mərd deyibdi bizim dədələr,
tənqid qələmini itilə, Bəkir.
Sənin sağlığına qalxsın badələr,
mən də qaldırmışam vaxtilə... Bəkir.

DEMİR HANI NƏRİMANIM

Allah, mənim al ağımı,
ağıl məni dala salır.
Ağılıyam deyənləri
ağlışızlar yola salır.

Kimə dedik boşdu başı,
başımıza saldı daşı.
Yalvarana gülür naşı,
zarafatla ələ sahr.

Əyilməzi eyir Zaman,
seçilmeyir yaxşı-yaman.
Qıl satanı, əlek satan
arxadan əvvələ salır.

Mənim dostum, mehribanım,
demir hanı Nərimanım?
Yüz yerə gedir gümanım,
məni yüz xəyalə salır.

Bir gün ağlamadıq axırda yenə,
biz nə ölümüzə, nə dirimizə.

Gələn “qonaq gelir” sahibkar gelir? –
bazar onunkudur, ocaq onunku.
Hasarlar yanında hasar çəkilir,
bayraq bizimkidir, torpaq onunku.

Mənə mədh eləmə “Teksun”u, yetər,
kərə yağ onsuz da düşməyir ələ.
Pisləri hər yerdə terifləyirlər,
yaxşılardır tərifsiz yaxşıdır ələ.

Halal yeməyimi haram eləyir,
burda xariciyə bir sorğu yoxdu.
Fransız, toyuğu reklam eləyir,
guya bu millətin toyuğu yoxdu.

Təzə bir don biçir yenə əlimiz,
bilmirem, Avropa belə geyirmi?
Rusdan ingilisə keçir dilimiz,
azadlıq deyənlər kölə deyilmii?!

SƏN KÖÇDÜN DÜNYADAN

Mənə deyirdin ki, köçək xarice,
bu zülmə dözərmi vətəndə insan?!
Doldu xaricilər biz tərəpənincə,
sən köçdün dünyadan, dünyana qurban.

Onlar irişdikcə biz dedik əhsən,
külek kül üfürdü açıq gözlərə.
Üzdülük – onlarda nə qədər desən
qanacaq bizdəymış, hayif bizlərə.

Hayif, nənələrin ağbirçeyinə,
hayif, süfrəmizə, təndirimizə.

“TƏZƏ” XALQ GƏLİR

...müğənni restoranda pişiyinə ad günü keçirirdi
Qəzetlərdən

Pişiyə ad günü keçirirdilər,
araqdan, konyakdan içirirdilər.
Müğənni pişiyə qulaq asırdı,
sesini səssizcə ləntə yazırdı.
Pişik ləhcəsində, pişik dilində
xanimlar, ledilər məzələnirdi.

Pişik müğənninin bəy mənzilində
ruhlar pərvazlanır, təzələnirdi.

Təzə dil açanlar azadlığıdı,
pişiklər, siçanlar azadlığıdı.

Müğənni oxuyur, rəqqasə gəlir,
bu yarımvəhşidi, o yarıçılpaq.
Toyda “yallı” geden “həvesə” gəlir,
xarici ritminə rəqs edir əxlaq.

Bu cür Azadlığı başa salırlar,
bu cür İstiqlalı daşa çalırlar.
Bu cür Məməkətə sahib çıxırlar,
bu cür başımıza qaxıb, çıxırlar.
Bu cür mənəviyyat, ya əxlaq gəlir,
bu cür xalq içində “tezə xalq” gəlir.

Burda unudulub soyuq çadırlar,
burda xatırlanmir biz görən iller.
Burda gecə yeyib, gündüz yatırlar,
burda o məsələ... onu deməzlər!

Dilənci el açıb küçədə inler,
yazlıq niyə gelib dünyaya, bilmir.
Pişiyin dilini başa düşənlər,
millətin dilini anlaya bilmir.

HACININ QIZI

*Görkəmlı filosof, professor Camal Mustafayev
kübar qadın Sara xanımı universitetdən aldığı
maşadın yardım əli uzatmış, bunun üstündə təqib
edilmişdir.*

Müellif

Hacı bu millətin el tutanıydı,
çörək verəniyi, oxudanıydı.
Millət atasıydı millətin oğlu,
indi sahib çıxır hər itin oğlu.

Əl tutan olmadı dünən, qızına,
“küçələr qızı”na dönən qızına.
İndi heykəl qoyub deyirlər: Yaşa!
millət hörmətini bildirir daşa.
Qızını öldürüb, daşa el çalır,
tarix Zəmanəyə məttəl qalır.

Əlinde çamadan görmüşdüm onu,
Hacı atasının sənədləriydi.
Vətən tanımırı vətən oğlunu,
boynu sınmışlara boyun əyirdi.

Kürsüdə keçmişdən dad çəkir millət,
yadına Hacının o qızı gəlir.
Öldürüb, fəxrlə ad çəkir millət,
baxıram, özümə yazığım gəlir.

Bir şeir oxudum... mənim şerimi
dinlədi sonuncu misraya kimi.
Dedim Puşkin yazıb... açıldı qəlbən,
İstədi desin ki, dahyanədir.
Dedim mən yazmışam... tutuldu birdən,
istədi desin ki əshi, bu nədir.

VAR

*Çıxmaz, çıxa bilməz də bu adət başımızdan.
M.Ə.Sabir*

Bu – iqtidar olub, o – müxalifət,
bizə babalardan qalıb bu adət.
Bu “ayrı” milətdi, o “ayrı” millət, –
Türkdü ikisi də, bir vətəni var.

Vezife üstündə didhadid gedir,
biri yixildimi, yüz şahid gedir.
Güdaza gah Müşviq, gah Cavid gedir,
nə qeder başsızın baş eyəni var.

Ölkədə fransız, alman, ingilis
mən vətən esiri, sən pula heris.
Polis dəyənəkli, şair kimsəsiz,
bir külüng çalanın yüz yeyəni var.

Manatı deyişib bazar “sent” qoyub,
qəzetçi vitrinə təzə “Kent” qoyub.
Varlı öz adını Prezident qoyub,
kimi dindirirsən, cangüdəni var.

İldinim Beyazit, Teymur Əmirle,
zaman vuruşdurdu gör kimi kimlə?!
Qızılbaş Xətai Sultan Səlimlə,
İndi də o yolun yol gedəni var.

Nə vaxt ayıfacaq Oğuz tayfası,
qəbile yarısı, tayfa yarısı.
Nə hırsı soyuyur, nə ehtirası,
nə əyri oturub düz deyəni var.

ASPIRANT DOSTUM ABDULLA ABBASOVUN QIZINA

A qızım, gülüşün necə temizdi,
bu necə tilsimdi, bu necə ovsun?
Ananın taleyi qızə cehizdi,
qoy sənin cehizin səadət olsun.

Qızlar atasının anası olur,
qadınsız qalanda ata dünyada.
Belkə ömrümüzün mənası budur, –
bextin töhfəsidir bu da dünyada.

Mən haqq şairiyəm, sözüm də haqqı,
qoy deyim, dilimə bir Ayə gəlib:
Abdulla, Gūlara nə qəder pakdı,
sənin paklığındı, dünyaya gəlib.

QURBAN PİRİMOVUN XATIRƏSİ

Özünün yaşında o tar çalırdı,
qatarından qalan “Qatar” çalırdı.
Biz də o qatarın “sərnişinləri”
Rəhmet oxuyurduq, əhsən – deyirdik,
Dünyada qalırdı dünya əseri,
dünyadan gedənə sağısan, – deyirdik.

Ağır məclisini yola verirdi,
tabut ortadaydı, yanında tari.
Zəmanə sərt əsən yelə verirdi,
Zəmanəyə şöhrət bir sənətkarı.

NƏ QƏDƏR DESƏK DƏ SƏNSƏN ARXAMIZ...

Öz ağrım ömürlük özümə bəsdi,
özgəye yamanlıq gəlmir əlimdən.
Amma bu çarx ki, var – əvez-əvezdi
yixanlat yixılır o mərtəbədən.

Yerdə bəndəsinin Göylər unudub,
Diz yere dırənir, el də yuxarı.
Qarğanı bülbüle bərabər tutub,
sən də yanılırsan ey ulu Tanrı!

Sənin dərgahına yazılmış olmur,
sən teksən, biz yerdə saysız-hesabsız.
Adın arxamıza bir dayaq olmur,
nə qeder desək də sənsən arxamız.

Çəkir qılımcını qisas alanlar,
dərddi biri bilir, beşi də bilmir.
Mığmuğa səsinə həssas olanlar,
şahin naləsini eşidə bilmir.

14.03.98

MƏNİ BAYRAQ KİMİ TUTUN YUXARI

Mənim həyatımın nə mənəsi var,
sizin üzünüzdə gülüş olmasa.
Babamın yadigar bir misrası var:
səngər nəyə gerək döyüş olmasa.

Həyatın əzəli qanunu budur,
bağı dolaşırılar bağ bağ olanda.
Hər torpaq dünyada memlekət olmur,
parça var – yaşayır bayraq olanda.

İnsanlar olubdu dünyada bir vaxt,
kimidən ad qalıb, kimidən əsər.
Dibçəkdə bəslənen palıdlara yox,
çöldə – ağaclarla meşə deyiblər.

Çətindir keçilən ömrə yolları,
yaşamaq özü də isteyir hünər.
Məni bayraq kimi tutun yuxarı,
sizə lazıim olsam... o parça qədər.

GİROV

Bilmirəm, bir ömrü yaşamışammı,
ya heç yaşamağa başlamışammı?
Bəlkə yüz ilim var hələ qabaqda,
bəlkə birçə həftəm qalıb o vaxta.

96

Deyirlər, söz qalır dünyada yalnız,
gəldi-gedəriyik qalan hamımız.
Deyə bilmışəmmi qalan söz olsun,
adınla çəkilən filan söz olsun.

Adım Nərimanın adıdır, nə qəm,
o şöhrət qazanıb getdi bu ada.
Şöhrətli bir adı yaşıdan mənəm,
şöhrətsiz olan da mənəm dünyada.

Adlar yolumuza çıraq olurlar,
yolların mənzili kəsə olmayırlar.
Bir söz qəzasında həlak olurlar,
bu ömrür – hər ömrə nəsib olmayırlar.

Ürəkdir bu eşqle qaynayıb-daşan,
sinəmdə çırpinır alışmaq üçün.
Bir insan ömrünü girov qoymuşam
bir şair ömrünü yaşıatmaq üçün.

PƏNAHİ MAKULUNUN DƏFNİNDE

Qaldırdıq biz onu günorta üstü,
bizim yazılıclar ittifaqından.
Bizi birləşdirib gedirdi özü,
saxlaya bilməzdə nə vaxt, nə zaman.

Bir az ağırlaşdı ciyinlərimiz,
bir tabut altında yerləşə bildik.
Bir torpaq üstündə ayrılsaq da biz,
bir tabut altında birləşə bildik.

Bu qəmin, bu sırrın, kökü dərindi,
gördüm, birləşibdi əller – qarışq.
Ömründə ilk dəfə mən yas yerində
belə sevinirdim, kədər qarışq.

97

HAZIR OL

İncimə məndən, oğlum,
qaçdırın, gəldin üstümə
öpmədəm,
daşdı, demə.
İstəmirəm, doğrusu,
daima həyatda sən,
siğallı söz,
təbəssüm,
ya gülüş
gözləyəsən.

Sən kədərə hazır ol,
scvinc gözlədiyin vaxt.
Bəd xəbərə hazır ol,
məni səslədiyin vaxt.
Toyda yasa batanı
görüb pozultma bir an.
Yasda gülüş eşidib
mat qalma sən heç zaman
Öpüb oxşamayacaq.
Sinma, bərkı əbədi.
Bacardın – qələbədi,
bacarmadın – uduzdun.
Gel, öpüm...
niyə susdun?!

HEYRƏT

Bir heyret bürüyüb məni bu yerdə,
dolub izdihamla Fəxri xiyaban.
Tabutu – ciyində, səsi – efirdə,
susun da Xan idi,
oxuyan da Xan...

QİYMƏT

Mənim kitabımı ucuz eləyin,
tələbələr üçün, fəhlələr üçün,
hardasa, lap kasib bir nefər üçün,
maası aşağı olanlar üçün,
şəhərdə kirayə qalanlar üçün,
oxumaqdan ötrü alanlar üçün,
çörək qiymətinə, duz qiymətinə,
qoy sonra qalxın o öz qiymətinə.

NİYƏ DEMƏDİNİZ

Sizi düşünürəm oturub bəzən,
ey mənim möhtərəm müellimlərim.
Sən de, ey məzardan məzara köçən
anam... dünyadakı əzizim mənim.

Böyük, kiçiyə hörmət, ehtiram,
sadəlik, təvazö, abır... vəssalam.
Belə öyrətdiniz, yaxşı dediniz,
toessüf,
həyatı düz görmək gərək.
Böyük var, kiçikmiş, siz demədiniz,
kiçik var, daha da kiçiltmək gərək.

Niye demədiniz siz, əzizlərim,
tekce, görüş üçün deyil, ol ancaq.
Əl bəzən əl verib görüşmək üçün,
bəzən yumruq üçün gərək olacaq.

Niye demədiniz, bilmirəm niyə,
dünya sakit deyil, bir yuxu kimi.
Dost adlı düşmənlər ola biləmiş,
düşmən adlı dostlar olduğu kimi.

Niyə demədiniz...
gizlin ha deyil,
həmişə günəşli açılmış səhər.
Şirin nəgmələri oxuyan bir dil
acı həqiqətlər söyləyə bilər.

Beynimdə, fikrimdə dolaşib gezen
oda da bələdəm, üşütməye də.
Tərif eşitdiyin insandan bəzən
hazır ol, yüz təhqir eşitməyə də.

Yayda qar olmayırla, qışda da yarpaqla,
bunun müəllifi deyin: kim olub?
Həkimlər ilanın düşməni, ancaq
ilan tibb elminə emblem olub.

Eşit həqiqətin, düzün sesini,
hayat səngərdirse, esgər yatmasın.
Müəllim həyatda tələbəsinı,
ana övladını qoy aldatmasın.

MƏHƏBBƏT

"Əlli beş ildir "Leyli və Məcnun"da tar çaltram".

Tarzən Behram Mansurov

Çal, çal yorulmasın qoy o barmaqlar,
sevinc pərdəsində qəm, qubar çalır.
Dünyada hor kesin bir Leylisi var,
kimi qələm çalır, kimi tar çalır.

Mənə ürək verib, sənə qol-qanad,
Məhəbbət əylənce, oyuncaq olmaz.
Sevmek – vətəndaşlıq borcudu ustad,
vətəndə vətənsiz yaşamaq olmaz.

Böyük Üzeyirin doğma sənəti,
xallar – Füzulinin fəryad səsiydi.

Bir qadın qəlbinin ilk məhəbbəti,
hələ oxunmamış Şərq nəgməsiydi.

Bəlkə də taleyi beləymis onun,
bir əsre bəs oldu bir ömrün qəmi.
Leylini səhrada itirdi Məcnun,
səhnədə sən tapdırın ay Behram əmi.

Xətrinə dəyməsin qoy bu zarafat,
bilirəm böyükdü eşqin, ülfətin.
Bu əlli beş ildə amma ay ustad,
Leylini Məcnuna verə bilmədin.

SƏLİQƏ-SAHMAN

Qarşısında ən zəngin bir kitabxana,
Hər yerde səliqə-sahman durubdu.
Refde oxunmamış neçə sənətkar,
ortada oxumuş nadan durubdu.

Böyük bir sevincdi hər kiçik əsər,
hər roman bir ordu, hər söz bir əsgər.
Arxada Füzuli, Vurğun, Ələsgər,
qabaqda bezəkli güldən durubdu.

Yığış var xətrinə, dövlet xətrinə,
deyib söz xətrinə, sənət xətrinə.
Bəlkə mən dinməzdim hörmət xətrinə,
neyləyim, arada vicdan durubdu.

LAKİN

Şeir yazdığım gün məğrur oluram,
ilham ki, xəfifcə sinəmə dolur;
bir şəh damlaşı tək bülür oluram,
dünya dünyada yox, məndə əks olur.

Sonra... bir ağısaçı sərkərdə kimi,
bəzi naməndləri bağışlayıram.
Mən öz üzərimdə öz qələbəmi,
düşmənimlə birgə alqışlayıram.

Çaylar damarından axır elə bil,
yollar ürəyimdən keçir dəmadəm.
Gecəni-gündüzü sanki yer deyil,
misradan-misraya fırlanan mənəm.

Bir sükut içində gurlayır səsim,
qışın buz qarında çıxoklənirəm.
Bəzən heç bilmirəm –
masam üstəmi,
ya yer şarınamı dirsəklənirəm.

Lakin...
mən dediyim xoşbəxt anımda,
elə bil qolumdan bir qol tutmayırlar.
Prometey can verir gözüm önündə,
qaniçən qartala gücüm çatmayırlar.

Bəlkə də yeridir, qoy deyim elə,
təəssür, yanılıb bəzi şairlər, –
on məğrur oğullar bəzən qartala,
bəzən də polongə benzədiliblər.

Necə... oxşardımı çayırla çəmən,
ya daňla səhralıq, ya sükutla səs?
Dünya elədir ki, qanı tökülon,
heç vaxt qan tökənə oxşaya bilməz.

Mənim taleyimdi bəlkə də ilham,
yerdə axtarmışam bext ulduzunu.
Bəlkə bir şeirlə parlayacağam,
qoy şair dostlarım desinlər bunu.

İlham ürəyimin aynasındadır,
ilhamsız bir sözə meylim yox mənim.
Fikrim səyyarələr dünyasındadır,
lakin yerdən ayrı yerim yox mənim.

Bəzən yolum üstə duman, sis oldu
mən bildim: gecələr səhərsiz olmaz
Dünyaya golmoyim xəbərsiz oldu,
dünyadan getməyim xəbərsiz olmaz.

OĞLUMA CAVAB

Soruşdu bir gün oğlum.
– Ata, ağlamışanmı?
Döyüblərmi səni heç?
Danlayıblərmi səni?
Söyüblərmi səni heç?

Nə deyim indi, oğlum,
eşidərsən sonradan, –
özün ata olanda
bilərsən ağlayıbmı,
gülübəm sənin atan...

ATA SƏRVƏTİ

Yoxlayın siz mənim şeirlərimi,
nəyim var yaxşını, yamanı seçin.
Göstərin siz mənə mənim yerimi,
qorxmayın, üstündən adlayıb keçin.

Mən nədən qorxmuşam, deyin, siz nədən,
Neyi deməmişəm, çıxıb yadımdan.
Mənə yad gözüylə baxmağı bəzən
öyrənin en doğma saydıqlarından.

Mənə qulaq asın hər şeydən qabaq,
bir səs qulağıma görün, nə deyir:
Belkə də qüsürü bağışlamamaq,
bağışlamaq qədər hüner isteyir?

Ən böyük əserdir dünyada hüner,
o da övlad kimi doğulsun gərək.
Bir hərbçi qayda var –
son ana qədər
hissənin bayraqı qorunsun gərək.

Sən ey mənim xalqım, ən qədim bayraq!
qismətimə düşən ata sərvətim –
Sənin hüzurunda keşikdə durmaq –
dünyada ən böyük vezifəm mənim.

YAŞAMAQ ÖYRƏDİR TƏBIƏT BİZƏ

Badam çiçəkləri, nə zərifsiniz,
elə bil hər budaq bir ağ işıqdı.
Burda səma işıq, torpaq işıqdı,
soyuqdan bir azca göyəribsiniz.
Martin şaxtasında, boranda, qarda
siz necə qaldınız, o budaqlarda?
Necə qopmadınız, ya düşmədiniz,
necə dommadınız, üşümədiniz?!
Heyatda pisliyi gördünüz... fəqət,
sizin çiçək qaldı yene admız.
Zəriflik dözümmüş, bir də dəyanət,
kobud olsaydınız, məhv olardınız.
Belkə də dünyanın mənası budur
zəriflik, kobudluq gəlir üz-üzə.
Zəriflik yaşayır, kobudluq ölürlər, –
yaşamaq öyrədir təbiət bize.

ÇILPAQ KRAL

Olur yəqin hər bir yerde –
çilpaq kral.
Olur bütün sahələrdə.
Olmur ancaq hər əsrde:
uşaqlarda böyük ağılı,
böyüklerdə
uşaq hökmü, cəsarəti, –
desin ona həqiqəti.

SEVİN

Evdə bikef olur yoldaşım hərdən,
bir soyuqluq hopur qana, iliye.
– Dünən qonşuluqda səni isteyən
bu gün əleyhinə danışır, niyə?

Eh, həyat belədir, düzü belədir,
bəzən yağış döyür, bəzən qar, külək.
Sən o söz-söhbətə öyrəş arabır,
yağışa, küləyə öyrəşdiyin tək.

Göydən dolu töksə, mat qalma buna,
qoy gülər gözlərin batmasın yasa.
Qar yağısa, şərfini dola boynuna,
get, qalma, gedəsi bir yerin olsa.

Həyatda təhqirə, tufana öyrəş,
qoy üzün alışın oda, küləyə.
Sözünü kəssələr, sən ona öyrəş,
çalış uyğunlaşma amma heç nəyə.
Bir də... məndən ötrü xiffət hedərdi,
əksinə, sevin.
Düşmən – qələbəmin sayı qədərdi,
dost – mənim səhvimin,
əksinə, sevin.

MƏNƏ OXŞASAN

Mən səndən naraziyam,
sən məndən inciyirson, –
aramızda söz olur.
Sen gülmək isteyirsən,
qışqırmaq isteyirsən, –
Görürəm ki, səs olur.
Mən sükut istoyıram,
sən fişqırıq, haray, səs.
Sənin qelbində həvəs,
mənim beynimdə fikir,
sənin uşaqlığınıla
yola gedə bilmirəm.
Sənsə, oğlum, görünür
Mənim böyüklüyümlə.
Oxşamaq istəmirsən
görürəm, sən heç kimo.
Mən səni isteyirəm
salım öz qəlibimə:
yeri men yeriyəntək,
dayan mən dayanantək,
özün olma, mən ol, mən.
Demirəm, –
belə çıxır
mənim istədiyimdən.
Lakin bilirom, oğlum,
yalnız mənə oxşasan,
dünya yerində sayar.
İstedadılar, şüurlar
bir-birinə oxşayar.
Beləcə yaşayıraq:
bu ziddiyyət içində,
bu məhəbbət içində.

PAYIZ

Deyirəm, saralıb solduqca bağlar,
niyə qan qaynayıb-qarışmayıb heç?
Dünən ağaclarla bezək yarpaqlar
indi budaqlara yaraşmayıb heç.

Buludlu, çiskinli açılır səher,
Günoş şüasını yeridə bilmir.
Sular buz bağlayır, –
saxım söyüdlər
yuyub saçlarını quruda bilmir.

Kimse xəbər verir: qar yağacaq, qar...
yozur dekabrin havalarını.
Bir az kip bağlayır bizim qonşular
eyvana açılan qapılarını.

İstisi getdikcə candan baharın,
isti paltarını geyir camaat.
Nəinki özünü,
gözel qızların
palto yaşını da dəyişir, heyhat!

Hava, götürsən ki, xeyli sərindir,
başqadır ürəyin ehvalı indi.
Qocalar sahildən azalır bir-bir
gənclər iki-iki çoxalır indi.

Geceler parlayır sular – gümüşü,
ışıl səpələnir şəhərə kimi.
Bakıda dənizlə Ayın görüşü
uzanır axşamdan sohərə kimi.

Hər rəng min ürəye, min qəlbə sirdəş,
hər fəsil ən gözel bir duyu kimi.
Hər şey öz vaxtında dəyişəydi kaş,
hər şey... təbiətdə olduğu kimi.

NİGARANAM

Oturmuşuq
radionun qabağında
oğlumla mən.
Biz dünyanın marağında,
xəbərsizdi dünya bizdən.
Efirləri dolaşırıq
səsdən iti süret ilə,
ölkə-ölkə, qite-qitə,
Gah itirik tapa-tapa,
gah tapırıq itə-itə.
Oğlum deyir:
dayan, dayan.
el saxla, el!
Musiqidir ata, ata,
Necə gözəl!
Gözlerində cilvelənir,
dünya xoşbəxt
bir müğənni cilidində
gülümseyir.
Elə bilir
dünya bir gənc bəstəkarın
mahnısıdır.
Dünya bu gün
nəğməkarlar, bestekarlar
dünyasıdır.
Son xəbərlər axtarıram
qite-qitə, ölkə-ölkə.
Orda...bəlkə?
Burda... bəlkə?
Efirləri gəzən yerdə
sonra birdən
alışırıq.
BMT-nin kürsüləri
boş qalar, boş.
Sonra Nuhun gəmisiనə

doluşarıq.
Təyyarədən vaxtsız düşüb,
sonra uçan xalçalara
qayıdırıq.
Metroları itirərik,
mağaralar axtararıq.
Qırı verib Dürü allıq,
bəşərik biz.
Məlikməmməd düşən dərin
quyulara
düşərik biz...
Saxla – deyir, –
oğlum tutur əllərimdən, –
bir mahnimiz keçdi deyən, –
Narahatam, dedim, oğlum.
– Kimdən ata?
– Elə Səndən.

BELƏ DEYİRMİ HƏYAT

Dünyada bir təmiz ad,
dünyada bir sağlam can.
Boş şeydi yerde qalan...
Belə dedi bir nefer,
belə deyirmi həyat?!
Sağlam can saxlayasan,
üstəlik də təmiz ad?!
Mən görmüşəm dünyada
bir təmiz ad üstündə
canlar gedibdi bada,
mən əsgər görmüşəm ki,
döşündə bir medalı,
Canında yüz yara var.
Adam da görmüşəm ki,
adını yox, dünyada
tək canını saxlayar.

Yox, adı can üçün, yox
canı gərək ad üçün
qurban verəsen hər gün,
girov qoyasan hər gün.
Dünyada bir təmiz ad,
dünyada bir sağlam can.
Yox, ikisi bir yerdə
çətin olur,
doğrudan.

YAZIQ FİL

Nə qədər yaşayırsan...
Fərqi yox uzun ömrün.
Yalmız öləndən sonra
qiymətlidir sümüyün.

AQAVA

Lvovda görmüşdüm ilk dəfə
o çiçək açmışdı, ağ çiçək.
Bir qoca dedi ki, yaxşı bax,
soluxub, quruyub gedəcək.
Qəribə taleli ağacdı,
bu dəfə ağ açdı.
Yaşayır,
on yaşda gül açsa, onun da
yüzündə gül açsa,
quruyur yüzündə.
Aqava çox deyil,
azdı yer üzündə.
Eh, qoca...
dedim mən sonradan,
biz necə? Çoxuqmu?
O xoşbəxt ağacdı, sən inan.

Bu tale,
kaş elə
hamının qisməti olaydı,
gül açıb sonradan solayıdıq.

HEYİF

Evimdə bir dəstə gül-çiçek:
sarı, ağ, qırmızı.
Canlısı, cansızı.
Su tökdüm güldana,
canlılar yaşıdı, su içdi.
Gah ətir saçdılar,
gah ürək açdılar.
Evimdə dünyanın havası dəyişdi.
Sonra da bir səhər,
soluxub, quruyub, getdilər,
cansızlar, sünilər qaldılar.
Gələnlər gül dedi,
göronlər gül dedi.
Gül adı bunlara verildi.

ƏN ŞİRİN NEMƏT

Açılan toplara diksinqəməyiriz...
Sabır

Bir ziyafət günü, ya bir ad günü
gedib cansağlığı arzulayıraq.
Şüar eləmişik sağlıq sözünü, –
həyatda ən şirin nemət sayınraq.

Ağr cəbhələrdə yixılan əsgər
bayraqı tapşırır yalnız birtehər.
Orda haray çəkir odlar, alovlar,
orda cansağlığı arzulamırlar.

Prometey can verib od aldı bir vaxt,
hayatın mənəsi bax, budur, – dedi.
Cordano Bruno ölümündən qabaq,
Kainat sonsuzdur; – hökmünü verdi.

Kimsə Prometey oldu, yaşadı,
kimse tonqallarda yandı, yaşadı.
Kimse adı əsgər oldu, dünyada,
kimse yaşasa da... öldü dünyada.

Mənə cansağlığı diləmeyin, yox,
həyatda “ən şirin nemət” o deyil.
Dünyada doxsan il, yüz il yaşamaq,
necə? Cürətdimi? Cürət o deyil...

MÜŞFIQİN OĞLU

*Moskvada Müşfiq gecəsində hörmətli
Əziz Şərif məni qucaqlayıb Müşfiqin oğluna
oxşatdı, dedi ki, atana necə oxşayırsan, bil-
məzdim onun oğlu sağdır... Bu sözlər o vaxt-
dan, şeir olunca, ürəyimdə dolaşırıdı.*

Müəllif

Dindim, qulağına tanış gəldi ses,
gülüdüm, bu gülüşüm saxladı onu.
Dayandım – duruşum, baxdım – baxışum,
yeridim – yerişim saxladı onu.

Müşfiqdən dəmişir bütün bir ölkə,
ürəyi doluyuq, Əziz müəllim.
Mən yox, şərimizin bir nəslə belkə,
Müşfiqin oğluyuq, Əziz müəllim.

Hər axşam qoynunda bir səhər yatır,
səhərsiz, dünyanın üzü gülməmiş.
Bizim sinəmizdə cilidlər yatır,
hələ vərəqlərə köçürülməmiş.

Yaş ötür, dəyişir daha nəslimiz,
yenidən söz verir zaman Müşfiqə.
Ata gözüylə də baxmalıyıq biz
oğlumuz yaşında qalan Müşfiqə.

YANAŞI GETMƏYİMİZ ELƏ SƏADƏT İMİŞ

Sən burda, mən şəhərdə,
hava soyuq, yol uzaq.
Evimizdən ozizdir
sənin yatdığı otaq.

Dərmanlar – xöroklorin,
xalat – təzə paltarın.
Həkimlər – əzizlərin,
xəstələr – qonşuların.

Sənə xidmət eləmək,
burda, xəstəxanada, –
alnıma yazılıbmış,
qismətim olub o da.

Saçlarını daramaq,
sonra paltonu tutmaq,
bir az qoluna girib
temiz havaya çıxməq...

Mənə sual versələr,
deyərdim, həyat nedir.
Heyat – həyatda deyil, –
sənin gözlərindədir.

Qalxanda yorulursan,
yeriş səninkı deyil.
Özgənin yerisini
öyrənirsən elə bil.

Səadət axtarmışq,
(eh o da bir dərd imiş),
yanaşı getməyimiz
əsl səadət imiş.

Uşağa ana gərək,
kişininki qadındı.
Yol getsən – o, qüvvətin
uçsan – o, qanadındı.
Başında tufan olsa
kişinin –
qadın duyur.
Fəlakət onu qovur,
ildirim onu vurur.

Kövrəlirəm arabır,
güt eləyir qəm, qubar.
O qədər güldürübəsən,
bir az ağlat: nə olar!

Kişilər ağlamazlar, –
kimse deyib bir zaman;
Mehrum olub o yazıq
ailə duyğusundan.

BAKİ

"Dünya oddur"

Heraklit

Bakı – mənim qara zəncim,
neft qitesi!
Yer üzünün
qara mazut xəritəsi!
Sepələnir gecələrə
bu zəncinin ağ gülüşü,

həm qızılı, həm gümüşü.
Qara büllur məşəl yanır
yer üzündə
Bakı adlı.
Hey çırpınır,
o, Səməndər quşumuzdur
od nəfəsli, od qanadlı.
Yaşayırıq neft içində,
od içində,
qaz içində.
Arabir də
tüstülərə boğularaq,
hifz eləyir bizi torpaq.
Xezər neftin,
Xezər odun içindədir.
Odu neftden alıraq biz,
nefti oddan, odu sudan.
Qoy çıxmasın bu da yaddan:
neft kimiyik elə bir az
özümüz də –
alışıraq adicə bir
qiğılcımdan;
odla, neftlə gübrələnir
ata-baba torpağımız.
Yangınlarda bitir bizim
taxılımız, pambığımız.
Bostanlara alov axır
su yerinə
arxlar ilə.
Od içində şirələnir
üzümümüz
qumlar üstə gilə-gile.
Azerbaycan
özü boyda bir ocaqdır.
O yandıqça yaşayacaq,
yaşadıqça yanacaqdır.

O kimisə üşüdəcək,
o kimisə yandıracaq,
o yanacaq.
Gül, ey mənim qara zəncim!
Yan, ey mənim
Qara bülür məşəlim, yan!
Yer üzündə yanır qədim
bərəkətli bir momlekət –
Azerbaycan.

CƏNGİ

Yenə ürəyimdə bir heyəcan var,
görün nələr deyir, bir qulaq asın.
Babəkin qanından qanında qan var,
çalın, Koroğlunun cəngi susmasın.

Zurnanın zil səsi düşüb dağlara,
buludlar dağılır, aflat kışnəyir.
“Taraq-taq”, “taraq-taq” – dinir nağara,
Qıratmı, Düratmı nallanır nədir?!

Dörin dərələrə selmi tökülür,
dolumu olənir, evlər üstünə?
Yoxsa, qoç Koroğlu ol çalıb gülür
qaçısan paşalar, bəylər üstüno!

Laylayı anamız çalıb, yatmışıq,
cəngi havasıdır ata nəgməmiz.
Birində – beşikdə xumarlanmışıq,
birində – səngərdə vuruşmuşuq biz.

Birində – süd içdik böyümək üçün,
bize ad verdilər məhəbbət ilə.
Birində – and içdik döyüşmək üçün,
özümüz ad aldiq şücaət ilə.

O mənim söhbətim, o mənim sazım!
Atamın, babamın nəfəsidir o,
Çalın, Koroğlunun cəngi susmasın –
Xalqının inqilab neğməsidir o.

DƏYMƏ

Uşağı danlama onun səsindən,
qoy sevinc yayılsın bütün aləmə.
Sizin etikalar çərçivəsindən
o çıxmaq isteyir,
məcbur eləmə!

Danlaqla qalxmayıb heç kəs, a qardaş,
gözdən salınıbdi, əksinə, insan.
Hələ görməmişəm kölə adamdan,
bir qəhrəman çıxa, ya bir vətəndaş.

Qaçmaq isteyirsə, sən imkan yarat,
qaçmaq arzusuna insan qovuşsun;
uçmaq isteyirsə, köməyinə çat,
qırma qanadını, səma ver uçsun.

Yixılıb əzilsə, qorxma sən ondan
bərkisin, sınaqdır hər yeni sahil.
Danlaya-danlaya böyütmə, dayan,
Bu, qul böyütməkdi, tərbiyə deyil.

Ucadan güləndə kəsmə arada,
ən qızığın dəmidir bəlkə oyunun.
Sənin baş əydiyin başsızlara da,
dəymə, hökm eləyen vaxtıdır onun.

Baxıb öz yaşıdı ona əl çalır,
nələr, amma nələr öndədir hələ.
Birinci zərbəni o səndən alır,
sonuncu zərbələr öndədir hələ.

GÖRƏSƏN

Yoldaş yolda sınanır,
qardaş yolda sınanır.
Övlad harda, görəsən?
Kim tapdı,
kim itirdi
bu yollarda göresən?

QAMÇI VURUR

Hey görünəm,
öz içimdə lağ eyleyir
biri mənə.
Mən danışmaq istəyirəm
kiri deyir,
mən susuram,
danış deyir biri mənə.
Ağlayıram, göz yaşına
inanmayır.
Ağız büzür
ağzından söz çıxan kimi.
Ela bıl kı,
kimse qamçı vurur mənə:
qaç deyir, qaç!
Sonra kimse
cilovumu çekir mənim:
dur deyir, dur!
cilov çekir,
qamçı vurur...

EHTİYAT

"Qorxan göza çöp düşər"
El sözü

Ehtiyat deyiblər, bəzən susmuşam,
min canın qorxusu bir cana düşüb.
Ehtiyat eləyib mən uduzmuşam,
şöhrət ehtiyatsız olana düşüb.

Ehtiyat sözünü getirmə dilə,
qabağa özün düş döyüş zamanı.
Ehtiyat eləyen xalqların belə
nə vətəni olub, nə qəhrəmanı.

Ehtiyat etdikcə tutub əyiblər,
uduzub qeyrəti girov qoyanlar.
Yüz il ehtiyatla ömr eləyiblər
bir gün hünər üçün vaxt tapmayanlar.

Sözümüzü, sırrımı mən danmamışam,
hardasa düşmüşəm bəzən şərə de.
Mən birinci gündən inanmamışam
ehtiyat eləyen şairlərə de.

Kimse xatırlayıb məni yad etməz
ümid eleme ki, doğma yad olmur.
Azadlıq istəyən ehtiyat etməz,
sənərdə, unutma, ehtiyat olmur.

MƏN ELƏ TORPAĞAM

Ona sual verdim: nədir məhəbbət?
Mənə cavab verdi: sənə sədaqət.
Soyumur üreyin isti nefəsi,
sinəmin odudur bəlkə bu həvəs?

Var ol,
ey gözəllik mücəssəmisi,
məni yaşamağa ruhlandıran səs.

Mən toxam, mənəvi ehtiyacımla,
sən də ən ətirli təzə çiçəksən...
Hardan biliyidilər –
bu ağ saçımıla
sən məni bu qədər bəyənəcəksən.

Deyirsen yaraşır, mən xoşlayıram,
sağ ol bu söz üçün, bu deyim üçün.
Gərək düşmənimə minnətdar olam
mən sənin xoşuna gəldiyim üçün.

Kiminsə “əməyi” gedibdi hədər,
sevinc əvəzinə qəm yeyibdilər.
Saçımı ağardan qaragünlülər
yaraşq veriblər,
bilməyibdilər.

Dərk etdim heyati mən bu yaşımda,
bir şeyi bilmədin sən ey bixəbər;
mən elə torpağam –
mənim başımda
fəlakət əksilər, seadət bitor.

MƏHƏBBƏT QƏDƏR

Mən insan görmüşəm, ürəyi buzdu,
nə söze yatıbdi, nə də səhbətə.
Məntiqi mənasız, fikri ucuzdu,
satmaq istəyibdi baha qiymətə.

Məhəbbət şerimi lağa qoyubdu.
Özünü qaldırıb dağa qoyubdu.

Guya sənət üçün məhəbbət azdı,
guya məhəbbətde ləyaqot azdı.
Guya içtimai dəyəri yoxdu,
guya cəmiyyətə bir xeyri yoxdu.

Deyin, Françesko Petrarka gəlsin,
həpəndə göstərsin onun yerini.
Gözəl Lauraya şeir oxusun, –
İntibah dövrünün Şah əsərini!

Yox, yox məhəbbətə plan qoyulmur,
kiminsə nə bilim mədəsi dolsun.
Məhəbbət, hardasa istehsal olmur,
üstündə keyfiyyət nişanı olsun.

Başqadır həyatda duyub yaşamaq,
ürək sevindikcə insan yüksəlir.
Cəmiyyət adından danışma nəhaq,
mənim cəmiyyətə yazığım golir.

Səndə ürək yoxdu, səndə bədən var,
şəkilsən, gözündə bir həyat sönübü.
Yəqin səni sevən, səni öpən var,
yanında bəlkə də o, daşa dönüb.

Soyuyub, elə bil buzdu o nəfəs,
desəm müqəddəssən, ədalet olmaz.
Bədənsiz ürək də bir şeyə dəyməz,
hörmət doğursa da məhəbbət olmaz.

Bir eşqə möhtacdı insan və zaman,
döyüür əzəldən xeyir ilə şər.
Lakin içtimai dəyəri olan
hiss varmı dünyada
məhəbbət qədər?!

QALAN QAPILARDI

Sənin telefonun səninki deyil,
ordakı nömrələr neçə el görüb.
Dartib heç özünü qurutma, qafıl,
o masa nə qədər daş heykəl görüb.

Demə sən atlisan, kimsə piyada,
zamandı dəyişir, dönür tərsinə.
Kimsə səndən qabaq əylesib orda,
kimsə səndən sonra gələcək yenə.

Çatıb qaşlarını elə baxma gəl,
çalış ki, gülməsin üstüne yadlar.
Adını yazdırıb gözə soxma gəl,
qalan qapılardı,
dəyişən adlar...

MƏNİM TARİXİM

Mən öz tariximi varaqlayıram,
Romanın en qədim kitablarında.
İgid oğullara yas saxlayıram
beş yüz il, ya min il sonra olsa da.

Onların adını yanlış yazıblar
hələ Heredotun vaxtından bəri.
Burda hakimlərə qulaq asıblar
dünyanın en böyük tarixçiləri.

Nə qədər knyazlıq, şahlıq və xanlıq...
gəlib soxulublar ərazimizə.
“Dostluq”, “berabərlik”, “əmin-amanlıq”.
“sülh” teklif eləyib fatehlər bize.

Bize “vəhşi” deyib qoca Plutarx,
Pompeye serkərdə...

de, haqqı varmı, —
doğma torpağında vuruşan bir xalq
beşiyi başında vəhşi olarmı?!

Dağıldı babamın ulu vətəni,
divanlar quruldu burda xalq üçün,
Qafqaz vəhşi oldu, Roma mədəni,
o öldü, bu qaldı, yaşamaq üçün.

Talandı el-oba xəyanət ilə,
suları lal axdı Kürün, Arazın.
Gərək əsr-əsr ədalət ilə
borcunu qaytarsın Roma Qafqazın.

VƏTƏNDƏN SORUŞ

Məni imtahana çekdi təbiet,
yollarda bərkiyə-bərkiyə gəldim.
Könlükde təsəlli, gözümüzdə ülfət,
bu dünya sərgidir, sərgiyə gəldim.

Taleyi kimiye adı bir çomaq,
kimiye qiyəmətli fırızə verdi.
Harda ki, dinmədim, susdum heç nahaq,
ağardı saçlarım, bürüzə verdi.

Gördüm həyatimdə kimsəsizliyi,
yaxşılıq axtarıb dadım pisliyi.
Göydə yox, yerdəki çekisizliyi
eşidən nə bilər, görəndən soruş.

Mən tənha bir evdə həyata gəldim,
gəldiyim yolları piyada gəldim.
O qədər susdum ki, fəryada gəldim,
sevincin qədrini sən məndən soruş.

Həyat, əzizimsən, sən mənimkisən,
sən məndən ötəri, həyat, ikisən.
Qalsam – kimliyimə cavabdehəm mən,
getsəm – kimliyimi vətəndən soruş.

ÜRƏYİM

Niyə ağrıyırsan, nədir möhnətin?

Nəğməsi dilində qalan ürəyim.

Ey məni buz bilib yola getməyen,
ey məni odlara salan ürəyim.

Mənim ola-ola mənə qənimşən,
mənmi səninkiyəm, sənmi mənimşən!
Gah adı bir nöqtəm, gah bədənimşən,
gah bütöv bir dünyam olan ürəyim.

Göz doymur dünyadan, bu tamaşadan,
bir yerdə vursayıq ömrü başatan.
Ey mənim sinəmdə məni yaşıdan,
ey mənim əlimdə ölen ürəyim.

ADSIZ BULAQ

Bulaq suyu, nə serinsən, nə etirli bir dadın var,
Nə bir qulluq eloyənin, nə də məşhur bir adın var.
Bulaq suyu, ovuc-ovuc qoy doyunca içim sendən
Kaş ki, bir də yolum düssün, bir də gəlim keçim sendən.
Bulaq məni dinlöyərək dile gəldi elə bu dəm
Dedi: sən ki, oturmusan, bir-iki söz deyəcəyəm.
Bu dağların etəyində qərar tutub mən qalmışam.
Bu gördüğüm qayalara gecə-gündüz ses salmışam.
Mən güllerin, çiçeklərin özəyindən süzülərək,
Axa-axa duruluram, bir gözəlin göz yaşıtek.
Nə gelən var, nə də gedən, tanımayırlı məni bir kəs,
Belə getsə mən bataram, bir kəsə də xeyrim dəyməz...

Bu səhbəti dinlədikcə öz-özümə düşündüm mən:
Belə şorbet içmemişdim bulaqların heç birindən.
Bulaqlar var, səsi çıxıb, suyununsa dadi yoxdur,
Əsl bulaq burda qalıb, hələ onun adı yoxdur.

XARİCİLƏR

“Daşkond” mehmanxanası...

gəlir növbətçi rəis:

– Xaricilər golocək,
boşaldın otağı siz.

Boşaldın...

– Mən, axı mən...
sözüm ağızında qalır.
Gedir növbətçi rəis,
bir başqası zəng çalır:
– Boşaldın otağı siz.

Xaricilər...

Boşaldaq.

Bəli, qonaqpərvərik,
onların olsun otaq.

Bəs biz?

Biz özümüzük,
keçinərik birteher.
“Boşaldın, xaricilər...”

Ən gözəl otağımız,
ən isti yatağımız,
çöreyimiz, yerimiz
xaricilər üçünmüs
demek ki, yoldaş reis!
Mən dünən cəbhələrdə
tökəndə al qanımı,
səngərdən səngərlərə
sürüyendə canımı
bilməzdim heç doğrusu

VAXT GƏLİR

xaricilər üçün sən,
mənə çıx, — deyəcəksən —
öz pulumla qaldığım
üçnəfərlik otaqdan.
Bilməzdim mən o zaman.
Mən xarici olsaydım,
qalardım demək... nə var, —
təzim, hörmət, əyilmək
və nələr...
eh, yazıqlar!
Qorxuram, sabah səni,
ya başqa bir rəisi
göndərib deyələr ki:
xaricilər gelibdi,
boşaldın,
evinizi...
sonra da ölkənizi.

Dilimi susdurub diller tökürsən;
yorulmur, maşallah, səndə çənə var.
Qorquddan, Babekdən misal çəkirsən,
Qorquddan, Babekdən özündə nə var?!

Deyilən hər sözə ürək qızınmaz,
mən çox eşitmışəm düzü, yalanı.
Nümunə göstərmək asandı bir az,
nümunə olmaqdı çətin oları.

Qolumdan tutursan guya çətində,
mənə vəd verirsən, dövran verirsən.
Amma mənafeyin tələb edəndə,
mənim taleyimi qurban verirsən.

Pozursan adların siyahısından,
Mən xəber tutunca dəyişir alem.
Sənəda ziyalı etikasından
mənə dərs deyirsən, mən ki, şairəm!

Həyatdan, insandan varmı xəberin,
düzlüyü, paklığı o nişan verir.
Həyatda imtahan götürənlərin
vaxt gelir, özü de imtahan verir.

“QƏLƏM YOLDAŞIMA”

Danişırsan nə mehriban-mehriban,
iki suyun arasında qalmışam.
Sən bilirdin; dünən məni dananda,
mən dünyanın harasında qalmışam.

O üzəmi, bu üzəmi inanım?
O sözəmi, bu sözəmi inanım?

NİKOLAY

Heykəli öündə donub qaldım mən,
hırsimdən beynimə sıçradı qanım.
Asıldı daş kimi
iki çıynamıdən,
ikiyə bölünmüş Azərbaycanım.

Başında qızıldan dövlət quşu var,
oturub, bir qızıl yehər üstədi.
Əlidəyənekli, əliqanlı çar
yenə də başqa bir səfər üstədi.

O gedir...
qaralıb gözlərində kin,
neçə də tanışdır o qaş, o qabaq,
Görəsen yene də hansı milletin
taleyi silahla həll olunacaq?

Leningrad, 1960

Gecəyəmi, gündüzəmi inanım?! –
Fikir, xəyal dünyasında qalmışam.

Külək vurdı, sən də vurdun arxadan,
yağış döydü, sən də döydün bir zaman.
Elə bildin, əbədidi o tufan,
sən dənizsən, mən də ada qalmışam.

SINMA

Sən uca boyunu şax tut, şax dayan,
dost var, dost yanında düşmən var qərəz.
Amma ucada dur son öz boyundan,
şəxsiyyət olmasa,
boy da görünməz.

Şax yeri, görünsün qoy o ucalıq,
boyunu əlborecu almamışan ki?!
Adam var, gödəkdir, başı dik qalıb, –
özündən bayırə boylanır sanki.

Xotrino dəyməyib töbiet sənin,
sümüyə çəkibsən, bundan sıxılma.
Sən atan Nəriman Həsənzadənin,
çalış davamı ol, təkrarı olma.

Mənim də taleyim çox həssas deyil,
nə bilim, elə hey məni sinardı.
İnanma, desələr boy əsas deyil,
kola-kol deyiblər, çınar çinardı!

Bir şeyi unutma: uca, ya qısa,
boyların içinde boynunu axtar.
Arxadan vurulur arxasız olsa,
cismani boylar yox, mənəvi boylar.

Mənim düşmənim var, dostum var, ancaq
sənsiz qazanmışam səndən öteri.
Düşmənim rastına özü çıxacaq,
dostdan özün öyrən xəber-əteri.

Kitaba öyrəşdin, həyata öyrən,
enişi, yoxusu var ömrün, oğlum.
Sınma cenazəmin altına gırson,
orda da şax yeri, şax görün, oğlum.

FƏLƏSTİN NƏĞMƏLƏRİ

Fələstinli şair Mahmud Dərvişə

Vətənsizdi Mahmud Dərviş,
ürəyində bu dağ gəlib.
Şair uzaq bir diyardan
qonaq gəlib.
Gəlib şeir günlərinə,
Sarayevə şəherinə.
Dünya onun nəzərində
Felestindi,
şəhər – kürsü.
gözlərində –
taleyindən umu-küsü.
Fələstinin faciəsi.
hiss etməyə, ya duymağ'a
no var, Dərviş,
vətəni yad tapdağında
olan kəsi.
Ondan ünvan isteyirlər,
yaz-deyirlər.
Elə bil ki,
toxunurlar yarasına.
Bulud gəlir

ilhamının səmasına.
 Durub baxır,
 gülümşəyir həzin-həzin.
 Eh, neyləsin.
 Sığal çəkir
 qara, şəvə saçlarına.
 Şeir deyir gülümşəyə-gülümşəyə,
 yana-yana.
 Ürəyimə tufan salır
 od nəfəsi.
 Sevincin nə tərcüməsi,
 Mahmud Derviş,
 ya dərdin nə tərcüməsi...

Xanımlar bilmirəm nə niyyətdədi,
 bayaqdan ürəyim od tutub yanır,
 Tulalar xarici səyahətdədi,
 fillər vətənində əsir saxlanır.

Əyilib tulaya xanım dil verir,
 fillərin üstünə o, hürsün deyə.
 Tulalar sonradan şəkil çəkdirir,
 fillərin yanında görünsün deyə.

Dağ kimi durmuşdu meydanda fillər,
 bu da təbiətin möcüzəsiydi.
 Tulalar fillərlə eylənirdilər,
 bu da cəmiyyətin möcüzəsiydi.

MÖCÜZƏ

Xarici turistlər... qəşəng qadınlar
 boli, okeanın o tərəfindən!
 Məhəbbət, əyləncə axtarır onlar
 ya burda Hindistan, ya orda vətən!

Biri asılıbdı fil xortumundan,
 birinin boynuna sarılıb ilan.
 Biri mavisaçdı, biri sarısaç,
 birinin berq vurur sinəsində xac!

Toxdular, aclara baxıb gülürlər,
 gülüşün zərbəsi arxadan imiş.
 Tulalar fillərə qorxub hürürler,
 tula cəsareti qorxudan imiş.

Ədayla danışıb, asta dinirlər,
 (görən nə deyirlər dodaqlar altda!)
 Tulalar yerimir, diyirlənirlər
 futbol topu kimi
 ayaqlar altda.

MƏN ORDA ŞEİR DEDİM

Okean sahilində,
 Bombeydə, bir görüşdə,
 sadəcə,
 hind dilində
 soruşdu tərcüməçi, —
 Hansı dildə damışaq?
 — İngiliscə — dedilər.
 — Yox, hind dilində, ancaq!

Bir salonda ele bil
 iki bölündü vətən,
 hakim, müstəmləkəçi
 baş qaldırdı yenidən.
 Nə ingilis var idi,
 nə ingilisin xəberi, —
 Salonda Hindistanın
 ingilispərəstləri.

Dehli

İngiliscə! – deyirdi
tekid ilə üç nəfər, –
“mədəni” yamsılayıb
ve “mədəni” geyənlər,
(mən orda xariciydim) –
özünü xariciyə
göstərmək istəyənlər.

Bir an nə səmir, nə ses,
gözlərdə şübhə, qərəz.
Nehrunun silueti
ağsaçlı İndiranın
qərəzsiz portreti.
“Cənab 420”
Rac Kapurun nəğməsi,
nəğmə dedim, naəsil!
Mən cavab gözləmedim,
Mən Vurğunun dilində
qalxıb bir şeir dedim.
Mən bir az iztehzalı,
bir az qəzəbli, güler, –
dediyimi sesimdən
yəqin başa düşdülər.

Ciçek bağışladılar,
yerden alqışladılar.
Birləşdi ayrılanlar
yatınlar,
ayılanlar.
Şerimin ünvanına
qoy olsun daş atanlar.
Minlərə, milyonlara
qoşulduq iki nəfər.
İki nəfər çox oldu
Hindistanda
hindlilər.

TACMAHAL

Ağ mərmərdi, ağappaq,
təptəzə, qar kimi ağ,
nazik cuna kimi ağ!
Üstündə əl işləri:
qırmızı,
yaşıl,
qara.
Güllər zərifliyilə
köçürülfüb divara, –
təbietdən birbaşa,
tekce ətrindən başqa.
Baxırsan xeyli genden:
divarda bir dalğa var,
əl vurursan-hamardı,
divar elə divardi.
Lalelərin saplağı
Divar üstə damardı.
O divar da hamardı.
Övladıdır bu əsər
en müqəddəs bir hissən.
Tac kimi qoyulubdu
üstə yer kürəmizin.
Burda xatırlayıram,
en qədim rəvayəti, –
qadınınə həsr edib,
hökmdar bu sənəti.
Ölen şan-şöhrətdir,
yaşayan məhəbbəti.
Gör gəlib harda gördüm
gütünү etibarın.
Özünə yox,
qəlbinə
baş əydim hökmədarın.

Agra

AYNUR

Tərlan* üreyində həyəcan duyur
Yuxusuz qalıbdı Qaxda bir ana.
Aynur "şah!" – söyləyib meydan oxuyur,
Belçika mat olur
Azerbaycana.

Açsim qucağını vətən torpağı,
nəgməm ləpələnsin Kürün səsində.
Şərqiñ çadrası yox, Aynur bayraqı,
qalxır Avropanın ten mərkəzində.

Yeridi mehriban, dayandı məğrur,
Gül tutan əlleri əller içində.
Öz ətrin güllərdən təzədi Aynur,
Gül kimi açılmışın güllər içində.

Burda cəbhə yarib təmiz ad qoyur
mənim milletimin bu sadə qızı.
Kral öllkesində şahı mat qoyur
şahsız bir ölkenin şahzade qızı.

Brüssel, 1983

ADƏT EDƏNƏ KİMİ

Biri sübut elədi,
qatiq qaradır, – dedi,
Güneş bombozdur, – dedi.
Dedi: dəmir içmeli,
ağacsa yeməlidir,
Su əynə geyməlidir.
Nə dedisə, az oldu.

Əvvəl etiraz oldu,
sonra təsdiqlədilər,
yenilikdir, – dedilər.
Sonra adət etdilər.
Qatığı qaraltdılar,
Günəşi bozartdılar.
Dəmir içmeli oldu,
ağac yeməli oldu,
su da geyməli oldu.
Yaşadılar beləcə;
çətinlik oldu lakin
arada bir balaca –
adət edənə kimi.

ADƏT

Toyda oynadılar, ürək açıdalar,
sonra gecəyəri dağlıbıldılar.
Yolda gileyləndi biri əlbəəl;
– Qız çörək yeyirdi.
– Mən ölüm?
– Sən ö!
– Oğlanı görmüşdüm neçə il əvvəl,
gəzənin biriyydi.
– Mən ölüm?
– Sən ö!
– Onlar evlənse də yaşayın deyil.
Qız on yaş böyükdü.
– Mən ölüm?
– Sən ö!
Ölmeyin, ölməyin, yazılıqsınız siz,
ölsün birdəfəlik bu adətiniz.

* Tərlan Musayeva (*Müəllif*)

*“Qah-qah gülməlisən
xaniman xərab!”*

Sabir

Yubiley keçirdik, teriflər yazdıq,
təbriklər elədik verib səs-səsə.
Doyunca əl çaldıq bir-birimizə,
yenə yubileyə hazırlaşırıq.

Görəsen kim indi haray salacaq,
ardı kəsməyəcək güzar-gileyin.
Bir para məddahlar namaz qlacaq,
tutub ətəyindən bir para “şeyxin”.

Hardasa yetim var, hardasa çılpaq,
hardasa infarktdan yatır oğullar.
Bir yetim qarnını doyurmayaqaq,
kürsüdən deyilən şuar-nağıllar.

Heç kəsə oxşamayıñ, –
deyə-deyə
sonradan;
özünü tələb etdi
o, axırda hamidan.

“Gül qonçəliyində xar iləndi,
açılanda özgə yar iləndi...”
Mən qulaq asıram, deyin bir qədər,
bu necə güldü ki, saralıb solmaz.
Gəlsin sağlığında ölen şairlər,
qoca Füzulinin dinlosin bir az.

1. SABAH GƏLƏSİYDİ

İri, mavi gözlərində çehrayı eynək,
sarı, tüklü əllerində yazı var idi.
Sinesində sağlam ruhlu xəstə bir ürək,
bir ürəkdə
min ürəyin sözü var idi.

Bir də dümağ həb var idi dilinin altda,
gerək o nə danışydı, nə də dinəydi.
Gerək bir az uzanayıdı
o, susmuş halda,
gerək o nə qəmlənəydi, nə sevinəydi.

Divan üstə süfrə kimi açıq sərilən,
“Humanite” qəzetiñin bir nömrəsiydi.
Masa üstə makinanın türk əlifbası,
bir də çoxlu ağ vərəqlər gözümə dəydi.

Biz görüşüb-qucaqlaşdıq ata-bala tek,
o üzündən, bu üzündən doyunca öpdüm.
O da öpdü saçlarına siğal çəkərək,
yanağında seyrək tüklü bir xal da gördüm.

– Şəkerim, nə yapıyorsan, de, yakışmışsan?
– Mən yaxşıyam, çox sağ olun, – dedim Nazim can
İşlərim də yaxşı gedir, ev-eşik də var,
hələ evdə necə deyər... bir beşik də var.
Nazim güldü, mən utandım.
– Ha, bir bana bak!
Niyə susdun? –
sevincimdən susmuşdum, ancaq
nə deyəydim, heç özüm də bilmirdim düzü.
Ah, necə də doğma idi onun dost üzü!

– Evinə bən geləcəyəm qonaq kibi yok,
öz evimə gelən kibi....
– Gel, – dedim Nazim.
Gel ki, səndən yadigarı o ev, o otaq,
gəl ki, bir yol mən səninlə duz-çörək kəsim.

Qulaq asdı ürəyində başqa bir maraq,
duydu mənim sevincimi, mənim qəlbimi.
Nazim sabah gəlesiydi... mən evdə ancaq
Nazim ilə danışdım səhərə kimi.

2. MƏN BİLSƏYDİM

Şəklimizi qoydum bu gün qabağıma,
gülüşlərin geldi birdən qulağıma,
sənin şeir deməyini xatırladım,
“Eniyor, çıkyor kayık”
sandım biz də qayıqdayıq.

Şeir dedin sən o gecə
aram-aram,
heç bilməzdim
ölümüne
bu gün şeir yazacağam.
İstəyirdim, məktub yazam üç-dörd günə,
sən gələsən
barı beş-on günlüyüne.
Azerbaycan dağlarını gəzəsən bir,
görəsən bir,
duz-çörək də kəsəsən bir.

Biz son dəfə görüşmədik,
qucaqlaşış öpüşmədik.
Mən bilsəydim,
son gedişin olacaqdı,
çox saxlardım o gün səni.

Mən bilsəydim,
biz əbədi aynılıq,
qucaqlardım o gün səni.
Qollarımın arasında saxlayardım,
gözlerimin –
bu ağında, qarasında saxlayardım.

Aman Nazim!
Ata, – deyib mənə baxır körpə qızım.
İlk dəfədir gözlerimde o yaş görür,
doluxsunub bərk hönkürür.
O hələ lap körpə ikən,
qucağına almışan sən.
Şekliniz var.
Saçınızı qarışdırıb esen külək,
gülürsünüz ən bəxtəver adamlar tek.
İndi mənim qucağıma qisılmışdır
bu körpə quş.
İndi bildim, bu yazıya pozu yoxmuş.

“Mən yanmasam,
sən yanmasan,
biz yanmasaq,
Necə çıxar
qaranlıqlar aydınlığa?”
Yandın Nazim!
Yana-yana bağırdın sən,
bütün Şərqi çağırırdın sən.
Qulaqlarda qalıb səsin,
duz deyiblər:
ölüm çox da sevinməsin! –
Sən ölmədin,
yer deyişdin ulduz kimi şütyüyərək.
Səndən dedi
yağan yağış,
qopan tufan,
esən külək.

Sənəndə də sən parladın.
 Oğlum olsa, qoyulacaq sənin adın.
 Qoy eşqini
 min milletin üreyində arasınlar,
 Nəfesini bu dağların
 küləyində arasınlar.
 Sen ölmədin...
 Aman Nazim!
 gör dilime nətər gəlir.
 Yox, yazmiram,
 şerin sonu kədər gəlir.

Sən axı, sadə, həlim,
 sən axı, mehbənsan,
 şairsən, Azəroğlu.
 Niye qorxuya düşüb
 bu qədər yağı, səndən?
 Sərhədin direkleri,
 məftili özgədəndi,
 daş-torpağı səndən,
 Eh, daşı! – Azəroğlu.
 Qatar gedir, hardasan,
 qardaşım, Azəroğlu.

1963

AZƏROĞLU

Səndən ötrü çəkilib
 o sərhəd dirəkləri,
 məftillər, Azəroğlu.
 Nəcə narın şumlanıb
 o ləklər, Azəroğlu.
 Səndən ötrü qoyulub
 sərhədçi butkaları,
 o gur işiq selləri,
 o xətlər, Azəroğlu.
 Sahiller dayambdı
 səndən ötrü üz-üzə,
 Birdən kefin istəyər
 adlayarsan o üzə;
 birdən külek olarsan,
 tikanlı məftilləri
 keçərsən, Azəroğlu.
 Arazi ovuc-ovuc
 içərsən, Azəroğlu.
 Sən nə qorxulu düşmən,
 nə böyük qəhrəmansan.

SƏN DƏ

Təbabət dərsliyini
 gətirdim bir gün yada.
 Deyir: yaşamalıdır
 canavarlar dünyada.
 Ceyranların xəstəsi,
 maralların dəstəsi
 onlara yem olacaq,
 sağları yaşayacaq...
 Xəstəsənse, bu başdan
 yem ol sən də, Nəriman!

BÖYÜK PERİKLİN ƏN AĞIR CƏZASI

Uzaq Afinada, qədim zamanlar,
 Perikl adlanan böyük hökmədar,
 böyük bir serkerdə ömr eləyibdi,
 o, bütün dünyaya emr eləyibdi.
 Bir yol gülməyibdi deyirlər, üzü,
 Nə toya gedibdi, nə yasa bir gün.
 Ən ağır zülümü çəkibdi özü,

onu təqib edib bu cəza hər gün.
 Həyata səsləyib onun sərtlisi,
 bir ölkə qızıldan başmaq geyibdi.
 Elin gərginliyi, sefərbərliyi
 qorxub ki, azala, –
 o gülməyibdi.
 Ağsaçlı tarixin dediyi budur,
 nə ad istəyibdi, o nə bir əvəz.
 Ən ağır cəzani çəkməli olur,
 özünü xalqına həsr eleyən kəs.

YASA

Niyə tutulubsan qurbanın olum,
 yaşına yaraşmir bu boyda fikir.
 Neyi düşünürsən, nə olub, oğlum,
 elin çənəndədi, gözün yol çəkir.

Sen el qaldırıbsan dinməz-söyləməz,
 bəlkə müəllimin söz verməyibdi?
 Bəlkə başqasını tərifləyen kəs,
 sənin qiymətini düz verməyibdi?

Qızdırırmaz əlini hər alışan köz,
 içmeli deyildir hər şəffaf bulaq.
 Hər sözdə rəng axtar, hər rəngdə bir söz,
 bəli, aldanmaqdı bozun inanmaq.
 Amma inamı da itirmə heç vaxt,
 daha dəhşətlidir, şübhəli qalmaq.

Yaşayaq, ömr edək dünyada bahəm,
 bizim bəxtimizə görək nə düşür?
 Mənli günlərinə cavabdeh mənəm,
 mənsiz
 öz taleyin öhdənə düşür.

ADƏT NƏDİR

“Əcnəbilər göydə balonlarla gəzir...”

Sabir

Molla gəlir yas yerinə, təsbeh əlində,
 dodaqaltı piçildayıb neçə ad çəkir.
 Azərbaycan məclisində ərəb dilində
 saqqalını tumarlayıb salavat çəkir.

Yenə kimin cənazesə qalıbdı yerdə,
 yenə kimin astarına üz olan bizik?!
 Filan ərəb sərkərdəsi
 filan əsrə
 helak olub,
 lobbey deyib yas tutan bizik.

Zəncir vurub baş yarışan, ey cavan oğlan,
 bu höqiqət qarşısında pozulur halım.
 Müstəmləkə zənciridir, qopub qolundan,
 elə çırpma ikielli başına, zalim.
 Kimsə sənə istehzayla baxıb yan keçir,
 bu dəm mənim ürəyimdən qara qan keçir.

Nələr deyir, bir qulaq as, bu çəmən, bu dağ,
 neğməmizin mayasıdır iayla deyən səs.
 Nəsimisi dərisindən soyulan bir xalq,
 haqqı yoxdur,
 zəncir vurub baş yara bilməz.

Dünən şeir məclisində, söz məclisində,
 ahongınə valeh oldum mən doğma səsin.
 Mənə bir xalq göstərin siz,
 yas məclisində
 danışanı qulaq asan başa düşməsin.

HƏYAT

Görüşəndə öpüşdülər,
köyrəldilər,
can dedilər.

Amma sonra
nə bu, onun ölüsündən,
nə o, bunun dirisindən
tutdu xəbər.

Bir-birinə
dost salamı gönderdilər.
Salam çatdı, ya çatmadı,
çıxdı yaddan.

Yaşadılar və köcdülər
bu dünyadan.

Taniyırdım mən onları,
qınayırdım mən onları.

Sonra gördüm,
dünya özü dedi sərrəm.

Eh, mən onu dərk etməyə tələsiyəm...

EHTİYACI VAR

İnsan cavamlıqda şərəf-şan gəzir,
hər kəsin bir ada ehtiyacı var.

Elə ki, ağardı saçı, saqqalı,
atanın övlada ehtiyacı var.

Tolosmo bir möqam düşsə əlinə,
inanma dünyannı gəlhagəlinə.

Arvadin – uşaqa, qızqa, gəlinə,
kişinin – arvada ehtiyacı var.

Yaş gəlib yetişir əlliye, yüzə,
ürək həssas olur əyriye, düzə
Qulağın bir səsə, gözün bir üzə,
ağızın bir dada ehtiyacı var.

Zəmanə hikmətdi, mənası dərin,
arxayın olma ki, istidi yerin.
Əlində bir ordu, ortada Şirin,
Xosrovun Fərhada ehtiyacı var.

Böyükler iş görüb, uşaqam deyib,
basılıb o kəs ki, qoçağam deyib.
Nəriman, çox qızma, ocağam deyib,
ocağın bir oda ehtiyacı var.

OXUCUMA

Sözün nə ucası, nə alçağı var,
Əziz dost, şerimi asta oxu sən.
Səs-küylə özünə el çaldıranlar
Səssiz-küysüz çıxır sonra cərgədən.

Fikir ver sətirə, adı sözə də,
Duyan kes sessiz də gərək eşitsin.
Sixılma, qulağın eşitməsə də,
Ürəyində oxu, ürək eşitsin.

1959

AZƏRBAYCAN

himn

Hər millətin, hər torpağın öz adı var, öz ünvani,
yağlılara baş əymeyib Azərbaycan qəhrəmanı.
Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı,
Nəsillərə yadigarlı, zaman yazdı bu dastanı.

Nəqərat: Millətlərə hürriyyəti, istiqlalçı şuramız,
Azadlığı, səadəti qorumaqdı qərarımız.

Respublikam – ana torpaq, qədim Odlar diyarımız!
Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız.

Üç rəngdədi bayraqımız, qalxan bayraq enən deyil,
mərd oğullar dar ayaqda öz andından dönen deyil.
O vətən ki, tapdalanır ayaq altı, vətən deyil,
O torpaqda bağ becərsən, ot göyerib bitən deyil.

Nəqərat: Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız,
Azadlığı, səadəti qorumaqdı qərarımız.
Respublikam – ana torpaq, qədim Odlar diyarımız!
Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız.

Ana Kürün, Xan Arazın böyümüşük laylasına,
sərvətimiz ayna tutub göy Xəzerin aynasına.
Dünya baxsın – tarix olmuş Azerbaycan dünyasına,
mübarizə zinət verir ömrün-günün mənasına.

Nəqərat: Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız,
Azadlığı, səadəti qorumaqdı qərarımız.
Respublikam – ana torpaq, qədim Odlar diyarımız!
Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız.

ƏBƏDİYYƏT

Zərifə Əliyevanın xatirəsinə

Sükut içindədi muzey qəbristanı,
heykəllər, türbelər durur yan-yanı.
Daim yaraşıqdı torpağa insan, –
burda məzarda da, sağlığında da.

Düyün var, hələ də açan olmayıb,
dünya günahkardı deyən görmədim.
Suyu – axıracan içən olmayıb,
çörəyi – doyunca yeyən görmədim.

Yatır Nazim Hikmət son mənzilində,
coxdan görüşmürük, ay ustad, salam!
Daşla danışıram insan dilində,
dünən o canlıydı, sabah mən daşam.

Budur təbiətin sonu, əzəli,
itir gör insanın güzəri harda?
Yatır eldən uzaq bir el gözəli,
beşiyi hardadı, məzəni harda?!

Bu necə dibçəkdi, bu necə çiçək,
torpaqda gül bitib torpaqdan ayrı.
Yarpağı gün döyər, meyvəni külək,
bağban uzaq düşsə bir bağdan ayrı.

Gözü yolda qaldı doğma ellərin,
o şəfa paylayan loğman qızıydı.
O bizim ən böyük vətənpərvərin
dünyada yegənə bir dünyasıydı.

O, yüksək kürsüdən nitq eləyənde,
bu, yerde oturub alqışlayardı.
Xalqın şərəfinə o söz deyəndə
bu ona səadət bağışlayardı.

Özü oxuyardı öz adətilə
şerini, sözünü doğma diyarın.
Heç vaxt onun-bunun zəmanetilə
qəlbinə dəyməzdi bir sənətkarın.

Dağlıq Qarabağda şeir məclisi!
Vaqif günləriydi... başqaydı dağlar.
Mən də şeir dedim, sevirdi bizi,
özü tanıydı, tanıtmırdılar.

Ucaykən hər qəlbə hörmətlə enmək,
ürəyin ürəyə səyahətiymiş.

Mən onda gördüm ki, sevmək, sevilmək,
insanın ən ali təbiətiyim.

Gör kimi itirdik, ey Ulu dostum,
axtar indən belə qışda, baharda.
Bir dünya tapmışdin,
taleyin onu
bir qarış torpağa dəyişdi,
harda?!

Gedəni saxlamaq olsayıdı mümkün,
bir el yeriyordı bəlkə də o gün.
Məlhəmi olsayıdı gül-çiçək ətri,
çəmənlər dil açar, yoxdu, – deməzdi.
Ürek istəsəydin, səndən ötəri,
heç kəs üreyini əsirgəməzdi.
Su gərək olsayıdı, Arazla Kürdən –
Araz, Kür o səmtə axardı hökmən.
Od gərək olsayıdı, günəşdən əger,
töhfə getirərdi güneşli əllər.

O yatrı qoynunda əbədiyyətin,
məzarı dünyadı, dünyası məzar.
Eşqin ürəyində yaşayır sənin,
bir eşqi bir ürek yüz il yaşadı.

Yanında olmadım, ağır günündə
qəminə şərikəm, sonsuzdur o qəm!
Yalnız eşq önündə, torpaq önündə
əyilən o başa mən baş əyirəm!

noyabr, 1985
Moskva

“AĞLAĞAN”

*“Yandıran bilirdim, yanın bilirdim,
Mən belə ağlağan bilməzdim sanı”.*

Zivər Ağayeva

Bu dünya bir sirdi, mən də bir sırrəm,
əsir etdiyimə özüm əsirəm.
Mənim Allah verən bir paklığım var,
hər yaşda gizli bir uşaqlığım var.

Anasız qalmışdı ana deyənim,
həyatı bir uşaq öyrətdi mənə.
Bir qadın – əvvəlcə onu sevməyi,
sonra da ağlamaq öyrətdi mənə.

Ürek neğməsini sessiz oxuyub
kimse can qoyanda, sən əl qoymadın.
Yan ötdün adımı “Ağlağan” qoyub,
silib göz yaşımı məhəl qoymadın.

6 iyun, 1995

DƏRDDİ Kİ, DƏRDLİNİN YOXDU YİYƏSİ

Sənin dərdin alım, “nisyə dərd” dedin,
gözündən oxudum: çəkənə yazıq!
Bəlkə dediyini duya bilmədin, –
biçən yaman biçdi, əkənə yazıq.

Kim ki, dərddən qaçıır, o dərdə qaçıır,
dedim, eşitmədi kara, dərdim.
Bir pərdə bağlayır, bir pərdə açır,
barmaqlar saydıqca,
Sara dərdimi.

Kimse araşdırın qoy bu dünyani,
dérdin hüzurunda qalxın ayağa.
Dérdi kitablardan oxuyanların
nə derdini soruş, nə derd de ona.

Dünya bir sərgidi seyr etmə hədər,
dérdiyle dərdsizi çağır yanına, –
oxşar – gün işığı, ay işığına,
biri qızdırındı, biri üzüdər.

Tebiət her dərdi çəkənə verer,
bədbəxtlik – ağlayıb yaş tökəndədi.
Bir ömrün mənası –
o, varsa eger,
dərd çəkəndədi.
kim bilir, bəlkə də.

Verir öz hökmünü gelən hər fesil,
soyuyur dilimdə sözün nefisi.
Dérdin yiyesi var – bu, dərd ha deyil,
dərddi ki,
dərdlinin yoxdu yiyesi.

ŞAİRLƏR TABUTDA BÖYÜK GÖRÜNÜR

Mən suya heyranam, torpağa heyran,
bir tənək ekirsən, yüz qanad verir.
Ədalət isteyir şair Zamandan,
o da əvəzində fəxri ad verir.

Əyir tərezini qiymət ölçüsü,
qırıq şüseləri naxışlayırlar.
Korlara – işığı, karlara – səsi,
lallara – kürsülər bağışlayırlar.

Şairlər fillər tek bir ömür sürür,
sümüyü gərekdi özündən qabaq.
Şairlər tabutda böyük görünür,
teriflər tabutu deyilir ancaq.

Deyin, məclisimə gəlməsin mənim,
ilhamsız ilhamlı iddiasında.
Adlar, texəllüsler oxunmur, deyin, –
Hüseyn oxunur el arasında.

Hüseyn güllerin öz nəfesiyydi,
qəbrinə sepirdik sükut içinde.
Hüseyn güllerin ən təzəsiyydi,
torpağa basdırıldıq tabut içinde.

O yerdən gül bitdi şairə nişan,
dünyanın çərxini döndərən şair.
Yer altında çürüyən, yere qarışan,
yer üstə etrini göndərən şair.

Vətən bir sinəyə köçürülfərdü,
vətəndi şairin ürək parçası.
Hər cığır bir misra şerə dönürdü,
var ol, şerimizin on bir hecası!

Namərd sözlerimi yozub keçmesin,
axtarıb tapmadım sənə bir əvəz.
Qişqıran şairlər yüz şeir desin, –
birçə “Meşəbəyi” şerinə dəyməz.

Yaşayır bu eşqin, bu etibarın,
eşq dedim, hər canda bu yoxdu, şair.
Bizim kürsümüzdü sənin məzarın,
kürsülər mezardan soyuqdu şair.

“İRAN ŞAHİ”NA MƏKTUB

Mən dəmir yol fəhləsinin
oğluyam, şah!
Ürəyimə dünya boyda
bir mərhəmət
verib allah.
Mən heç kəsin kədərine
şad olmadım,
şərik oldum mən əksinə,
yad olmadım.
Ancaq sənin pis gününü
gözleyirdim,
mən deyirdim
gün olacaq, –
şaha da toy tutulacaq.
Amma indi sən nə şahsan,
nə hökmədar.
Səni İran torpağından
qoyladılar.
Tüfənglə yox,
tanklarla yox,
tüpürceklə,
anaların qarşııyla,
oğulların çağırışıyla,
qadınların çadrasıyla,
laylay deyen dillər ilə,
tesbeh tutan əllər ilə!
Firdovsinin vətənidən
qovuldun sən.
Yer üstündə nə bir yer var,
nə bir ada, –
yaşayasan indi orda.
Yer altında da yoxdu yerin,
yer altında pak ruhu var
Azərlərin,
Ruzbehlərin,

oldurduğu, asıldıgün
igidlərin.
Saflıq sevir torpaq fəqət,
qismətinə bir məzar da
düşəmodi heç,
əlahəzrət!
Mən ədalət qanununa
inanıram
bu illərin.
Axırımı belə gördüm
şöhrətpərəst qatillərin.
Xaricdə də mühabirlər,
sən qovdوغun didərginlər
səni görər,
səni didər.
Qorxuludur mühacirət.
Bu dünya borc dünyasıdır,
sən bilmədin,
əlahəzrət!

CAVİDİN

Naxçıvanda Cavid çıxdı qarşıma,
türbəsiydi indi vətən Cavidin.
Şahlıq quşu gördüm qonub başına,
sürgünlərdə qəbri itən Cavidin.

Tutdurdular, öldürdüler şairi,
yasaq oldu o şairlər şairi.
Turbəsinə qoymayıñ her şairi,
ruhu pakdı ilahidən Cavidin.

Qılincını üstə çekdi xəyanət,
köməyinə nə dost çatdı, nə millət.
İlhamından qısam aldı cəmiyyət,
taleyindən üzü dönən Cavidin.

Gedən getdi, qalanları qaldılar,
Xiyabanda fəxri yerlər aldılar.
Atabəylər torpağında yadigar
Cavid qaldı fəxri adı Cavidin.

Başqaları bir ağ günə çıxdılar,
tamaşaydı, səsə-ünə çıxdılar.
Yer altından, yer üstünə çıxdılar,
datlısına Müşfiq, Hadi Cavidin.

*Naxçıvan,
14-16 may, 1999*

AŞIQ ƏDALƏTƏ

Ədalətdən mən ədalət istədim,
ürəyimin dağı yaman dağ idi.
Eşq oduna yandırırdı Kərəmi,
yandırmasa, Kərəm hələ sağ idi.

Təzənəyi sağ əlində əsirdi,
Xan Əslini pordə-pordə gəzirdi.
Barmaqları soruşmaqdan bezirdi,
hardan keçib, gördüm deyən yox idi.

Bazarı qəm, Kərəm qəmə müştəri,
yolu uzaq, ara düşmən çəperi.
Qul olmuşdu Xan Əslidən öteri,
“can” deyirdi, eşitdiyi lağ idi.

Mən qul oldum, xan oğlu Xan Kərəmə,
Rəhm eliyin, siz Nəriman Kərəmə.
Toy çalrıdı toysuz qalan Kərəmə,
güləni az, ağlıyanı çox idi.

*Səmkir,
4 aprel, 1998*

ŞAİR TALEYİNDƏN YARIYA BİLMİR

“Mənə bir it hürür, bir qara çäqqal”

Ə.Cavad

Ulamaq azaddı, hürmək də azad,
itin it mərəzi dəyişmir, Ustad!
İti qısqırınlar dəyişir, Ustad!
gizli asqırınlar dəyişir, Ustad!

Allah, yer ləkəli, göy ləkəliymiş,
bir cavab yox imiş suallar üçün.
Bir şair nə qədər təhlükəliymiş, –
bir sürü bu “qara çäqqallar” üçün?!

Mən indi bildim ki, nədir bu cəza,
niyə ürəyimiz gizli çat verir.
Niyə istedadlı istedadsızıa,
ya qanan qanmaza hesabat verir.

Yaşadın bu ruhla, yandın bu ruhla –
bu eşq menzilində döyüldün, Ustad!
Sən də yol gedirdin qaragüruhla,
amma o karvandan deyildin, Ustad!

Bir səmə it gördüm, boynunda qatma,
Ağsaqqal dedi ki, ona daş atma.
O itin səsini tanırıitlər,
o çoxdu, sən teksən, çox təki didər.

Şirin xatirədir indi o xiffət,
şair taleyindən yarıya bilmir.
Niyə sağlığında susur cəmiyyət,
şairi itlərdən qoruya bilmir?!

...YA İKİ

Dost-mehriban ya bir olar, ya iki

Molla Cüme

Uzaq eldə gedib yatan xəstəni
gəlib gören ya bir olar, ya iki.
Sayma mənə sinesinə döyəni,
sinə gərən ya bir olar, ya iki.

Can dediyin axtararsan, yox olar,
sən ac olsan, o dar gündə tox olar.
Düz deyiblər, ürək verən çox olar,
çörək verən ya bir olar, ya iki.

Yaxşı şeydi bir yaxşı dost, mehriban:
gələ-gedə ayrılmaya yanından.
Her yetənə çox üz vurma, Nəriman,
üz göstərən ya bir olar, ya iki.

ALMAN ƏSGƏRİNƏ

Tikanlı məftilləri
görəndən,
kirpiklərim
tikan olub hər yerde
gözümə batır mənim.
Harda sərhəd görürəm,
təzəlenir bu yaram.
Ah, adı bir, adı bir,
özü iki Astaram.

Astara
Astarada,
məftillər gözümdədir.

hələ narın şumlanan
o ləklər gözümüzdedir.
Avtomatı ciyində
o əsgər gözümüzdedir.
Bu direkli, məftilli,
avtomatlı gözümlə,
gördüm Berlin, səni də.
Gördüm Almaniyani,
bu keşik çəkeni də.
Ciyində avtomatı,
bir də mavi paqonu.
Brandenburg qapısının
ağzında gördüm onu.
Astara əsgərinin
Berlindeki yaşıdı!
O daş hansı binanın
Uçan özül daşıdı?
O kərpic hardan düşüb?
O küçeylə kim keçib?
Kim o susuz bulaqdan
sulu vaxtı su içib?
Mən cavab istəmirəm
bunların heç birinə.
Ancaq Almaniyanın
gələcək şairinə
cavab hazırla barı.
Onun gözü görməsin:
sənin avtomatını,
tikanlı məftilləri,
bir də
bu daş hasarı.
Mənim kimi o yaziq
gəzdirməsin gözündə
direkleri, milleri,
tikanlı məftilləri,
bir də
bu daş hasarı.

Qoy Berlinin şerini
yazdığı zaman yalnız, –
sənsiz yazsin o şair –
məftilsiz, avtomatsız.

Potsdam, 1962

VAXT

Sən geləndə yanına,
isteyirsən daima
vaxt dayana,
vaxt dura.
Vaxt da bize qoşula,
yanımızda otura.
Sən olsaydın, bir də mən,
bu dünyada ikimiz, –
Qoşulub oturardı
vaxt da bize,
şübhəsiz.
Vaxt gələni gətirir,
vaxt gedəni ötürür.
Vaxt dayansa, bircə an
hardasa bir seadət
yarmışçı qatar, məm.

BİR AZ MÖHLƏT İSTƏYİRƏM ÖMÜRĐƏN

Saçlarının rəngindədir gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
Bir ömürün fəsilləri qarışmış, –
yarı yazdı, yarı payız, yarı qış.

Uzaqdımı, yaxındımı menzilim,
mən dağ qalxdım, dağı aşan kimiyəm,

dünya gördüm, dünyalaşan kimiyəm,
bələd oldum hər üzünə həyatın,
gecəsinə, gündüzünə həyatın.

Bir az möhlət isteyirəm ömürđən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyani yaşadarıq, yaşarıq, –
sən olarsan, mən olaram – ikimiz
həyat şirin, dünya gözəl, sən əziz...

DURNALAR VURULUR QAQQILDADAŞANDA

Jurnalist Mir Şahinə

Bakıda döyürlər jurnalistləri,
siz xəbər tutunca, Zat-Aliləri.
Bizo daş atırlar sizdən bixəber,
yetmiş il döyüldük, söyüldük, yetər.
Araz qırığında, Kür sahilində,
yetmiş il damışdıq Ezop dilində.
Sətiraltı yazdıq düz sözümüzü,
özgəye dedirdik öz sözümüzü.
Qələm dəyənəklo üz-üzə golur,
axırda yene də söz-söze golur.
Əyriyə el çalıb, düzə gülən var,
bir çomçə tutana yüz bükülən var.

Qurtara bilmədi nitqini pəltək,
Natiqin ağızında dili qısaydı.
Bu qədər qürurlu olmazdı pələng,
o da pişik kimi miyoldasayıdı.

Qələmlə yazdırınız tariximizi,
qılıncla yazılın tarixə əvəz.
Qələm dəyənəyə xidmət eləsə,
“İstiqlal” sözünü o yaza bilməz.

Qabağı kəsilir, sular daşanda,
durnalar vurulur qaqqıldaşanda.
Ceyranlar görünür düzə çıxanda,
istedad qovulur üzə çıxanda.

Şahidlər unutmaz o şəhidləri,
çoxunu doyurub öldük acıdan.
Seçildi vətənin mücahidləri,
asıldı vətənin dar ağacından.

Ağrı canımdadı, dərd ürəyimdə,
daim üz-üzədir yaxşı pis ilə.
Jurnalist döyüşür mülki geyimdə
Gündə “vətən” deyən vətənsiz ilə.

Niyə hücum çəkir, gecə gündüze,
niyə qənim olub işığa zülmət?
Həqiqət böhtanla gelir üz-üzə,
qışqıran BÖHTANDI, susan HƏQQİQƏT!

Vay sənin halına ay qızıl öküz,
oldurdu bu qədər işləmək səni.
Çaqqallar xəberçi, tülküler üzsüz, –
ya şir dağıdacaq, ya pələng səni.

Cavidin, Müşviqin vaxtından beri,
içimdə tufan var, gözündə xiffət.
Döyün, milət deyən jurnalıstları,
bəlkə yuxusundan oyana milət.

AY HARAY

İllərim arxada qaldı,
arxada qan-qada qaldı.
Əkdirim-biçdim yada qaldı,
doğma torpaqlar, ay haray.

Kol dibində bənövşələr,
dağlara qalxan meşələr!
Gedən oğullar, kişiler,
sənən ocaqlar, ay haray.

Düşmən aldı solu-sağı,
kar olsun yerin qulagi.
Şuşada İsa bulağı,
yenəmi qaynar, ay haray.

Ay Qubadlım, Kəlbəcərim,
hardasan Nəbim, Həcərim!
Dindirmə çolüm, içərim
od tutub yanar, ay haray!

Füzulidən Cəbrayıla,
şəhid oğullar ayıla.
Qişqıram, səsim yayıla,
bata qulaqlar, ay haray.

Yandı Ağdamın ağ daşı,
köhnə yurdun ocaq daşı.
Ağdamın Qarabağ yaşı,
o köklər, soylar ay haray.

Müsibət oldu Xocalı,
hacileylokler uçaklı.
Yandı cavanhı, qocahı,
mərdlər, qoçaqlar ay haray.

Zəngilanda zəngi tutun,
at minin, üzəngi tutun.
Bir Koroğlu cəngi tutun,
tərpənsin dağlar, ay haray.

Tovuz, Qazax, Ağstafa,
Sədərək çox çokdi cəfa.

Ermenini qova-qova,
ölümle oynar ay haray.

Od içindən keçə-keçə,
Laçını da verdik heçə.
Bir gözüm gülər beləcə,
bir gözüm ağlar, ay haray.

20 aprel, 1997

GETDİ

Ziya Bünyadovun xatırası

Tarix deyə-deyə tarixə döndü,
başında başının havası getdi.
Çıxardım lügətdən “vəfa” sözünü,
insanın insana vəfəsi getdi.

Əzbərçi natiqlor “namus” dedilər,
götürüb ölkəni casus dedilər.
Ağzından vurdular və sus! – dedilər,
ağzında yarımqıq loxması getdi.

Milletə qosd oldu millət içinde,
bəsdi, nitq elədik bu dərd içinde.
Mərdiydi bu qədər namərd içinde,
arkasız mərdlərin arxası getdi.

İranda vurdular, qayıtdı goldı,
yatın şüurları oyadtı gəldi.
Gözündə bir nisgil sovgatı gəldi,
Gözün ağrı qaldı, qarası getdi.

Mərd dur Azərbaycan, başın sağ olsun,
o yerde yatır ki, yer oyaq olsun.
Səndən iraq olsun, dərd iraq olsun,
o sənin dərdindən narazı getdi,
biz ona, o bizə tamarzı getdi.

MİR CƏLAL MİSAL ÇƏKƏRDİ

İş axtarma, adam axtar, –
Mir Colal misal çekerdi.
Sonra bildim, ustadımın
gözü niyə yol çekərdi.

Tələbənin atasıydı,
yerdə Tanrı sədasiydi.
“Zaçot” vaxtı qaydasıydı, –
soruşmamış qol çekərdi.

Sayardı, onu sayanda,
hörmətə hörmət qoyanda.
Ürəyinə yatmayanda
el verməzdi, el çökərdi.

Gah xeyiri şər olardı,
gah balı zehər olardı,
Amma zəri zor olardı,
o zəhərdən bal çekərdi.

“Hal-əhli” kef eləyəndə,
özünü məhv eləyəndə,
Neriman sehv eləyəndə,
dərdi Mir Cəlal çekərdi.

May, 2003

QAÇDIQ QARA SAÇDAN AĞ SAÇA QƏDƏR...

Şair qardaşım Məmməd Arazın 70 illiyinə

Ürek o Sahildə bu Sahildədir,
Araza qovuşdum Məmməd Arazla.
“Bu dünya nə sənin, nə mənim” – deyir,
sevir bu dünyani bu etirazla.

Mənim dualarım şirrlərimdi,
sənə həsr edirəm behişt duamı.
Yerde yerim yoxdu, göylər yerimdi,
Tanrıının yanından eşit, duamı.

Sənin görüşündən saflaşır insan,
ürək dilə gelir bir niyyət ilə.
Yanında bəlkə de Göt adamısan,
yero göndəriblər ünsiyət üçün?!

Şairin əlindən alın əsamı,
alın, yüz yaşına saxlayın, qızlar.
Şair hikmətinin qız həyasını
ipək sap getirin, toxuyun, qızlar.
Əsanı yüzünə saxlayın, qızlar.

Məmməd elə bilmə, adı bəşərdi,
o şeir deyonda, dahiləşərdi,
yalnız dost yanında adiləşərdi.
Millətə qalx deyən şair Məmmədi,
birinci eşitdi onun milleti.

Şair hünəridi hər yeni əsər,
minnəti göstərmə, görməsin, Tanrıım.
Məmməd, kürsülərə qalxıb desinlər,
Şahbuz balı kimi söz desin Tanrıım.
Ekrandan Nizami, Metrodan Tağı,
versin bir-birinə göz aydınlığı.

Tanrıım, o ki sənin üzünə baxır,
O, Homer dövründən bu günə baxır,
O ki vətəninin vətən daşıdı,
Cavidin, Müşfiqin şair yaşıdı.

Həni tələbəlik illəri, Məmməd,
biz ki, unutmadıq bu yaşa qədər.
Yağışlar altında qaçdıq nəhayət,
qaçdıq qara saçdan, ağ saçə qədər...

29 GÜLLƏNİN YİYƏSİ

Atəş!
Şəmkirdə atəş!
havada, yerde atəş!
Vurdular Aslanovu,
bir icra başçısını,
aile başçısını.
Yarıda saxladılar
atasının yasını.

Millət, qır millətini,
göstər tayfa üzünü,
kölə xasiyyətini,
qəbilə niyyətini.
Arzu dolu üreyi,
həyat dolu gülüşü,
məhəbbət dolu gözü
atəşə, atəşə tut,
bir az hikkəni soyut.
Nəfəs al, toxta bir az
sənin tərəfindədi
dediyin haqq da bir az.
Haqqqa, vicedana and iç,
tökdüyün qana and iç.

And içirlər başına,
burda maya qoyurlar:
Aslanın baş daşına,
ananın göz yaşına,
gəlinin göz yaşına.
Yaxşılıq, mehribanlıq,
mərdlik, cəsarət, hünər!
Tikir, qurur, yaradır, ~
öldürün onu, yetər!
Millətə nə deyəcək
xəber tutsa, gürcüler?!
Şəhid ailələri,
onu xəber alanlar,

ehtiyacda qalanlar,
orda, soydaşlarımız,
düşünən başlarımız,
Səkkiz milyonluq ölkə?
Biz köçüb gedəcəyik,
getməyəcək bu ləkə.

Bir para vəzifeli,
bir para vəzifəsiz,
qərəzli, ya qərəzsiz
qısqanır nüfuzuna,
adına, ünvanına.
Süfrəsində "Tost" deyən
susayıbdı qanına.
Şixəlinin dalınca
gönderin, getsin o da.
Maqsud Əlizadənin,
ya Qəşəm Aslanovun
dalınca... Aslanı da!

...Yolboyu tanış edir
sözarası o, məni.
O günү yada salır
bu gün əsen serin külək.
Maşında yeri qalıb
29 gülənin
pencəyindən kəsilən
düğmələrin yeri tək.
Yenə yardım aparır,
yenə haraya gedir?
Burdan buraya qaçır,
ordan oraya gedir.
Qəlbində İstiqlalın
odu, eşqi, həvəsi.
29 gülənin –
mükafatın yiyesi.



Yaşa, hayıfsan



Şəmkir, iyun, 1999

İSMƏT

Yox oldu o gülərüz,
o ağ, bakırə bədən.
Evdə də gizlədərdi
özünü öz ərindən.

Sən həya saxlayırdın, –
arada abır, ismət.
Səni mənim əlimdən
torpaq aldı, nehayət.

İtaliya, dekabr, 1986

ÜRƏYİM ANANI İSTƏYİR, QIZIM

Ürəyim ananı isteyir, qızım,
sən yaşa, dünyada qəmsiz, kədərsiz.
Bir səs qulağıma döz deyir, qızım,
mən dözdüm,
yaş ötdü məndən xəbərsiz.

Qaşlarım qaradı, saçlarım ağdı,
təbiət şəklimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı,
amma tək qocalmaq dərd verir hərdən.

“Dağlar” deyə-deyə mən dağ aşmışam,
Hanı tale dostum,
ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
dünyayla düz gəlmir daha mən deyən.

Daddım acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.

Qızım, qardaşınla sən olmasaydın, –
deyərdim, dünyada anan olmayıb.

Daha yaş artdıqca, səbrim azalır,
yaş yaşıdı...

neyləsən yaş əyir, qızım.
Qadınsız – ata da anasız qalır,
ürəyim ananı isteyir, qızım...

YAŞA, HAYIFSAN

Bir gözel qadına heyran qalmışam,
sağ ikən, ölenə həsod çekirdi.
Saranın adını şere salmışam,
oxuyub gizlində o dərd çekirdi.

Qalan bədbəxt imiş, ölen bəxtəver...
özü öz oduna qalandı yazıq.
Yerində deyibdi Aşıq Ələsgər:
“Ölen də yazıqdı, qalan da yazıq”.

Təzədən qılınçı daşa da çaxsan,
onu nə oyadar, nə de torpedər.
Sən yaşa dünyada,
yaşa, hayıfsan,
bir günün sağlığı yüz şero dəyer.

Mən sənə nə deyim, canlı şeirsən,
gülüşün çoxuna xoş olub yəqin.
Məhəbbət əsiri, eşq əsirisən,
qabağına çıxan daş olub yəqin.

Məhəbbət qaranquş yuvası qurur,
o da ilham kimi qısqancı, gülüm.
Məhəbbət – ürəkdən üroyə yoldur,
ürək də üroyə möhtacdı gülüm.

MƏN

Kimso salam verdi mənə rohm ilo,
Allahın nə yaziq bəndəsiyəm mən.
Tüstüsüz yandım mən odlar içində,
təndirin küt gedon kündəsiyəm mən.

Məndən inciməsin dostlar, tanışlar,
daha yadlaşdıbdi doğma baxışlar.
Ey əsən külekler, yağan yağışlar,
tökülün üstümə, dözsəsiyəm mən.

Yatır süfrəmizə çörək getirən,
aile yükünü təkcə götürən.
Mən boynu büküyəm, o köks ötürən,
Yeganə arxası, kimsəsiyəm mən.

Qadındır hər evin isti nəfəsi,
qadın anadırsa – yoxdur əvəzi.
Ağırkı ananın ağır xəstəsi.
Atayam, ananın xəstəsiyəm mən.
Bəlkə bədbəxtlerin təzəsiyəm mən.

MƏNƏ DÜŞMƏYİR

Məni sevindirmoyin,
gülmək mənə düşməyir.
Nədir arzum, diləyim,
dilək mənə düşməyir.

Sixir amansız həyat,
tale sərt, can amanat.
Can de, köməyimə çat, –
kömək mənə düşməyir.

Nədir məni söylədən? –
Başa düşmez hər yetən.
Nə deyim əvvəlcədon,
demək mənə düşməyir.

QAYIT

*"Bir qadın ömrünü girov qoymuşam,
bir şair ömrünü yaşatmaq üçün"*

Sara

Tək çəkə bilmirəm can əzabını,
sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
bəxtimə çıxıbsan, qarşıma sən çıx!

Tək sənin səsinə həsrətəm evdə,
susub dirləsəm də dostu, tanışı.
Oğul-qız yanında mən təkəm evdə, –
başqadır həyatda həyat yoldaşı.

Uşaqlıq yoldaşım, gözümün nuru,
könlümün həyəni, ülfəti sənsən.
Qalxsam, ailədə ata qürurum,
Yixılsam, dizimin taqəti sənsən.

Həyat çox sınadı xeyirdə, şərdə,
mən dara düşəndə ilk həyanımsan.
Sen "Nabat xəlanın çöreyi"ndə də
mənim Fərəh adlı qəhrəmanımsan.

Yayın istisində – sərin günlüyüüm,
qışda od nəfəsin hərarət verir.
Menim meğrurluğum, erköyünlüyüüm
ancaq sənə görə, sənə görədir.

Qayıt, adamları təzedən tanıt,
sehvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın!" –
bir də təkrar elə bu həqiqəti.

Evimin bəzəyi, qayıt evinə,
pəncərə, döşəmə eləcə durur, –

Nə qədər silirəm toz basır yenə,
sənin sildiyintək heç təmiz olmur.

Bəzən qohumların yanır ürəyi,
Deyirlər gəl çay iç, çörək ye, hərdən.
Sənin bişirdiyin dadlı xörəyi
mən tapa bilmədim o süfrələrdən.

İllahım, qələmim danışan deyil,
qayıt, öz gözümüzə itirəm sənsiz.
Ünvan mənimkidir, ancaq elə bil, –
özgənin evinə gedirəm sənsiz.

Qoşa hacıleylək yuvası olur,
heç qaranquşu da tək qoymur həyat.
Bütün canlıların dünyası olur, –
sən mənim dünyamsan, dünyama qayıt.

İŞİĞA CAN ATSAM

Mən öz taleyimlə döyüşmeliyəm,
taleyim namərddi, vurur arxadan.
Soninlo hər səhər görüşməliyəm,
taleyim bir yana,
sən bir yanasan.

Mənim nə qılincim, nə qalxanım var,
amma taleyimlə gəlsəm üz-üzə, –
Uğrunda qoymağə hələ canım var,
sən özün şahid ol döyüşümüze.

Məni bərk izləyir hər addimbaşı,
sızlayıb inləsem, qəfildən vurur.
Dostları qaldırır o, mənə qarşı,
bütün düşmənlərim səfərber olur.

Adımı çəksələr bir məruzədə,
orda vərəqləri qarışq sahə.

İşığa can atsam,
dönür zülmətə,
zülmətin yoluna o, işıq sahə.
Uzaq ölkələrə səfər üstəyəm,
yolumu, izimi yixib uçurur.
Görür ki, qalxmışam,
yəhər üstəyəm,
atın ayağına o, çidər vurur.

Mənim məhəbbətim, mənim həyatım,
azarın, bezarin tamam gedəcək.
Mən öz taleyimi bir də tanıdım –
Sən məni tok qoysan,
o, təklonəcək.
Bizim oyunumuz hələ çekəcək.

YOXDU

“Xəstə yox, xəstədir xəstəyə baxan” –
atalar sözünün əvəzi yoxdu.
Tebiət gücsüzdü, həkim köməksiz,
kimin ki, yaşamaq həvəsi yoxdu.

Xəstə var, dindirsən yaxşıyam deyər,
xəstə var, səni də xəstə eləyər.
Oturub inləyər, qalxib inləyər,
dilində bir həyat nəğməsi yoxdu.

Hardasa əyilmir, mögrurdu insan,
bir ömür nədir ki, qorxasan ondan.
“Boşalır bir yandan, dolur bir yandan”,
hələ qanunların təzəsi yoxdu.

İnsan var, yaşayır yüz il, yüz beş il,
həyata çağırır hər tozə fəsil.

Ömür – imtahandı, danış, ya kəsil,
həyatın heç kəslə qərəzi yoxdu.

Dünyaya gələnə dünya dar deyil.
dünyanın gedənə günahkar deyil.
Eşidir şairi, dünya kar deyil:
görünür, bir özgə çarəsi yoxdu.

SÖZ YARASI

- Məni eve apar,
- Mən sənə qurban.
- Elə bu gün apar.
- Lap elo bu gün!

Çıxarddım mən onu xəstəxanadan,
qanad axtarırdı o, uçmaq üçün.
– Maşını asta sür... Lap aram-aram,
gözüm işıqlandı... nə xoşdu külək.
Mən sənə dedimmi sağalacağam,
mən sənə dedimmi eve tez gedək.

Budaq yırğalanır, yarpaq əsirdi,
həsrət yaşayırırdı gəzində məra.
O, bir az ləngiyir, vaxt tələsirdi,
Təzə görünürdü bu köhnə dünya.

Quşlara qoşulub göyləro qalxır,
sonra mayak olub suda üzürdü.
Yüz dəfə gördüyü ağaca baxır,
yüz dofə gördüyü yolu süzürdü.

Yad səyyah kimiydi bu doğma xılqət,
nə od qızdırırdı, onu nə ocaq.
Elə bil kim iso demişdi xəlvət, –
yaxşı bax, əlindən dünya çıxacaq.

Ona demişdilər, mənə yox ancaq
evdən ayrılmışdıq nə vaxtdan bəri.
– Yaxşı bax, əlindən Sara çıxacaq, –
tale gizləmişdi bu bəd xəberi.

Baxırdı... başqaydı bu baxış fəqət,
dünyaya həm alqış, həm qarğış idi.
Doğmaliq, istehza, ayrılıq, həsrət, –
hamısı qarışiq bir baxış idi.

Onda həs edərdi adı bir eyham,
mən indi nə deyim tale deyəno.
Arada baxışdıq:
– Daha yaxşıyam! –
təsəlli verirdi mənə o yenə.

Gözəmi getirdik bir-birimizi,
nə bilim, biz harda, göz harda imiş?
Evde gözləyirmiş ayrılıq bizi,
xoşbəxtlik evdə yox, yollarda imiş.

Yer verin mən orda yanım, qovrulum,
ələnim yağışla, boranla birgə.
Gərək bir saathəq o yolu, oğlum,
bir ilə gəleydik –
ananla birgə.

O üzük, mən evdə üzük qaşıyam,
üzüksüz qaşın da qiyməti olmaz:
Elə gözəl dedi:

– Daha yaxşıyam...
Bir sözdən aldığım yara sağalmaz.

AĞLAMA

Son ağlasan, mən ağlaram,
ağlama, yarımla ağlama.
Nə gücüm var kömək olum,
nə ixtiyarım, ağlama.

Çölü, düzü duman alıb,
ürəyimi guman alıb.
Qış üstümü yaman alıb,
Mənim baharım, ağlama.

Payızdı, yarpaq töküür,
uçub körpicim söküür.
Fikirdən belim bükülür,
sinir vüqarım, ağlama.

Gül üzümə, men do gülüm,
su olum, daşdan süzülüm.
Gül, ey mənim gülərzüm,
Mənim ağlarım, ağlama.

TORPAQ OLDU

Bir ay evi arzuladı,
göz yummadı, oyaq oldu.
Bu evcanlım, qonaqcانlım
üç gün evdə qonaq oldu.

Dərmanlardan göldi cana,
gül dəmleyib verdim ona.
Mən siğindim ona-buna
özü mənə pənah oldu.

Baxdı mənə, baxdı evə,
yana-yana, sevə-sevə.

Köks ötürdü neçə dəfə,
ürəyimdə bu, dağ oldu.

Xəzan oldu bağça-bağım,
açılmadı qaş-qabağım.
Həkimlərə yalvarmağım
sonra gördüm nahaq oldu.

Əhd-peyman bağladığım,
ağlayanda ağladığım,
gözüm üstə saxladığım
ayaq altda torpaq oldu.

AYRILIQ

Mən sən həyatda daşa dəyişdim,
torpağa dəyişdim, məzara döndün.
Mən öz baharımı qışa dəyişdim,
çinara dönmişdün, hasara döndün.

Bir ana bənd imiş bu əbədiyyət,
duydum buza dönen nəfəsini də.
Anamı əlimdən alan təbiət,
gözü götürmədi, aldı səni də.

Mən bir xəcalətdən çıxa bilmədim,
bu gizli dərdimi açıq desəm də.
Sənə – sənə layiq baxa bilmədim,
səni – sənə layiq dəfn eləsəm də.

Yerə söykədilər mərmər üzünü,
yalvardım dayanın, el saxladılar.
Mən özüm örtərdim evdə üstünü,
burda, qəbristanda torpaqladılar.

Sən getdin, dəyişdi həyatın özü,
getdi dadi-tamı, hər şeyi getdi.

Evi bəzərdin ki, gözəl görünsün,
evimin ən gözəl bəzəyi getdi.

Gedib dost-qohumun qəbri üstüne,
gül-çiçək qoymuşuq ikilikdə biz.
– Mən sənsiz ölürem! –
demişdim sənə, –
hamisi yalanmış, yaşadım sənsiz.

Sənə sədaqətdi bütün həyatım! –
deyərdim, baxardın gülümsəyərək.
Səni qəbristanda qoyub qayıtdım,
sədaqət şüarım bu imiş demək.

Bu gün qəbristanda gecikib sehər,
üstünə mur səpir qızıl dan yeri.
Torpaq ot bitirir, ağac bitirir,
burda daş bitirir, qəbristan yeri.

Bir gözəllik itib duman içinde,
dünya imtahanmış işləri ovsun.
İlahi, bu qədər insan içinde,
bir insan tapmiram söz demək olsun.

Fikirlı qalxıram üzüyuxarı,
nə qədər yaxınsan, nə qədər uzaq.
Təzə ot göyərib örtür cığırı,
itirmək isteyir qəbrini torpaq.

Mənsiz darixirdin evdə hər dəfə,
dözümsüz olmuşdu gecə-gündüzün!
Gedəndə deyərdin tez qayit eve,
bəs niyə qayıdır gəlmirsən özün?!

Bunamı deyirdin: gələcək illər?
günləri sayırdın nə həsrət ilə.
Bunamı deyirdin: dözək birtəhər
gözəl günlərimiz daldadır hələ.

Günün ışığında dünyaya baxdıq,
Səni də apardı axan ulduzlar.
Gah yaxın, gah uzaq səfərə çıxdıq.
Axırı haraymış?
Bu soyuq məzar!

Gözüm yolda qalıb, qulağım səsde,
gedibsən, qalmışam mən qonaq kimi.
Sən yerin altında mən yerin üstə, –
biz ayrı düşmüşük kök-budaq kimi.

novabr, 1986

GÖRÜŞ YERİ

*Sarısı gözünə gələr həmişə,
Hayif, birçə dəfə evinə gəlməz.*

Məzahir Hüseynzadə

Ovçuyam, mənzilim ov dərəsidi,
yola xəzel düşür, iz itir, ay dost.
Evim bu dünyanın lal dərəsidi, –
səni çağırıram səs itir, ay dost.

Çiynime qonmuşdu ağ göyərçinim,
bir şahlıq taxtiydi hər ciynim, ay dost.
Səni qaldıranda əyildi ciynim,
sən uçdun, qalmadın, mən neylim, ay dost.

Evdə yox, evdəki yuxulardasan, –
torpağa basdırıq, yuxuya səni?!
Gah xəstəxanada,
gah yollardasan
Qoymuşam ağlaya-ağlaya səni.

Mənsiz kimsəzsən, bircəsən orda,
tale qəsd elədi canına, ay dost.

Gedeydim, görəydim necəsən orda,
nə yol var, nə iz var yanına, ay dost.

Qəribə yenişin, qədəmlərin var,
harda gözleyirəm, gəlib tapırsan.
Mübərek, nə yaxşı görüş yerin var, –
ay itkin düşənim, ay sənə qurban.

TORPAĞA BÜRÜNDÜ, KÜRK ƏVƏZİNƏ

İlahi! Moskva nə soyuq idi,
əlcəyin içində donurdu əlim.
Yerin herətə yerdə yox idi,
dedim: Qoy kürkünü gedim gətirim.
Tezəcə almışam, geyin əyninə,
Başını buladın:
– Nə deyim sənə.
Qalxım... Moskvada kimdi tanıyan.
Bir az da danladın:
– Baha alıbsan.
Ehtiyac görmüşdü, ona göremi,
qarışq düşmüşdü, sevinci, qəmi.

Torpağa büründü kürk evezinə,
yer qızındı onun od nəfəsinə.
Ele bil gül əkdir məzar dibçəyo,
mən daşa dönmüşdüm, o daşçıçayə.

Özü hayif oldu hayif deyənin,
sən getdin, nə qaldı mənə, əzizim.
İnsandan savayı dünyada heç nə,
heç nə hayif olmur, heç nə əzizim!

ZÜLMƏTDƏ İŞIQ

Elə yadımdadı o axşam üstü,
elə nisgilliyəm düzü o vaxtdan, –
Bir az mürgüleyib yatmaq istədin,
ışığı söndürüb çıxdım otaqdan.

Təkcə ayağının ucunda deyil,
hisslerim üstündə yeridim, inan.
Otaqdan-otağa keçdim, elə bil
sərhədi o taya keçdim bu taydan.

Neydi bu ehtiyat, bu keçirdiyim,
Bir ağrı var idi, bu iki canda.
Yanında – otaqda, vətəndə idim,
vətənsiz olurdum sənsiz olanda.

Qarşıq düşmüşdü gece-gündüzün,
kaş bir də gözünü açıb baxaydın.
Ərşə çekilmişdi yuxun iki gün,
o, göydə, sən yerdə – əlbəyaxaydın.

Çağırıñ: işığı söndür, Nəriman,
getmə, yanında dur, yox, qaçmaz yuxum.
Yenice yatmışdin, mən sənə qurban,
tezədən oyandın, peşiman oldum.

Qabaqlar deyərdin söndür işığı,
bu ay alındığımız o ayı görsün.
İlk dəfə deyərdin yandır işığı
daha işiq kimi sönürdün özün.

Gözüm səndə idi, səndəydi hər vaxt,
dediyin ayrılıq düşdü araya.
Gözümün ağı sən, qarası torpaq,
gör harda bükdülər ağı qaraya!

Düzü mat qalmışam bu ülviyyetə,
bu necə get-geldi bələ göresən?
Özün işiq kimi getdin zülməte,
zülmətdə işiq var, –
desəm, o sensən.

BƏXT

Yuxuma girmişdi, kömək istədi,
yüyürdüm, gördüm ki, yol yarı olub.
Bir az su istədi, çörək istədi,
İlahi, nə gözəl anlarım olub.

Qulluq eleyəydim ömrüm uzunu,
getdiyim yer uzaq, yol qar olaydı.
Tozədən görəydim bir yol uzunu,
vaxt özü bircə yol tekrar olaydı!

Həkim çağırayıñ, dərman gəzəydim,
dadayıñ tamı ağrı-acımin.
Sonuncu yarpaq tək üstə əsəydim,
Sara! – çağırıñım sərv ağacımın.

Saçını darayıb müti durayıdim,
qalxıb gəzinəydi o yavaş-yavaş.
Yanında bir az da çox oturayıdim,
Üzünə bir az da çox baxayıdim kaş.

Mənim bəxtim idi məni səsleyən,
eşidib qalxmışdım mən bu fəryadı.
Bextini gözüylə görmək istəyən
baxsıñ qadınına –
bəxt yanmadı!

GƏLİN

Sən gəlin gələndo tək idim, ləp tək –
atasız, anasız...
haradayı bəxtim.

Sən gözəl qız idin: zərif ve göyçək,
mən onda, eh, kasib bir tələbəydim.

O zaman, nə deyim başqaydı dərdim,
sənsiz unudulmur dərd də, yara da.
Başqa oğlanlardan mən seçilirdim,
demişdin: güləşdə, boy-buxunda da.

Hələ şairliyim aşkar deyildi,
ortada qalmışdım, bir az yiyəsiz.
Şerim çap olurdu, ayda, ildə bir
o da gah yarımcıq, gah qafiyəsiz.

Bir söz eşitmişdim Vurğundan o vaxt, –
“Balıq okeanda böyüyər, inan”.
Mən də balıq idim,
Gəncədə ancaq
nə dəniz var idim, nə də okean.

Həni həsrətile yandığım o gün,
mən səmi seçmişdim qızlar içindən.
Ağappaq üzünlə Novruzgülüydün,
təzəcə çıxmışdın sen qar içindən.

Sən evdən köçəndə düşdük uzağa
hamısı yalan oldu: düz söz, doğru söz.
Getdin qaynanana gəlin olmağa, –
sənə yox, qəbrinə deyildi bu söz.

AĞLADI TELLƏR SARAMI*

Canım yandı, can ay Habil!
təzələdin bir yaramı.
Araz axdı kaman boyu,
apardı sellər Saramı.

Ələndi torpağım, daşım,
ağardı bələli başım.
Mən ağlayıb qurtarmışdım, –
Ağladı tellər Saramı.

Qarşımıda canlı xeyalsan,
qışqırırsan, amma lalsan.
Çal, Habil, çal – belə çalsan –
kaman dirildər Saramı.

GƏNCƏ GÖZƏLİ

Nigar Rəfibəylinin xatirəsinə

Üst-iüste qoyublar iki məməri, –
biri sinən, biri sinədaşındı.

Torpağa sepildi Rəfibəylilər,
çəkicili oraqla biçilmək üçün.

Müəllif

Gör harda görüşdüük, Gəncə gözəli,
üstün daş, ətrafin dəmir hasardı.
– Mənim gəncliyimdi dediyin gəlin,
gözümün ilk ovu –
o da məzardı.
Son yatan yataqda yer salmışdilar,
danırdım, qorxurdum dərdindən hürkək.

* Şeir Habilin yaradıcılıq gecəsində yazılmış ve orada da oxunmuşdur (red.)

Onu görüb səni tanımişdılар,
orda... Moskvada, cərrah həkimlər.

Burda heykəltərəş gör necə duyub,
iki qəbir üstdə eyni büst qoyub.
Biri sənsən, biri sənə oxşayan,
daş deyil, həyatdı daşda yaşayan.

Yerə basdırılıb sözün gövhəri,
bu şəh – o gövhərdi, o göz yaşındı.
Üst-üstə qoyublar iki merməri,
biri sənsən, biri sinədaşındı.

İnsan dərk eləmir öz tutduğunu,
gizlenpaç oynayır uşaqlığından.
Torpağa əliyle basdırğıını,
həyatda gözüyle axtarır insan.

Çətin əl götürür bu adətindən,
ürək də inaddı, toxunma, ağlar.
Gözləyə-gözləyə qalıbdı bezən,
axtara-axtara yoxa çıxanlar.

Qaldıq yüz sualın bir cavabıyla
heyatın özündə həyata həsrət.
Növbəyə dururuq yaş hesabıyla,
onu da hər dəfə pozur təbiət.

PAYIZ, QAYINAĞACI

Meşə, yol kenarı, bir xəstəxana,
adını çəkmirəm, adı ağırdr.
Mən də ümidi mi bağladım ona,
heyif, ümid ayrı, həyat ayrıdır.

Yatanda yuxuna girməzdi gülüm,
nə dərəd səninkiydi, nə də o xiffət.
Özgenin əyninə biçib, elə bil,
sənə geydirmişdi onu təbiət.

Göylərdən gəlmışdı nə bilim, nəydi,
deyirdim, dilimdə söz alıshırdı.
Amma gözündəki qəm səninkiydi,
göz qemə, qəm gözə doğmalaşırdı.

Səndən gizlədirdi sözünü həkim,
Gedib dil tapırdım mən öz aramda.
Senin xəstəxana artistin idim,
rolda oynayırdım ev paltarımızda.

Yanına gələndə mən and içirdim,
yolda addımımı ölçüb-biçirdim.
Sayırdım düz gəlsin: otuz, əlli, yüz...
Nə danım qorxurdum bərk sevinəndə.
Ümidsiz dönürdüm, ancaq ümidsiz
yanından hər dəfə evə dönəndə.

Ev dedim, qaldığım mehmanxanayıdı,
yatmağa gedirdim mən o xanamda.
Sənin ayağının altında idi, –
əslində yerim də, mehmanxanam da.

Kimə inanaydım, bilmirdim kimə,
söndürən yox idi, közərən odu.
Sən böyük Allaha, mən baş həkimə
nə qədər yalvardıq, hamsi puç oldu.

Payızdı, yollara bir duman çöküb,
səsin qulağında qalıb o vaxtdan.
Bir qayınağacı boynunu büküb,
beləcə durmuşdun sən də o zaman.

LAYLAY

Yuxun qaçıdı, evdə yata bilmədin,
torpaqda yat, torpaq quzum, a laylay.
Gizli-gizli ufuldadın, inlədin,
Oyaq qalan yuxusuzum, a laylay.

Güzgü kimi zərif idi, gül üzün,
insaflımı torpaq altda çürüsün?!
Duman gəlsin, qəbristanı bürüsün,
duman sənə örpək olsun, a laylay.
Torpaq sənə döşək olsun, a laylay.

Yanımdaydın, yaşayırdıq bir babat,
yuxularda gah doğmasan, gah da yad.
Ayıllram – nə sən varsan, nə həyat,
Yuxularda görüşənim, a laylay,
Yaxın ikən gen düşənim, a laylay.

Laylay dedim, beşik dedim məzara,
daş getirdik, saldıq səni hasara.
Ha yalvardım, ha çağırdım, ay Sa...ra!..
Darıxanda həyanımız, a laylay,
Aynı düşən ürvanımız, a laylay.

DAŞI SEVMƏLİYİK BİZ İNNƏN BELƏ

*Gül gətirdim, çıçək qoydum üstünə,
gül sənində, yer sənində, sən mənim.*

Yenə qəbristana düşübdü yolum,
daş yonur, qum tökür burda ustalar.
Anana başdaşı qoyurlar, oğlum,
səndən xatirədir, məndən yadigar.

Oğlundan, erindən...
son borcumuzu,
qalan borçlarımız bir yana qalsın.
O, həyat aşığı, o yer qızıydı,
qoy ondan yer üstə nişanə qalsın.

Həyatda bir sırr var, inan ay oğul,
bu sırr açılmayıb qədimdən bəri.
Daşdan yonulubdu, anan, ay oğul,
daşı sevməliyik biz innən belə.

Nə deyim, sağ olsun heykeltəraşı,
gör necə düz verib o gözü, qası.
Saçları örpeyin altından çıxıb,
tək nefəs verməyib, yadından çıxıb.

Bu sirdi, gör necə dəyişir insan,
tanınır, tanınmır... yaxşı bax oğlum.
Mənim daş qadınınım, sənin daş anan
bizi qoymayacaq daşlaşaq, oğlum.

QIZMAZ

Qadınsız ev soyuq olar,
donar o evdə can, qızmaz.
Yerdə ocaq qalasalar,
o yer qızar, tavan qızmaz.

Şirin səslim, qara gözlüm,
heç bilmirəm necə dözdüm.
İndi bildim könül dostum,
öz oduna yanın, qızmaz.

Oğul, orda kimdi yatan,
nə ün yetən, nə el çatan.
Torpaq üstə şair atan,
torpaq altda anan qızmaz.

ÖMÜRLÜK GEYDİRDİ ONU TƏBİƏT

Bir yarımpaltoda qalıb nəzərim,
qadınlar üçündü, yumşaq dəridən.
Güzgündə görürəm dohur gözlerim,
baxır əcnəbi qız gözaltı hərdən.

Gözəl Siciliya...
nəydi bu ovsun! –
ilk dəfə gördüm mən bu yerləri.
Mənə yaxın gəlib qız ne soruşsun, –
mən də əcnəbiyəm ondan öteri.

Gedib söz deməyim bəlkə də tezdi,
qadınlar həssasdı, o məni anlar.
Qızım, göz yaşını tərcüməsiz də,
gördüm başa düşür qəlbi olanlar.

Anan istəmişdi, anan bəxtikəm
demişdin dəb deyil, geymək olarmı?
– Niyə, atan alar, mən geyinərem,
qayıdar köhnə dəb...
yadında varmı?!

Başqaydı istəyi, qəlbi, həvesi,
əliyə yazdığını varaqda qalır.
Heyatda sevdiyin insanın səsi,
qızım, ömür boyu qulaqda qalır.

Nisgil ürəyimi sıxı əbedi,
mənala bilmədim istədiyini.
Ən ali bezəye o layiq idi, –
qızım, ən ilahi bir qadın kimi.

Italiya, dekabr, 1986

QARAÇI QIZI

Bir qaraçı qızı neçə il qabaq
kəsib qabağımı dedi astadan:
Alsan hansı qızı, xoşbəxt olacaq,
sən də isteyince kam alacaqsan.

Oxşadı ruhumu eşqin havası,
dedim sinayacam mən bu hikməti.
Bir “üçlük” almışdı qaraçı qızı,
“üçlük”! – üç manat da onda pul idı.

Onda inanırdıq deyilən sözə,
bir az təmiz idi köhnə adamlar.
Bizdə kül üfürmək yox idi gözə,
adamın gözünü çıxardardılar.

İnamla yaşayıb bizim babalar,
nədir şübhə, qərez! – o pişlənerdi.
Dünya inam üstədə tutsaydı qərar,
qəlbipozğunlardan təmizlənərdi.

Unutdum kədəri, unutdum qəmi,
xoşbəxtlik şirin bir qış nağılıyla, –
qaraçı qızının dediyi kimi
qapıma gəlmüşdi öz ayağıyla.

Başqadır mənası qadın eşqinin,
xoşdur küsməsi də, barışması da.
Qadın məhəbbəti yoxsa
kişinin,
həyata bir yükdü yaşaması da.

Ey qəmsiz, döndərmə bu eşqi yasa,
əkiz bacısıdır qəm də sevincin.
Fikrim səndən ötrü bir qifil olsa,
Hər misram açardı o qifil üçün.

Unutdu bir şeyi qaraçı qızı,
o mənə demədi bu dünya nədir, –
iztirab – həyatda ömrün mənası,
xoşbəxtlik – ötəri bir əyləncədir.

O QƏDƏR DEDİM Kİ...

*Deyirdin dözarəm yarsız.
Döz bağı daş olan könlüm.*

Tufarqanlı Abbas

Yeddi payız keçdi... yeddicə saat
evdə olmasaydın ev dağlıardı.
– Gec gelson ayrıllam, – deyerdim o vaxt,
o qədər dedim ki, ayrıldıq artıq

Gözlə görünmeyən yara var, yara,
ağrısı olmayan bunu nə biler!
“Mübərek” dediyim ipək paltara
onda ayıldım ki, “soxa” dedilər.

Ürək nələ çəkir bir şeyə görə,
bilmirəm heç necə getirim dile;
Sən sürmə çəkdiyin qara gözlərə
mən torpaq ələdim öz əllərimle.

De, necə yatırsan məzar içində,
sən ki, qışqanırdın bir ara məni.
Bu qədər qadınlar, qızlar içinde
necə qoyub getdin, ay Sara, məni?!

Qoy insan qomınə insan gülməsin,
qəlbini yoxlaşın qoy bu hiss üçün.
Yerdə qar olmazdı yeri heç kəsin,
bir yastıq bəs idı ikimiz üçün.

Ayağın altında hey mürgülərdim,
bir çimir alardım, o da birtehər.
Mən evi, eşiyi nezir verərdim,
Allaha and olsun, qalsayıdn əgər.

Gəlninə aldığı cehizlik durur,
toy niyə bilmirəm düşüb düyüñə.
Əl vurma demişdin,
hamı el vurur, –
el dəymək isteyir göz gördüyüne.

Mən indi gördüm ki, yoxdur əvəzin,
seyrəldi yarama məlhəm qoyanlar.
Həkimlər eşidib qoy inciməsin, –
yaşadan mən oldum, öldüren onlar.

noyabr 1993

SAĞ CANIMDA AĞRIYAN YERİM

Evdə bir ocağın odu-közüydük,
soyuyub əzəlki isti yerimiz.
Evdə – tərezzinin iki gözüydük,
daş birimiz idik, pərsəng birimiz.

Bədənin bənövşə nəfəslə çiçək,
nəfəsin etirli yaz havasıydı.
Üzün mormor kimi, qar kimi göyçək,
qucağın yegane eşq yuvasıydı.

Dolub-boşalıram vaxt olur hərdən,
elə bil xətrimə evdə dəyən var.
Nə gecə yatanda üstümü örten,
nə gündüz yananda çay iç, – deyən var.

Əl-ələ yüyürdük, el-ələ qaçdıq,
əl-ələ yaşadıq baharda, yazda.

Bağlı qapıları el-ələ açdıq,
əlimiz üzüldü öz qapımızda.

Bilmədim üzünə kim yaman deyib,
yaxşını doyunca biz heç görmediq.
Yüz il yaşamağa and içdiq, heyif,
əslində yüz saat sevinc görmədik.

Nisgilli bir ad var, sənin adındı,
könül bağlamışam mən də bu ada.
Dünyada ən böyük itki qadındı:
gördüm anamda da, qadınımnda da.

Evin yiyesiydin, indisə torpaq,
sənsən sağ canımda ağriyan yerim.
Çöldə qalmaq olmur,
evdə yaşamaq,
nə gedən yerim var,
nə qalan yerim.

MƏNİM NİKAHIMI POZDU TƏBİƏT

Mənim nikahımı pozdu təbiət,
köklədi simləri xeyir-şor üstə.
Sənə – məzar boyda yeraltı zülmət,
Qurulu ev qoydu mənə yer üstə.

Beləcə ayırdı o, payımızı,
Pozdu bu qanuni nikahımızı.
Qoruya-qoruya saxladığımız
Axırı nə oldu? – adı bir kağız!

Arada ağlayan bir məhəbbətdir,
Yastığın müqəddəs, yerin müqəddəs.
Dövlət vəsiqəsi rəsmi sənəddir, –
Möhürü, imzası bir şeyə doyməz.

Son mənzil deyirlər, mən orda gördüm,
Nədir sənlə gedib, sənsiz qayıtməq.
Kağızı qorudum, səni itirdim,
İndi səni məndən qoruyur torpaq...

AXTARIRAM

Səni dəniz sahilində axtarıram,
qonşularда axtarıram.
Soruşuram, yüyürürəm, yalvarıram.
Bilirəm ki, azarlısan, yataqdasan.
Teləsirəm çatmaq üçün, görmək üçün
ya tapdığım bir dərmanı vermək üçün,
ya həkimin bir sözünü demək üçün.
Əllərimi uzadıram, əlim yetmir,
çağırıram, eşitmirsən, səsim getmir.

Evimizdə, yanımızda hələ sağsan,
deyirlər ki, tam sağlamış qalxacaqsan.
Nəzir verib qapı-qapı gəzəcəyəm,
özüm qurban kəsəcəyəm.
Yuxularda mən oyağam, qayğıdayam,
ayılanda görürəm ki, yuxudayam.

MƏNI TƏBRİK ELƏYİRLƏR

Qapı-qapı, ev-ev gozir şerlərim,
çanta-çanta, cib-cib gəzir şeirlərim.
Telefonda oxuyurlar özüm üçün,
qonşum üçün, oğlum üçün, qızım üçün.
Dərdin belə sevildiyi olmamışdı:
məni təbrik eləyirlər
başsağlığı əvəzinə,
mat qalmışam taleyin bu töhfəsinə.

NECƏ UNUDUM

Deyirlər səbr elə, birtəhər unut,
O şirin səslimi necə unudum.
Yaş ötüb, ömrümün payız vaxtıdır,
İlk bahar fəslimi necə unudum.

Həyatdan köçəli yuxuya dönüb,
bir az bayatiya, ağrıya dönüb,
Tamam hissə dönüb, duyğuya dönüb,
duyğumu, hissimi necə unudum.

Məhəbbət, ailə əyləncə deyil,
bir ömür sürmüşəm, bir gecə deyil.
Mən necə unudum, bu, məncə deyil,
əslimi, nəslimi necə unudum.

SƏNİ SEVDİM Kİ...

Mən səni sevəndə yaz havasıydı,
neyləyim, taleyin gözü tökülsün.
Heyatım əlində quş yuvasıydı,
quran özün olduğun, uçuran özün.

Mən səni sevdim ki, yuıldış olasən,
həyatın en ağır, dar yollarında.
Demədim axırda bir daş olasən,
qədim qəbristanda, yol kənarında.

Mən səni sevdim ki, yüyür, qaç, oyna,
yene seçilməsin etrin bahardan.
Demədim tezədən gizlenpaç oyna,
axşam yuxuma gir, seher qaç ordan.

Yadıma nə düşür! – sənin ad günün,
biz qoca deyirdik, dünya təzəymış.
İli yox, həyatda insan ömrünün
anı da tarixi bir hadisəymış.

MƏHƏBBƏT

Mən sənə bağlıyam xatırələrlə,
nə bilim,
həyatda daha nələrlə.
İztirab vermişəm sənə bir zaman,
sən onu bəxşeyiş adlandırmışan.
Qatmışam gecəni gündüzünü də,
mən sənin mehriban, gül üzünü də
istİ göz yaşınla naxışlamışam,
sənəcə, göz yaşı da bağışlamışam?
Mənim varlığımı çoxu unudub,
endirmək istəyib bezən lap heçə.
Məni dahilərə bərabər tutub,
sən qibət etmişən öz ürəyince.
İnsan dahi olar insan yanında,
dahi adileşər nadan yanında.

Yaşa, məhəbbətim, yaşa, etibar!
Sənə sədaqətlə oləcəyəm mən.
Harda menliyimi xirdalasalar,
yanına böyüyüb gelecəyəm mən.

1979

NƏ YAXŞI

Torpaqda, səmada sənin nefosin,
bir yeni nəğmədi sehər, nə yaxşı!
Quşlar budağına qonub vələsin
şehi üstümüze seper, nə yaxşı!

Suların sesində təzə bir çalar,
yüz il ömrə eləsəm, yadımda qalar.
Dərələr boyunca yer nefəs alar,
dumanlar meh olub əsər, nə yaxşı!

Təbiət həssasdır bir ürek kimi,
yarpaqlar qızarıb çıyəlek kimi.
Çəməndə gül gördüm kəpənək kimi,
payızda gül-gülü bəzər, nə yaxşı!

Mənim mehribanım axar, durular,
kədərli vaxtında boynunu burar.
Fərəhli vaxtında yanımıda durar,
sevinər nə yaxşı, güller nə yaxşı!

Düzdür ki, həyatda yalandır ad-san,
bir eşqə möhtacdır məncə hər insan.
Sen bütün dünyaya dəyərsən, inan,
dünya yaşamağa dəyər, nə yaxşı!

1978

QADINSIZ HƏYAT

Bir gün səndən sonra bərk xəstələndim,
canımda payızın əsən yelləri.
Sensiz men anasız uşaq kimiydim,
dünya yad qızıydı məndən öteri.

Qızın küpe saldı, çay süzdü oğlun,
gördüm o çəşibdi, ortada qalıb.
Bir qorxu hiss etdim üzündə onun,
neyləsin, yanında tek ata qalıb.

Nəvən de gelmişdi, sənə oxşayan
heyat dil açmışdı onun dilində.
Qırılan düyməni tapmışdı şeytan,
iynə-sap gəzirdi köynək əlində.

Baxırdım üzünə bir anlıq susub,
Məni ovsunlayan doğma səsiydi.

198

Birinci dəfəydi ağrıya dözüb,
susurdum, nazımı kim çekəsiydi?!

Sənsiz dərk elədim mən bu dünyani,
keçdi xəstəliyim bu həsb-halla.
Şənin ellərinin şəfası hamı,
ayağa qalxayıdım bircə sığalla.

Mənim taleyimə sərt əsdi külək,
hoyatın pis üzü mənə yad deyil.
Qadınsız çətindi həyatı sevmək,
sevgisiz həyat da bir həyat deyil.

TALEYİN SON TÖHFƏSİ

Şənin göz yaşına,
senin gülüşün
herəsi dünyyanın bir çalarıydı.
Biri – kölgəsiydi, biri – Günəşi,
kölgədə üşüyüb gündə yanırdım.

Göz yaşı – bir qadın çağırışydı,
kişilərdə kişiliyə çağırış.
Gülüşün bir qəlbin yaz yağışıydi,
yaşamaq eşqiydi bəlkə bu yağış?!

Dilində şikayət, amma gülürdün,
necə qərar tutub od buz içində?!
Köhnə divar kimi hey söküldürdün,
daş bina kimiydin sən toz içində.

Dünya şirin idi, acı deyildi,
acılar, şirinlər necə təzəydi!
Göz gözün sırrını açıb deyirdi, –
biri o birinin xəbərcisiydi.

199

Bilmədim, bu yaşda neydi günahım,
qarşısında bu gülüş, göz yaşı neydi?
Pənah gətirmişdin, mənə, pənahım! –
Belkə bu taleyin son töhfəsiydi...

OXU ZALINDA

Mən inadçı bir gözəllə
danışıram astadan,
bir tələbə narazıdır,
mənə baxır arabır.
Mən bilirəm:
imtahana hazırlaşır o cavan,
mən bu saat imtahanda kəsilirəm,
o bilmir...

1957

GÜL İLƏ

Sənə baxırdım, sənə...
bir destə gül qoydular
bu dəm stol üstüne.
Od aldı yandı könlüm.
Gül ilə ayırdılar
indi də bizi, gülüm.

1970

MÜBARƏK

Tül örpeyin mübarek!
beyaz donun mübarek!
Medalyonun mübarek!
Boyunbağın, saatın,

200

gülüşün, zarafatın,
sənin bütün həyatın
mübarekdi, mübarek.
Mübarek olsun gülüm,
sən olan dünya GƏRƏK!

HƏYAT

Niyə haqsız olur bunca təbiet,
niyə ürəyinə o, dəyir sənin?
Kimsə –
camalını görmeyə həsrət,
kimsə – görüşünə gəlməyir sənin.

QƏRİBLİK

Sən yatırdın... yuxudaydın hełə sən,
kim qıydı gedib vaxtsız oyada.
Yer küremiz firlanmırı dəyəsən,
zaman bir az ləngiyirdi dünyada.

Qanadımı mən üstünə gərirdim,
alışirdım gizli-gizli bu oda.
Mən ilk dəfə qəribliyi gördüm,
səndən ayrı,
amma sənin yanında.

BELƏCƏ UZAN

Qoluma baş qoyub beləcə uzan,
oyansın içimdə yatan duyğular.
Belə xanım-xatın, belə mehriban,
nənəni təzədən dünyaya qaytar.

201

O bəlkə hardasa indi oyanır,
bəlkə ruhlarınız görüşür belə?
İçimden bayıra günəş boylanır,
yer altından yer üstə nur düşür belə.

Qaytar itənləri sən bir anlığa,
ilahi baxışa, duyğuya ehsən.
(Qadında gördüyün ərkyanalığa
qəbahət söyləmə, duya bilməsən).

İnsana səadət verir o varlıq,
sirlı tobilot tək açır qoynunu.
Nədir yer üzündə əmin-amalıq, –
bir qadın qoynunda gördüm mən onu.

DÜŞÜB

Güneşli, ulduzlu, aylı yer kürəm!
üzündə işıq var, üzümə düşüb.
Hayana baxıram, səni görürem,
gözlerin eynəkdi, gözümə düşüb.

Yerdə göyerərsən, yerə atsalar,
suda içilərsən, suya qatsalar.
Dalinca yüyürüb sənə çatsalar,
kimdisə, o mənim izimə düşüb.

Solmayan gül gördüm – yanaqlarındı,
ovcumda təsbəh var – barmaqlarındı.
Bir beşik tapmışam – qucaqlarındı,
ilk dəfə öz haqqım özümə düşüb.

5 may 1992

ARTİSTLƏR

Görüşmüdüük ikimiz,
elə düşmüsdü məqam.
Tamaşa baxırdıq
teatrda o axşam.

Oturmuşduq ikimiz
bir sıradə dal-qabaq.
Guya sən məndən ayrı,
guya mən səndən uzaq.

Beləcə başlamışdı
sakit,
sessiz-semirsiz;
bizim öz tamaşamız
tamaşadan xəbərsiz.

Mənə də pay düşürdü
alqışlardan, sənə də.
Biz – zalda oynayırdıq,
artistlərsə sehnədə.

İşıqda oynayırdı
amma sehnədəkilər.
Biz – işıqlar sönəndən,
bir də yanana qədər.

Səhnədə qəhrəmanın
qəsdi xəyanət idi.
Bizim tamaşamızın
janrı – məhəbbət idi.

Dünya qəmsiz-kədərsiz!
Artistləri biz idik
teatrın o axşam,
teatrdan xəbərsiz.

SƏNİN NƏVAZİŞİN

Oxşa saçlarımı, səpil ruhuma,
Sənə yaxın olum, dünyadan uzaq.
Qaldır dabanını,
sarılı boynuma,
qoy sükut damışsin, ikimiz susaqq.
Sənə yaxın olum, dünyadan uzaq.

Beləcə sevinim qolların üstə,
özün oyat məni, silkələ məni.
Əyləndir bu axşam
xoşuzlə məni,
vermə öz elindən bir ələ məni.
Tale əzizlesin qoy hələ məni.

Dözümüm azalır herdən ələ bil,
düşüb eriyirəm tezə qar kimi.
Senin nəvazişin menasız deyil, –
O çatır dadıma xilaskar kimi.

Bəzen bir həyasız girir araya
özü gündə gezir,
məkri kölgədə.
Nə səsim, nə ünüm yetir haraya,
bir həyat işığı sənsən belkə də!

Əllərin şəfadır məlhəmi ilə,
nə deyim, ovsun var belkə canında.
Dünyanın ən böyük loğmamı belə,
müalicə etsə,
heçdi yanında.

Kimsə dodaq bütüb hardasa, sessiz
deməsin ay haray,
burda da qəm var!

Hələ az öyrədir nəzeriyyeniz,
mən dünya görmüşəm, öz təcrübəm var.

Döyüş meydanıdır qədimdən həyat,
bezən yaralayır,
mən də insanam.
Təbibsiz-dərmansız sen məni sağalt
Əyləndir xoşuzlə məni bu axşam.
Sənə yaxın olum, dünyadan uzaq,
qoy sükut damışsin, ikimiz susaqq.

SƏHƏR HƏSRƏTİ

Səhər gələcəkdir dünyaya yenə,
qızıl şölələrlə öpüşəcəyəm.
Səhərki günəşlə,
səhərki sənlə,
səhərik dünyamla görüşəcəyəm.

Yenə ordan-burdan danişacayıq,
əvvoldon-axırdan danişacayıq.
Filan müəllimdən, filan şairdən
bir az da beynəlxalq hadisələrdən,
pişikdən... sevgidən...
otdan... sonra biz,
əsl söhbət üstə çatanda... o söz.

Danış deyəcəksən, mən susacağam,
danış deyəcəyəm, sən susacaqsən.
Sənin əllərinən mən tutacağam,
mənim əllərimdən sən tutacaqsən.
Gün qabaqdan düşsə, güləcəyik biz,
üzün, gizləsən də tez yanacaqdır.
Gün arxadan düşsə,
bizim kölgəmiz
qoşa ciğır kimi uzanacaqdır.

Bir yer gəzəcəyik hər yerdən uzaq,
Ürək bürüncək sevincə, qəmə.
Yenə qolundakı saata baxmaq
yadından çıxacaq...
mənim xeyrimə.

Gəl, görüm...
gəl, görüm...
gel, görüm səni.
Necə darixmişam bir qılıq üçün
sonra evinize ötürrəm səni,
Səni görməliyəm yaşamaq üçün.

YAŞAMAQ ÜÇÜN

Gəl görüm...
gəl görüm...
gol görüm səni,
necə darixmişam bir qılıq üçün.
Sonra evinizə ötürrəm səni,
qurbanın olaram yaxşılıq üçün.
Yollar naxışlansın ayaq izindən,
Yüz günün sevinci bir gündə olsun.
Bəzi adamların qacım gözündən
təki sənin gözün üstündə olsun.

Xətrimə dəyiblər yenə, qadası,
xətrim,
bilirsənmi,
sığal istəyir.
Mənim üreyimdə ilham ağrısı,
ilhamsız kəslərdən macal istəyir.

Qulaq as efirdən gələn bir səsə:
“Səadət hər kesin öz əlindədir”.
Səadət hər kesin öz əlindəsə,
bizim çəkdiyimiz iztirab nədir?!

Deyirlər, dağ çapar insan istəsə,
hoyatın ozoli qanunu budur.
Biz ki, istəyirik, amma nə isə
həyatda yenə də biz deyən olmur.

YANINA GÖLMİŞƏM

Yanına gelmişəm, təzədən küsək,
tozodon barışaq, görək olurmۇ?
Saat gör neçədir, bir az tolosok,
gedək, yaşıl söyüd görək dururmۇ?

Yağışlar islatsın, qaçaq əl-ələ,
sevin gülüşünə bal qata-qata.
Gəlmisən qayıdaq on il əvvələ,
saçına dən düşüb, qaralsın o da.
Yenə mən danışım, mənə qulaq as,
şırın sözlorino cilvolən, bəzen,
Bir az kökelibsən, arıqla bir az,
bir az dəyişibsən,
dəyiş təzədən.

Qaşların tarıma çekilib yenə,
gir mənim qoluma, yenə çəş bir az.
Gözüm gözlərinə dikilib yenə,
bir az yadlaşıbsan,
doğmalaş bir az.

Sən mənim sözümdən incimə, küsmə,
illəri həsrətlə yaşayıb ürək.
Yanına golmişəm... evə tolosmo,
gedək, yaşıl söyüd dururmۇ görək.

1970

DEYİRLƏR TANIŞ OL...

Elə dayanırsan, elə baxırsan,
elə bil qarşında quru bir daşam.
İpək saçlarını öpüb oxşayan
elə bil hardasa mən olmamışam.

Səni dostlarımıla, tanışlarımıla,
mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla
deyirlər tanış ol...
Nə qəribədir?

Yuxuda görərdin nə vaxtsa hər dəm,
yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmisəm,
bu da bir yuxudur, göl tanış olaq.

Qoluna girərdim... bu, yadindadır,
gedərdik... yolumuz, arzumuz şerik.
Qolum qollarının lap yanındadır,
toxunsa, biz indi üzr istəyərik.

Hayanda oldumsa səhər, ya axşam,
aradın son moni, gördün sən məni.
İndi gözleriniin qabağındayam,
hayanda durum ki,
görəsən məni?

NAĞIL

Beləcə gedəydik, çıxıb gedəydik,
ikimiz hardasa gözdən itəydik.
Nə sən deyəydin ki, gecdi, get artıq,
nə mən deyəydim ki, dayan azacıq.
Nə sendən "hardasan" soruşaydilar,

nə mənim işimə qarışaydilar.
Yenə danışaydın, yenə güleydin,
mənim gözlərimdə güzgülənəyдин.
Sen dersdən qalaydın.
Mon işdən...
ancaq
dersdə də, işdə də hamidən qabaq,
sonin qiymətini tez yazaydilar,
mənim maaşımı düz yazaydilar.
Dünya bir azacıq
nağıllanayıd,
işıqlar yerdə yox, göydə yanayıd.
Biz yerdə itəydik... ruhu, fikri şən.
Eh, göydən üç alma düşür deyəsen,
Doğrudan nağıldı...

1973

QADIN

Pəncərəm önündə sular çağlayır,
xal düşür gecənin aydınlığını.
Qollarım üstündə bir qız ağlayır,
Inana bilməyir qadınlığına.

Başının örəpəyi yana sürüşüb,
içmeyib, məst olub...
Səbəbi nəydi?
Yerin çəkisizlik qütbünə düşüb,
bu qütbü nə vaxtsa o, keçməliydi.

Özü gözlədiyi bir gün gəlibdi,
indi soruşmayın, heç bilməyir o.
Qadınlıq qızılığa üstün gəlibdi,
ağlaya-ağlaya gülümseyir o.

Açıb gözlerini indi qalxacaq,
tanımır özünü şirin röyada.
Qızlar nə deyəcək, bilmirəm, ancaq
mübarek!
Bir qadın artdı dünyada.

Bir kişi qayğısı artdı,
mübarek!
bu gece bir qəlbo nur əlenibdi.
Nə qədər qadın var, o qədər demek
dünyaya qayğılar səpelənibdi.

Azalır o bəzən, artıq o bəzən
sinanır varlığı, yoxluğu üçün.
Bəlkə mən, dünyani sevirmə qəlbən,
qadın tebiətli olduğu üçün.

Bəzən bir eyhamla, ya baxış ilə
nə qədər istəsən söz demək olur.
Yalnız bir qadının təbəssümüylə
yüz ağlayan olsa kiritmək olur.

Köksündə gizlincə sevən ürəyi
gözündə həmişə məlum olubdu.
Kişilər öndən cəbrlə deyil,
qadınlar xahişlə məğlub olubdu.

O ən müqəddəsdi, ən mədenidi,
bəşər nəslimizə o, hayat verir.
Qadının sərvəti – öz bədənidə,
onu da kişiyyə mükafat verir.

Qollarım üstündə bir göz yaşını
bir qerib gülüşü öpürəm hələ.
Özü qız saçını,
qadın saçını
üzümə dağıdır öz əllərile.

QADINA MƏKTUB

Sizin qızınızla görüşürük biz,
gedirik gah yolla, gah kənar izlə.
Bunu mən bilirom, siz bilmirsiniz, –
o gəlir sizin öz icazənizlə.

Tələbə yoldaşı, rəfiqəsi var,
işlə də çox olur, bəzən dərsi də.
Mənəm,
qızınızın, necə deyərlər, –
“tələbə yoldaşı”, “rəfiqəsi də”.

Mən başa düşürəm, siz anasınız,
ürəye sığışdır adı həyəcan.
O, eve dönünce nigaransınız
evdə olanda da mənəm nigaran.

Bir ömrün mənzili uzun, ya qısa...
məhəbbət, doğmaliq –
hansı qədimdir?!
O, sizin adicə qızınızdışa,
o, mənim yeganə səadətimdir.

Siz də heyransınız, mən də bir qızı,
kimin qapısından o, girməlidir.
Dünya elədir ki,
biri tapırsa,
biri... töbüidir, itirməlidir.

Duruluq rəmziidir sizin qızınız,
gözündən oxunur qəlbi, istəyi.
Sizin bu sevdəda uduzmağınız,
sizin borcunuzdur, mənim qismətim.

Sizin adınıza hörmət, ehtiram,
qadın qarşısında baş əyib aləm.
Mən də baş əyirəm, vidalaşıram, –
qızınız gelecek, mən getməliyəm.

TƏSƏLLİ

Uçdun təyyarəylə bir yay səhəri,
bəlkı uçmaq üçün sən doğulmusan.
Yer də göylər idi səndən ötəri,
Yerdə də uçurdun sanki hər zaman.

Baxdım mən arxanca bir xiffət ilə,
dedim – göye çıxan səadətimdir.
Yerdə də arxanca baxmışam elə,
səni sevən gündən bu, adətimdir.

Kiçilib ulduz tok sən göydə itdin,
yox, doğdun təzədən ulduz içində.
Nə fərqı – yerdə də sən ulduz idin; –
yənə seçilirdin yüz qız içindo.

Bitdin öz yerində sərv ağacıtək, –
bir öton buluda meylini salıb.
Gör harda başından açılıb örpek,
Göylərdə –
Yegane təsəllim qalıb.

SƏNİN SÖHBƏTİN

Gizli alemi var bu təbietin,
məncə, açılmayıb düyünlor holə.
Dünen bir məclisde düşdü səhbətin,
sənin bir tələbə yoldaşım ilə.

Pünhan sırrimizi açmadım, inan,
Könlümü versəm də hissə, duyğuya.
Güya tanıyıram səni uzaqdan,
bir az eşitmışəm haqqında... güya.

Soruşdum: necədir gülüşü, səsi?
Gördüm bambaşqadır qəsdi-qərəzi,

Gözünü görübdü, adı deyibdi,
ordakı ovsunu o, görməyibdi.

Dedi, bir partada oturursunuz
fəqət, xəbersizdi səndən o duzsuz.
Men qulaq asdıqca damışdı yənə,
kimso düz deyibdi,
ədalətə bax!
Düzü, aramızda hörmət xotrinə,
cavab qaytarmadım, amma heç nəhaq.
Belədir həyatda qəribəliklər,
bir dünya qərq olur bəzən bir selə.
Duyğunuz yanında can qoymaq – hədər,
itir, adiləşir gözəllik belə...

VAXT

Sən gələndə yanına,
isteyirsən daima
vaxt dayana,
vaxt dura.
Vaxt da bize qoşula,
yanımızda otura.
Sən olsaydın, bir də mən,
bu dünyada ikimiz, –
Qoşulub oturardı
vaxt da bize,
şübhəsiz.
Vaxt gələni gətirir,
vaxt gedəni ötürür.
Vaxt dayansa, bircə an
hardasa bir səadət
yarımcıq qalar, inan.

MƏNİM SƏADƏTİM

Qarşında ən zərif çılpaq bir bədən,
dünya mavi dəniz, o ağ bir ada.
Nə nurdan seçilir, nə abidədən,
odur yaradan da, yaradılan da.

Yox, yox, Çakondanın varmı bənzəri,
başqa bir aləmdi bu surət, bu səs.
Dünyanın ən gözəl sənət əsəri
dünya sərgisinə qoyula bilməz.

Şirin təbəssümü dodağındadır,
Hüsnün gözəlliyi necə əzizdir.
Səadət gözümüz qabağındadır,
mənim səadətim
məsafəsizdir.

ETİRAF

Gerek biz sonradan görüşmeyəydik,
nə açıq, nə pünhan...
görüşmeyəydik.
Quruyub daş kimi qaldım yerimdə,
qəfildən soyudu sinəmdə ürək.
Mənim xəyalimdə, təsevvürümde
əvvəl necəydiñsə, qalaydın gerek.

Təzədən mən necə dönüm geriye?
Nə qədər uzaqdır sən dediyin gün.
Başqa bir qadının, axı, əriyəm,
Yoxdur ixtiyarım bu görüş üçün.

İndi başqlaşış fikrim, niyyətim,
dünya da başqadır indi elə bil.

Həyata, insana münasibətim
daha dəyişibdi, sən görən deyil.

Təzədən o hissi oyada bilsən,
qaytar o illərə təzədən məni.
Qayıt, yalvarıram, qayıda bilsən,
Mənim xatirimə unut sən məni.

Əvvəlki həvəslə döyüñür ürək,
indi bir həqiqət kəşf etdim, inan.
Sevməyi kişidən öyrənmək gərək,
əsl sədaqəti – ancaq qadından.

1978

GÖZƏLLİK

*Mən sənin yanında səsəm-sorağam,
sevincim, kədərim, hasratım oyan!
Mən sənin yanında səndən uzağam,
sənlə olduğumu hiss etdim, oyan!*

Yolumu gözləyib qulağı səsdə,
döyüñüb həsrətlə o qəlb, o sinə.
Başını söykəyib çıynının üstə,
çıynını bir kiçik “yer kürəsinə”.

Ah, necə əl vurub toxunmaq olar,
o çıynın, o elin, o qolun üstə?!
İpək süfrə kimi sərilib saçlar,
mən “küre” dediyim stolun üstə.

İlk dəfə seyr etdim o yuxunu mən,
nağıl görməmişdim həyatda belə.
Yuxunun gözəllik olduğunu mən
gördüm o gözlərdə
öz gözlerimlə.

BORC

Neçə ki, qız idin,
qayğısız idin,
yerin çokisizlik tərəfindəydin.
Rezin bir şar idi elə bil torpaq,
atırdın, tuturdun... od idi qanın.
Fəlsəfi mənası yox idi o vaxt
sənin nəzərində hələ dünyanın.

Adamlar, gülüşlər başqaydı o vaxt,
hoyat gah eyləncə, gah ovsun idi.
İmtahan zamanı “dörd”, ya “beş” almaq
bəlkə də yeganə bir arzun idi.

İndi gözlərində bir özgə qayıqı,
ötən gün hardasa batan səs imiş.
Gelinlik – ağappaq badam budağı,
bir ömrün zəriflik mərhələsiymiş.

Sənin nəfəsinin hərarətində
elə bil Güneşin od nəfəsi var.
Heya var, ismət var hərokətində, –
qədim bir millətin ənənəsi var.

Gözümə o naru, o baxışı da,
nənələr veribdi hey zaman-zaman.
Gəlincik bozəyen qız uşağı da
ana ürəklidir, oşlinə baxsan.

Qoy yeri gəlmışkən deyim bir sözü,
nə var yer üzündə anadan eñiz?
Sənin yastığına baş qoymaq özü
cəmiyyət önündə borcdu, şübhəsiz.

Halal süd emmişik ana döşündən,
yaşa, bu müqəddəs duyğular üçün.
Bəlkə də qadına borcludur vətən
onun böyüdüyü oğullar üçün.

DÜZ DEYİR KÖNÜL

Elə bil mən səndən uzaqlaşırıam,
qulaq as, gör sənə nə deyir könül.
Yaş ötür mən amma uşaqlaşırıam,
bir ana qucağı istəyir könül.

Sinəmə sığışmir bozən təlaşım,
Sən de, necə susum, necə danışım?!
Susmaq isteyirəm, din deyir yaşım,
dinmək isteyirəm, sus deyir könül.

Namord aramıza girmək istədi,
unudub hörməti, cşqi izzəti.
Mən yaşaram dedim, könül yox, dedi,
Men yalan demişəm, düz deyir könül.

MƏNİM SEVİNCİM

Sən getdin həsrətin qaldı canımda,
sonradan mat qaldım, düzü, bir şeyə.
Qeyri-adı idin monim yanımıda,
getdin elə bil ki, adileşməyo.

Sənə yalvarırdım burda bayaqdan,
eşikdə qış idi, otaqda bahar.
Sən də gedib evdə yalvaracaqsan,
gecikdiyin üçün – bağışlaşınlar.

Soni bağışlamaq...
dünyaya bir bax,
o qəlb, o ruhu gərok duyasın,
Axı, səndən gerək üzr istəyəsən,
Lazımsa, sən gerək bağışlayasın.

Bir qəlbin ən eñiz şahzadəsiyidin,
Qılıquq gözlöyirdim hüzurunda mən.

Gedib evinizdə sən ona yəqin
bir qulluq göstərib çay süzəcəksən.

Getdin ürəyimi salıb tufana,
sədaqət həyatda başqa rəng deyil.
Mənim sevincimi apardın ona,
Bəlkə də ona heç bu gərək deyil.

LƏYAQƏT

Nə qədər ağırdı səndən ayrılib
başqa bir iqlimə sefər eləmək.
Sonra da hardasa könlümü alıb
bir qəlb ağrısıyla, "darixma" demək.

Ayrılıq qəm verir, görüş səadət,
qəmi də sən verdin səadət kimi.
Yaraşır insana mənəsə, ey afət,
qəm də bir mənəvi ləyaqət kimi.

Üşüdür ruhunu nəfəsi qışın,
bəzən bir paxılın buz baxışı da.
Bezən bir həyasız geriqalmışın
təkidlə özünə çağırışı da.

Sirli, maraqlıdır bu dünya, gülüm,
mənim ömrümde də qışım-yazım var.
Bəzən bu dünyaya min təşəkkürüm,
bəzən bu dünyaya etirazım var.

O sənin hüsnünə yaraşq verir, –
mənim ürəyimə od salmaq üçün.
Gülü də tikanla qarışq verir, –
Hüsnə, xasiyyətə mat qalmaq üçün.

Susuram yanında gör nə zamandı,
ayrılıq dəmində şikayətə bax.
Yanında qalmağım guya asandı,
sən mənə səbr ver, ay ana torpaq.

GƏL, "MƏNİM YAŞIDIM"

*Sevməyən kəslərin ürəyi darmış,
min il də köhnəlməz bu duyu, bu hiss.
Mən indi bildim ki, Kəram yanarmış,
çöllərə düşərmış Məcnun Leylisiz.*

Bizim taleyimiz, yaşıımız ayrı,
boyda-buxunda da tamam ayrıyıq.
Mən bir az payızı,
sənse baharı, –
hərəmiz bir fəsli xatırladırıq.

Dünya – sənətkardı, tarix – sorgisi,
hansı surətinsə biz evoziyik.
Birimiz kitabın ilk səhifəsi,
birimiz yüzüncü səhifəsiyik.

Hər insan qəlbində hiss var, duyu var,
o qəlbe, o hissə yaxın düşməsək;
dünyanın qanuna uyğunluğu var,
pozulur o məncə,
biz görüşməsək.

Səni arzulardır yaşadan ancaq
məni xatirelər... hardasa bir səs.
Mən "dünən" deyirəm, sən hələ "sabah",
burda da ayrıyıq... danmağa dəyməz.

Mən səhvler etmişəm, belədir insan,
gərək mən düzəldim,
çətindi yol-iz.

Sən səhvər etməyə hazırlaşırsan,
qəsdən yox, əlbəttə, bəlkə xəbərsiz.

Sənin marağın çox, mənim təcrübəm,
sən hey soruşursan, mən hey deyirəm.
Sən heyrət etdiyin şeylər var hələ
mən susub sakitcə gülümseyirəm.

Bir ürək sənində, bir ürək mənim,
bəzən söz uzanır, aşib-dasırıq.
Keçmiş sənin olur, gələcək mənim,
bax, burda cəl bil
yaşıdlasırıq.

Gəl, “mənim yaşadım”, bu gizli məna,
səni hey çağırır, səsləyir hər gün.
Mən “qoca dünyayam”,
unutma, dünya
günün çıxmagını gözləyir hər gün.

1978

DÜNYA İŞIQDI

Mənim köməyim ol, mən dara düşsem,
baxma uzaqlardan, gəl dindir məni.
Hardasa, nabəlod yollara düşsem,
özün qarşımıma çıx, sevindir məni.

Bəzən hicqırığum ucalır göye,
insanam, mənim də ağrım-acım var.
Mənim, sən verdiyin bir təsəlliyyə,
Sən dediyin sözə ehtiyacım var.

Adam var, nəyloym, vicdanı dardı,
onun insafına qalsayıdı əgər,

mənim ürəyimi çoxdan qirardı,
adımı hər yerdən çıxartdırardı,
istəyinə çatsın təki birtəhər.

Sən eşit bunları, sıxlılma foqot,
arabır sevincin qəm qarışığı.
Yüz təqib cəlosin qoy məni zülmət,
sən varsan dünyada,
dünya işiqdi.

GÖRÜŞDƏN QABAQ

Ağ çiçəklər səpilmişdi üstə çəmənen,
Elə bildim buludlardan torpaq süd əmmiş.
Gülüşünə qarq olubmuş bu dünya sənin,
Mən bu səsdən
bu dünyada xəbərsizəmmiş.
Ürəyimin ən müqəddəs hisslori sonsən,
neçə əziz gülüşlərin, doğma səsin var.
Məncə, hansı rossamınsa əsəri sənsən,
sən yeganə
şəkilən ki, öz nəfəsin var.

Budaqları başım üstə yeller əyirdi,
yerlər, göylər sevincimə göz qoyurdular.
Günəş sənin xatirino gülümseyirdi,
quşlar sənin xatirinə
oxuyurdular.

Dünya bir az nağıl idi, bir az həqiqət,
Məhəbbətə səsləyirdi bu məna məni.
Belə gözəl, belə qoşəng, belə qiyamət
Nə dünyamı
mən görmüşdüm, nə dünya məni.

SİRR DEYİL

Mənim sağlığıma içdilər dünən,
dedi arzuna çat bir nəfər, dünən.
Siz çatın, mən amma çatmayacağam,
mən heç vaxt arzuma çatmayacağam.

Mənim arzum hara, daha mən hara,
xatırə söyləsəm... bu bir yiğindir.
Mən arzuma çatsam bədbəxt olaram,
bəlkə xoşbəxtliyim çatmamağındır.

Kim isə, bəlkə də burda susacaq,
ne deyim,
yox, o da müqəssir deyil...
Xoşbəxt olmaq ilə – arzuya çatmaq
mən sizi bilmirəm, mənçə bir deyil.
Bu da sırr deyil.

BAX

Xostəliyə qısqanıram,
aramızı girənə bax.
Məni sənə, səni mənə
dünyada çox görənə bax.

Heç bilmirəm bu nə şərtdi,
mənə düşən yenə dərddi.
Gör bu dünya nə namərddi, –
xeyir istə, şerinə bax.

Duman aldı dağ-daşımı,
tutub qaçdım mən başımı.
Sən silmişdin göz yaşımı,
aç, yaramın yerinə bax.

Qar eləndi qara telə,
bir ömürü verdim yelə.
Qəm axtarsan innən belə
Norimannın şerinə bax.

dekabr 1993

SƏNDƏN ÖTƏRİ

Mənə dedilər ki, sizdə yas düşüb,
yuxuda ağladım səndən ötəri.
Dedilər, torpağa bir almaz düşüb, –
gördüm göz yaşına çıxdı bənzəri.
Yuxuda ağladım səndən ötəri.

Sənle gözəl dünya, sənsiz qorxulu! –
Sənsənmiş dünyanın tarazlıq yeri.
Mən yuxusuz qaldım, dünya yuxulu,
yuxudan qaçdım mən səndən ötəri,
sənsənmiş dünyanın tarazlıq yeri.

Ayılıb dünyaya baxıram, belə,
Yuxuda kim yaydı bu bed xəbəri?!
Sənle azdanışan, ağırəm belə,
Yuxuda dəliyidim səndən ötəri.

Mən öz dediyimdən üzdə dönmədim, –
üzdə çəkdiyimi saldım içəri.
Səni sevdiyimi sənə demədim,
Yuxuda ağladım səndən ötəri.

SƏSSİZ

Sən məndən incimə, dünya gözəli,
bir gözəl qadını itirmişəm mən.

Sən şirin ədalı, şirin busəli,
ağzımın dadını itirmişəm mən.

Gəlib gözlərimin keçir öünüə, -
Mən onu bu qədər qısqancı bilmirəm.
Açıb saçlarını tökəmən çiyninə,
sonındı, onundu bu saç bilmirəm.

Onu eşidirəm sənin sosində,
sən sonsən,
ortada mən kim oluram?
Həyatın bu gizli məhkəməsində
sonra cəzalara məhkum oluram.

Qadın öz evindən əbədi köçmür,
onun nəfəsi var, ruhu var evdə.
Qayıdır heç şeyi tezədən ölçmür,
amma bir kimsəsiz ahı var evdə.

Bəlkə bu duyğudur səssiz ağlayan,
uçub yuvası da, aşiyant da.
Bu həsrət oduna yandın, Nəriman,
yandırma həsrətlə yaşayın da.

OĞLUMA

Anan xəstoxanada,
mən de başıqarışıq.
Qalx, oğlum,
sənə qurban,
nə yatmışıq, yatmışıq.

Doqquzda, onda deyil,
daha bızdən ötəri, -
altıda açılacaq
bu dünyanan səhəri.

Nə qədər qayğılar var,
nə qədər fikir, oğlum.
Bir evin min dərdini
tək anan çekir, oğlum.

Dən düşüb saçlarına,
ağırlaşib, yorulub.
Onun qadın ürəyi
qayğılardan yoğrulub.

Adı sığal istəyir,
bəzən qadın ürəyi.
Diqətdi, mərhəmətdi,
onun duzu-çöreyi.

Vaxt olub duymamışam,
nazını çəkməmişəm;
ona yox, özgəsine
gedib tərif demişəm.

Bayramlarda gül alıb
deməmişəm mübarək!
Yaralanıb hardasa
o zərif, həssas ürək.

Necə qadın içində
seçilir sənin anan.
Qızılıgül seçiləntək
qərənfillər yanında.

Çay dəmlə, çörək bişir,
süfrə aç, öyrən, oğlum.

Xəberimiz yox imiş,
evdən-cışkdən, oğlum.

Köynəyimiz ütülü,
yorğan-döşək tozə-ter.
Bize xidmet eləyib
o əllər, zərif əller.

Elə isteyirəm ki,
anan qayıdır gəlsin;
iki kişi bir evə
baxa bilməyib, – desin.

Elə isteyirəm ki,
evə dönək, ay oğul.
O danşın, danlaşın...
biz sevinək, ay oğul.

“ZİYAFƏT”DƏN QAYIDAN QIZ

Gecə keçib gecədən,
keçən yoxdu küçədən.
Çəkilibdi əl-ayaq.
Ana oyaq, qız oyaq.
– Necə keçdi ad günü?
Qızım, sizin ziyafət?
– Anacan, lap qiyamət.
– Gözəl qızdı rəfiqən,
xoşbəxti onu alan.
– Anacan, lap doğrudan.
– Yəqin yeyib-içdiniz,
xörəkleri o ağıgün...
– Anacan, løyün-løyün...

Anası gözləyir ki,
yorulub, yatsın qızı.

Qızı da gözləyir ki,
gedib yatsın anası.
Qız görüşdən qayıdır,
düzünü deyə bilmir,
oturub yeyə bilmir.
Gözü “acam” söyləyir,
ağzı “toxam” deyənin. –
“Ziyafətdə” yeyənin
Danışırular beləcə,
baxışırular beləcə,
əriyib gedir gecə...

TALE

Yanında baldızı, nəzarətçisi,
boynunda, qolunda qiymətli daşlar!
Tale görüşdürdü qəfildən bizi, –
yaxşı ki, dünyada taleyimiz var.

Tanıyan o idi, tanımayan mən,
ah, onun həyata sualı nəydi?!
Bir şeyi bilmədim, – nəzaret hökmən
üstəki daş-qasa, ya özünəydi.

Zencir biləyində xalis qızıldan,
üzük bərmağında başqa bir ovsun.
Qandal eşitmədim,
amma heç zaman,
qandal görməmişdim qızıldan olsun.

Soruşmaq istədim mən onu ondan,
gördüm ki, özü də məəttəl qalıb.
Menim ezipimdən, mehribanımdan
yad baxış,
yorğun səs,
soyuq əl qalıb...

Budurmu xoşbəxtlik, yaxud səadət,
budurmu dünyanın ağız lezzəti?!
Almazın, yaqutun içinde fəqət
mən ağlayan gördüm bir məhəbbəti.

Əzizdir hər kəsin eşqi, niyyəti,
Hər qəlbən ilk sözü bir ünsiyətdir.
Kişinin ən böyük mədəniyyəti, –
bəlkə də qadına münasibətdir.

Bir müdrik misalı gətirdim yada,
sən də or evində bir az ayıq ol.
Qızıl basdırılır, çıxarılır da,
insan basdırılır torpağa bir yol.
Bir az ayıq ol.

QIZLARDAN OĞLANLARA

Oğlanlar, qızlara hörmət eyloyn,
ya sevin qızları, ya rədd eleyin.
Aldadıb atmayın, günahdı qızlar,
sabahkı ən əziz anadı qızlar.

Səsində həya var, gözündə ovsun,
evdə dilaverdi, çöldə lal olur.
Gözünüz qızların gözündə olsun, –
o gözde daimi bir sual olur.

Qızlar anadılar, oğlanlar ata,
kim deyir, bu işi bir əyən olmur?!
Qızların qız baxtı gözəl olsa da,
gəlinlik baxtları müəyyən olmur.

Fikirə öyrəşir, qəmə qatlaşır,
qəlbində yaşadır, sırrini tekçə.
Öz ata evində qızlar yadlaşır,
yad oğlan evinə meyl elədikcə.

Qəlbini sevdiyi oğlana deyir,
ancaq rəfiqəsi soruşa, danar.
Özgə anasına qız ana deyir,
özgə atasına qız olan qızlar.

Qızlar aldanandı, siz aldatmayın,
aldanıb yanınan qanı buz qalar.
Qolları üstündə gedib yatmayın,
yazıqdı, əbədi yuxusuz qalar.

Görüşə getmeyin ürək sevməsə,
sözümüz, a qızlar, ucuz tutmayın.
Ürəkdən çekirik, nə çekiriksə,
bunu da həyatda siz unutmayıñ.

“GƏZƏYƏN QIZ”

Rəsul Həmzətova

Seni görübdüler dağüstü parkda,
gün bir az aşağı əyilən vaxtda.
Kinodan çıxanda görüblər səni,
ötürüb harasa bir nəfər səni.
Sonra bir avtobus duracağında,
sonra bir metronun çıxacağında,
sonra bir taksiyə mindiyin yerde,
sonra da evə gec döndüyün yerde,
haraya gedibsən göz qoyubdular,
adını “gəzəyən qız” qoyubdular.

Məni gözləyibsən dağüstü parkda,
gün bir az aşağı əyilən vaxtda.
Seni o kinoya mən aparmışam,
özüm ötürmüşəm sonra qadası.
Od tutub yanağın, üzün yanmasın,
yenə görüşmişük gedib bir axşam:

əvvəl bir avtobus duracağında,
sonra bir metronun çıxacağında,
sonra bir taksiye oturmuşsan sən,
mənim görüşümə gecikdiyindən.
Özüm saxlamışdım bir dofe səni,
bir az gec ötürdüm mən eve səni.
Gör, necə yerbəyer, necə adbaad,
meni görməyiblər,
ay dadi-biday!

QOŞA MƏZAR

Ağstafanın Qıraqkəsəmən kənd qəhiristanlığında anamla dayım yanaşı dəfn edilib.

Bacı-qardaş yanaşdı,
məzar məzara söykənib.
Köhnəlib iki başdaşı,
dəmir hasara söykənib.

Bu dünyaya gələn gedib,
nə əl çatıb, nə ün yetib.
Yovşanlıqda güller bitib, –
Gülzər gülzara söykənib.

Kim daş atdı bu bacadan,
keçmədi gəncən, qocadan.
Baxma torpağa ucadan,
torpağa Sara söykənib.

Ağstafa, 13 iyul, 1992

TƏLƏBƏLİK

Bacım qızı Fəridəyə

Durur ayrıldığım kölgoli çınar,
durur Gəncədəki bizim institut.
Xəyalım bir yerdə tutmadı qərar,
illəri andirdi bir anlıq sükut.

Neyləyim, unutmur insan ürəyi,
yaşadım dünyada könlü yanğılı.
Düz dörd il geyindim köhnə pencəyi,
qolu gödök oldu, boynu yamaqlı.

O pencək saxladı məni soyuqdan,
doğru danışmağı çoxu ar bilir.
Əynindən çıxardıb vermişdi atan,
heç kəs bilməsə də, qonşular bilir.

Bəzən ac da qaldım, daha nə danmaq,
danışıb gülməyə könlüm olmadı.
Şerim qəzetlərdə çap oldu, ancaq
bir qəzet almağa pulum olmadı.

Lakin bu dərdimi bilmədi heç kim,
mən bildim dərdimi sevincin, qəmin.
Arabir xəlvəti baxıb sevindim,
təzə yamağına köhnə çəkmənin.

Gülmə, görməmisən o sevinci sən,
xoşbəxt böyümüşən, xoşbəxt ol, anam.
Bir do bilirsənmi mən o sevincdən,
dünyada heç kəsə arzulamırıam.

Oldu sevincim də, oldu qəmim də,
bir tələbə qızı könlümü verdim.
Onun hər sözünü öz aləmimdə
seminar dərsitək əzborleyirdim.

Deyirdim, nə qədər baha olsa da,
gərək üzük alım, bu bir adətdir.
Ancaq avtobusun keçib yanından,
piyada gedirdim dərsə arabır.

Qoy indi ağrısın vicdanı varsa,
girdi aramızda onda bir nəfər.
Bir gəncin taleyi alt-üst olursa,
ağırdı, dağılan ailə qədər.

Fikir ver hökmüñə sən misalların,
deyir, su quyunun dibində olur.
Hayif ki, ürəyi bəzi qızların
başqa oğlanların cibində olur.

Qoy bir söz də deyim çıxartma yaddan,
bu da necə deyər, bir məsləhətdi.
Çalış ki, əvvəlcə yanılmayasan,
təəssüf ikinci məglubiyyətdi.

Ömrün yolları da pilləkan kimi,
gendən uzaqlara lap çox baxmışam.
Mən o pillələrlə bir insan kimi
gör ki, necə gəlib, necə qalxmışam.

Sən bundan daha gözəl,
Bundan daha mənalı!

Sənin Nöbin olardım,
vuran qəlbini olardım.
At üstə atdanardıq,
ürəkdən şaddanardıq,
səngərə yatişardıq,
atışar, atışardıq,
qaynayıb-qatışardıq.

Necə dəmlər olardı,
Necə sevinc görərdik,
necə qəmələr olardı!
Gör, nə deyir o gözlər,
deyir: nə xoş olardı
sənlə döyüşə getmək,
görüşə getmək qədər.
Sənin qolların üstdə
yaralanmaq, sağalmaq –
ah, səadət, budur, bax!

1970

1964

SƏADƏT

Azərbaycan gözəlinə

Heç bilirsənmi,
səndən
Həcər olardı, Həcər
Belində gümüş kəmər,
kəmərin üstə xəncər,
çıynində bir “aynalı”.

NƏRDİVAN

Bu dünya nərdivandı, –
qalxanda mehribandı,
enəndə nə yamandı...
Görüşdük pillələrdə,
yolun yarısında biz.
Sən qalxırdın bu demdə,
mən enirdim xəbersiz.
Səni arzularına
qaldırırdı nərdivan.
Məni xatirelərə

endirirdi bu zaman.
Birimiz – günçixana,
birimiz – günbatana.
Qalxa bilməzdim daha,
nə o güc, nə o taqət.
Sən də enə bilməzdin, –
haqlı, haqsız vermişdi
öz hökmünü təbiət.
Gerek ya düşməyəydi
bu görüş heç araya,
Ya sən əvvəl gələydin,
ya mən sonra dünyaya.

1978

GÖZÜ YOXDU

*Küçələrə su səpmışam,
yar gələndə toz olmasın.*

Xalq mahnısı

Küçələrə qar yağdı,.
torpağı var, tozu yoxdu.
Xəstə qalib gözü yolda
səsi gəlir, sözü yoxdu.

İnsan dərdə layiq olar,
bəxti yatsa, ayıq olar.
Yadın evi soyuq olar,
ocağı var, közü yoxdu.

Dərdin alım, bizim dağlar!
Quyu suyu sərin saxlar.
Biri gülər, biri ağlar,
bu yazıya pozu yoxdu.

Sirri çoxdu bu dünyanın,
vay halma qul olanın.
Sən gördünүn Nerimanın
adı qalib, özü yoxdu.

ƏLİ BALA

Uğuruma gəlib çıxdın,
sənə qurban, Əli bala.
Səni görüb xoşbəxt olsun
Atan-anan, Əli bala.

Dar günümüzdə çatdın dada,
qoymadın el açım yada.
Görməmişdim həyatında
belə tufan, Əli bala.

Bir həkimdən uzaq qaçdım,
o birinə ağız açdım.
Elə yandım, elə çasdım,
esdi xozan, Əli bala.

Tale məni saldı dala,
yaman düşdüm haldan-hala.
Bu yaşda bu qeyli-qala
dözmür insan, Əli bala.

EVDƏ ARVAD OL MAYANDA

Evdə arvad olmayanda
düymə də qırılır düşür.
Yel budağı oynadanda,
Yarpaq da ayrılr düşür.

İsti nəfəs, doğma ocaq
varsə, soni qoruyacaq.
Yıxılanda xançal, biçaq
qızından sıyrılır düşür.

Nəriman, nələr çəkirsən,
torpağa qan-yaş tökürsən.
Yam-yaşıl güllər əkirsən,
sapından saralır düşür.

17.08.2000

İMTAHAN

Sənə imtahan verib
getdi tələbələrin,
mənası dörin imiş
mübtədanın, xəberin.
Sənin təhlil etdiyin
o sadə cümlələrin.
Var olsun, sənə qurban,
“dörd”, “beş” yazan əllərin.
Xoş halına deyirəm,
qiymət alan gənclərin.
Nə vaxtdı gözləyirəm,
sənə imtahan verim,
mənə qiymət düşürse,
can deyirsən, can verim.

26.06.03

QORXURAM “ANAMA” MƏN ANA DEYİM

– Bir qadın anama oxşayır, ata,
üzü, görünüşü, boyu-qaməti.
Gülüşü ürəkden, yerişi asta,
bir əl yaradıbdı iki xılıqəti.

Anamda görmüşdüm o baxışları,
onundu o gözler, o qasılar, ata.
Yuyub daramıram mən o saçları,
o ətərə bələnib bu saçlar, ata.

O necə özgədir? – deyirəm hərdən,
özgələr yanında doğmamıdır, ata.
Gedənlər qayıdır bəlkə yenidən? –
o da qayıdıbdi, anamdır, ata.

Dünyanı bir qadın gözeli görür,
dünyada yaşayır özündən ayrı.
Get barış, o bəlkə küsülü gəzir? –
bizdən də yan keçir o səndən ayrı.

Qadınlar köyrəkdidi, qəm yeyə bilər,
ilahi söz deyir o baxış, ata.
Qadınlar hər şeydən inciyə bilər,
nəvaziş gözləyir, get barış, ata.

Nə qədər həsrətdi dilim bir sözə,
no deyim, soruşma o nədir, ata.
Yəqin, hansı qızın anası varsa,
Allah da göyde yox, yerdədir, ata.

Ədası mehriban, səsi mehriban,
ata, o, Yer olsa, mən Gøyün ollam.
Mən sənin yanında o “Şeytan balan”,
mən onun yanında erköyün ollam.

Həyat gözlərimdə təzə don geyir,
arzumu, sırrımı qoy ona deyim.
Məni hər görəndə o, “qızım”, deyir,
qorxuram, “anama” mən ana, – deyim.

MƏNDƏN YAMAN RAHATDILAR

Soyuq sökür kürəyimi,
ağrı didir ürəyimi.
Yatıram, buz xörəyimi
qızdırıb getirən yoxdu.

Evdə özüm, çöldə özüm,
tokliyə öyrənib gözüm.
Andıra qal, belə dözüm,
üzümə bir gülən yoxdu.

Hərdən Gülüş yada salır,
hərdən Xetiş xəber alır.
Hərdən Nazim bir zəng çahır,
– Gələn varmı?
– Gələn yoxdu.

Soruşmağa babatdılар,
Şükür, sağ-salamatdılار.
Məndən yaman rahatdılار,
hələ ki, bir ölen yoxdu.

2000

XƏBƏR VER O GÖZƏLDƏN

Deyərdi, danışardı,
arzuyla yaşayardı.
Tikməyi xoşlayardı,
oğlunu, bir də moni
ərk ilə danlayardı,
üzümüzdən öpərdi.
Köz üstə su səperdi.
Ən böyük sevinci də
ilkin qız nəvəsiydi,
nənəlik həvəsiydi.
Bir də kürəkəninə
süfrə açıb bəzəmək
onun zövq mənbəyiyyidi.
Üroyı geniş idi,
Hövsələsi dar idi.
Evimiz olmayandan
o hələ cvdar idi.
Teatr aşiqiydi,
musiqi vurğunuydu.
Güldümü – uğunurdu.
Ortabab şairləri,
bir də şöhrətliləri
oxumamış doyardı
ve kenara qovardı.
Bax, beləcə yaşardıq,
küsərdik, barışardıq.
Su olub buxarlanıb,
quş olub uçub əldən.
Öten bulud, əsən yel,
xəber ver o gözəldən.

DÜŞÜB

Küsüb bir dünya gözeli,
sükutu dünyaya düşüb.
Bir yol "Ayüzlüm" demişdim,
qalxıb indi Aya düşüb.

Əlimdən bir ceyran çıxıb,
Ceyran, canımdan can çıxıb.
Mirvari dəryadan çıxıb,
tezədən dəryaya düşüb.

Onu yerböyer eləyin,
məni dərbəder eləyin.
Məcnuna xəber eləyin, –
Nəriman səhraya düşüb.

DÜNYA YAŞAMAQ YERİYMIŞ

Çomondo tozo gül bitib,
bu yer köhnə bağ yeriymiş.
Dünya bir pəncərə deyil,
dünya yaşamaq yeriymiş.

Sən ey gözəllik tanrışı,
nə xoşdur ömrün mənasi.
Sənin qolların arası, –
küsüb-barışmaq yeriymiş.

Gəlib çıxmırsan xeyli var,
demirsən bir gileyli var.
Əhmədlidən gələn yollar
nə yaman uzaq yer imiş...

MƏNİM YANDIĞIMI DEMƏ, YANARSAN

Xalq artisti Əminə Yusifqızına

Gör necə qarışib qəmim qəminə,
ixtiyar sahibi, biixtiyarsan.
Mənim yazdığını oxu, Əminə,
mənim yandığımı demə, yanarsan.

Mənə demişdiler dünya işıqdı,
yene yolum uzaq, səbrim az oldu.
Mənim ki, bu qədər alım açıqdı,
niyə alın yazın oxunmaz oldu?!

Sənin piçültündə bir etiraz var,
bir göy gurultusu, bir leysan bulud.
Sözü sükutla da anlatmaq olar, –
təki söz söz olsun, sükut da sükut.

Bir sevda yolu könül təsəllim,
kime tanıdırısan divanə məni?!
Külə döndüyümü görəndə bildim,
necə yandırıblar Əmine, məni.

23.01.2001

XOŞBƏXTLİK

Sən menim dərdimsən, dərdi çəkəller,
bir yolda gözlərən mən yüz yol səni.
Əziz olduğunu dərdin bu qədər
sən mənə öyrətdin, xoşbəxt ol səni!

İÇİMDƏ

Üzümü xoş görüb, xoşbəxt deyirsən,
ağrı içimdədi, yara içimdə.
Dərdimi soruşma, ay dərdin alım,
gel axtar içimdə, ara içimdə.

Qapalı ümmandı elə bil sine,
çalxanır, sığışmir öz hövzəsinə.
Qızıl balıq kimi üzür tərsinə,
ürəyi sahiblər tora, içimdə.

Ürekden çəkirem, ürek acıyam,
fikir dünyasıyam, söz yamacıyam.
Özüm özüm boyda dar ağacıyam,
dara çəkilirəm, dara, içimdə.

Taleyim xeyrə yox, şərə qol çekir,
dərdi ya qız çekir, ya oğul çekir.
Nazım fikirlidi, gözü yol çekir,
Xatirə yanımıda, Sara içimdə.

SƏN NƏRİMAN DEYİBSƏN

Mənim evdən, mənim işdən qaçanım,
kimə doğru, kimə yalan deyibsən?
Ziyarotin qəbul olsun, əzizim,
gedib orda mənə qurban deyibsən.

Qəsd elədim mən özüm öz canıma,
tek qoymadın, gəlib-getdin yanuma.
Düşmənlerim susayanda qanıma,
can yandırıb sən mənə “can” deyibsən.

El deyəni, el qoruyub, el tutub,
köməksizi yağış döyüb, sel tutub.

Atasıza ata kimi əl tutub,
anasıza mənəm anan, deyibsən.

Ürek dostum, ürəyimə deyiblər,
əyilenlər eyilmezi eyiblər.
Haq şairi indi kimdə deyiblər? –
Çaşmayıbsan, sən Nəriman deyibsən.

*iyun, 1997
Şüvəlan, xəstəxana*

SƏNİN YUXUN

Sağlığuma sən oldun
ilk doldurən qədəhi.
Əlinde cingildədi
dolu şampan qədəhi.

Böyük qonaqlıq idi,
son deyən sağlamıq idi.
Dəstəyi sınıq idi,
məndə olan qədəhin.

Ürek ləkə bilmədi,
dərdi çəkə bilmədi.
Əcəl töke bilmədi,
sən doldurən qədəhi.

*29 mart, 1997,
xəstəxana*

GÜL

İller gəlib keçib... qəbir itibdi
illərə nə var ki, gəlib keçəcək.
Üstündə ən gözəl bir gül bitibdi
Ətri var, elə bil öz nəfəsin tek.

Gülün xatirinə
deyirəm, – çoban
Neçə yol sürüňü qaytarıb yeqin.
O gül qoymayıbdi ayaqlanasan,
Cığır salmayıblar üstündən sonin.
Bu gülün rəngində vardi bir donun,
Hoyatı sevirdin, axı sen, ana.
Nə deyim, bəlkə də geyinib onu
Təzodən dünyaya gelmişən, ana...

AYAQQABILAR

Qapımızın ağızında
Əvvəl ancaq ikiydi.
Onlar da mənimkiydi.
Dörd oldu sonra bir gün.
Üç il keçdi sərasər,
Gah axşam, gah da seher
Hey açılıb örtüldü
Bizim doğma qapılar.
Bir gün də altı oldu
Həmin ayaqqabilar.
İkisi bər-bəzəkli,
Dördü bəzəksiz oldu.
Artdı ayaqqabilar
Sonra da sekkez oldu.
Keçir günlər, həftələr,
Yaş üstüne gəlir yaş.
Kiçik ayaqqabilar
böyüyür yavaş-yavaş.

DAİM GÖZ ÖNÜNDƏ

Həyatın qəribə məqamları var,
kim isə sağladı, nasaz görünür.
Dorinə benzəyir bulanlıq sular,
duru su dərindi, dayaz görünür.

Baxma bu dünyaya belə könülsüz,
dünyada nə var ki, o xoşa gəlsin.
Səadət qəm ilə şerikdi, sözsüz,
görmedim –
qiş ilə yaz qoşa gəlsin.

Sən elə gözolsən, sən elə həssas –
könlündən könlümə bir işiq düşüb.
Səni hər tanıyan yaxşı tanımadı,
yaxşılardır pislərlə qarışq düşüb.

Göyərçin kimisən daima səssiz,
dümağsan, elə bil səni qar tutub.
Geyimin gözəldi, zövqün əvəzsiz,
niyo gözlərində qəm qərar tutub?!

Vermə od sinəni her əson yelə,
dünya od sinənə bir inci qoyub.
Bir ömür nədir ki, onu da bele;
qəmə həsr ədəsən, sevinci qoyub.

Ömürlük qalacaq amma bu duyğu;
bu ildən o ilə sirri daşıməq
nə qədər çətindi, bir ömür boyu
daim göz önündə
gizli yaşamaq.

SƏNƏ KEŞİK ÇƏKİRƏM

Sən yatırsan bu saat,
mən oyağam bu saat.
Yuxun başqa bir həyat,
özün başqa bir həyat.

Sən indi evinizdə
rahat yatırsan, nə qəm.
Mən burda, evimizdə
sənə keşik çəkirəm.

QABAQDA YAŞ VAR...

İkimiz üz-üzə – sevinc ilə qəm.
elə hey deyirəm bir dinlə məni.
Gözlerin nə deyir, başa düşürəm,
niyə çəşdirirsan dilinlə məni.

Sen olan dünyada başqadı dünyam,
mehəbbət göz ilə, qas ilə deyil.
Yaşca böyük iken uşaq oluram,
görünür, böyüklük yaş ilə deyil.

Gözünlə hemrəysən, dilinlə yadsan,
biri doğmadırsa, o biri yaddır.
Gah bərksən daş kimi, gah amanatsan,
bəlkə qadınlarda bu, ehtiyatdır?

Nəfəsin ətirli, özün təzə-ter,
uyuyur qoynunda yaz ilə bahar.
Sən məndən özünü gözlədin, yetər,
özündən gözlə ki, qabaqda yaş var...

QIZA “BƏŞ” DÜŞÜR

Bir dünya gözəli, bir adı pünhan
görüşə qaçırdı elində dəftər.
Bir vaxta düşmüdü görüş, imtahan;
orda da, burda da gözləyirdilər.

Müellim, rəhm elə çıxsa yadından,
bir az fikirləşsə, bir az macal ver.
O da imtahandı, bu da imtahan,
məhəbbət fənnindən qızə sual ver.

Ələ məqam düşüb, o ürək açıb,
Cəmənə iz düşür, izə şəh düşür.
Bələkə taleyinin dəlinca qaçıb,
qız “üç”ə danışsa, qızə “beş” düşür.

Səadət diləyək gərək o qızı,
göz nurla sevinsin, ürək eşq ilə.
Oğlanдан “beş” alıb, səndən “üç” alsa,
nuş olmaz müəllim, “üç”ü “beş” eylə.

O da imtahandı, bu da imtahan;
demə orda bilən, burda bilməyir.
Eşqin pedaqoji qanunlarından
Sizin fakültədə dərs keçilməyir.

İKİMİZ

“İstedad asıl-nəcabətdən artıqdır”

Volter

Sen mənim üstümde söz götürübsen
nadan kəkəleyib lovğalananda.
Sen külün içindən köz götürübən,
yəqin zərifliyin itib o anda.

O duya bilməzdı neydi bu ülfət,
bələdçi cildində naboldə idi.
Hoqiqi leyaqət, yalançı şöhrət
üz-üzə golmişdi, bir qələt idi.

Döyer sinəsinə bəzi adamlar,
qalxar arsız-arsız namus-ar deyə.
Vətəni başına çətirtək tutar
bir yaz yağışında islanar deyə.

Səni üşüdürdü soyuq nəfəsi,
gör o, ürəyini harda qırırdı.
Qadın qüruruna qəsdi-qərəzi
“kişi qeyrətinə” sığışdırırdı.

Üzr istəyeydi səndən o, gərək,
nə üz lazıム idi, nə də cəsarət;
Qadın qarşısında səcdə eləmək
qadın nəzərində qalxmaqdı fəqət.

Allahın say-seçmə bir bəndəsiydi:
əslİ, nəcabəti, nələr və nələr.
Eh, o da mikrofon xanəndəsiydi,
üzdə el çalırlar, dalda söyülər.

Baxıb ətrafına bir fənd qururdu,
mərhəmət umurdu kimdənsə yazıq.
O qalıb rolunda məglub olurdu,
sənlə mən – ikimiz tamaşaçıydıq.

Mən səni hər görəndo
dağ çıçoyım, deyərdim.
Çiçək görsən harda sən,
əldə, ya bazarda sən
yadına düşəcəyəm.

Yerdə maşın şüfüyüüb,
göydə ulduz axacaq.
Görüşdən qayıdanlar
qabağına çıxacaq,
yadına düşəcəyəm.

Başını darayanda
barmaqların əsəcək.
Daramaq istəmişəm
o saçları sənin tək,
yadına düşəcəyəm.

Axşamlar yenə çıxıb
duracaqsan yolda tok.
Səni kim gözləyəcək,
səni kim ötürəcək? –
Yadına düşəcəyəm.

Getson bir yas yerino
qara geyinib əgər,
ölənin sevgisindən,
eşqindən deyəcəkler.
Yadından çıxanda da,
yadına düşəcəyəm.

Deyirdin ki, birtəher
unudaram mən səni.
Unut, birtəher unut,
bacarsan əgər, unut...

YADINA DÜŞƏCƏYƏM

Deyirdin ki, birtəher
unudaram mən səni.
Unut, birtəher unut,
bacarsan əgər, unut.

İTİRMƏ

Mənim sənə sədaqətim təmizdi,
sən də mənə etibarı itirmə.
Mənmi səni, sənmi məni tapıbsan?
tapdığını saxla barı, itirmə.

Rəfiqələr sərrimizi yayıbdı,
Gələn olar, görən olar, ayıbdı.
Sən ağlama, göz yaşlarının hayıfdı,
sinəmə tök, o yaşları, itirmə.

Əzab çəkmə, ufuldanma bir belə,
yaxın əyloş, sığal çəkim o telə.
Sevirsənsə, sevdiyinə rəhm elə,
oxşadığın ağ saçları itirmə.

SİRR SÖZÜ

Məni gizli imtahana çəkirsən,
lazımdımı açıq deyim hər sözü?
Qulağına piçıldasam yaxşıdı,
qəlbini də duy, gözünü də gör sözü.

Demə nədir sesimdəki bu telaş,
arxada yaş, ortada yaş, öndə yaş.
Üç söz deyim, üç tilsimdi, özün aç:
Çaylı sözü, Poylu sözü, Kür sözü.

Sərv olaydin, budağını eyeydim,
külek olub qapımızı döyeydim.
Sözarası mən sənə can deyeydim,
sövgəlişi sən də mənə: yar, – sözü.

Nə deyibsən, Tanrı sənə veribdi,
baxışların, yerişlərin zərifdi.
Sevən adam el içində qəribdi,
necə desin qərib sənə sərr sözü?

İKİNCİ ADDIM

Hər şey zarafatdan başladı bir vaxt,
Hər şey bu dünyada başqayıd bir vaxt.

Həyatda ikinci addım atırsan,
yeri ehtiyatla, get ehtiyatla.
Zarafat eləmə sən bu həyatla,
yolu cüt gəlməşdin, tək qayıdırsan.

Kömək istəyirsin dərixb hərdən,
günahkar bəlkə də ancaq mən oldum.
Təsəlli verən də mənəm, sənə mən,
səni çasdırı da bir vaxt mən oldum.

Düşmənəm həyatda təsəlliye mən,
getmir təsəllinin vurduğu yara.
“Sənsiz yaşamaram” – deyə-deyə mən,
sənlə de yaşadı, sənsiz də sonra.

Daha özünündü xeyirin, şərin,
yadında bir sözüm qalacaqdımı, –
gedirsen, ikinci addımın sənin,
birinci taleyin olacaqdımı?..

XOŞBƏXTLİK VERİRDİM

Martin səkkizində təbrik elədim,
– Bayramın mübarək,
xoşbəxt ol, – dedim.
“Xoşbəxtlik verirsən, tək istemirəm,
mən bir vaxt demişdim... daha demirəm”.
Susdum ehtiyatsız hərəkətimdən,
xoşbəxtlik verirdim, mən bədbəxt ikən.

APAR MƏNİ

Gel yanına innən belə,
sorus məni, axtar məni.
Üreyində apar məni
gözlərindo qaytar məni.

Mən nə məstəm, nə ayığam,
məhəbbətə mən layıgam.
Sen dalğasan, mən qayıgam,
eşqin atar-tutar məni.

İçimdədir odum, közüm,
köz olubdu sırrım, sözüm.
Heç bilmirem deyim, dözüm?
intizardan qurtar məni.

Sən seherdə bir seherson,
çiçek kimi təzə-tərsən.
Sonra bir gün gecikərsən,
sonra torpaq udar məni.

XATİRƏ

Bizo necə baxırdı
yanımızdan ötenlər.
Səadət yeriyirdi
küçəylə səhər-səhər.
Biri Son, biri də Mən! –
bu sevinci duyurdum.
Bizim nikahımızı
gözlərdən oxuyurdum.
Sən mənə yaraşırdın,
mən sənə yaraşırdım.
Taleyimlə ilk dəfə
mən orda barışırdım.

Yəqin sonuncu dəfə
rəhm edirdi Allahım.
Ey yazılın taleyim,
ey pozulan nikahım,
ey ailə həyatım!
Dadınızı görmədim,
tamınızı duymadım.
Xatirəyə döndünüz,
ey yaxınlar, uzaqlar!
Qızımın adı qaldı
sizdən mənə yadigar.

Mohəbbət! Nə deyim bu ülvə ada,
Hamıya bir gözlə baxmayırla o da.
Birinə ömür-gün yoldaşı verir,
Başqa birisinə göz yaşı verir.

1957

SƏN YAŞA

Səni daş eylədilər
o daşa qurban olum.
Qızın “Ana” çağırır, –
anaşa qurban olum.

Ağrışan ağrıydım,
yaranı sarıydım.
Saçını darayardım,
o saçə qurban olum.

Üreyimdə söz qalib,
külən altda köz qalib,

baxa-baxa göz qalıb, –
göz-qasa qurban olum.

Baxan baxır yan gedir,
gələn pərişan gedir.
Daş qalır, insan gedir,
Sen yaşa, qurban olum.

HAQQIN ÇATARMI

Məndən inciməyə haqqın var sənin,
bəxtdən inciməyə haqqın çatarmı?
Özün ovsunladın göz bulağımı,
göz yaşı içməyə haqqın çatarmı?

Sonsız, səndən ötrü nəzir vermişəm,
könlümü könüllü əsir vermişəm.
Sənə candan qabaq mən sərr vermişəm,
o sırrı açmağa haqqın çatarmı?

Məcnun Leyli deyib dağı dolaşır,
dildə bal, ağızda ağı dolaşır.
Nəriman fikirli, ahlı dolaşır,
tek qoyub qaçmağa haqqın çatarmı?

12.01.98

OLUM

Mənə zülüm eyləyirsən,
zülm elə, qurbanın olum.
Dünya sənindi deyirlər,
sən olan dünyamın olum.

Yol kimi ayaqla məni,
həm öldür, həm ağla məni.

Hör daşla, torpaqla məni,
qoy təzə ünvanın olum.

Dilim dil olsun o dilə,
bir yol adımı çək belə.
Ver, aparsın əsən yelə,
dillərdə dastanın olum.

“Yox” demə ki, yoxa çıxım,
istidən soyuğa çıxım.
“Hə” de ki, qabağa çıxım,
“can” deyəndə, canın olum.

Nərimanı girov qoyum,
gözlerini yeyim, doyum.
Mən səni səndən qoruyum, –
yanında həyanım olum.

2 iyul 2002

QADASIN ALDIĞIM

Gözlərim bir göze düşdü,
ortaya möcüzə düşdü.
Üz vurmadım, üzə düşdü,
çaşdı qadasın alındığım.

Doluydum – yağa bilmədim,
qalxdım ayağa, bilmədim.
Tez keçdi, baxa bilmədim,
qaçdı qadasın alındığım.

Baxdım ki, baxtım oyana,
düz gəlirdi, döndü yana.
Demə daşdı, Nərimana,
yaşdı, qadasın alındığım.

DÜNYANIN SAKIT YERİ

Yenə divaneydi şahanə könlüm,
cahanda sıgmirdi cahana könlüm.
Dünyanın on ucqar, on sakit yeri,
qolumun üstüydü səndən ötəri.

Sən dedin beləcə daşa dönəydik,
mən dedim daşa yox, quşa dönəydik.
Uçaydıq, doyunca nəfəs alayıq,
yerə enməyəydik, göydə qalayıq.
Üzərrik yandırıb sen duz ataydın,
qolumun üstündə bir az yataydın.

Sən dedin quş olsaq, bizi vurarlar,
daş olsaq, dəyməzlər, dinc oturarlar.
Mən dedim daş olsaq, görərlər bizi,
götürüb divara hörərlər bizi.

Yandıq bu esq ilə, bu arzu ilə,
bu arzuya ehsən, bu esqə ehsən.
Daşa dönmüşlərin içində hələ,
daşa dönməyəni bizik deyesən.
Hələ məhəbbətə inanan bizik,
yanıb içimizdə kül olan bizik.
Allah, ya daş eyle: divarda qalaq,
ya bizi quş eylə, yanına qalxaq.

TALEYİN DALINCA

Sən görüşə çıxırsan,
mübarekdi, qadası:
Ömrün ilk səhəridi,
yolun ilk astanası.

Niyo yol çəkir gözün?
o yola göz tikən var, –

o yola tələsən var,
o yola gecikən var.

Taleyiyin dalınca
gedirsən, yox xəberin.
O qız ən vacibidi
səni gözləyənlərin,
səni istəyenlərin.

Demə, adı tanışdı,
demə, kimdir o tanış?!
Qohumdan-əqrəbadan
irəlidir o tanış,
özgə bildiyin o qız,
o gülerüz, ayqabaq.
Bəlkə anadan oziz,
bolkə atadan qabaq.
Bu gün yox, sabah, sabah!
Dünyada tək qalanda.
Bu dünya boşalanda
və təzədən dolanda.

Qabaqda qırx var hələ,
qırxdan sonra əlli var.
Böhtən var, təsəlli var,
bir dərdin yüz həlli var.
O həllin də dərdi var.
Dostun üzü dönüyü,
qohumun namərdi var.

Teklik var yer üzündə,
kimüsüz yaşamaq var,
kefsiz var, kef-damaq var.
Ögeylər, doğmalar var,
sixmalar, boğmalar var.

Ədalətin adı var,
Azadlığın tərifi.

Biri yapon dilidi,
o biri çin hərifi.
Bu yollarda gərəkdi
yol gözləyən o porti.
Arxadı, addı-sandı
o qız sendən ötəri,
həyatda bir həyatdı.
Özü gör necə zərif,
gör necə amanatdı.
Qızıl güldü, lalədi,
bənövşədi qismətin.
Qadın – möcüzəsidir,
sirridir təbiətin.

Tale aldı əlimdən
O çıxmışdı qarşıma.
Vətənsiz yaşa qardaş,
qadınsız yox, yaşama.

QIZ İDİN – SEVİNƏN, QAÇAN, GÜLƏYƏN...

Mən bu daş saçlara sığal çəkmişəm,
nə qədər öpmüşəm bu daş üzündən,
bu daş dodağından, bu daş gözündən,
arı petəyindən mən bal çəkmişəm.

Yer üzü vətəndi, qəbir də vətən,
bu gözün ağıdı, o qarasıdır.
Bize indiyəcən olmayıb deyən, –
bunun vətən hansı, qürbət hansıdı?!

Qız idin – sevinən, qaçan, güleyən,
mənim ürəyimə od əleyən də.
Soni mən olmuşam gəlin eləyən,
bu daşlar içində daş eləyən də.

Ayrılıq əbədi bir qəndi, nə qəm,
nə arzuya qırır, nə yaşa baxır.
Mən daşa baxmaqdan daşa dönmüşəm,
üz-üzə durmuşuq: daş daşa baxır.

Yetim bir uşaqdı kişi, qadınsız,
mən bir uşaq dedim... tək uşaq olmur.
Zaman qorxuludur, ömür vəfasız,
dünyada tək qalıb yaşamaq olmur.

Qızın ana deyib cavab almayıb,
bilmirəm sən necə mənasın, ey daş!
Daş kimi no daşsan, O, daş oləh,
nə də ana kimi anasın, ey daş?!

1995

ÜSTÜNƏ

Yuxun gelir, yat qadasın aldığım,
saçlarını tök sinəmin üstünə.
Gözlərimin qapağını örterəm,
yorğan kimi əzizimin üstünə.

Neyə gərək, soyuqdursa o yataq?
Sendə səni, məndə məni oyadaq.
Bir az mən də yuxusuzam, qoy yataq,
o üzünü, bu üzümün üstünə.

Bir mahnı var, pəncərədən daş gelir,
ay bəri bax, xumar gözdən yaş gelir.
Sənə qurban, ömür gedir, yaş gelir,
ömrümüzün, günümüzün üstünə.

GƏL, YANIMA GƏL

O evdə könlünə dəysələr sənin,
Bu evdə mən varam, gəl, yanıma gəl.
Yolda ayağına bir daş dəyməsin,
Mən sənə qıymaram, gəl, yanıma gəl.

Sənə də taleyin kəsilsə qənim,
Demək, taleyimlə oxşardı mənim.
Üzdə gülürəm ki, çoxdu düşmənim
İçimdə ağlaram, gəl, yanıma gəl.

Özgənin yanında darıxdın, yetər,
Tek təkin yanına gəlsə, sevinər.
Sonra gecikərsən, dünyadı, döner,
Köçərəm qalmaran, gəl, yanıma gəl.



Poemalar



QAFQAZ

*"Qafqaz özümün ümumdünya-tarixi
əhəmiyyətini bir daha nümayiş etdirdi.
Iran və yunan istilələri kimi, Roma
yürüşlərinə də burada son qoyuldu".*

T.Mommzen

Qafqaz mənim əedadımın vətənidə,
əzabımın, fəryadımın vətənidə,
ölənimin, itənimin vətənidə,
Qafqaz mənim vətənimin vətənidə.
Tarixini xışla yazdı torpaq üstə.
Ağ çalmalı bir əsgərdi ulu Qafqaz,

dayanıbdı ayaq üstə
Sancılıbdı bayraq kimi – dağ-dağ üstə.
Şimşeklərin, palənglərin öz adı var, öz adeti,
bir də Qafqaz təbiəti.
Bənövşənin boynubükük xasiyyəti,
burda da bir qədim Qafqaz təbiəti.
Prometeydən Şamilədək sözü bütöv, andı qotı.
Bu da Qafqaz təbiəti.

Qafqazhiyam deyə bilməz filankəslər,
o kəslər ki, Qarabağı sondən istər, məndən istər.
Qafqazimdən Qafqaz istər, vətənimdən vətən istər.
Təcavüzdü hər niyyəti,
təcavüzkar ola bilməz bizim Qafqaz təbiəti.

İsgəndərdən üzü bəri,
Pompeylərin, Sezarların ayağının izi bəri.
Neçə dilin bir əzberi!
Vətən oldu, məhbəs oldu Qafqaz mənə,
mən azadlıq istəyəndə, qəfəs oldu Qafqaz mənə.
Məhbusu mən, vətəndaşı mənəm onun,
belkə Fəxri xiyabanda iten daşı mənəm onun?!
Gülüstandan, Türkmençaydan, on birinci orduyadək,
bəsiyindən ata-baba yurdunadək
Qafqaz boyda daşıdlar Qafqaz, səni,

Xəzər səni, Kürüm səni, Araz səni.
Sonra sərhəd, sonra sərhəd dirakları,
bu da Qafqaz hakiminin Qafqazdağı şah osori!

Qerbə, Şərqə saray qurub, ev tikməyi öyrədənlər,
Sonra gedib qaranquşdan yuva tikmək öyrəndilər, –
meşələrə çəkildilər,
toxum kimi səpildilər, torpaq kimi əkildilər.
Əsir Qafqaz evdə Novruz bayramını qeyd elədi,
Dağda-daşda pencər yiğib, yemlik yedi.
Qazayağı, quşəppoyı, acıterə,
əli göyo ağız açdı, ağızı yerə.
Ot içindən ot axtardı süfrəsinə,
analar öz körposinə
Qafqazda qan əmizdirdi döşündən süd əvəzinə.
Görmədi bu acıları, ağruları
rusun, farsın nocabetli xanımları,
Fransanın, İngilisin lediləri,
amma Qafqaz sovqatıydı yedikleri.

Qafqazlılar,
Qafqazdağı azsaylılar
“quldur” oldu qudlurların nəzərində,
məğrur oldu məğrurların nəzərində.
Yayda-qışda ağa kürkü qar,
əlcətmayan, ünyetmeyən sıldırımlar,
adice göy gurultusu, göydə çaxan ildirimlər
vüqarını verdi ona, həyasını verdi ona,
qəzəbini, qisasını verdi ona.
Quldur deyil, igid oldu, qoçaq oldu,
vətənpərvər oğulları vətənindən “qaçaq” oldu,
oğu ölü qəhrəmanın yandı bağrı ocaq oldu,
yer partizan nərəsindən gecə-gündüz oyaq oldu.
Xalqlar yene unutmayıb bu adəti,
bu da Qafqaz təbiəti.

Qanlı yanvar Qaniçəndən yadigardı,
ona – ləkə, bizə – vətən yadigardı.

O şanlı gün, o kin-qisas unudulmaz, Azərbaycan.
Gör nə deyib qoca Qafqaz Azərbaycan:
qar nə qədər çox yağsa da, yaza qalmaz Azərbaycan.

Yenə qanlı nikolaylar təriflənir,
atamanlar, cəld alaylar təriflənir.
Yermolovun, Paskeviçin xatirəsi əziz olub,
Qafqazı qan çanağına döndərənlər təmiz olub.
İkibaşlı bir qartalın hikkəsilə,
qanunların ikibaşlı diqtosilə
gizlədirilir çeçenlərin soyqırımı məlumatı,
bu da böyük millətlərin “demokratik” hərokatı.
Bu da Mələd bayramının bir töhfəsi,
bu da İsa pcyğəmbərin tövsiyəsi,
küçələrdə itlər yeyir rus gəncinin meyitini
bir ay deyil təzə esgər palтарını geyindiyi.
Sonuncu son xəbərlərin yarılıbtan, ya qeybetdi,
Qafqaz, bu da azadlıqdan qazandığın əsaretdi.

Aman qatıl!
bu nə sirdi, danış buyur, –
mon adını çəkən kimi ağızında söz qan qoxuyur.
Biz Allaha yalvararıq, xatırlayıb uluları,
kölgə kimi ayaqlanır yerdə insan hüquqları.

Qoca tarix, ulu Qafqaz! Açı sinəmin yarasını,
mən deməsəm, kim deyəcək bu torpağın ağrısını.
Bir az yenə sıxlışdırın ciyinlərin sırasını.
Mən görürem bu rüzgarın, bu gedişin sonrası.
Qırğın gedir, talan gedir, döyüş gedir,
dünyada yerdeyiş gedir.
Ərazilimiz yad ollerdə, hələ ölüm qoxusu var,
sülh deyirik, cavabında müharibə qorxusu var.

Qafqaz oğlu, vətən oğlu, yaxşları seç pisindən,
seç Qafqazın məndlərini satqınından, xəbisindən,
vəzifəyə hərisindən.
Namussuzdan namusunu qoru bu gün,

süfremizin ruzusunu qoru bu gün.
Ocağımız sənə bilməz,
bayraqımız enə bilməz,
səngərimiz uça bilməz,
qaçqınların qaçan yeri yoxdu daha, qaça bilməz.
Bir səngərə sıgar Qafqaz,
bir tabuta fəqət sıgmaz.

1995

CAVİD

Şair könlüm, nə var yene köyrəlibsen uşaq kimi,
alışrsan öz-özünə haqdan yanın çıraq kimi?
Yelmi qalxdı, göymü uçdu, sindim belə budaq kimi?
Dünya mənə zindan oldu qaranlıq bir otaq kimi.
Cavid dedim – abır-həya dustağını xatırladım,
gözü bağlı bir millətin göz dağını xatırladım.
Yada saldım papağını, eynoyini, əsasını,
gör namərdələr kimdən aldı bu torpağın qisasını.

Fikir məni öz yerimdən qoparırdı,
mən sərnişin, Zaman nəhəng bir sərnişin qatarıydı.
İllər demir dirəklər tək düzülmüşdü yollar boyu,
axan kimdi, batan kimdi? – axtarırdım sular boyu.
Gördüm qara vaqonlarda Cavid gedir,
öz qəbrinə doğru belə şəhid gedir.
“Yerə enməm də, səma şairiyem!” –
deyən enib yerde gedir.
Gizlədiril o, boşerdən, üzündə bir pərdə gedir.
Bir saldata tapşırılıb Şekspire bərabərim,
Şərqdə Pire bərabərim,
“Peyğəmbər”i qoyub gedir peyğəmbərə bərabərim.
Haqq-ədalət istəyirdi, indi susub o lal gedir,
dilindən dür töküldü, dilində min sual gedir.
Damışmağa hüququ yox, bir haqqı yox,

qoləmi yox, eynəyi yox, varağı yox,
düşüb üstə yeriməyə torpağı yox!
Azərbaycan! şair oğlun yatap gedir,
üreyində yazılmamış neçə cilid kitab gedir.
Ortada haqq-hesab gedir.

Vətənində yer bölüşür hakimiyət adamları,
seçirdilər niyyəti bəd adamları, –
kişileri, qadınları
bir az avam olanları, bir az nadan olanları.
Cavid naħaq avam deyil, nadan deyil,
ipək sapdan toxunsa da təbiəti,
ipa-sapa yatan deyil.
“Millet” deyən tutulurdu millətinə düşman kimi,
rus dilində təhsil alan hörmət-izzət sahibiydi,
vətənpərvər sayılırdı, yəni izzət sahibiydi.

Orda Bigdi, burda Eynek... “sui-qəsddən” qoruyurlar,
əson yeldən qalxan tozdan, gələn səsdən qoruyurlar.
Yerde xalqdan, göydə haqdan, uçan quşdan qoruyurlar,
qurduqları quruluşdan qoruyurlar,
bir az Cavid Əfəndidən qoruyurlar,
buna məhbəs qoruyurlar, ona vətən qoruyurlar.

Bax, beləcə söndü yurdun ocaqları,
yəqin cəllad, ya colladın uşağıları
yene yaxşı vəzifədə xumarlanır, mehribandı,
açılmayırl DTK-nın qapıları nə zamandı.
Sibir qarlı, Sibir uzaq, Sibir soyuq,
xariciylə dil tapırlar, millətə dil verənlə yox.

Teatrda Cavid idi, yene Cavid baş qəhrəman,
teatrda onu görmək: onu sevən, onu duyan
Əmirlərin, Xumarların, Knyazların* arzusuydu,
sehnədə yox, sehnəardı söhbetlərin mövzusuydu.

* Dramaturqun edəbi personajları

Bir az asta deyirdilər,
toyda-yasda deyirdilər.
Cavid dəvət olunmurdu möcislərə, səfərlərə,
ya ədəbi axşamlara, ya ədəbi seherlərə.
Ona qarşı qoyurdular filan-filan nəsilləri,
sərçə ilə qartal kimi, ya şam ilə tonqal kimi
görünürdü bəziləri.

Qarğa koklik yerişini yeriyirdi,
Cavid baxıb eriyirdi.
Lakin məxfi siyahıda unudulmur, hallanırdı,
sözdən-sözə yamaq salan pınəçilər
gedib meşin qapılarda yallanırdı.

Azərbaycan Cavidindi, başqları sahib çıxır,
Moskvanın Bakıdakı iqtidarı sahib çıxır.
Soyadı “ov”, soyadı “yan” sahib çıxır,
Azərbaycan tarixinə böhtan atan sahib çıxır.
İstedadın faciosi ne yamandı,
istedadsız kürsüllerdə, meydnlarda qəhrəmandı,
asır-kəsir, tutur-yixır,
o da gəlib Azərbaycan, burda sənə sahib çıxır.

Turan adlı bir ölkəydi istədiyi,
Turan adlı bircə qızı qaldı onun.
Yad əllərdə əlyazması qaldı onun,
“qırxi”, “ili” tutulmadı, evdə yası qaldı onun.

Corabından tanıylılar, sümüklerin üstə qalıb,
saçlarından tanıylılar, gəmiklerin üstə qalıb.
Corabını geyindirib, başına şal bağlayıblar,
məzarını açan kəslər, təzədən yas saxlayıblar.
İndi bildim, bu ölkədə şair olmaq qorxuludur,
Peyğombori daşa basır, sənətkara divan tutur.
Sonra qəbri ziyaretgah!
Bunca sevgi, bunca zülüm?!.. necə rəva gördün Allah?!

Danış Həmid! o tabutda size sümük göstərenler:
sizdən necə sonra üzr istodilar?

Bir dahinin taleyinə necə qıydı Zaman belə?
nə divanlar tutdu getdi, çarxı dönmiş dövran belə?!
Bir İNSANIN gözlərindən yuxu qaçıdı onda belə,
o sərr açdı, düyüń açdı, o göz açdı onda belə,
ünvansıza o əbedi bir ünvam aldı belə,
“məhbusa” bir teze Fəxri xiyabanı aldı belə.

— Mən raziyam, ruhum razı, tanrıım razı, —
mən Cavidəm, Heydər, oğlum, sən Cavidin etirazı.
Sağ ol oğlum, yad torpaqda çürümədi sümüklerim,
bu da mənim son tamaşam, mənsiz keçən son əsərim.
Müəllifi səson oğlum, baş qəhrəman burda mənəm,
vətənidən ilk didərgin, ilk qovulan burda mənəm.

Mən Məhəmməd hümmətiyəkən gedib düşdüm uzaq yero,
mən çarmixa çəkilmışəm İsa kimi nahaq yerə.
İncimişəm yer üzündən, yer altda da yoxdu yerim,
nə burlara bənzərim var, nə onlara bir bənzərim.
Öz yurduma qayıdırəm mən dünyanın o başından,
ata-ana beşiyimə, behişt olsun atan-anan.
Açıb Sibir çöllərinin faciələr qovluğunu,
oğlum, necə cilovladın üreyinən alovunu?
fırtınalar quçağında, necə dözdün dəryada sən?
mən dövranla üz-üzəydim, sən əsrinlə üz-üzəson.

Dörd ol qazdı iki dustaq, qoydular məzara səni,
yeddi milyon el çıxartdı o məzardan sonra səni.
Öz ciyinini verdi ustاد, yeddi milyon dayaq kimi,
mən bir tabut görməmişəm, qaldırsınlar bayraq kimi.
Mən yas yeri görməmişəm, dönüb olsun el bayramı,
təbrik etsin bir-birini qəbristanda gedib hamı.

Turan bacım, millət bacım! məğrur yeri torpaq üstə,
keçdim Cavid küçəsindən, gedib çıxdım Ocaq üstə.
Atabəylər diyarında gördüm Cavid məqbərəsi,
mən bilirəm, sən çekdiyin acıların yox əvəzi.
Gözəllişin, zəriflişin, məhəbbətin,

yetim qaldı sənə qurban, onda sənin.
 İlk məhəbbət məktubunun əvezinə,
 izahatmı yazdırıldılar kor olmuşlar onda sənə?!
 Ürekleri soyumadı, minnətdarlıq istedilər,
 kölgə kimi izlədilər.
 Professor heyətinin “düşməniydi” sənin atan,
 adına da qışqanırdı beziləri; niyə Turan?!
 O gedəndə seni gözdən salan “ərlər”,
 tabutunu gətirəndə “gözün aydın” – deyirdilər.

Bu millətin hər üzünü görən bacım,
 bu millətin Turan qızı, Turan bacım.
 Biz köçürük bu dünyadan, məbəd qalır,
 Cavid qalır, Əcəminin yaratdığı sənət qalır.
 Bu sənətə hörmət qalır,
 bu hörməti unutmayan millət qalır.

Sentyabr 1995

QAÇAQ KƏRƏM

Kərəm keçdi bu dağlardan, o dağlardan ulu Tanrıml!
 Adı getmir üreklerdən, dodaqlardan ulu Tamml!
 Od istədim odu sönmüş ocaqlardan ulu Tanrıml!
 Od içində yanın sinəm döndü buza Qaçaq Kərəm.

Rəvayətlər, əfsanələr nəsil-nəsil Kərəm deyir,
 Kərəmə baş əymeyənlər nəsil-nəsil Kərəm deyir.
 Azərbaycan demeyənlər nəsil-nəsil Kərəm deyir,
 ya ilahi bir vergiydi, ya möctüze, Qaçaq Kərəm.

Sinesinin yaraşığı beşəçilan darağıydi,
 bu dünyadan bir qazancı boz atıydi, papağıydi.
 Can dediyi, diz çökdüyü Azərbaycan torpağıydi,
 can səpmişdi don yerinə çölə-düzə, Qaçaq Kərəm.

Qarayazı, Kür qıraqı mahir ovçu bərəsiydi,
 ilk İstiqlal çağırışı qaçaqların nərəsiydi,
 bizim Qazax mahalıydi, bizim Dilcan dərəsiydi,
 qoruyurdu bərəleri kəsə-kəsə Qaçaq Kərəm.

Qayalarda kəklik kimi, dərələrdə sel kimiydi,
 ürəyinin nazikliyi başındakı tel kimiydi.
 Tozanaxlı – qasırğalı qəfil qalxan yel kimiydi,
 rəhm etməzdidi, xayın görse, namərd görse Qaçaq Kərəm.

Haqq yolunda yola çıxan haqq-ədalət adamıydi,
 salam verib əl tutana salamı dost salımıydi.
 Namus Kərəm namusuydu, qeyrət Kərəm kelamıydi,
 nəmər kimi aparardı hər məclisə Qaçaq Kərəm.

Tülküləri bəbir kimi tutan, yixan Kərəm idi,
 Türkiyəde türk paşası, İranda Xan Kərəm idi.
 Qafqazda çar Nikolaydan hayif alan Kərəm idi,
 Rusiyada kömək durdur köməksizə Qaçaq Kərəm.

Düşmənin də bu dünyada namərdi var, mərdi varmış,
 deyirler ki, İsrafilin’ birçə Kərəm dərdi vəmmüş.
 O İranda, bu Qazaxda – vətən, qürbət şərti varmış,
 tūfengini tuşlamazmış tanış səsə Qaçaq Kərəm.

Keçdim Poylu körpüsündən, harayladım Kərəm deyə,
 Borçalıda gecələdim, qoç Kərəmi görəm deyə.
 Subayların, şəhidlərin adlarını verəm deyə,
 toydan-toya telesirik, yasdan-yasa Qaçaq Kərəm.

Qaçqın gördüm, indi bildim nadir məşər, Azərbaycan!
 Həmrəy olduq, bəşər dedik, hanı bəşər, Azərbaycan?!

¹ Israfil Ağa – Qaçaq Kərəmin uşaqlıq və gənclik dəstə olmuş, sonralar aralarında düşməncilik salmışlar (*Müallif*).

Hər ana bir Kərəm doğsa, kərəmleşər Azərbaycan,
Kərəmləri çağırıram cərgəmizo Qaçaq Kərəm.

Qədim Alban kilsəsinin xaç nişanı bizimkidir,
Göyçəgölü dedikləri göy Sevanı bizimkidir,
Karvansara yerlərimiz, İcevanı bizimkidir,
Kəmerlini daşıdlılar kisə-kisə, Qaçaq Kərəm.

Ayrılm, Məzəm, Əskipara çəhlim yeri, yaylaq yeri,
köç yeriyydi, kənd yeriyydi... nə qalibdi? Ocaq yeri.
Naməndlərə məskən oldu comord yeri, qaçaq yeri,
imzasını miras qoydu yola-izə Qaçaq Korom.

Mərd oğullar arxasıyydı, ağbirçeklər anasıyydı,
qartal qonan qayalara sonra Kərəm qonasıyydı.
Kişi kimi həyat surmək həyatının mənasıyydı,
nələr deyir, nələr deyir indi bizi Qaçaq Kərəm.

Bəyanatlar imzaladıq, nitq elədik, bəs deyilmi?!
Kimi gördük, gözel-gözəl gün diledik, bəs deyilmi?!
Ocaq söndü, başımıza kül ələdik, bəs deyilmi?!
Kül də yoxdu bircə torba yiğə kimsə, Qaçaq Kərəm.

Xan Kərəmə Qaçaq dedim, – İsrafilə ağa dedim,
Kimdi gələn üstünüzə? – qarabağlı diğə dedim,
Dolu kimi, yağış kimi dedim, yağa-yağı dedim,
Döndü, qara yelə döndü əsə-əsə Qaçaq Kərəm.

Kərəm deyir bu yerlərin bu günü də, sonrası da,
Kərəm yatan beşik varsa, durur Kərəm laylası da.
Sahillərə güzgү tutur Deli Kürün aynası da:
Kimdir indi içinizden çıxın üzə, Qaçaq Kərəm?!

SƏFİRƏ MƏKTUB

“Ya şəhid gərək, ya intiqam almaq gərək”

Füzuli

*“...Keçən günlərin ədəbi məclisləri üçün
çox darixiram...”*

Hafiz Paşayev

21 fevral 1995. Vaşington.

Maktubdan

Mən qədim bir məmələkətin şairiyəm,
kirpiyile od götürən bir millətin şairiyəm.
Təbriz orda, Şuşa burda, –
“Döz bağrı daş olan könlüm” – yaşa burda?!
Mən bir vətən, iki torpaq şairiyəm.
Xalq adından danışram, mən axı xalq şairiyəm.
Bir də millet vəkiliyəm, mən bir millet sahibiyəm.
Bir də bir el ağsaqqalı, bir də bu dərd sahibiyəm.

Amerika qitesində Azərbaycan səfərəti! --
biz tarixə qanla yazdıq bu tarixi həqiqəti.
Salam yeni əsrimizin sabahına:
Azərbaycan torpağından Azərbaycan bayrağına.
O rəmziidir nosil-nəsil şəhid olan bir millətin,
Yüzükəni, Pişəveri, Məmməslü Əmin.İ.
Bu əbədi ünvanlara, bu adlara salam deyək.
Yılmazlara, Cavidlərə, Cavadlara salam deyək.
Aradılar, axtardılar bu yolları,
Azərbaycan oğulları.

Var başqa bir Azərbaycan – Azərbaycan içindədir,
O can bu can içindədir,
Hər iki can bir həyəcan içindədir.
“Ermənistən” dediyimiz bir diyardan qovulanlar,
imtiyazdan qovulanlar, ixtiyardan qovulanlar.
Torpaq dərdi, vətən dördü.
Eh, dərdimiz nə qədərdi!
Müstəntiqi seçmək olmur möhkəmədə müttəhimdən,

vətənsizi vətəndaşdan... vətən deyir, hamı vətən.
Günahkarıq sən də, mən də, hələ o da, o biri də,
günahkardı ştatların Bakıdakı soñiri də.

Biz istiqal savaşına qalxan zaman,
humanitar yardım üçün qalxmamışdıq, sənə qurban.
Bir Azadlıq Meydanına siğışımdı bütün şəhər,
iki dəniz çalxanırdı: biri Bakı, biri Xəzər.
Müstəqillik, suverenlik istəyirdik,
Şah oğlu Şah İsmayıł tek biz erənlilik istəyirdik.
Mənəm deyən oğullardan onda “mənlik” istəyirdik.
Bir də qisas istəyirdik əsirlərin əvəzinə,
pis nefəslər toxunmuşdu qızların gül nəfəsinə.
Biz də xalqlar sırasında ya yetişək bir xalq olaq,
Ya eziłək nosıl-nesil, ayaq altda tapdaq olaq.

Daxmalardan eyvanlara köçmüdüller hələ dünən,
cyvanlardan çadırlara köçdü sonra el yenidən.
Bu – namusa, bu qeyrətə, bu şərəfə siğa bilməz,
Bir el elə siğa bilər, bir ev evə siğa bilməz.
Toxanalar yasa döndü,
Kəlbəcerin “İstisu”yu buza döndü.
Şamil Əsgər, sənin tarix muzeyini daşıdlar,
Qubadlinin güneyini, quzeyini daşıdlar.
Cəbrayılın kəhrizinə zehər qatdı xain əli,
Zəngilanda yonca yandı, ot saraldı el köçəli.
Füzulinin üzümünü yiğirdildər bizim qadın əsirlərə,
Qisas qaldı qiyamətə, əsrlərə!
Qızıl palid bircə nüsxə, Laçındaydı... o gədələr
baltalayıb, mişarlayıb kəpəyini əledilər.
Hələ Ağdam... özü boyda bir ölkəydi,
tohlükən qabağında zəhmli bir təhlükəydi.
Bayquş qondu budaqlara, bağlar indi viranədir,
Ağzin – “Sona bülbüllər”in yuvasıydı, uçdu, Qədir!

Xocalıda həyət yandı, bacə yandı,
uşaq yandı, qoca yandı,

sac üstündə çörək yandı, sac qarışq ocaq yandı.
Yerdə oda düşən quşlar, uçan kimi göyə, yandı,
bir ağbirçək yandım deyə-deyə yandı.
Xatın burda yalan oldu,
inanmayın desələr ki, Xocalıdan qalan oldu.
Erməninin neçə illik məramiydi,
Xocalının soyqırımı Şamaxının davamıydı.
Ermənistən çekdi bundan yaxasını,
Moskvaya söykəmişdi arxasını.

Rus tankları qovur hələ, qırır hələ çeçenləri,
bir məslekə səcdə qılıb, bir haqqə and içənləri.
Dəmir yolu, quru yolu, hava yolu, dəniz yolu,
kəsilibdi sağı-solu.
Gizlədib öz ayıbını,
“Böyük qardaş” bizdən alır çeçenlərin hayifini:
Çadır soyuq, hava bulud, millət acı, bazar baha.
Dərman baha, təbib baha, daş bahadı, məzar baha.
Görkəmini dəyişibdi indi şəhər, –
köhnə geyen ziyalıdı, təzə geyən alverçilər.
Uşaqları şirnikdirir bəzi qoçaq:
maşınların şüshəsini silirlər ki, pul yiğacaq.
Zamanın bu ləkəsini sellər-sular yuya bilməz,
bunu dollar havasına oynayanlar duya bilməz.

Mir Cəlalın bir xatirə gecəsiydi,
Heç bilmirəm onda ayın neçəsiydi...
Neçə gizli göz yaşydı o gecəyə dəvət olan,
Üreyini boşaldırdı “gözdən xəlvət” gözü dolan.
Vaşinqton sefirinin atasıydı! –
bu səs Hafız, Azərbaycan torpağının sədasıydı.

Bosniyada qonaq oldum xeyli qabaq,
burdan dəvət olunmuşdum mən də o vaxt.
Onda dünya şairləri səs-səsəydi, əl-əloydi.
Bu da ömrün yollarında ömrə zinot mərhələydi.
Sarayevə bir müsəlman şəhəriydi, möcüzəydi.

“XARI BÜLBÜL”

Ekranlarda gördüm yenə, tanklar ile üz-üzeydi.
De, hardadı yerin-yurdun, Mahmud Dərviş?!
Harda gedib yuva qurdun, Mahmud Dərviş?!
Fələstinin carçısıydin, mən duyurdum o tufanı,
Ərəbistan səhrasının qum qarışq burulgani.
Tufan olur, vulkan olur kürsülərdə şeri, Mahmud! –
şairlərə veriləndə nazirlərin yeri, Mahmud.
Bu dünyanın Qarabağı, Bosniyası, Fələstini,
adı “qonşu” dövlətlərin başa düşüb bu qəsdini.

Danış orda, var səsinlə, unutma bu ərzi-hali,
Ruhu səndo qorar tutub ədib atan Mir Cəlahın.
Danış Hafız, hələ burda anan Püste,
hər gün sənə qulaq asır ürəyində, namaz üstə.
Vaşinqton hara – bura... yerlər-göylər,
Kolumbun od gəmisiindən bəlkə də lap “Şatlı” a qədər.
Bize düşmən etmişdilər “dostlarımız” Şatları,
Hindulardan gəlmədilər, qohum çıxır əcdadları...

Mən bilirom, sən qalxdığın o kürsüler bir səngərdi,
qoy görsünler orda səfir, burda millet sefərbərdi.
Ərazimiz toxunulmaz, başdaşları toxunulmaz,
gözü yolda qalanların göz yaşları toxunulmaz.
Şəhidlərin oğulları sabah qalxıb soruşacaq, –
hanı itən o qəbirlər, hanı vətən, hanı torpaq?!
Himninizin bircə sətri yanılırsa, bağışlanmaz,
əsgər andı səngərlərdə danıllarsa, bağışlanmaz.
Yüz il sonra doğma atan, doğma anan bağışlanmaz,
işgal olan bir torpaqda bağışlanan bağışlanmaz.
Döyüldükə bərkibid Azərbaycan demir kimi,
səfirlerin sırasında seçil Hafız, səfir kimi.
Adın gəlsin müjdə verən bir səs kimi, soraq kimi,
sən bayraqın keşiyində, mən də şerin, bayraq kimi.

Bakı, 5 mart, 1995

“Gedək İsa bulağına,
çıxaq Qırqxız yaylağına...”
Azərbaycan qoy and içsin Azərbaycan torpağına.
Su çilənsin sinəm altda bir ocağın qor yerine,
Tanrıım, məni qoyma daha kar yerino, kor yerino.
Rahat gedim gor yerinə.
Bəlkə Şaşa dile gəldi,
belkə huşa, dinə gəldi.
Dağ yecidi, yer yarıldı, Şaşa gəldi,
Şaşa bize qarşı gəldi,
qurumuşdu, bəlkə bir az gözümüzün yaşı gəldi.

Şaşa qədim bir milletin Şuşasıdı,
Xan eminin Şuşasıdı,
Pənah xanın Şuşasıdı,
Nərimanın Şuşasıdı.

Yerdən çıxan “Xarı bülbül” gül dilində oxuyurmu?
gül gülü heyran qoyurmu?
Fesillər çəşir Şaşaada, mən qışda bahar görmüşəm,
qızılgülün yanağında qızılıyanaq qar görmüşəm.
Qızıl qamçı şaqqıldayıb göydə şimşeklər yerinə,
kəpənəklər vüçək açlıq yerlərə çıçəklər yerinə.
Bal arısı kəpənəyin üstə qonub gül yerinə,
kəpənəyin qanadında göz görmüşəm xal yerinə,
düşmüşəm dünya sehrinə.
Mən möcüzələr görmüşəm.
Dilim gəlmir, yer üzündə deyim belə yer görmüşəm.

Daşaltı darixırımı çadır üçün?
Cıdır düzü – cıdır üçün?
At belindən at belinə atılanı görən varmı?
“Ərimgəldi” tərəflərdə yenə nəmər verən varmı?
Ağdamdan bir gələn varmı, gedən varmı?
Vətəndə bir vətən varmı?

Vaqif, sənin məqberəni ziyarət eyləyen varmı?!
Orda Vaqif! – deyən varmı?

O vaxt orda şeir-sənet axşamıydı,
şerə hörmət, sözə hörmət axşamıydı.
Qarın belə yağığını görməmişdim,
qarda belə el axını görməmişdim.
Qar tökürdü göy yer üstə, –
vərəqdəki,
dodaqdakı,
sinədəki – şeir üstə.
Gözlərdəki eynək üstə,
havada gül, torpaqda gül, çiçək, çiçək, çiçək üstə!
Yoxsa yanıb kül olardıq qar altında,
Heydər özü söz verirdi şairləre
qarlı alqışlar altında.

Molla Pənah şairlərin yaşıdydı.
Onda hələ şuşalılar Şuşadaydı,
Şuşa özü Şuşadaydı,
“Şuşa” sözü Şuşadaydı.

Dolu tökdü, qrad yağıdı, mermi yağıdı.
Göydən yere nur yağırdı, indi yere şermi yağıdı?!
Bütün həyat, –
“Şur”, “Muğamat”,
şerin-sənetin mayası,
insanın eşqi-həyası,
dünyanın Şuşa dünyası
qətl oldu meydanda, şair!
Yer altdaydin, yer üsteydin onda, şair?!

Dayanayıdı vaxt onda kaş!
Ah, onda kaş,
Xuramanın ağ yaylığı ağ bayraqa dönməyəydi,
beyinlərdə çaxan şimşek, üreklerde sönməyəydi.
Keçəl Həmzə gərək “Qırı” minməyəydi,

Qoç Koroğlu “Dür” belində
Çonlibeldən enməyəydi.

Orda rusdu,
burda farsdı,
Ermeninin arxasıdı,
əmisidi, dayısıdı,
qanımızı tökəsidi, dərimizi soyasıdı.
Raketleri Şuşadadı.
Şahidləri Bakıdadı, şəhidləri Şuşadadı.
Pyotrun vəsiyyəti hələ indi üzə çıxır,
yollar gedib İstanbulla, ordan da Təbrizə çıxır.
Şah vermişdi Naxçıvanı, Qarabağı,
rusun qəsdi Təbrizəydi.
İki yera bölmüşdülər bir torpağı, –
bir millətin iki oğlu üz-üzəydi:
biri – İran vəliəhdı, müqavilə bağlayırdı,
biri – Qraf Paskeviçin tərəfini saxlayırdı.
Azerbaycan tarixinin atasıydı,
dövran ondan naraziydi, –
imza onun imzasıydı.

Rusun, farsın formanıyla
Hesənzadə! –
onda “ZADƏ”,
onda təzə “OV” olurduq.
Üzümüzdə qurbət özü,
dilimizdə vətən sözü,
o “vətəndən” bu “vətənə” qovulurduq.
O zamandan qovhaqovdu, qaçhaqاقdı,
o zamandan bir milletin yarı toxdu, yarı adı.
Toxlarının dili rusdu, dili farsdı.
Aclarının dilindəki – Xan Arazdı.
O zamandan orda sərhəd, burda qorq!
Qovulduqca qırılıraq, qırıldıqca qovuluruq.
Qaçma milət!
Ölen qaldı, itən qaldı.

Neçə yerdə voton qaldı.
 Qaçma millət!
 Təbriz qaldı, Dərbənd qaldı, Şuşa qaldı.
 Biz tok qaldıq, qalanımız qoşa qaldı.
 Göyçə qaldı, Vedi qaldı.
 Qaçanların ayaq altda meydı qaldı.
 Beşiyimiz orda qaldı,
 mozarımız harda qaldı?!
 Qaçma millət!
 millət quru yerdə qaldı.

“Gedok İsa bulağına,
 çıxaq Qırıqxız yaylağına...”
 Azərbaycan qoy and içsin Azərbaycan torpağına.
 Su çilənsin sinəmdəki bir ocağın qor yerinə,
 səpin məni vətənimin hər yerinə.
 Səpin məni kül yerinə,
 bu torpaqdan bitəcəyəm mon “Xarı bülbül” yerinə.

2003

RƏSUL HƏMZƏTOVA MƏKTUB

I

Şairə, torpağa hörmət, ehtiram,
 şerim layiq olsun qoy adınıza.
 Xoşdur dediyiniz hər duzlu kəlam,
 əhsən sizin də öz ustadınıza.

Lakin əziz şair, başqadır sözüm,
 nə deyim, bəlkə bu, adı ricətdir.
 Bir qədim torpağın adından sizə
 bəlkə də birinci müraciətdir.

280

Bilirom siz həssas, üroyi təmiz,
 müdrik oğlusunuz bir məmləkötün.
 Bir də ictimai xadimsiniz siz,
 şanlı üzvüsünüz siz hökumətin.

Halal haqqınızdı, ad almışınız,
 yaşayın senətin bu yüksəriylə.
 Qalxıb pillə-pillo ucalmışınız,
 siz öz şerinizin misralarıyla.

Böyükdür ürəyin eşqi, diləyi,
 şeir də, sənət də yerin səsidi.
 Dünyada bəlkə də şair ürəyi
 en kövrək duyğular səlnaməsidir.

II

Keçdiniz bir sohər bizim Arazi,
 siz ilk elçiyiniz,
 rəsmi bir qonaq.
 Qoca Vergilinin “Eneida”sı
 Arazdan damışib eradan qabaq.

Nə vaxtdı sərhəddi,
 o, qan-qarğışdı.
 sahili gül açıb bağça-bağ olmur.
 Araz – bir ərimiş maye qılındı,
 əyilib torpaqdan qaldırmaq olmur.

III

Bir şair dostum var, eşqi bir aləm,
 Təbrizdə səhbəti, sözü deyilmir.
 Sərhəd dirəyidir, elində qələm,
 elə hey laxlaşdır, çıxarda bilmir.

281

Biriylə yanaşı eyvanımız var,
sevir bu torpağı, həyatı, şair.
Bakıda bizim bir ünvanımız var,
amma taleyimiz ayrıdı, şair.

Onların şerini çox oxumuşam,
görün bir nə deyir bu iki misra:
“İki bölünməkden elə qorxmuşam,
çöpü də ikiyə bölmərəm daha”.

O taydan bu taya pənah gətirən,
doğma anasından ayrılib gələn
qızlar ana oldu, nənələşdilər,
fəqət istiqbaldan yoxdu bir xəbər.

IV

Oxudum mən “İran silsilənizi”,
var olsun o qələm, o ilham, şair,
Amma “Azərbaycan silsilənizi”
oxumaq diledim
danmiram, şair.

Düzü, istədim ki, siz deyəsiniz
orda Azərbaycan məmləkəti var.
Siz, Rəsul Həmzətov, söz deyəsiniz!
hər xalqın, millətin heysiyiyti var.

Bizdən siz idiniz, bir nəfər, şair,
görən bizim xalqı, qədim torpağı.
Bir də uman yerden küsərlər, şair,
sizdən gözləyirdik, umurduduq, axı.

Orda tarixi var Azərbaycanın,
xalqın zəkası nur, sinesi dastan.
Siz də yazmışınız – qoca Xoyyamın,
bir do Firdovsinin yurdudur İran.

Əzeli hökmüdür bu, cəmiyyətin,
kimə danış deyir, kimə sus, deyir.
Əvvelden indiye hakim millətin
zövqü hakim olub, –
Marks düz deyir.

Xalqın tarixini o dandı, şair,
qabıqdan çıxdıqca qabarlı əllər.
Minillik ləyaqət tapdandı şair,
sübutmu göstərim, –
tufanhı illər!

Altıda* Səttarxan horəkatı var, –
Lenin qiymət verib öz zəkasıyla.
Tarixin ayrıca hesabatı var,
Təbriz fəxr eləyib oğlu-qızıyla.

Kəsib qapısının ağını düşmən,
xalq yenə yaşıyib o pislik ilə.
İyirminci ildə Xiyabanidən
İran qisas aldı
acizlik ilə.

Vaqifin şerini bəyənmədilər,
“xər dili” –
gör necə böhtan dedilər?
o “xəri” sizə də ötürdü, şair,
farsın fars vicdani götürdü, şair.
Hardayıdı sizdəki sözün kəsəri?
Farslar unutmuşdu soyadlarını.
İsgəndər Daranı qoydu o yerə,
farslar türkə qoyur öz adlarını.

Siz bizim Vurğunu “Ustad” saydınız,
Qaysınla birlikdə siz arxaydınız.

* 1905-1911-ci illər nezərdə tutulur

Hələ Mustay Kərim – şair dostunuz,
hansı bir ürəyə siz toxundunuz?!

Yəqin “Yandırılan kitablarımız”
çixıb yadınızdan bir anlıq orda.
Yaxın qonşusuyuq qədim İranın, –
YAXŞILIQ burdadı, **YAMANLIQ** orda.

Burda Firdovsini sevirdik biz də,
“Şahname” oxuduq öz dilimizdə.
Sabiri dandılar İranda müdam,
ananın döşünü kəsdilər, şair,
oğulun başını kəsdilər, şair,
dünya şairləri susdular, şair!

Qırx beşdo təzədən millət yeridi,
dərs alb mərd oğlu Pişəvəridən.
O da BU TƏRƏFDƏ –
düz qırx yeddidə,
maşın qəzasına düşdü “qəfildən”.

Kiçik bir hekayət damışım sizo,
Düşməyib bu, “Iran silsilənizə”.
Soyuq səngərlərdə fədailordən
biri yaralanır bir neçə yerdən.
Yaralı, həkimi yaxına qoymur,
Xahiş eloyırlar, başa salırlar,
yenə “yox” – bir kəlmə cavab alırlar.
Yalnız Sərdar gəlsin, deyir o cavan
Səttarxan yetişir
– Oğlum!
– Atacan,
deyin qadın gəlsin, ağırdı yaram,
o vaxt paltarımı men soyunaram.
Oğlan geyimində, baba, qızam mən,
yerdən qalxan kimi oğlunuzam mən.

* S.Vurğunun “Yandırılan kitablar” şerline işarodır (red.)

Sərdar “əhsən” deyib öpür alnından,
tarixə şöhrətdi o qız, o cavan.

Qoy heç kes deməsin zaman unudur,
hələ imtahanı çoxdu zamanın.
Beləcə, qısaca tarixi budur,
bizim o Taydakı Azərbaycanın.
Men də kitabları varaqlamışam,
bu yerlər tanınıb namus-ariyla.
Alban torpağında – öz ulu babam,
vuruşub Pompeyin ordularıyla.

Şair, eşidilir sosiniz sizin,
deyin, hər nidanız mənə eziyyət.
Homzətov kürsüsü var şerimizin,
bu ən hərəkətli nəfəsinizdir.

Gəzдинiz, gördünüz uzaq diyarı,
o günler tarixi günlərdi, şair.
Göy Məscid,
Urmiya,
Təbriz bazarı...
Hərəsi ayrıca əsərdi, şair,
sizin şerinizə bəzərdi, şair.

Qoca Şəhriyarla səhbətinizdən,
sizin mehrinizdən, ülfətinizdən
bir dastan yaradıb el elə yayıb,
ürəyo od salır hər cümləsiylə.
Hələ bir şeriniz çap olunmayıb
“Təbriz”,
ya “Urmiya” sərlövhəsiylə.

V

Burda ehtiram var daima sizo,
əziz saxlayıraq biz də bu hissi.

Nəbi yola salıb sizi Təbrizə,
özü görmeyibdi hələ Təbrizi.

Vurğun qayıdibdi Xüdafərindən
o yanıb bu odla, bu ehtiramla.
O vaxt köks ötürüb o da dərindən,
şair, qəm ekizdi burda Arazla.

Süleyman Rüstəmin şeri, qəzəli
deyir ki, el vurma, külümədə köz var.
Qürbətdən vətənə baxdı Füzuli,
vətəndən
vətənə baxır Bəxtiyar.

Bəzən od püskürür yerin nofosi,
şair narahatdı, alim nigaran.
O tayla bu tayın müqayisəsi,
özünüz gördünüz: zəmin-asiman!

Size de doğmadı mənçə, bu torpaq,
rəmzi dir baharın, bir də ki, yazın.
“Iran silsiləniz” tamamlanacaq
yenİ nəğməsiyle
yalnız Arazın!

Qızınır daima ürek bu oda,
səhər – inandığım bir həqiqətdir.
Mənim bu xahişim,
bu məktubum da
size və tarixə müraciətdir.

NİZAMI*

“Poylu körpüsü” poemasından fəsil

... Nizami, millet də bəzən tək qalır,
onu da tək görüb hərifləyirlər.
Unu eleyirlər, bir kəpək qalır,
unu yox, kəpəyi tərifləyirlər.

Vətənə arxadı igid oğullar,
bir ata zehmi var oğul səsində.
Mənim ilhamımı dandı çuğullar,
ögeylər, doğmalar zəmanəsində.

Verdə təklədilər, mən göyə çıxdım, –
məni yuxanları yıxa bilmədim.
Amma mən göründüm, kürsüyə çıxdım,
heç sətir altından çıxa bilmədim...

Mamoğlu yatmadı baş ağrısından,
dilinin altında sözü “eh!” idi.
Millət sürülmüşdü yurd-yuvasından,
cavab istoyenlər cavabdeh idi.

Bir az da söyürdü o, haqtərəfi,
– haqqı tapdayırlar, axı, nə haqla?!

* Bu əsorin maraqlı yaranma tarixi oldu. Genç dostum Nizami Cəfərovun 40 yaşı tamam olurdu. Məni dəvət etmişdi. Bir şeirlə getmək istədim. İlk gəncliyindən ürəyimdə ayrıca yeri var.

Bənzərsiz gülüşləri olan bu insanların heyati çox da nikbin olmayıb. Mərhum atası doğma torpaqlarından zorla deportasiya edilənlərdən olub.

Mon, 1949-cu ilde Ağstafanın Hasansu (keçmiş Kirovka kəndi) orta məktəbində oxuyurdum. Bibim oğlu (biz təreflərdə mamaoğlu deyirik) Yolçiyev Məmmədəli Ermanistandan köçürülen ailələrdən birinə öz ailəsində yer verdi, ona ev ayırdı. Ümumiyyətlə, osor həmin illərdən bəhs edir (*Müəllif*).

Bizim Ağstafa, Qazax tərəfi,
Göncə tərəfi də dolmuşdu xalqla.

Gördüm ki, millətin yoxdu arxası,
səsinə qəm çöküb, gözüne hiddət.
Yanında uşağı, bar-barxanası
millət qapısında qalmışdı millət!

Hamı doğma idi, hamı yad idi,
dözmür dağ adamı Aran yerinə.
Raykomda “İnsanlıq” təbliğatıydı,
insan qoyulmurdu insan yerinə.

Mamoğlu çox şcyi düz anlayırdı,
deyirdi nöydi bəs millətin suçu?!
Siyasi Büronu yamanlayırdı,
bize dil verirdi guya “dilucu”.

Ermənixasiyyot biri çəsirdi,
qarşıya çıxmışdıq çörəklə, suyla.
Erməni dilində xosunlaşındı,
İrvandan gələn bir qonşusuyla.

Neyləyim, dilimdə dondu sualı,
mənası başqaydı bu köçhaköçün.
Pis adam – o saat tanınır, oğlum,
yaxşıya – il gərək tanımaq üçün.

Sapand daşı kimi bir söz tulladı
arada şumladı, ekdi Mamoğlu.
Bir araq dalınca uşaq yolladı,
nəyi var, süfroyo tökdü Mamoğlu.

Aile içində “golmə” ailə,
kişiyo nərd vurdı qaş qaralınca.
Bir otaq ayırdı dil-ağız ilə,
o evdə qaldılar bir ev ahıncı.

Qaynadı-qarışdı evlər-eşiklər,
əkdilər-biçdiler, qaldılar orda.
Təzə yurd saldılar köhnə kişiler,
təzə qəbristan da saldılar orda.

Nizami, əminlə bu söhbət oldu,
Zəlimxan kəndində çay süzdü anan.
Ev-evə qovuşdu,
el qurbət oldu, –
köhnə el-obanı xatırlayana.

– Gərək uşaqları aparım özüm,
gəzib dolaşınlar dərədə, düzdə.
Dolu tūfəng idi əmində dözüm,
əli tetikdəydi, gözü yol üstə.

Apara biləmi “aparım” deyən,
Dərəniz düz oldu, düzünüz dərə.
Kirvəlik görmədi “kirvə” söyləyen,
kişilik ar gəldi bu kişilərə.

Millətin üstüno bərk düşmüssülər,
evə buraxmışdıq biz Əhriməni.
Təbrizdən, Vədidiyən tökülmüşdülər,
ordan fars qovmuşdu, burdan erməni.

Bu biri “Demokrat”, o biri “Köçkün”,
bizim bir millətin iki adıydı.
Vedili Vədiyə dənecək bir gün,
təbrizli Təbrizə qayitmalıydı.

Gözümüzə o Sahil, bu Sahil ağlar! –
məni soraqlayın Araz, Kür boyu.
Dostundan ayrılan – yeddi il ağlar,
vetəndən ayrılan – bir ömür boyu.

Demə, Moskvaymış işləri quran,
dinib-damışanın yanındı içi.

Erməni şovinist, fars aravuran,
biz də Kirovkada beynəlmiləç!

Haram süfrələrdə yeyib doyanlar,
aşağı-yuxarı boyanırdılar.
Kirovun büstünü kəndə qoyanlar,
Nərimanov deyəndə xoflanırdılar.

O il açılmışdı bir yalanımız,
amma vəziyyətdən çıxmalyıdılar.
Tamam dolmamışdı yun planımız,
yunu camaatdan yiğmaliyıdılar.

O illər beş ilə keçilməliydi,
“hey başa salırı” başbilenimiz.
Siyasi Büroya seçilməliydi,
xalqı soymaq ilə seçilənemiz.

Biz də fəxr eləyib əl çalmalıydıq,
tərbiyə bu idi, exlaq beləydi.
Mal-qoyun yerinə qoyulmalıydıq,
bizimki olsa da, bu xalq beləydi.

Adam göndərmişdi yun idarəsi,
döşeyin içini boşaltdı anam.
Bir kasıb qadının buydu təhfəsi,
bu da partiyaya hörmət, ehtiram.

Qatdadı döşeyin boş üzlüyünü,
olino keçəni yiğirmiş anam.
Apardı gəlninin cehizliyini,
yun yox, tük qırırdı Düdəmə Bayram.

O axşam sixıldı, üzü gülmədi,
dəmir məngənəymış əli həyatın.
Mənim də üzümə baxa bilmədi,
guya günahkardı biçarə qadın.

Dan üzü Poyludan piyada çıxdım,
yollar uzandıqca, min dərd verirdi.
O gündən məktəbdə “əla” oxudum,
Anam oxuyana qiymət verirdi.

Yaşadım bu hissi şeir yazdı,
bilmədim, taleyin niyyəti nəydi.
Mənim doğulduğum Poylu vağzalı,
Kürün qırağında bir qəsəbəydi.

Çox ölkə dolaşdım, çox eli gəzdim,
Poylunun heç yerdə əvəzi yoxmuş.
“Poylu” deyiləndə ürəyim əsdi,
belə pak deyilən “P” səsi yoxmuş.

Gah sola əyilir, gah sağa yollar,
canlı xəritədi göz qabağında.
Pompeylə vuruşdu qədim poylular,
min il bundan qabaq Kür qırağında.

Gözüm yox heç kəsin ev-eşiyində,
gördüyüm o yerlər olubdu mənim.
Vağzal bələyində, Kür beşiyində
təkərlər laylamı çalıbdı mənim.

Nizami, taleyin xoşbəxt sirrisən,
sirlər dünyasında yaşa sən, oğlum.
Yaşda – cavanlardan sən də birisən,
başda – Genceviylə yaşıdsan, oğlum.

Tarixi şifahi deyirdi əmin,
keçirdi millətin keçdiyi yolu.
Bax, adın qoyulan nizamiların
“Xəmsə”si bu dərddən yarandı, oğlum.

Əsrin ortasında senin milletin,
Qazax çöllerine sürülmeliydi,
sayı pambıq kimi seyrəlmeliydi,
ya kal meyve kimi tökülmeliydi,
sapları çürüyüb sökülmeliydi...
Buydu Moskvanın Qafqaz töhfəsi,
buydu İrəvanın iblis hiyləsi,
içi, içalatı, ödü, ciyəri,
Var ol Azərbaycan, Odlar ölkəsi.

Demirəm, tələsik get, qılınc götür,
paqonun ya məxmər, ya zərli olsun.
Əmin dediyinə sən iman gətir,
qələmin qılıncdan kəsərlı olsun.

Atabay dövləti bir ailədə,
Zelimxan kəndində tutubdu qərar.
Qardaşın – Arşandan, bacın – Afaqdan,
sən də – Nizamidən bize yadigar.

Mamoğlu sevməzdi qəmi, kədəri,
dedi zarafatım qoy yadda qalsın:
– Qulu qardaşımı sürübdülər ki, –
bizim Zəlimxandan gəlib qız alsin.

– Niye, qız Vədidiə tapılmadımı?
– Burdan aparaydın gərək adamı,
özün istəsəydin yox deyerdilər,
işi ermənilər tez əyerdilər!

Gözəllə dolsa da bütün bir ölkə,
gözəllik taledi, yazdı bəlkə.
Savad da – qızların ən gözəliydi,
O, Kür qırğıının kənd gözəliydi.

Bu da qəm içində zarafat idi,
hər nəslin taleyi bir həyat idi.
Gərək o həyatı sürəsən, oğlum,
gərək öz gözünlə görəsən, oğlum.
Nəzəri məntiqlə yaşamaq olmur,
bir taya yiğırsan, bir qucaq olur.

Mamoğlu arada üzr istədi,
köhnə biliyini getirdi yada:
– Rafael deyib ki, çəkmək istədim,
bir gözəl tapmadım İtaliyada!

Bilmədim heç hardan gəldi ağlına,
haqqın səsinəm o qulaq asdı?!
Mən sual versəydim Mamam oğluna,
bəlkə Rafaeli o tanımadı.

Yəqin bir söz qalib onun yadında,
təzə söz oldumu, deyir Mamoğlu.
Gözəllik axtarır qızda, qadında, –
qələm götürəndən şair Mamoğlu.

Fikir aparmışdı Qulu kişini,
– hardan misal çekdi belə, tanrısız?!
Mamoğlu bilirmiş yəqin işini:
– Bizim Zəlimxanda tapıldı o qız!

Milleti bir əsr neçə qırıldılar,
evi uçquq qaldı, qapısı bağlı.
Doğub töredilər, şükür, artıdalar, –
ata Vediliydi, övlad Qazaxlı.

Onda Savad qızım cavan qız idi,
kenddə o elçisiz, filansız idi.
Nizami hardayıdı, Allah bilirdi,
Nizami ordaydı, o ocaqdaydı –
Allah bilirdi,

Nizami müqəddəs bir qucaqdaydı –
Allah bilirdi.

Alım cərgesinə qatılmamışdı,
qələm döyüşünə atılmamışdı.
Hələ olmamışdı üç deyən ona, –
Zəlimxan kendinden Vaşinqtona.
Qədim türk dilinə yiyelik etmek,
hələ yazmamışdı alına felek.
Ya Milli Məclisin gedib adından,
danış deməmişdi ulu Yaradan.
Ona istədədi hədiyyə verən,
birçə şey demişdi: daima öyrən.

Nizami, çoxalır “Nizami” deyən,
Möhlet isteyirəm mən də ömürdən.
Allahdan bir az da pay isteyirəm,
özüm əkdiyimi biçim, – deyirəm.
Gərək Nizami tək meydan açasan,
mənim də başımı sən ucaldasan...



*Heç nə
istəməyən qız
(Uşaq şeirləri)*



XATİRƏ

Düz gecə yarı
qalxdı yuxudan.
Oyuncaqları
istədi şeytan:
– Qazım hardadı?
– Qazın yatıbdı.
– Quzum hardadı?
– Quzun yatıbdı.
– Əlcəyim hanı?
– Əlcək də yatır.
– Pencəyim hanı?
– Pencək də yatır,
Kəsdi sözünü,
yumdu gözünü,
yatdı Xatirə.
Şirin yuxuya
getdi Xatirə.

1960

DİŞLƏRİ MIRIQ, DÜYMƏSİ QIRIQ, ŞALVARI QISA, QARDAŞIM İSA

Xanım izahat verir,
şəkil çekib ad verir:
– Bu, qardaşım İsadı,
şalvari çox qıсадı.
Dişi düşüb, mırıqdı,
düymələri qırıqdı.
Saçlarını daramaz,
bu, kişiye yaramaz...
“Rəssam” gülür İsaya,
bu şalvari qısayı.

UŞAQLAR

Uşaqlar küsüsdü,
uşaqlar söyüsdü,
bir az da döyüsdü.
Böyükler qarışdı,
ürəklər bulandı.
Uşaqlar barışdı,
böyükler utandı.

1967

gülleləri-özlərinin səsi idi:

– Taraq-ta-taq!..
“Faşist” vurdubizimkini,
gizləndidə o, birtəhər.
– Yixıl! – dedi, yixılmadibiziməsgər.
– Faşist vuran heykəl olur,
qəhrəmandı; –
deyibsusdu,
heykəl kimi şaxdayandı.

1976

HEÇ NƏ İSTƏMƏYƏN QIZ

– Ata, güllü bir corab al,
heç nə daha istəmirəm.
Sən tülküllü bir kitab al,
heç nə daha istəmirəm.
Bir plas al, iki bayraq,
bir qara zont, bir ağ papaq...
heç nə daha istəmirəm.
– Qızım, özgə nə alım mən?
– Qırmızı lent, yaşıl qələm,
heç nə daha istəmirəm.

1965

HEYKƏL

Oynayırdı, “atışırkı” iki uşaq,
biri bizdən, biri “faşist”:
– Taraq-ta-taq!..
Döyüş yeri – gəbə üstü, xalı idi,
Səngərləri – qapıların dali idi.
tüfəngələri – xətkəş idi, qələm idi –
qırmızı, ağ,

298

YOXA ÇIXAN YEDDİ YAYLIQ DASTANI

Yaylıqlar itdi bir-bir,
Hardadı bəs, kim bilir?!
Bəzənibdi Gelincik,
gizlənibdi Gelincik.
Biri: başında örpek,
biri: eynində köynək
biri: belində kəmər,
biri: əlində nəmər,
biri: çiynində şarfı,
ayağında: corafı,
saçında: ləntdi yaylıq.
Tapıldı yeddi yaylıq.

XANIMIN SƏRGİDƏ İŞTİRAKİ

Xanım sərgi düzəldir,
sərgisi nə gözəldir.
Şəkil düzür: birinci –
Leonardo da Vinçi!

299

Sonra başqa sənətkar:
XANIM,
Tahir və Səttar! –
əsərləri yanaşı.
Təbrik etdim anaşı.

ŞEYTAN QIZ

Yataqda qardaşıyla
qucaqlaşış yatan qız,
yuxuda qardaşıyla
söyüşür,
ay şeytan qız!

1968

AY XANIM, GƏL OYNAYAQ

– Xa... nim... – deyə sərçələr,
cik-cik edib höccələr.
Göyərçinlər, qumrular,
onu görsə, tanıyar.
Ala pişik xumardı,
iş-i-güçü tumardı.
Görsə ki, Xanım gelir, –
tez gərnəşib dikəlir.
Bığlarını yalayırlar,
quyrugunu bulayırlar.
Deyə bilmirlər ancaq:
ay Xanım, gəl oynayaq.

“ARI” VƏ “ALI”

Mən deyirəm: Arıdı,
Xanım deyir: Alidi.
Mən deyirəm: “R” de, “R”.
Xanım deyir: “L”, “L”, “L”.
Ali – insandı, insan,
Ari da – balqayıran.
Mən deyirəm: Arıdı,
Xanım deyir: Alidi.

NAZİM

Nazim anasının
sözünə baxmır.
Anası Nazimin
üzünə baxmır.
Oturub divanda
başaşağı,
yenə yerlə gedir
qaşı-qabağı.
Nazim, bir söz deyim,
sən mənə inan:
apar zibili at,
barışın anan.

1980

DÜZ GÖRÜBSƏN, ATACAN

– Ekranda gördüm səni,
sən necə?
Gördün meni?
Divanda?
Harda gördün?

Əlimdə şar da gördün?
Bəs mestan pişiyimiz?
Hardaydıq biz ikimiz?
— Gördüm səni,
hayanda?
Əlində şar, divanda,
Yanında pişiyimiz,
baxırdınız ikiniz,
Nazim güldü mehriban,
— Düz görübən, atacan.

1980

Dovşan dedi: qulaq ver!
dəvə dedi: ayaq ver!
Ayi dedi: çənə tap!
Xoruz dedi: çare tap!
At başını istədi,
it başını istədi.
Kosmonavt dedi: paltar!
Hamısı dedi: qaytar!!!

Məlikməmməd eşitdi,
Qorxaq Əhməd eşitdi.
Nazimdən küsdü Cırdan
Divlər buynuzlu goldı,
küsdü qılınc və qalxan.
sonra toppuzlu gəldi,
Yuxuda ağlatdilar,
Nazimi oyatdilar.

1969

YUXUDA AĞLATDILAR

Nazim getdi yatmağa,
bal yuxuya batmağa,
yuxularda qaçmağa,
nağıllarda uçmağa.
Məlikməmməd dalınca,
Qorxaq Əhməd dalınca.
Tək səfərə çıxmaga,
qılınc, qalxan taxmağa.
Cırdan ile görüşə,
divlər ilə döyüşə.

Oyuncaqlar gəldilər,
yuxusuna girdilər.
Dovşanın qulağı yox,
dəvenin ayağı yox.
Ayi çənəsiz gəlib,
xoruz çaresiz gəlib,
Atın başı itdədi,
itin başı attadı.
Kosmonavt çılpaq qalıb,
nə o, nə bu sağ qalıb.

HƏMİN SİNİFDƏ

Nazim içdi çayını,
yedi qoğal şayını.
Bir o oldu, bir də mən,
özüm tutdum elindən.
Çantasını götürdüm,
mektebəcən ötürdüm.
Daha ikinci sinfə
gedirdi o bu dəfə.
Əlində təzə çiçək,
təzə bant, təzə köynək.

Tamam oldu saat bir,
gördük ki, Nazim gelir,
Gəldi... bir söz demədi,
Nazim çörək yemədi.

Qucaqladı atası.
 – Nə olubdu, qadası?
 Köyrəldi o bu sözden:
 – Sınıfda qalmışam mən.
 Xəber pis xəber oldu,
 hamı birtehər oldu.
 – Bütün sınıf qalıbdı,
 hamı “iki” ahıbdı,
 – Hamı sınıfda qalmaz,
 Nazim, belə şey olmaz.
 – Axı, həmin sınıfda
 dərs keçdik bu dofe də?!

1972

NƏZRİN GÖR KİM OLACAQ...

Nəzrin üç yaşındadı,
 fikri dağ başındadı.
 Nəzrin gör kim olacaq,
 Nəzrin hekim olacaq.
 Ağ xalat geyinəcək,
 Noriman babasını
 görəndə deyinəcək:
 dərmanı iç, – deyəcək,
 “Bir”, “iki”, “üç”, deyəcək,
 gülocək, güldürəcək.

AYSEL, GÜLSEL, İMAMƏT

Aysel, Gülsel, İmamət
 Üç bacıdı – qiyamət.
 Köynəkləri – bezəkli,
 Lentləri – kəpənəkli,

304

Corabları qotazlı,
 Gülsel – düyməağızlı.
 İmamət – Çin gözeli,
 Aysel – elin gözeli.
 Qaçırlar, oynayırlar,
 Həyatda qaynayırlar.

Atası dedi: gedək,
 Qızları çımıldırı.
 Gülsel bir az ağladı,
 Hamını qabaqladı.
 Aysel qaçırdı birtehər
 İmaməti gördülər.
 -İmamət, qızım, gedək
 Evdə çım-çım eyləyək.
 Ayseli də aparaq,
 Gülseli də aparaq,
 Evdə çımin, qayıdaq.
 İmamət hönkürdü bərk,
 -Ayseli tapın, gedək!
 Aysel bağda gizlənib,
 Lap qıraqda gizlənib.
 Guya heç kimi görmür,
 Ayseli tapmaq olmur,
 Tapıb aparmaq olmur.
 Bibi, nonə çağırır,
 Ata yenə çağırır,
 Toyuq-cüce çağırır,
 Pişik, sərçə çağırır,
 Xoruz da quq-qulu-qu, –
 Aysel deyir yolboyu.
 İmamət hönkürür bərk,
 -Ayseli tapın, gedək!

Ayseli axtarırlar,
 Tapırlar, aparırlar.

305

Üçü verib ol-olo,
Gedirlər gülə-güla.
Bir-birini sevirlər,
Bacılar sevinirlər.
Aysel, Gülsen, İmamət
Üç bacıdı – qiyamət.

2000

QIZIL LƏLƏK NAĞILI

kalmıq xalq nağılı əsasında

Keçmişlərin birində;
yaşayıb kənd yerində
iki dost, iki qonşu:
Xoruzla Tovuzquşu.

Xoruz – bərli-bozoklı,
Xoruz – ipək lələkli.
Gün çıxanda lələklər
simu-zərdi, simu-zər!
Gün batanda lələklər,
tutulardı bir qədər.
Ay çıxanda lələklər,
görürərdi təzə-tər.
Ay batanda lələklər
parıldardı bir qədər.

Ləloyini görənlər,
bəzeyini görənlər
gözel Xoruz deyərdi,
Qızıl Xoruz deyərdi.
Budaq üstdə budağı,

evə girse, otağı,
yerde yeri bəzərdi,
Xoruz rahat gəzərdi.
Tovuzquşu bır axşam
gəldi: – A qonşu, salam!
Lələklərin təzə-tər,
Mat qalibdi görənlər.
Bir günlüyü ver, geyim,
Yoxdu başqa bir şeyim.
Bir qonaqlıq var, sahər,
getməsem, inciyərlər.
Tanıyırsan son məni,
çağır, geciksəm məni.
Xoruz verdi lələyi,
verdi bəri-bəzəyi.
Tovuzquşu bezəndi,
Altdan-üstdən düzəndi.
Çıxdı çöle-çəmənə,
Baxın, – dedi siz mənə!

Çəmən baxdı vuruldu,
Sular baxdı duruldu.
Yollar baxdı, keç dedi,
Sular – mondən iç dedi.
Kölğə saldı budaqlar,
söyüdlər və iydələr...

Xoruz qalxdı bir səhor,
gözlədi: sabah gələr.
Çağırıldı: quq-qulu-qu!..
Gəlmədi Tovuzquşu.
Xoruz qalxdı obaşdan,
sökülməmiş hələ dan.
Çağırıldı: quq-qulu-qu!..
gəlmədi Tovuzquşu.
Xoruz axşam düşəndə,
hay-haray saldı kəndə,

çağırdı: quq-qulu-qu!..
Gəlmədi Tovuzquşu.

Oldu pipiyi al qan,
indiyəcən o vaxtdan
xoruz hər gün üç dəfə,
səs salır hər tərəfə.
Çağırır: quq-qulu-qu!..
Gəlməyir Tovuzquşu.

1967



*Bu da
bir zarafat*

(Nəğmələr)



FİKİR ELƏMƏ

Emin Sabitoglu başta olmuşdur

Sən fikir eləmə, gözəldir həyat,
nə qədər mən sağam, fikir eləmə.
Bu gün yanındayam, sabah hardasa,
dəmə mən uzağam, fikir eləmə.

Sən fikir eləmə, yeri qar alsa,
göyü bulud örtüb dumanlar alsa.
Mən odam-ocağam, fikir eləmə,
yeno yanacağam fikir eləmə.

Sən fikir eləmə heç vaxt dünyada,
mən getsəm, sən qalsan... ayağın altda
onda da torpağam, fikir eləmə,
orda da dayağam, fikir eləmə.

1978

TƏLƏSMƏ

Ramiz Mirişli başta olmuşdur

Dedim mən, sevirəm, dedi sevginən,
dedim qoşa gəzək, dedi tələsmə.
Dedim bağ içidi, dedi seyr elə,
dedim bir gül üzək, dedi tələsmə.

Dedim bir vədə ver, xəyalə varma,
dedi zəhmət çəkib özünü yorma.
Dedim, qadan alım, dedi yalvarma,
dedim onda küsək, dedi tələsmə.

Dedim mən aşiqəm al yanağına,
dedi bülbül qonar gül budağına.
Dedim üzük taxım qoy barmağına,
əhdi-peyman kəsək, dedi tələsmə.

1958

QAL GÖRÜM

Ramiz Mirişli bəstələmişdir

Duman gələr, çən düşər,
dağlar məndən gen düşər.
Erkən saçə dən düşər,
gülə-gülə göl görüm.

Qara gözler, ağ əllər,
şahid olsun bu əller.
Oxşa məni bir qədər, –
şığal görüm, el görüm.

Yaşıl çəmen, buz bulaq,
dünya olsun, biz olaq.
Gecə uzun, mən oyaq,
susma, susma göl görüm.

Yana-yana od oldum,
öz-özümə yad oldum.
Gəldin, gördüm şad oldum,
getmə daha, qal görüm.

1980

SƏN BAĞIŞLADIN

Emin Sabitoğlu bəstələmişdir

Mənə üfüq boyda geniş səmanı,
göydə buludları, yerdə dumani,
dənizdə dalğanı sən bağışladın,
bu hüsnü-mənanı sən bağışladın.

312

Uzanan yolların dümağ sətrini,
dünyanın ən gözəl çəmən ətrini,
qumlu sahillərdə sən bağışladın,
o zərif əllərdə sən bağışladın.

De, nadir səadət həyatda, gülüm,
bir könül xoşluğu, bir az təbəssüm.
Onu da, bunu da sən bağışladın,
dünyanı dünyada sən bağışladın.

1978

YOX DEYƏ-DEYƏ

Ramiz Mirişli bəstələmişdir

Gəldin görüşümə arabır yenə,
çixmadın sözündən yox deyə-deyə.
Həyana getdinsə, yolun bir oldu,
getmədin gözümüzdən yox deyə-deyə.

Bəlkə məhəbbətin hökmü belədir,
incidin arabır, küsdün arabır.
Bildin ki, sədaqət ürəyimdədir,
qayıtdın yenə sən yox deyə-deyə.

De, niyə dolaşdı ağızında sözün,
özün tutduğuna mat qaldın özün?
Dolandı qolların boynuma bir gün,
öpdün də üzümdən yox deyə-deyə.

1963

313

KAŞ

Oktay Kazimov bəstələmişdir

Kaş yenə mən deyen illər olaydı,
mən oldum bir yana, illər bir yana.
Nə vaxt saçlarını daradı, yaydı
küleklər bir yana,
əllər bir yana?

Nə vaxt ürəyimi mən sənə aćdım?
Əgor sən susursan, qoy illər desin.
Əvvəl vaxt tapanda yanına qaçdım,
sonra... səndən qaçdım, vaxtimitməsin.

Beləcə, yellərə verdim illəri,
aylara, illərə verdim illeri.
Mən vaxtı itirdim sendən öteri,
mən səni itirdim vaxtdan öteri.
İtire-itire pozuldu nəşəm,
özüm itirmişəm...
heç bilməmişəm.

Yaşım gör illərin harasındadı,
illər məhvərindən qoparır məni.
Üroyim əvvəlki sevdasındadı,
dünya qayğılara aparır məni.

1970

BU DA BİR ZARAFAT

Rəşid Nəsimoglu bəstələmişdir

Eh, bir vaxt evləndik,
qaynadıq-qarışdıq,
küşüdük, barışdıq,
sən demə, hamısı zarafat.

314

Dəyişdi səmtini
suların axarı,
yuxarı, aşağı,
aşağı, yuxarı.
Qarışdıq çəmənde
gülərin ətrinə.
Dəydik də arabir
sən mənim xətrimə,
mən sənin xətrinə,
küsülü yaşadıq bir evdə
üç saat, beş saat...
Axırı yenə də zarafat.
Bir evdə olmasa zarafat
dağlılar o həyat,
uçular o həyat.
Qız oldu ikimiz,
böyüdük ikimiz.
Özümüz böyüdük bir az da.
Beləcə dəyişdik
zarafat-zarafat,
sən ana, mən ata!
Sonra da oğlumuz, –
oğul da sonrakı arzumuz.
Yaşadıq gah ona,
gah buna muğayat.
Qalxdılar,
uzandı boyları maşallah,
bu da bir zarafat.
Saçlara xəlvəti dən düşdü,
Dağlara çən düşdü,
dağlardan bir duman endi də.
Tanınmaz olduq biz
tanına-tanına, –
belece dəyişdik indi də.
Gözəldi yaşamaq,
gözoldi bu həyat.
Hayif ki,

315

hamısı xəbərsiz,
hamısı bir anlıq.
Eh səni hardasa
nənəlik gözləyir,
məni də babalıq.
Bu boyda zarafat??!

1973

AY YAŞIL SÖYÜD

Xəyyam Mirzəzadə bəstələmişdir

O, burdan gedəli
mən bura gəlmirəm.
Soruşma niyə bəs?
Bilmirəm, bilmirəm, ay yaşıl söyüd.

Gəlibmi, gedibmi
yanına o mənsiz?
Sən onszuz özgəsən,
yad olub o, sənsiz, ay yaşıl söyüd..

Yağışlar yağanda,
yiğirdi ovçuna
o sənin saçını,
mən onun saçını, ay yaşıl söyüd.

Yanına qaçırdı
gülüşə-gülüşə,
yixıla-yixıla,
sürüşə-sürüşə, ay yaşıl söyüd.

Küsülü gülüşü
düşürmü yadına?
Saçların töküllüb
ayaqlar altına, ay yaşıl söyüd.

Küleklər necə sərt
esərmış, ay aman!
Mənəmmi perişan,
sənsənmə perişan, ay yaşıl söyüd?

1973

MƏNİ BİR QIZ GÖZLƏYİR

Rüstəm Rüstəmzadə bəstələmişdir

Mən görüşə gedirəm,
Məni bir qız gözləyir.
Gün əyilir, yel əsir,
Yarpaq yarpağa dəyir.
Məni bir qız gözləyir.
Tələsirəm... bilmirəm,
Hey, niyə tələsirəm...
O qızın gülüşünü
görməyə tələsirom...
Çənəsindən, üzündən
öpməyə tələsirəm.
Dəyişmərəm mən onu
dünyada heç bir qiza.
Gözü moruğa bənzər,
ətri təzə yarpıza.
Elə ki, axşam olur,
yarpaq yarpağa dəyir;
bir bağçada hər axşam
o qız məni gözləyir.
Mən görüşə gedirəm;
Balam məni gözləyir,
Qızım məni gözləyir.

1963

MİNNƏTDARAM MƏN

Ramiz Mustafayev bəstələmişdir

Yene səsin gəldi qulaqlarımı,
həyata, dünyaya minnətdaram mən.
Sən orda piçıldır, eşidim səni,
özgesi çağırısa, ona karam mən.

Sən açdırın bir qəlbin məhəbbətini,
mən duydum bir ömrün səadətini.
Sonsız hər sözünü, hər səhbətini,
sənsiz hər odanı xatırlaram mən.

Mənim bu aləmdə öz aləmim var,
sənlə sevincim var, sənsiz qomim var.
Dünyadan qazancım bir qələmim var,
sənin xidmətində varam, varam mən.

1978

BƏXTƏVƏR OLDU

Nariman Məmmədov bəstələmişdir

Aşkarda sevdim səni,
pünhan gozdin hər dəfə.
Canım oduna yandı,
can demədin bir dəfə.

Yüz yol sizə buruldum,
yüz yol getdim izinlə.
Gözüm yolunda qaldı,
baxmadın bir gözünle.

Adımız qoşa çıxdı,
hamiya xeber oldu.
Özüm odlara yandım,
adım bəxtəvər oldu.

1960

SƏNSƏN HƏYATIM

Ələkbər Tağıyev bəstələmişdir

Ay sevgilim, çağır məni,
gəlim sizə qonaq olum.
Əsim səhər mehi kimi,
saçında daraq olum.

Sevgilim, küsmə gel,
de, bir nədir günahım?
Ümidimi üzmə gel,
təkcə sənsən pənahım.

Sevgilim, sevirem,
sənsən qanadım mənim.
Sevgilim, sevirem,
sənsən həyatım mənim.

Qələm olsam, varığım ol,
susuz olsam, bulağım ol.
Sən evim ol, otağım ol,
mən yanın çırığın olum.

Sevgilim, küsmə gel,
de, bir nədir günahım?
Ümidimi üzmə gel,
təkcə sənsən pənahım,
Sevgilim, sevirem,
Sənsən qanadım mənim.
Sevgilim, sevirem,
sənsən həyatım mənim.

1960

GÜL BİR AZ

Ələkber Tağıyev bəstələmişdir

Mən bilirəm xatırınə dəyiblər,
unut, mənim xatırımı gel bir az.
İşdə sənə nə deyiblər, deyiblər,
eve gəldin, danış bir az, gül bir az.

Bu dünyanın nadanı var nə qədər!
Üreyində nə qəm olsun, nə kedər.
Torpaqdan da az tapılır incilər;
qızıl bir az, almaz bir az, ləl bir az.

Söz var, desən köçürürlər, yazılar,
söz var yaxşı, söz var yaman yozular.
Üreyimiz yaralanar, pozular
öz sözünü bilmeyəndə dil bir az.

1978

ÖMRÜMÜN YAZISAN

Qənbər Hüseynli bəstələmişdir

Sən gözəl ömrümün baharı, yazisan,
bu sevən könlümün söhbəti, sazisan.

Qoy dönüm, dolanım başına yar, sənin!
düz əhdin, düz eşqin, düz sözün var sənin.

Gül, danış fərəhle, qoy gülək, sevinək,
hor sözün, söhbətin əzizdir canımtək.

Bir hicran, bir ağrı görməsin qəlbimiz,
bu gözəl dövranda sevilək, sevək biz.

1955

LİRİK PARÇA

Sevda İbrahimova bəstələmişdir

Salsa kölgəsinin yollara bulud,
yanından ötsə də, sən məni yad et.

Günəşi ağ bulud, ya qara bulud
bir anlıq örtse də, sən məni yad et.

Qulağın qəfildən bir səsə düşsə,
o, mənim səsimdi, sən məni yad et.

Səhərin mehiylə alının öpüşsə,
mənim nəfəsimdi, sən məni yad et.

Alişib yanacaq üfüqdə könlüm,
o yolda, o izdə sən məni yad et.

Nə qədər sohər var, Günəş var, gülüm,
dünyada mənsiz də, sən məni yad et.

1962

NİYƏ GETDİN

Adil Bəbirov bəstələmişdir

Bir qara göz görəndə
gözünə benzətmışəm.
Bir gülər üz görəndə,
üzüñə benzətmışəm.

Gözlemeyib getdin sən,
darıxb yandı könlüm.
Gəl, səni gözleyirəm,
de, niyə getdin, gülüm?

321

İndi vaxtında hər gün
mon keçirəm o yerdən.
Səni kimdən soruşum,
kimdən xəber alım mən?

1960

YAŞATDIN ELLƏRİ

Səfiqə Axundova bəstələmişdir

Yolunu gözledim... xəbərin oğlum,
ləngidi yollarda, izlərdə qaldı.
Sənsiz buz bulaqlar göy meşələrdə,
ceyranlar, cüyürler düzlərdə qaldı.

Getdin köməyinə elin, vətənin,
kəsdiñ qabağıñ dumanın, çənin.
Boy gördüm, boyuna bənzətdim sənin,
göz gördüm, gözlərim gözlərdə qaldı.

Yaşatdın ellərin hər öyüdüñü,
anan halal edir sənə südünü,
Hər il yaşa dolur Qələbə günü,
adın söhbətlərdo, sözlərdə qaldı.

1978

ÜRƏKLƏR OXUSUN

Bəxtiyar Kərimov bəstələmişdir

Bahar yelləri əssin hər səhər,
yayılsın ele bizim nəgmələr.
Piçıldığın siz, şəhli yarpaqlar,
sizin də öz diliniz var.

322

Sevinsin ürəklər,
çəməndə çiçəklər,
gül açın arzular,
isteklər.

Qarışın daim ürək-ürəyə,
külek mahniya, mahni küləyə,
arzu-arzuya, gülüş sevincə
qoy qarişın dostlar, önce.
Ay yağan yağışlar,
mehriban baxışlar,
bir gülüş min sevinc bağışlar.

Hər bulağın öz zülməməsi var,
hər körpə quşun öz nəgməsi var.
Gel ay körpə quş, gel serin bulaq,
nəgməmizi bir oxuyaq.
Bu əller oxusun,
bülbüller oxusun,
nəgməli ürəklər
oxusun...

1970

LAYLAY

Ismayıł Quliyev bəstələmişdir

Göy ulduz-ulduz,
göy də yuxusuz,
sən də yuxusuz, gül balam.
Mehdi, küləkdi,
ən xoş diləkdi, şirin laylam.
Yat, gülüm, yat,
bülbülüm, yat,
sünbülüm, yat.

323

Yatır dağ-meşə,
nərgiz, bənövşə,
qoşa yasəmən, buz bulaq.

Balaca quzum,
şəkerim, duzum,
yat, yuxusuzum, qalma oyaq.

1978

YAŞA DÜNYADA

Tahir Eminov bəstələmişdir

Yenə də gözlərim gözündə qalıb,
gördüyüm mənaya qurban olaram,
Əgər həqiqətsən, mən həqiqətə,
rəyasan, rəyaya qurban olaram.

Söhbətin şirindi, gülüşün təzə,
saldın ürəyimi eşqə, həvəsə.
Sen ayaq basdırın o yola, izə,
çəmənə, sehraya qurban olaram.

Çatsın hər muradın başa dünyada,
bir arzun dəyməsin daşa dünyada.
Bu dünya gözəldi, yaşa dünyada,
sən olan dünyaya qurban olaram.

1978

MƏNƏ ELƏ GƏLİR

Sevda İbrahimova bəstələmişdir

Mənə elə gəlir görüşəcəyik,
uzun sürməyəcək bu həsrət, bu qəm.
Sonra təessüfle gülüşəcəyik,
sənə neçə gəlir... onu bilmirəm.

Mənə elə gəlir, mənim çiçəyim,
gedər küsümüz də bir dəfə görsəm.
Genişdir, böyükür sənin üreyin,
sənə neçə gəlir... onu bilmirəm.

Mənə elə gəlir, haraya getsən
gözündə, könlündə yalnız tek mənəm.
Sen meni unuda bilməyəcəksən,
sənə neçə gəlir... onu bilmirəm.

Mənə elə gəlir, yaşamaq olmaz,
güneşsiz, havasız-belədir ələm.
Həmdəmsiz çətindi... söz çox, ömür az,
sənə neçə gəlir... onu bilmirəm.

1964

ANA

Mahir Tahiroğlu bəstələmişdir

Sən getdin, dəyişdi həyatın özü,
getdi dadı-tamı, hər şeyi getdi.
Evi bəzərdin ki, güzel görünüşün,
evimin en gözəl bəzəyi getdi.

Mən sənsiz ölürem demişdim, ana,
hamısı yalanmış, yaşadım, ana.

Nəqərat: Səni daşa dəyişdim,
torpağa dəyişdim,
dəyişdin, məzara döndün.
Səni qışa dəyişdim,
bahara dəyişdim,
dəyişdin, məzara döndün.

Mən sənsiz ölərəm demişdim, ana,
hamısı yalanmış, yaşadım, ana.

Gözüm yolda qahib, qulağım səsdo,
gedib sən, qalmışam mən qonaq kimi.
Şən yerin altında, mən yerin üstə,
biz ayrı düşmüşük kök-budaq kimi.

Nəqərat: Səni daşa dəyişdim,
torpağa dəyişdim,
dəyişdin, məzara döndün.
Səni qışa dəyişdim,
bahara dəyişdim,
dəyişdin, məzara döndün.

Mən sənsiz ölərəm demişdim, ana,
hamısı yalanmış.

Bağışla.

KİTABIN İÇİNDƏKİLƏR

Ön söz 4

DURNALAR VURULUR QAZQILDAŞANDA

Bütün milletlərə Beynelxalq məhkəməye	9
Men ki, Tanrı şairiyom	10
Arxada uçurum, qabaqda zaman	12
Qalx	13
Dilənenlər	15
Ağrı	16
“Kimin suali var?” – yazmışdım o vaxt, cavabı özümdən isteyirdilər	18
Mənsiz yaşa	19
Xəbərsiz	21
Zəriflik	22
Əsa götürmə	23
Tərcümeyi-hal	24
Boş sebetlər	24
Yasin	25
Gəncə üşyani	26
Əger	27
Tələsməyin	28
Söyüd	28
Əzizim	29
Hələ and içir	31
Tehranda Azərbaycan səfirlüyü, üçrəngli bayraqımız	31
Elə durma	32
Zirvə	33
Ankarada Mehommad Əmin Rəsulzadənin məzarı	34
Qız qalası	36
Cəbhe bayatıları	37
İtkin düşənlərin yeri bilinmir	39
Şəhidler xiyabani	40
Qanlı kitab	41
Ekran önünde	43
Kür axır	43
Hasar	44

Öldürürler yaxşları	45
Güle-güle	45
Daş ürekler gördüm, ölü baxışlar	46
Əcel gəlincə sən goldin	46
Dəvə, susma	47
Daş vaxtı deyil	48
Yoxdu əvəzin, ey köntü	48
Mesciddən kılseyə gedir	49
Safruha	49
Şair	50
Sən de xıffət cynamışın	51
Baxt qapın ağızında ayaq üstədi	52
Ala pişik	52
Baxta-baxtdı	53
Subardinasiya	53
Heyrət	54
...Yaş keçir, həkim	54
“Dilənci”	54
Dünyanın heç kəsi yoxdu.	55
Sənə qul deyəni qul kimi öldür	56
Yerin var Şəhidler xiyabanında	57
Burjua şairi	58
Öldü deməyin ona	59
Yanında bir qadın	61
Mehebbət	62
Oyan, şair!	62
Bas eylər	63
Dayım oğlu Bayram Məsmaliya	63
Xəlilin göz yaşı	64
Hay-küy	65
Dünyanın üzü toy, astarı yasdı	65
Mən bir ömür sürdürüm	67
Qaratoyuq	68
Ayrılıq ayrılıqdı	69
Şeyxim	70
Millet öz-özünlə güldü nəhayət	71
Yavaş de, qızım	71
Felsəfənin riyaziyyatı	72
Bir qəbir neğməsən, dördüş	73
Camal Mustafayev	74
Hamlet İsxanlı	74

Bakıda “Yaşıl bağ” xəstexanası ve onun hasarı	74
Lale Rasim qızına	75
İstiqlal layası	76
Kitabxanaçı	78
Mir Cəlal heyv	80
Üroyim	80
Çadralı qızlar	81
Ses ver Bakuya, Təbriz	82
Şairlər ağlayacaq	84
Mənim taleyimi yazan ayrırdı	85
Çoban Əfşan	86
Deyirler “Deyişmişəm”	87
Dünyada terifli bir gün olmadı	88
Demir ham Nərimanım	90
Sen köcdün dünyadan	90
“Təzə” xalq gəlir	91
Hacının qızı	92
Var	93
Aspirant dostum Abdulla Abbasovun qızına	94
Qurban Pirimovun xatiresi	95
Nə qədər desək de sənsən arxamız	95
Məni bayraq kimi tutun yuxarı	96
Girov	96
Pənahı Makulunun dəfnində	97
Hazır ol	98
Heyrət	98
Qızıymət	99
Niye demediniz	99
Məhəbbət	100
Seliqə-sahman	101
Lakin	101
Oğluma cavab	103
Ata serveti	103
Yaşamaq öyredir təbiət bize	104
Çılpaq kral	105
Sevin	105
Mənə oxşasan	106
Payız	107
Nigaranam	108
Bele deyirmi həyat	109
Yazıq fil	110

Aqava	110
Heyif	111
Ən şirin nemət	111
Müşfiqin oğlu	112
Yanaşı getmeyimiz cələ soadət imiş	113
Bakı	114
Cəngi	116
Deymə	117
Göroşen	118
Qamçı vurur	118
Ehtiyat	119
Mən ele torpağam	119
Məhəbbət qədər	120
Qalan qapılardı	122
Menim tarixim	122
Vətəndən soruş	123
Ürəyim	124
Adsız bulaq	124
Xaricilər	125
Nikolay	126
Vaxt gelir	127
“Qolom yoldaşına”	127
Sinma	128
FeləstİN noqmələri	129
Möcüze	130
Mən orda şeir dədim	131
Tacmahal	133
Aynur	134
Adət edənə kimİ	134
Adət	135
Ses-səsə	136
 “Nazim Hikmət” silsiləsindən	
1. Sabah goləsiydi	137
2. Mən bilseydim	138
 Azəroğlu	140
Sən də	141
Böyük Periklin on ağır cezası	141
Yaşa	142
Adət nədir	143

Həyat	144
Ehtiyacı var	144
Oxucuma	145
Azərbaycan	145
Əbədiyyət	146
Ağlağan	149
Derddi ki, dərdlinin yoxdu yiyesi	149
Şairlər tabutda böyük görünür	150
“Iran şahı”na məktub	152
Cavidin	153
Aşiq Ədalətə	154
Şair taleyindən yarıya bilmir	155
... Ya iki	156
Alman əsgərinə	156
Vaxt	158
Bir az möhəlet istəyirəm ömürdən	158
Durnalar vurulur qaqqıldışaşanda	159
Ay haray	160
Getdi	162
Mir Cəlal misal çekerdi	163
Qaçdıq qara saçdan ağ saçə qəder	163
29 gülənin yiyesi	165

YAŞA, HAYİFSAN

İsmet	169
Ürəyim ananı istəyir, qızım	169
Yaşa, hayıfsan	170
Mən	171
Mənə düşmeyir	171
Qayıt	172
İşığa can atsam	173
Yoxdu	174
Söz yarası	175
Ağlama	177
Torpaq oldu	177
Ayrılıq	178
Görüş yeri	180
Torpağa büründü, kürk əvəzinə	181
Zülmətdə işiq	182
Bəxt	183

Gelin	184
Ağladı teller Saramı	185
Gence gözeli	185
Payız, qayınağacı	186
Laylay	188
Daşı sevmeliyik biz innen belə	188
Qızmaz	189
Ömürlük geydirdi omu təbiət	190
Qaraçı qızı	191
O qəder dedim ki	192
Sağ canımda ağrıyan yerim	193
Mənim nikahımı pozdu təbiət	194
Axtarırám	195
Məni təbrik eləyirler	195
Necə unudum	196
Seni sevdim ki	196
Məhəbbət	197
Nə yaxşı	197
Qadınsız həyat	198
Taleyiñ son töhfəsi	199
Oxu zalında	200
Gül ilə	200
Mübərek	200
Həyat	201
Qəriblik	201
Belece uzan	201
Düşüb	202
Artistlər	203
Sənin nəvazişin	204
Səhər hasrəti	205
Yaşamaq üçün	206
Yanına gəlmisəm	207
Deyirlər tanış ol	208
Nağıl	208
Qadın	209
Qadına məktub	211
Təselli	212
Sənin söhbetin	212
Vaxt	213
Mənim səadətim	214
Etiraf	214

Gözəllik	215
Borc	216
Düz deyir könül	217
Mənim sevincim	217
Leyaqət	218
Gel, "Mənim yaşadım"	219
Dünya işiqdıcı	220
Görüşdən qabaq	221
Sırr deyil	222
Bax	222
Səndən ötəri	223
Sessiz	224
Oğluma	224
"Ziyafət"den qayıdan qız	226
Tale	227
Qızlardan oğlanlara	228
"Gezeyən qız"	229
Qoşa mezar	230
Tələbelik	231
Səadət	232
Nərdivan	233
Gözü yoxdu	234
Əli bala	235
Evdə arvad olmayanda	235
İmtahan	236
Qorxuram "anama" men ana deyim	237
Məndən yaman rahatlılar	238
Xəber ver o gözəldən	239
Düşüb	240
Dünya yaşamaq yeriymiş	240
Mənim yandığımı demə, yanarsan	241
Xoşbextlik	241
İçimde	242
Sən Nəriman deyibsen	242
Sənin yuxun	243
Gül	243
Ayaqqabılar	244
Daim göz önünde	245
Sənə keşik çekirem	246
Qabaqda yaş var	246
Qızla "beş" düşür	247

İkimiz	247
Yadına düşeceyem	248
İtirme	250
Sırr sözü	250
İkinci addım	251
Xoşbəxtlik verirdim	251
Apar məni	252
Katire	252
Sən yaşa	253
Haqqın çatarmı	254
Olum	254
Qadasın aldığım	255
Dünyanın sakit yeri	256
Taleym dalmıca	256
Qız idin – sevinən, qaçan, güləyən	258
Üstüne	259
Gol, yanımına gəl	260

POEMALAR

Qafqaz	263
Cavid	266
Qaçaq Kərəm	270
Sefiro məktub	273
“Xarı bülbül”	277
Rəsul Həmzətova məktub	280
Nizami	287

HEÇ NƏ İSTƏMƏYƏN QIZ

(Uşaq şeirləri)

Xatırə	297
Dişları mariq, düyməsi qırıq, şalvari qısa, qardaşım İsa	297
Uşaqlar	298
Heç nə istəməyon qız	298
Heykal	298
Yoxa çıxan yeddi yaylıq dastanı	299
Xanumun sorgide iştirakı	299
Şeytan qız	300
Ay Xanım, gəl oynayaq	300

“Ari” ve “Ali”	301
Nazim	301
Düz görübən, atacan	301
Yuxuda ağlatdilar	302
Həmin sinifdə	303
Nəzrin gör kim olacaq	304
Aysel, Gülsel, İmamot	304
Qızıl lelek nağlı	306

BU DA BİR ZARAFAT

(Nəğmələr)

Fikir eləma	311
Teləsmə	311
Qal görüm	312
Sən bağışladın	312
Yox deyə-deyo	313
Kaş	314
Bu da bir zarafat	314
Ay yaşılı söyley	316
Məni bir qız gözleyir	317
Minnetdaram mən	318
Baxtever oldu	318
Sənsən həyatım	319
Gül bir az	320
Ömrümün yazışan	320
Lirik parça	321
Niye gedin	321
Yaşatdın elli	322
Ürəklər oxusun	322
Laylay	323
Yaşa dünyada	324
Mənə ele gəlir	325
Ana	325

Buraxılışa məsul: *Əziz Güllaliev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-ressam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Emil Məmmədov*
Korrektor: *Ceyran Abbasova*

Yığılmğa verilmişdir 23.05.2004. Çapa imzalanmışdır 29.12.2004.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 21. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 219.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgor küç., 17.